




Dasda cicks akan gibor

Face A36504
236505



Aida İmanquliyeva - 65



*Tirvanın xərif Çiçəyi,
Şərəfin məbəd Mələyi
Aida xanının ruhuna
"Cəlilli göxəlləməsi"*


2004
1551

ŞƏRƏF CƏLİLLİ

III 161
C 58

DAŞDA ÇIÇƏK AÇAN DÍLBƏR

[Signature]



Bakı - "Nurlan" - 2004

Redaktor:
Nərman Qocatürk

Müəllif istinad etdiyi "Dünya deyilən Sənmişən" kitabının redaktoru
ədəbiyyatşunas-alim Nərqiz xanım Paşayevaya minnətdarlığını bildirir.

ŞƏRƏF CƏLİLLİ. DAŞDA ÇİÇƏK AÇAN DİLBER.
Bakı, "Nurlan", 2004. - 232 səh. + (16 səh. şəkil)

Kitabda yaddaşımızın "İpək Yolu"na işq salan,
Azərbaycanda Şərq-Qərb birliyi ideyasının ilk carçısı,
Şərqi və Türk dünyasını ideya və məfkürə birliyinə səsləyen,
ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın
tədqiqatçısı, Azərbaycanın Mümtaz Siması, görkəmli
şərqsunas-alim Aida xanım İmanquliyevanın ömrü
yolundan bəhs edilir.

C $\frac{4702000000}{N - 098 - 2004}$ Qrifli nəşr

© Ş.Cəlilli, 2004

İÇİNDƏKİLƏR

Ön söz əvəzi	7
Şirvan gözəlləməsi	11
Çiçək gözü çırtladı	40
İpək Yolunun mələk donlu Elçisi	47
Azərbaycan maralı	66
Bala baldan şirinmiş	84
"Köç Yolu"ndan keçənlərdən soraqcı	88
Nüaymənin qızılıglılı	93
Dövlətdə dəvə, övladda nəvə	99
Aman ayrılıq	104
Məbəd Mələyi	110
Gözəl gəldi	116
Məni məndə diləmə	120
Daşda çiçək açan Dilbər	125
İlham Pərisi	139
Kiminə macal, kiminə əcəl diyar	147
Bir millət, iki dövlət nidası	161
Su gələn arxa bir də golər	200
"Uçan xalça"nın Arifanə dünyası	211
Son söz yerinə	229

ÖN SÖZƏVƏZİ

Tanrı, TURAN eşqinə min illərdir yol gəlirik. Günəş qanadlı dərya ayğırlarının, bədöy atların yalmanına yata-yata. Doğudan-Batiya çapa-çapa. Qəlbi dağları, boz qayaları çapa-çapa qalalar çəkib, saraylar tikirik. Dirəyi altundan, gümbəzi gümüşdən. Çatlığımız, vardığımız elləri türkün Tanrı sevgisinə, ilahi eşqinə bürüyüb sənət, mədəniyyət qurucusu, himayədarı olurraq. Ruhumuzu beynlərə köçürüb məhəbbət dastanları cürcədirik. Göydən düşən işqdan göyərən qılıncımız haqq deyənlərə macal, nahaq deyənlərə əcəl dünyasını göstərir. Adımıza yixdiğini kəsməyən, arxadan ox sancmayan türklər deyirlər. Şərbətimiz bütə camlarından süzüldüyündən gavuru, yağını qula döndərmışık. Haqqın bulağından su içdiyimizdən Oğuzun sevgisi ilə müjdələnmişik. Suların qoynunda bitən Qaba Ağaca Anamız, qəlbi dağlara Qaynatamız demişik.

Tanrıının Tanrıdağ, Ağrıdağ, Haçadağ, İnandağ, Yanardağ, Babadağ, Şahdağ, Küpüç, Qoşqar, Kəpəz, Əyriqar, Savalan, Asəf-Kəhf qüdrətinə üz söykəmişik.

Dağları səngər, bağları, bulaqları ülkər deyə çəğirmışık. Tanrıının Xəzər sevgisi, gözəl sevgisi, Araz ağrısı, Arpaçay dərdi, Anaxatır nəlesi, İdil qüdrəti də bizim olub. Su pəriləri, dağ ruhları ilə birgə. Sudan qopub, suda durulub dünyanın İşiq sevgisini, Od eşqini yaşamışık. Yurdumuza Odlar Yurdu, adımıza Od oğlu deyiylər. Oğuz elinin şad günündə də, dar gündündə də qəlbi dağların başında tonqal çatmışıq.

Eli elə, sancağı sancağa calamışık. Yağının ocağına su calamışık. Oğuzun Boz ox, Üç ox sevgisindən keçib Bayat

boyunda, Bayat elində binələnmişik. Çiləli günlərimizdə Qurd İşığına pənah demişik. Əski qaynaqlardan 2500 illik bir məsafəni qət edərək zamanımıza galib çatmış "altun geyimli türk Şahzadəsi" də Oğuzun, Qurd işığının bəlgəsidi. Büyük Hun Imperatorluğundan başlayan dövlətcilik tariximizin yaddaşına Göytürk Imperatorluğu, Xəzər Imperatorluğu, Avar və Uyqur Imperatorluğu, Doqquz Oğuz, On Uyqur dövləti, Sarı Uyğur xaqanlığı, Qaraim, Qarluq, Türkeş, Qırğız, Peçeneq, Başqırd, Bulqar dövlətləri yazılıb. Qəznəvilərə, oğuz səlcuqlara, osmanlılara, teymurlulara, monqol-tatarlara, şirvanlılara, aqqoyunlulara, qaraqoyunlulara, Səfəvilərə ruhundan güc verdikcə Su, Ağac, Od, Torpaq müqəddəsliyinə tapınan Oğuzdan oğlu Gün xana, Gün xandan oğlu Qayıya keçən qılıncla qurulub qələmlə qorunan xaqanlıq səltənətimizdə Mete, Atilla, Bilgə Xaqan, Toğrul bəy, Alp Arslan, Məlikşah, Sultan Bəyazid, Əmir Teymur, Çingiz xan, Fateh Məhəmməd, Mustafa Kamal Paşa Atatürk, Heydər Əliyev Gündoğandan Günbatana qədər atının kişnərtisində, ağlinin hökmündə yol getdi. Ürəyində Türk sevgisi, Ruhunda TURAN eşqi. Öncə qılinc sonra qələm çalan bu xaqanlar Tanrıının od sevgisini, ocaq ruhunu qorudular. Onun sönməməsi üçün nəfəs oldular.

Nəfsinin yox, nəfəsinin, cisminin yox, ruhunun qulu olan həmin qüdrət sahibləri Sudan, Oddan, Havadan güc aldılar. Tanrı sevgisindən Torpaq, Yurd eşqinə körpü oldular. Hər biri Şərqin bir bölgəsindən, bir dövlətindən boy alsa da, boyu boy'a, soyu soya calamaq üçün Anam Torpaq, Atam Torpaq, Tanrı üzü görən Torpaq, dedilər. Onu qanları ilə sulayıb məbədə, dərgaha çevirdilər. Məleklerin dolandığı, Tanrıının dayandığı müqəddəs məqama.

Ağac əkib, arx çəkdilər. Yol salıb, körpü tikdilər. Saraylar, qalalar yapdırılar. Bayraqları bayraqlara qatıb murada çatdırılar. Tanrıının bütövlük andından, Torpaq sevgisindən dönəmədilər.

Öy deyəndə öydüyüm, varlığı ilə öyündüyüm, dara düşəndə boyuna güvəndiyim, ruhum cismimdən qopanda kəsən deyib geyindiyim Torpaq! Qüdrətindən, hikmətindən xilqətindən cürcədi, Tanrıının ilk sevdiyi Adam.

Adəm atamız, Həvva anamız qoynunda çiçək açdı. Artıb ürümək, sevib var olmaq hissimiz səndən cürcədi. Sənə haqq

deyənlər ciçəyinə bələndi. Tanrı üzü görən üzündə, ormanın, düzündə mələklər dil açdı, quşlar qol-qanad. Ağzımıza, odumuza, ocağımiza dad oldun. Yağlılar əlindən çəkdi dad. Kim bir qarışımın günahına girər, onun boynuna yeddi qat dolanaram, dedin. Dediyiñi elədin. Özün qalan, hər şey yalan oldu. Səni deyənlər, səndən olanlar, sənələnən olanlar yadına, yaddaşına, qara qayalarına, sal daşlarına yazıldı. Qobustana oğlum, Gülüstana qızım dedin. Öncə Türk şamanlarının davulundan, sonra türk - müsəlmanın qavalından əllərini göye açdın. Sevgi nəğmələrini oxudun. Səsinə səs verdi göydə mələklər, yerdə çiçəklər. Mələk, çiçək duyğularınlə söz mülkünün xani, sultani oldun. Adına bayatılar, dastanlar düzüldü.

Səni səndə diləməyib özündə, cismində, ruhunda görən, ipək tellərini üstüne sərən, duyğularında adına şam yandıran, ocaq qalayan, yazılarını haqqaya calayan bir Gözəlin var idi. Adına zərif Ciçəyim, məbəd Mələyim, daşda çiçək açan Dilbərim deyirlər. Sağlığında varlığı, yoxluğunda məzarı ilə səni müqəddəs ruhların dolanlığı ziyanətgaha çevirdi. Şərq donundan, türk libasından, ilahi eşqindən məhəbbətlə danişdi. Adına Tanrıının yadına düşən, Tanrı üzü görən dedi. Surətini sözdən göyərdib, qələmdən cürcərtdi. Ruhunun aynası, könlükün sonası, dilinin duası oldun. Sənə sevdim, səni sevdim dedi!

Vurğun Gözəlin yorğun gözəl oldu. 30 ilin yorğunu. Elə hey yazırkı, sevgisindən, sənə olan eşqindən yazırkı. Yaza-yaza özünü yazdı. Boranda, qarda oduna qızındı. Sənin almın yazındı! Gözəl qızındı!

El yığıla, lap dünya bir ola heç bir ananı qızı qədər sevib əzizləyən, sığala yatırın, son məqamda laylasını çalan, yeri-göyü atəşə qərq edib, oda qalayan ikinci bir varlıq tapılmaz.

Sən xoşbəxt idin. O səndən yazırkı. Mən bəxtəvərəm ondan yazırám. O, sənə Şərq deyib kitab oxudu, sözdən xalça toxudu. Mən şərqli Gözəl deyib dastan bağladım. O, sənin qoynunda Batını Doğuya calaq elədi. Birləş, bütövlük dedi. Mən onun ruhunun işığında sənə kökləndim, onun havasını çaldım, dastanını oxudum. Adına "Cəlli gözəlləməsi" dedim. Ruhumun qanadında göylərə getdim. Yerə endim, sənə şükr etdim.

Altaylardan Anadoluya qırqazları dolandım. Tanrıdağından Ağrıdağa boylandım. Köçdən-köçə qoşuldum. Ərəb şəhralarında alış yandım. Şərqiñ əski saraylarının yerindəki xarabalıqlarda türkün qılincına doğrandım, "Hani dediyin bəy ərənlər, dünya mənimdir deyənlər" deyən Oğuz oğlunun qopuzunun çanağında inlədim. Göz yaşımi car elədin. Təbrizə "Azərbaycan marah" dedim. Əynimə qara geyindim. "Kiminə əcəl, kiminə macal diyarda" Nuhçixanda dirildim. Şahdağdan, Babadağdan Küpücdən çiçək dərdim, "Şirvan gözəlləməsi"nə çələng toxudum. "Ciçək gözü çitladı". "Köç yolundan keçənlərdən soraqqçı", "İpək Yolunun Mələk donlu elçisi", "Şirvanın zərif Ciçəyi", "Azərbaycanın daşda çiçək açan Dilbəri", "Bala baldan şirinmiş" deyəndə yerdəkilərin dilindən "Gözəl gəldi", "İlham parisi" cürcərdi. "Məbəd mələyi" peyğəmbər ciçəyinə - "Nüaymənin qızılqlılığınə" bürünəndə "Dövlətdə dəvə, övladda nəvə" sevgisini yaşadı. Vətən dərdi burulğana salanda "Məni məndə diləmə" deyib "Uçan xalçanın Arifanə dünyasına" çəkildi, "Aman ayrılıq" dedi.

Deyilənlər muncuq kimi müxtəlif ayların, illərin əli ilə getdikcə gedilən, vardiqca varılmayan, Tanrı sevgisi kimi bitib tükənməyən Şərqiñ dərələrinə, düzərlərinə, dağlarına, bağlarına, ormanlarına, yaylaqlarına, çöllərinə, sularına səpələnmişdi. İpəsapa düzüb boyunbağı elədim. Millətinə sevənlərin, millət üçün yaşayışlarının ziyarətini dərgaha yol hesab edənlərin ruhundan, duyğularından, gözlerindən asdim.

"Cəlli gözəlləmə"ndən cücarən Şirvanın zərif Ciçəyi, məbəd Mələyi, su Pərisi könül nəğməsi, Tanrı sevgisi kimi sözün, səsin işığında sazin çanağına doldu. Türkün qopub gəldiyi müqəddəs çanağı.

Min illərdir ulu türk onu Turan və Quran eşqinə ürəyinin başına qaldırıb, üzünü üzünə söykəyir. Onu çalmır, özünü çalır. İçindəki səslə qopub gəldiyi nurlar mənbəyini - ad verib ordum deyənini - Tanrıni çağırır.

Bu yazının pərdəsini qaldırıb oxuyanlar! Siz də çalıb çağırın. "Cəlli gözəlləməsi"ndən boy verən İlahi eşqin, Mələk sevgisinin, Ciçək müqəddəsliyinin, Daş ucalığının, zirvəsindən Şərqi, Türk dünyasını, Odlar yurdunu Qələminin işığına, Qələbinin nuruna qərq edən məbəd Mələyini, Şərqi böyük fikir

və düşüncə sahibini, qüdrətli şərqşünas, ərəbşünas, mütərcim, tarixçi, etnoqraf, dilçi, ictimai xadim, filosof alim kimi yaddaşlara yazılıan, Tomris, Sara xatun, Türkən xatun, Tuti Bikə kimi ağlının hökmündə, qələmi qılınca çevirərək millətin yaddaşına, milli-mənəvi dəyərlərinə qənim kəsilənlərə dərs verən, qüdrətli qadın, işqli ana obrazı ilə Türkün qeyrət, ləyaqət, cəsarət rəmzinə dönən Aida xanımı yenidən kəşf edəcəksiniz.

Uca boyu, sərv qaməti, dolu gözləri, yay kimi gərilən qaşları, qara şəvə kimi hörüklli, saz havalarından, muğamlarımızdan sözüllüb gələn cingiltili səsi, artmaq-ürümək, qurmaq-yaratmaq həvəsi, zahiri və daxili kamilliyi ilə bütöv, gözəl, şirin, zəngin Azərbaycanın simvolu olan, Azərbaycanın ilk ərəbşünas qadını kimi adını tarixə yanan, mümtaz siması, cəsarətli çıxışları, işqli ideyaları ilə vardığı məclisləri işiqlandıran Tanrıının qadın, ana, nənə ucalığı ilə şərəfləndirdiyi Məbəd Mələyinin qüdrətini dərk edəcəksiniz!

Hər şey dərkdən - özünü, söyunu, soyunun işiq bəlgəsi olanlarını dərkdən başlayır. Bu məqama qovuşanların üzünə Tanrı pərdəsini qaldırıb, üzünü göstərir. O gül camalı görmək üçün haqqaya uzanan yollardan biri Şərqiñ məbəd Mələyidirsə, niyə ondan keçib, onun bulağından içməyək. İçib durulmayaq. Durulub dərgaha sorulmayaq. Uğur Tanrıının işığında yol mələyindən- daşda çiçək açan Dilbərdən keçənlərə onun müqəddəs ruhu duaçı, yardımçı olsun!...



ŞIRVAN GÖZƏLLƏMƏSİ

Önce söz yarandı. Müqəddəs kitablar belə buyurur. Sözü səsin qiyafasında yer üzünə yollayıb, ona nurundan pay verən ulu Tanrı yerin ilk və son sədasi olan "Ol!" kəlamını sevgidən xəlq etdi. Göylə yerin arasındaki pərdə, göylə yerin arasında asılan beşik də sevgidən tərpənib yırğalandı. Sevgidən dünya duruş, dağlar təpəri tapdı. Məhvərindən çıxmadi. Ulduzlar göydən axmadı. Dünyanın başında şimşəklər çaxmadı... Sevgi var idi. Dünyanın əzeli, Tanrıının gözəli sevgi.

Çiçəklərin dodağı sevgidən çatladı. Buludun ətəyi sevgidən sıxlıdı. Olanlar, olacaqlar torpağa sevgidən soruldu. Torpağın şirəsi cansızlara can, qansızlara qan oldu. Qədim-qayım ağacların, qos-qoca palidlərin budağı sevgidən doldu. Yerin və göyün yeddi qatında baş verənlər, yaşamaq haqqı qazananlar da sevgidən doğuldular. Sevə-sevə, sevinə-sevinə cücərib, göyərənlər Tanrıdan var olmaq haqqı qazandı.

Tanrı oğlu öncə göyləri, dəryaları, sinəsində binə qurdugu torpağı, otu, çiçəyi, dağı, daşı sevdidi. İlk sevgisini də ona söylədi. Qəlbini ona açdı. Yaddaşına öncə onların səsini, rəngini yazdı. Dilini çiçək sevgisi açdı. Bu sevgidən muradı tumurcuqladı, şəriət, təriqət, mərifət, həqiqət mərhələsinə doğru vaxtın, zamanın işığında yol gəldi. İşığı, işıqdan qopub gələnləri dərk etdi kədə vaxtın, baxtın taxtında köç əyləyib. Sevgisini naxış-naxış yaddaş xalisına toxudu.

Ətrini laylasından aldığı Ana sevgisi süd müqəddəsliyinə tay tutuldu. Qorqud Ata deyimində "Ana südü, dağ çiçəyi" dərdlərə dərman buyruldu. Sevginin adı çiçək, çiçəyin adı sevgi

çağrıldı. Ana südü, dağ çiçayı məlhəm olduqca yer üzündə canından can ayrınlarda ruhu ilə cismi arasında qan-tərə batıb qan və su müqəddəsliyindən keçən analar Tanrıının övlad sevgisi ilə müjdələndilər.

Dağlara səs, ellərə səda düşdü. Filankəsin nəslində təzə bir düşmən çəpəri doğuldu, dedilər. Bir də dedilər ki, Qazan xan qara çadırdan çıxdı. Qara qoyunun qara qovurmasını yeməkdən qurtuldu. Altun sarayının sənən çırığı yandı. Dağ başındaki tonqalı çatıldı.

Süd qoxulu bələyini bağrina basıb onu sığala yatıran analar.

*Layla dedim yatasan,
Qızılğülə batasan.
Qızılğulin içində,
Şirin yuxu tapasan.*

- deyib, sevgidən doğulan, sevgidən cucerən körpəni ana məhəbbətinə bələdi.

Ay qaranlıq gecələrin nurundan keçənlər bilir, analar nələr çekir. Ağacı qurd içindən oyan, daşları su yuyan kimi əriyir analar bala ucundan. Əriyə-əriyə gila boyda, yağış damcısı boyda qalır analar. Aranın, yaylaşın papağı olan dağlar el dərdini ciyinə şələ edə-edə Tanrıya əl açdığı kimi, analar da balası bircə arpa boyu böyüşün deyə, dünyani dualara qərq edərlər. Elə dünyani məhvərindən qopmağa qoymayan da dili dualı anaların, nənələrin bala sevgisi, ana məhəbbəti deyilmə!?

Kim deyər, kim məni inandırar ki, balasının beiyiñi yırğalayanlar, körpəsini adicə parçaya-bələyə bükür. Sevgidən bələy biçilənlər bilir onlar nurdan süzülür. Onu qalbinin odu ilə isidənlər, sonralar övlad boyuna sevinib, övlad toyuna qol qaldırmaq üçün pirlər, ziyanətgahlar dolanırlar.

Yer üzünün ilk sevgisi beləcə yaranır. Ananın övlad, övladın ana sevgisi sabahın böyük sevgilərinə maya olduğundan, hər bir oğlan daha çox anasına oxşayan qızı ömrünün yarısını etmək, qızlar isə anasına oxşayan xatunlara gelin olmaq arzusu ilə çırpinır.

Qızlar ana olduqca dünyadan bu müqəddəs varlığının,

torpaqdan sonrakı yaradıcısının hikmətinə səcdəyə gələrlər. Ana laylasından, beşik başı nağmələrdən başlayan ömr yolumuzun, ilk müəllimi, ustادı da analar olar. Çünkü, onlar övladı təkcə süd müqəddəsliyi ilə mükafatlandırır, Tanrı sevgisi ilə müjdələyirlər.

Tanrıının məlekələrdən sonra sevdiyi analar yer üzünün məlekələri olurlar. Cənnət ayaqlarının altında, Tanrı başlarının üstündən nur cilər. Tanrıının ruh verdiyi hər bir Adəm övladı doqquz ayın sultani olduğu zamanlarda Tanrı ilə ilk görüşə anaların bətnində çağrılar. Qanında yoğrulub, südündə durulduğumuz anaların hər bir əməli övladın sabahkı taleyinə bir növ ayna olar. Bir kimsə dardan çıxanda, nicat tapanda "anası namaz üstündə imiş" deyərlər.

Tanrıının min cür möcüzəsi var. Oddan qurtulan Musanın əsasının sehri, quş dili bilən Süleymanın sevgisi, qaranlıq quyunu işıqlandıran Yusifin nuru, ruhunun qanadında dərgaha, Atasının yanına qaldırılan İsanın çarmixa meydan oxuması, ruhundan Tanrıının müqəddəs kəlamlarını cürcərdən, Qurani-Kərim hikmətində durulan, məlekələrin qanadında Tanrıya "qonaq" gedən Məhəmmədin ilahi eşqi Tanrıının möcüzələr bulağından süzülüüb gəlir.

Yaradının ən böyük möcüzələrindən, özü də açılmamış, yozulmamış möcüzələrindən biri də onun Ana sevgisidir. İləhinin bütün məqamlarını varlığında yaşadan analar vəhdəti-vücid fəlsəfəsinin ən kamil görüntüsüdür. Tanrıının işığından yaranan işq analar günbağın, aya bay dolub şirə çəkərək dünyaya övlad getirir. Əslində Tanrıının zərrəsini bətnində böyütməklə ilahi nuruna beşik olur. Beləcə insan oğlu ilk cisməni dünyani ana bətnində, ikinci dünyani yer üzündə, üçüncüünü dünyani torpağa köçəndə, qopub gəldiyinə - haqqqa qovuşduğu dünyani isə dərgahda yaşıyır. Bununla da sufi şeyxlərinin şəriət, təriqət, mərifət, həqiqət məqamı tamamlanır. Yer üzündə Tanrıının tamlıq, bütövlük kompleksinin cizgilərini ancaq analarda görmək mümkündür. İşığın, odun, suyun, torpağın bəlgəsi olan anaların bətninə düşən işqla körpəyə ruh, nəfəs verən ulu Tanrı yer üzünən ana sevgisini yaşatmaqla, həm də onların simasında özünə yaxın olan varlığı səcdəyə dəvət edir.

Min illərdir Ana sevgisinin işığında övlad məhabbəti

yaşayan, Tanrıının insan lütaünə sevinən Azərbaycan türkü Gəncəli Nizamının qələmindən keçib Tanrıının insan sevgisinə tapınaraq eşqin bulağında duruldu.

*Eşqdir mehrabi uca göylərin,
Eşqsız ey dünya nadir dəyərin.*

- deyərək, Qoşqarın, Kəpəzin ətəyindən dərgaha sevgi nəğmələri oxuyan Gəncəli Nizami Tanrıının ən kamil bolğası olan insana sevgini Tanrıya sevgi kimi təbliğ etdi. Özünün ilahiləri ilə bu gün də duyub qananları dərgah sevgisinə, o sevginin nuru olan insan səadatına çağırın Nizami Gəncəvi dünya fatehi İsgəndər Zülqərneyin dilindən söylədi: "Məni cənazəyə qaldırıandan, əllərimi çölə çıxarın, qoy insanlar görsünlər ki, dünya fatehi də dünyadan əlibos gedir".

Bütün zamanların qüdrətli söz və fikir sahibi, filosofu sayılacaq Gəncəli Nizami bunu söyləməklə insanı insan sevgisinə, maddi, cismani olanların fövqünə, ruhani kamilliyyə çağırırdı. Gözəl və qüdrətli qadın obrazlarına sözdən don biçməklə Nüshabənin ağlığını, Fitnənin idrakının, padşaha həyat dərsi verən qoca qarının, eşqinə sadıq qalan Şirinin simasında Ana ucalığından, Tanrı sevgisindən qurulan dünyanan durduqca bu sevgiyə ehtiyac duyacağını söylədi.

*...Bax axın üzünə Allahını gör,
Əqli-məni budur nəzər dedilər.*

Bu isə kamil və adil insan axtarışında olan, cahiliyyə yox deyərək, Tanrını, haqqı insanda görən, Tanrıının bütün cizgilərini insanın ruhani kamilliyyi ilə dərk edən, ruhunun işığı ilə Şirvanşahlığını nura qərq edən, Şərqi qəflət yuxusundan oyatmaq üçün ilahi eşqdən don geyən, qanını Tanrı sevgisinə halal edən Nəsiminin sonu bəlli olmayan sevdasıdı.

*Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?
Tacü təxtü, mülkü malı, xanimanı neylərəm?*

Dünyanı ruhunun işığında dolanan, misralarında Tanrıının

adına şam yandıran sufı dərvişlərinin, şeyxlərin xanəgahı olan qoca Şirvandan türkün Tanrı sevgisini cürcədən Nəsiminin, Gəncəli Nizamidən sonra oxuğunu ilahilər idi. Onun ardınca Mövlana Məhəmməd Füzuli doğulacaqdi. Oğuzun Bayat boyunun cürcətdiyi Füzuli. İraqda, yurddan iraq düşmüş türkmanların içində doğulan, İmam Hüseynin hücrəsindən dərgaha boyylanın, özünün ilahi eşqi, Tanrı sevgisi ilə dünyani heyrət gətirən Füzuli.

Eşqini yerdə, cismani dünyada deyil, qopub gəldiyi dərgahda görən, yarısına qovuşub bütövləşmək, vücudun vəhdət məqamını yaşamaq üçün Mövlana Məhəmməd deyir.

*Edəmən tərk Füzuli, səri kuyin yarın
Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim.*

"Səri kuyinə" heyran olduğu Yarla öncə Ana bətnində, sonra cismani aləmdə, yer üstündə, sonra yerin altında, sonra da dərgahda rastlaşan Füzulinin Ana sevgisindən başlayan ilahi eşqi onu Məcnuna əvvirdikcə "iki bədəndə bir ruh" hikməti yarandı. Bu hikmətin yolunda

*Yarəb, bəlayi eşq ilə qıl aşına məni,
Bir dəm bəlayi eşqdən etmə cida məni.*

- deyərkən, Tanrı aşiqinin əzaba, ağrıya, dərdə sevgisi cürcədi. Türkün Tanrı sevgisini, ilahi eşqini ərəb səhralarında, ərəb libasında Leyladan cürcətməklə dönyanın yeni "Leyli və Məcnun" dastanını bağladı. Gəncəli Şeyx Nizamının insan sevgisindən cürcərən "Leyli və Məcnun" Mövlana Məhəmməd Füzulinin İlahi eşqində ana dilində duruldu. Türkün şaman ruhundan cürcətdiyi Tanrıya, əski çağ mədəniyyətinə min illərdən sonra qayıdış məqamı idi bu.

Odlar yurdundan boy alan bu sevginin bir ucunda Gəncəli Şeyx Nizami, bir ucunda şirvanlı İmadəddin Nəsimi, bir ucunda dədələri bir zamanlar Qarabağın Bayat boyundan qopub Kərkük türkman ellərinə köç etmiş Mövlana Məhəmməd Füzuli dayanırdı. Az sonra onların ruhundan İmrəli Yunus doğulacaq, Tanrıının yeni nəğmələri ilə yer üzünü müjdələyəcəkdi.

Tanrı sevgisinin yolunda qul ömrünün sevda əzabını yaşayan Bəktəsilik təriqətinin başçısı Hacı Veli Bəktəş Əfəndinin şəyirdi Tapdıq İmrənin dərgahında yaşayan, bugda ilə deyil, ruhla, nəfəslə mükasafətlandırılan

*Könül Çələbin taxdi,
Çələb könülə baxdi.
Kim könül qırar isə
İki jahan bədbaxtı - müqəddəsliyindən,*

*Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun.
Bizim üçün xeyir-dua
Qiylanlara salm olsun.*

- müdrikliyinə doğru yol gələn, Yunus İmrə Azərbaycan türkünün Anadolu ağızı, ləhcəsi ilə Nizami, Nəsimi, Füzuli məqamından keçib haqqı qovuşdu. Min illərdir yol golur. Haqqın əzabından, haqqın sevgisinə qədər. Qazandığımız Tanrıının lütvündən cürcən, Ana sevgisindən boy alıb İlahi eşqə tamamlanan sevgidi. Yer üzünə yollanan hər kəs sevda yolunun yolcusu olmur. Ondan hər kəsə, hər şeyə pay düşsə də. Çıçəkdən bal çəkən arının da, zəhər çəkən ilanın da, sərvət üstə qılınca çapan xaqanların da, vətən, torpaq naminə şəhidlik məqamına ucalan qəhrəmanların da, ay qaranlıq gecələri ibadətdə keçirən ustad alımların da, bir parça çörək üçün məscidlərdə Tanrıya əl açanların da sevgisi var. Hər kəsin özünə oxşayır içindən cürcətdiyi hissi, duyğusu, arzusu. Hər kəs öz muradı üçün özünə oxşayan sevgi dünyası yaradır. Şükür ki, bütün sevgilərin özüyində Sevgilərin mənbəyi Tanrı dayanır. Tanrıdan aşağı nə varsa, Tanrıının lütvündən bizimdir. Tanrıının ruhundan ruh verdiyi Adəm övladının.

İlləri yola saldıqca, yazılanları oxuduqca Tanrıının 101 adına rast golublular. Mənə elə golur Tanrıının gözəl adlarının içində Sevgi, Ana, Torpaq məqamları da var. Hər üç müqəddəslik onunla başlayıb qurtardığı, onunla ürүüb artdığı kimi elə onun özünü xatırladır.

Tanrıının özündən ruh, nəfəs alan, sevgisindən çıçayı

çıtlayan müqəddəs bildiyi bir məkan da var. Adına Şirvan deyərlər.

*Şirvan yolu lil bağlar,
Dəstə-dəstə gül bağlar.
O gülün birini üzəydim,
Tellərimə düzəydim.
Qaradışımın toyunda
Sindra-sindira süzəydim.*

Şirvana bələd olmayan onun enişli-yoxuşlu, dolanbac yollarından keçməyənlər Şirvani bu misralardan, bir də ölməz Bülbülün ifasından tanıyor. Xalq ruhunda sözüən bu mahnını dinlədikcə, haradasa qırğı kimi səkən, qartal kimi uçan, yel qanadlı atını yel sürəti ilə çapan bir igidi düşünürsən.

Şirvan əhli də belədir, çidara golməyən atı, dağlarının vüqarı olan qartalı xatırladır. Onları ancaq sözün sığalı ilə dilə gətirmək mümkündür. Dəstə-dəstə gülləri yol boyunca səpələnən, ilin bütün fəsillərində bağından qar, dağından bar əskik olmayan bu elin obalarını bir-birinə yollar calaq edir.

Əslində yer üzündə nələr varsa hamısı bir müqəddəsliyə - yola bağlıdır. Tanrıının qəlbinin işğindan yer üzünə bir yol düşdü. Yaddaşımızın, ilkinliyimizin, Ana yolu çox yolları birləşdirdi, son məqamda isə dərgaha qayıdan hər kəsi Yaradana qovuşdurdu.

Yol müqəddəsdir, toxunulmazdır. Körpə uşaq, bakırə qız kimidir. Sığala, sevgiya və saflığa bağlıdır. Hər elin, obanın öz yolu olduğu kimi, hər ürəyin, qəlbin, könlün də öz yolu var. Ruhsuz yaşamamq mümkin olmadığı kimi, yolsuz da yaşamamaq qeyri-mümkündür. Elə bu səbəbdəndir ki, Oğuz oğlu "yol çəkənin, su çəkənin ömrü yol qədər, su qədərdir". "Yol kəsənin, su kəsənin ömrünü Tanrı kəsər" deməklə insanı yol müqəddəsliyinə tapındırmışdır. Ta qədimdən bu torpağın sahibi türkərin əski inanclarında da - ən müqəddəs Tanrı kimi qəbul edilən Uğur Tanrı turklər elə müqəddəs yolların Tanrisi hesab etmişlər. Yola çıxanlara yoluň uğurlu olsun deyib, arxasında su atmışlar.

Şirvanın ala gözlü Xəzəri ilə qəlbi dağlarını, yaşıł

yaylaqlarını, ceyranları, cüyürleri mələşib, bülbülleri cəh-cəh vuran meşələrini, əski türklerin binə tutub ocaq çatdığı qırqəzlərini yollar birləşdirir. Tanrıdan başlayıb, Tanrıda biten yollar...

Şirvanın burma-burma dolanbac yollarını keçdikcə, uca dağlarının zirvəsindən yollara sarı boylandıqca ağılına gələn ilk fikir bu olur. Yollar dağların kəməridir. Gəlinin ağ paltarına qırmızı kəmər yaraşan sayaq, yollar da dağlara eləcə yaraşır. Ya da fikirləşirsən ki, yollar dağlara xəncərə gümüş yaraşan kimi yaraşır. Şirvan gözəlləri yarının, Şirvan anası balasının boynuna qollarını dolayıb onu məhəbbət bulağında duruladığı kimi, Şirvan yolları da insani o şəkildə qürurlandırır.

Bir görün bu yollardan nələr, kimlər keçməyib. Ləngərlə dəvələrin karvanları, onların ümid baxışlı sarvanları, ağır elli sərkərdə xaqanların qoşunları, adı bəlli igitlərin xatunlarının kəcəvələri, dağın, aranın bərəkət dağarcığı olan qoyun-quzu köçləri bu yolları ot basmağa qoymayıb.

Şərqi böyük filosofları, təbibləri, daha çox nəqşibəndiyə təriqətinə mənsub olan sufi dərvişləri özlərinin hikmət dolu kəlamlarında bu yolları nura qərq ediblər.

*İstəmirəm adımı çağırular Xaqani,
Mən yoxsullar şairi xəlqanıyəm, xəlqani.*

- deyən, sarayların parıltısını azad sevda yolçuluğuna dəyişən, Şirvanşahlığının dərdini Azərbaycan maralına - Təbrizə söyləyən, doğulduğu torpaqda özü boyda məzar tapmasa da, Şirvan vüqarını, Şirvanın azadlıq istəyini el cari edən Əfzələddin Xaqanının "Həbsiyyə" dastanı, "Mədəin xərabələri"nin ağrısı bu yolların boyuna bıçılıb. Təbrizdən didərgin düşən, Şirvana pənah gətirən, Tanrıının adına bağışladığı "Cavidan naməsi" Eçməzdin kitabxanasında erməni əsarətində yüz illərdir girov saxlanılan ruhunun davamçılarını, "haqq mənəm", "haqq məndədir" deyən müridlərini Şirvanda tapan, ruhunu Şirvanın qəlbə dağlarında Tanrıya ismaric edən Fəzlullah Nəsiminin haqq sevgisi, həqiqət nuru bu yollarda căucərib. İnanmaq olmur ki, öz xalqının mədəniyyətindən xəbəri olan hər bir kimse Şirvan yollarından keçəndə Fəzlin Miranşahın adamlarına, əslində isə

onu satanlara təhvıl verilərken söylədiyi "gözümün nuru, gedən mənim cismimdir, ruhum sizlərdədir" məqəminə xatırlayıb düşünənəsin ki, Nəimi əslində Şirvandan qopduğu gün öldürülmüşdü. Naxçıvan torpağında qurulan Miranşahın ölüm səhnəsi idi. Şirvanın tarixinə bələd olanlar bilir ki, bu torpağa niciatim deyib gələnlərə zaval yoxdur. Əgər onlar özləri zavalı amal etmirlərsə, Nəiminin Şirvandan çıxarılması, təhvıl verilməsi həm də onun öz istəyi ilə bağlı idi. O, özü müqəddəsələr yurdunu qana bələmək, atdöşü etdirmək istəmirdi. Onun gücü rühünün qüdrətində, hikmətinin hökmündə idi. O da ona pənah gətirənlərə rübənd olan Şirvan dağlarının qulağına piçildənmişdi. Və elə bu torpaqda onun ruhunun aynası, könlünün bülbülu - İmadəddin Nəsimi doğulmuşdu. Bütün Şərqi həqiqət, haqq şərqləri ilə isidəcək, bütün ruhları "Cavidannamə" nuru ilə işqənləndirəcəq, Şirvanın haqq səsinə, işıq, günəş bəlgəsinə döñəcək Nəsimi!

Nəsiminin fikirlərini, kəlamlarını at üstə şahə görən Şirvan yolları, onu qolu bağlı at döşündə düşmən qabağına, ölüm dağına sarı aparılan gördüyü kimi:

*Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gər bu miskin şairi sərpa soyarlar ağrımız.*

- deyən, Nəsiminin giley dolu baxışlarının harayını da yaddaşına köçürmüdü. Nəsimidən sonrakı Şirvanşahlığını düşündükə niyəsə mənə elə gəlib ki, Ulu Şirvanı qan tutub. Nəsiminin Hələbdə tökülen qanı. Orda Nəsiminin deyil, Şirvanın vüqarının, qürurunun, həqiqətinin, yaddaşının qanı tökülib. Yüz illərdir axan, axdıqca Sahibini saralan günəşə döndərən qan Şirvan şahlığını yarpaq-yarpaq saraldıb. O qüdrətli dövlətdən indi xərabələr, bərpaya ehtiyacı olan saraylar qalıb.

Sultanlar, şahlar Nəsimini susdurub, ağızına qifil vura bilməsələr də, zaman Nəsiminin türbəsinə özü boyda bir qifil asıb. Illərdir Hələbdə Nəsiminin uçmaq təhlükəsi ilə üz-üzə dayanan türbəsində zindan daşı boyda bir qifil, üstündə də zəncir görünməkdədir. Əslində o qifil Şirvanın, Şirvanşahlığının dilinə, zəncirse qollarına vurulub.

Tanrı əcəldən macal versəydi, Azərbaycanın başında 20 yanvar, Qarabağ, Xocalı topları atulmasaydı, rühu şad olmuş ümummilli liderimiz, möhtərəm Heydər Əliyev yəqin ki, Nəsimini ocaq ruhuna qovuşduracaq, Ona "Şahxəndən"da sahanə bir məqbərə ucaltdıracaqdı. Cavidi Sibir çöllüklerinin buzundan, qarından xilas edib Naxçıvana - Ocaq ruhuna qovuşdurduğu kimi.

Bax, o zaman Nəsiminin xırqəsi ilə birlikdə vüqarı yerlə sürünüb yeyilən, Nəsiminin dərisi soyulduqca heyva kimi saralan Şirvan yolları Nəsimini yenidən doğmaq üçün saralan Günəş həqiqətinə qovuşa bilərdi. Tanrı böyükdür! Nə bilmək olar...

Sürməli gəlini, xatırladan burmalı yolların yaddaşında Nəcəf, Kərbəla, Mədinə, Məkkə nurunda durulmaq üçün yol gedən, o yolu yurd eşqinə qarış-qarış addimlayan ruhunun işığında müallim, ustad hikməti cürcərdən Şərqi və vətənin nticatını maarifçilikdə görən duyusuzların, yarımcıqların işgəncələri, mənəvi əzabları ilə üzləşdikcə özünün haqq olduğuna inanaraq:

Seyyida ölmərəm, aləmdə səsim var mənim.

- deyən Seyid Əzim Şirvanının işiq sevgisi də bu yolların üzünə cilənib. Yağlılara kəfən olan bu yollar adları tarixə düşən yüzlərlə "Şirvani", onlarla "Bakuvı" təxəllüsü ilə tanınan şairə, söz və fikir sahibinə örkcən olub. Haqqa həqiqətə qovuşmaq, ruhlarını insanların cisminə köçürmək üçün.

Azərbaycanda maarifçilik ideyalarının inkişafından söz düşəndə yada düşən Mirza Fətəli Axundzadənin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Kazım bəyin, ilk maarifpərvər nəşrimiz, "Əkinçi" ilə ruhlarda maarif toxumu sapən Həsən bəy Zərdabının, yıldıqları ilə deyil, qurduqları, tikdikləri, dəstək verdikləri ilə dərgahda da öyünməyə haqqı çatan Hacı Zeynalabdin Tağıyevin vətən, torpaq sevgisinin şahidi də Şirvan torpağı, Şirvan yolları olub.

Maarifçilik ideyaları hər hansı bir avropaliya sivil cəmiyyətə qoşulmaq üçün lazım olduğu halda, Şərqi bir parçası olan Şirvana, Azərbaycana əlindən alınmış, parçalanaraq

xanlıqlara çevrilmiş dövlətçilik ideyalarını bərpa etmək üçün gərək idi.

Şirvanşahlarının saraylarında təkcə hərbi təlimlərdən deyil, dövlət quruculuğunun sütnularından - elmdən, mədəniyyətdən, fəlsəfi, ictimai-siyasi fikirdən həmişə səhbət gedər, onun sahiblərinə ehtiyan olar, cismindən ucada dayananlar Şirvan şahları tərəfindən mükafatlandırılırlardı. Şərqi bir çox filosoflarının, təbiblərinin, memarlarının Şirvana axışmasının əsas səbəblərindən biri də bu idi.

Amal və əməl üstündə köklənən maarifçilərimizin islahat proqramları, dərslik və dərs vəsaitləri işləməsi, mətbü orqanları nəşr etməyə cəhd etməsi də bu faktla bağlı idi.

Bu gün şəhidlərimizin büküldüyü, dünyanın bir çox nəhəng dövlətlərinin, beynəlxalq təşkilatlarının önündə dalgalanan Azərbaycan bayrağına qırurla baxdıqca onun yoxluğunun ağrısını çəkən Məhəmməd Hadinin - Azərbaycanın görkəmli şairlərindən birinin, şerlərini sataraq çörək pulu qazanmağa məcbur olan istedad sahibinin

Yox, millətimin xətti bu imzalar içində

- deyərək, için-için göynəməsinə kədərlənir,

*Avropalı seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.*

- acısını sabun köpüyüna döndərən Şamaxılı Mirzə Ələkbər Sabirin ustadlar yurduna, Vətən yanğısına həsəd aparırsan. Düşünürsən ki, Sabirin sabirana duyğularını dünyanın dörd bir yanına daşıyan Şirvan yolları, o yolların binə tutduğu Şirvan torpağıdır. Elmi, maarifi, sevgini ədaləti təbliğ edənlər illərdir Azərbaycan neftindən sərməyə tutan Nobel mükafatı ilə mükafatlandırılırlar və onların arasında Sabirin yurdundan kimsəni görməyəndə Avropanın ikili standartları barədə düşünürsən...

Bu torpaqdan doğulan, cücerən Şirvan sevgisini "Şirvan gözəlləməsi"nə köçürən, sazin çanağından Şirvanın özü boyda bir gözəllik cürcərdən Aşıq Pənahın:

*Vəfəlidür gözəlləri Şirvanın,
Boy, boy, boy, dərdin alım.*

- deyib, səhnədə qırğı kimi səkdiyi günlər lap uşaqlıq yaddaşımızdır. Aşıq Pənah oxumurdu, Şirvanın başına pərvana kimi dolanırdı. Elə süzürdü, elə bil Şahdağda, Babadağda qartal səkir. Ruhumu Şirvana - Tanrıının Babadağ mütqəddəsliyinə, şeyirdin ustad qibləsinə Həzrəyə çəkirdi. Şirvanın Tanrı sevgisi, nicat həqiqəti kimi Babadağ mütqəddəsliyinə tapınanlar, türkün ustad şeyird münasibətlərinə heyət etmək istəyənlər Həzrəyə gəlsinlər, bizi duymağa bircə bu gözlilik kifayət edər. Hər kəs Tanrısına bir yoldan, bir mütqəddəs məqamdan keçib qovuşur. Həzrə pirindəki türbələrin üzü qibləyə deyil, ustadin türbəsinə olması da onun şayirdlərinin ustad sevgisi ilə bağlıdır.

Bizim tərəflərdə əfsanəyə dənən bu hikməti çox sonralar gözümlə görəndə buz kimi donmuşdum. Yüz illəri yola salmış palid ağaclarının kölgəsində gözləri yol çəkən sənduqələrin, iri-iri başdaşılarnın sərdarına, tacidarına dənən o türbələri gördükcə, onları ucaldan Şirvan şahlarının gözəl duyğularına, gözəllik sevgisinə, ustadından Tanrıya yol alıb qovuşanların ustad eşqinə səcdəyə gəlirdim. Çünkü, bu torpaq mənim dədələrimin, mənim və balalarımın id. Tanrıının bu gözəllik lütvünə min şükür! Tək bircə bu gözəllik bas edər ki, özümüzə dənək! Bu torpaqların ruh verəni Oğuz Xaqan belə söyləmişdi. "Ey türk özünə dən! Sən özünə dənəndə böyük olursan!" Həzrə pirindəki bu gözəlliyyin başqa bir üzü Dərbənddə - Dəmirqapı Dərbəndin əski qəbristanlığında dədir. Qorqud Atanın məzarı olan bu qəbristanlıqda da, əski adamların - oğuz türklərinin özü boyda olan məzarları heyət və sükut içində, əlləri üzündə Qorqud Atanın çaldığı qopuzu dinləyir. Onun boy boylaysıb, soy soyladığı məqamı gözləyirlər. Yeni dastanlar bağlamaq üçün.

Bir az öndə də qeyd etdim yaddaşımın. "Şirvan gözəlləməsi", Şirvanın gözəlliyi Aşıq Pənahın səsinin sehrindən, türklər xas çevik hərəkətlərindən boy alır.

Sonralar onu bir qədər də dirçəldən Şirvan gözəllərinin - əlləri kəklik kimi xinalı, yanaqları, lalə kimi qırmızı, ağızı qönçə,

dili balıq qızlarının təbiətdən rəng alan gözəlliklərini özü də zahirən gözəl, Oğuz türkləri kimi işqli - Aşıq Şakirin ifaları oldu.

*Ağız süddü, dodaq qaymaq,
Dilin batub bala nərgiz.
Ay Nərgiz, can Nərgiz,
Can sənə qurban, Nərgiz.*

Yaz ağızı sarı nərgizləri sulu-sulu, südlü-südlü öz əli ilə yiğib sevgilisinə qom bağlayanlar biler Aşıq Şakir canı Nərgizə - süd ağızlı, qaymaq dodaqlı, gül birçəkliyə niyə qurban edərmiş. Ancaq, Aşıq Şakir kimi ustad sənətkarlar, Tanrıdan vergi payı alanlar dili bala batan bala nərgizlərin könlündən keçənləri gözündən oxuyub:

*Əzizim, baxdı yarım,
Baxtının taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı yarım.*

- deyən xalqın ağızının davamı, sevgisinin, səsinin aynası, çıraqı olardı. Necə ki, oldu da... "Şirvan gözəlləməsi"ni dirlədikcə iki böyük musiqi, aşiq mühitimizi düşünürəm. Ancaq Təbriz və Şirvan aşıqları ansambl, dəstə şəklində ifaya üstünlük verərlər. Bizim məhəbbət dastanlarının qəhrəmanları Tufarqanlı Abbasdan, Aşıq Qurban dan, Aşıq Qəribdən fərqli olaraq, Təbriz və Şirvan dastanlarının birbaşa saraylarla bağlı olduğundan tərkəmə, köç ruhunun bəlgəsi kimi deyil, şah saraylarının aynası kimi görünür. Daha çox oturaq həyat keçirən saray məclislərini yola verən Şirvan aşıqları gözəlləmələri elə saraylarda yaratmışlar. Göyçə, Qazax, Tovuz, Borçalı aşıqları məclisləri "Ustadnamə"lərlə açlığı halda Şirvan aşıqları "Peşro"larla məclisi açır. "Peşro" sözünün batimdə isə heç şübhəsiz "Baş ruh" sözü gizlənilir. Şirvan torpağı vaxtı ilə təpədən dırnağa şamanlarla dolu olubsa, həmin şamanlar qəlbəi dağlara qalxıb əllərində davul Tanrıını, ruhları çağırıblarsa, deməli onların da Baş Şamanları, ruhları olub. Ruhları su kimi duru, çiçək kimi təmiz olduğundan, məclisin önündə onu çağırmaqla gözəlliyyə

körpü olmaq mümkün olduğundan gözeli - gözəl Şirvani da tərifə onunla başlamaq sadəcə dəb xətrinə deyil, ənənəyə, vəhdətə sədaqət üçün olub. Bu gün də belədir.

Şirvanın bir başqa gözəlliyi isə onun Alim Qasimovun üzündə təcilli edən Baş ruh müqəddəsliyidir. Ruhun bədəndən qopub geri döndüyünün şahidi kimsə olmayıb. Ruhu verən də, alan da bir Varlıqdır. Ancaq o uca varlığın bir parçası olanların ruhu bədəndən qopduğu kimi, ona da döñə bilir. Alim Qasimov oxuyanda da belədir. Ruhunun dalınca teylənən, qan tərə batan, Şirvanın sıldırımlı qayalarına çırpıla-çırpıla, qırğızlarında sürüñə-sürüñə dizindən, üz-gözündən qan süzülən birçə bənövşənin - xalın, zəngulənin ucundan haldan-hala düşən Alim başqa bir aləmin yolcusu olur. Ruhunun dar ağacına çəkilən, sinəsinə Füzulinin söylədiyi dağlardan basılan Alim Qasimov

*Pəmbəyi dağı cünun içrə nihadır bədənim,
Diri olduqca libasım, budur ölsəm kəfənim.*

- nidası ilə, canından can, qanından qan alan canana xatir əzablardan keçərək söyləyir:

*Canı canan diləmiş, verməmək olmur ey dil,
Nə niza eyləyəlim, ol, nə sənindir, nə mənim.*

Harayı asimana, yerə-göyə bülənd olan, ancaq Tanrı qulunun haray çəkə biləcəyi bir şəkildə haldan hala düşən, şaman dədələri, sufi babaları kimi sevginin şirin əzabının şərbət camından içən, sevdiyinə Şirvan dağlarının zirvəsindən boyunan Alim Qasimov bu görkəmə, biçimə düşə bilər. Pətək çiçəklərin şirəsindən, arıların bal sevgisindən şan-şan olub Allah müqəddəsliyinə qovuşduğu kimi, o da zərrə-zərrə, misqal-misqal qovrulub haqqı varır.

Alim Qasimovu dinlədikcə dovolundan keçib haqqə qovuşan şamanın, od içində sevda yolunda dünyanın başına dolanan sufi dərvışlarının, haqq yolcularının əzabının sevincinin cizgilərinin şahidi olursan. Həmin məqamın Səttar Bələlzadəsi çatışır onun rənglər qalareyası ilə üz-üzə, göz-gözə dayanasan.

Dünyanın yeddi rənginin yeddisinə də bürünən həmin

rənglər çələngi Şirvanın sulu dağlarının nurundan baş alıb gelir. Aranı yaylağına, yaylağı oylağına yaraşq olan bu torpağın dağlarının hər qarışından bir bulaq qaynayır. Bulaqların hər birinin adı da sufi dərvışların, şeyxlerin adı ilə bağlıdır. Six Kamil bulağından Pir bulğa bir qarış yol olduğu kimi, Alim Qasimov oxuyanda da onunla dərgah arasında bir qarış yol qalır. O yolun sərhədi keçilməz, pərdəsi, tülü qaldırılmaz. O pərdə ancaq axır zaman peyğəmbərimizə qaldırıldığından ondan ancaq səsin işığı keçir. Tanrıının yer üzünü bərqrər edəndə nidasından yer üzünə köçən həmin səsdir bəlkə Alimi Alim edib, dünyani səsinin ayağına gətirən. Elə olmasayıd dünya onun səsinin işığında Azərbaycan müğamlarının ovsununa düşməz, YUNESKO Alim Qasimovun ifa etdiyi müğamları dünyanın inciləri sırasına daxil etməzdi. Azərbaycanı parçlayaraq Şərqin, türkün yaddaşına qılınca sivirən Dəli Petrolar (I Pyotr nəzərdə tutulur) Şərqlə Qərbin qapısına İstanbullu fəth etmək namənə Xəzəri özülündən qoparmalı idi. Qanlar su yerinə axdıqca, Gəncəli Cavad xan namərd rus generalı Sisyənovun rus hərbi birləşmələri ilə tək başına döyüşərək şəhidliyi qəbul etdişə də, sonra həmin Sisyənov Bakının qala divarları önündə Bakı xanının xatunu, Qubali Fətəli xanın bacısı Tutu Bikə ilə üz-üzə gəlib onun qılıncına doğrandı. Başı türk qoşunlarının önünde diyirlənən Sisyənova verilən dərs, əslində Naimini Miranşaha satmaqla öz soyuna qəbir qazan, Şirvana pənah gətirmiş Şeyxin Şəmsinin qüdrətini öz qanından cürcətməsi idi. Miranşah Dövlət bəyin başını Şəmsin qabağına qoyub ona dağ çəkmək istəyəndə Şirvan gözəli: "Dövlət bəyin ölüsu də gözəldir" deyərək Miranşaha əzab verdiyi kimi, Tuti Bikə də Sisyənovu qanına qəltən edəndə Cavad Xanın yurdunda aslanın erkəyi-dişisi olmadığını Rus imperiyasına sübut etmişdi.

Bu səhnəni yada saldıqca ruhumda daha çox ruhu şad olmuş sənətkarımız Hacıbaba Hüseynovun zəngulələri hakim kəsılır.

*Qarpız kəsdim bal kimi,
Dilimlədim nar kimi.
Gördüm yarın əlini,
Gecə yağan qar kimi.*

Qarabağın qüdrətli xatunlarından biri Xan qızı Xurşudbanu Pənahəli xanın yurdunu cənnətə döndərmək üçün Şuşanı nura qərq etdi. Şuşaya öncə yol, sonra su çəkdirdi. Qarabağın ziyalalarını "Məclisi-üns"ün işığına yiğdi. Şamaxı şairləri o məclislərə qonaq dəvət olundu. Sözdən sözə, eldən elə yol çəkildi. Xan qızının rəsmiləri Şuşanın zərif duyğularından cürcərdi.

Qarabağın işgalindən bu gün səhbət açanlar Xanqızının Xasayxan Usmiyevlə nigahını xatırlasalar bəs edər ki, Qarabağın elə həmin nigah zamanı işgal olunduğu fikrini qəbul etsinlər. Qarabağı fəth etmək üçün rus imperiyası öncə Xurşudbanuya hakim kəsildi. Onu Xasay xanla nigaha məcbur etdi. Xanədan məhv olmasın deyə, ruhu, könlü yaralı Xanqızı bu nigaha razılıq verdi. Nigah pozulanda sarayda sərvət bölgüsündürdü. Xanın, Xanqızının əşyaları Şuşa bazarına sürüldü. Əvvəl saray, sonra torpaq, Vətən yağmalandı. Bu günün Qarabağı əslində başına qara yaylığı o çağlarda bağlamışdı. Xanqızının acı taleyi Xanın bacısına - Ağabəyim Ağaya da nəsib olmuşdu. Tehrana gəlin kimi deyil, girov kimi qədəm qoyan, kəcavəsi qəmdən tutuluşdu Ağabəyimin. Əlləri gecə yağan qarı, dilinin şəhdi şəkəri balı xatırladan Şirvan gözəlləri bu gün də qılınıcı Tutu Bikə kimi sivirsə Qarabağda yağıının izi qalmaz, qoşun dayanmaz.

Qarabağ dedim, yadına Şirvan şahlarının yaylaq, oylaq yerləri düşdü:

*Əzizinəm hər aylar,
Hər ulduzlar hər aylar.
Başım cəllad əlində,
Dilim səni hapaylar.*

- deyən, sarayı od tutan, qala divarları qan süzən, sinəsində Qarabağ gözəlləri deyil, yağılar gəzən Qarabağ.

Üzeyir Bəyin, Xanın, Seyidin, Cabbarın, Bülbülün, Niyazinin, Rəşidin, Xanqızı Xurşud Banunun, Əbdürəhim bəyin, Görəninin yurdu. Başına nələr geldi, sinəmə hansı dağlar çəkildi? Şuşa qalası təslim olandan Murovdan girov dərdim cürcərdi. Qarabağın bəy otağında - Ağdamdan ah-nalələr, hicran

zəngulələri göyərdi. Xarı bülbül xara, ellər obalara qara qaldı. Yarımız əsir, yarımız qaçqın didərgin olduq. Çadırlara könül verdikcə çadırlardan doğulduq. Köç köç olduqca, eldən elə səpələndikcə yaddımızı silkələdik.

*Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.*

Sarayda könülü qırıq dolandıqca Xan ondan nə istədiyini söyləyibmiş. Ağabəyim Ağa Qarabağsız, Şuşasız, xarı bülbülsüzlik odunda yandığını deyibmiş. Xan bu şərəfə cənnəti xatırladan bağında xarı bülbül əkdirir. Ağabəyim Ağanı gülün pişvazına çağırırlar. Xarı bülbülü görən Xan qızı

*Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.*

- deyib, gilələrindən qan süzür. Vətənə sarı boylanə boylanə can üzür.

Qarabağ qüdrətli səs sahiblərinin zəngulələri, bir də xarı bülbülü ilə dünyaya səs salıb. Hər kolunun dibindəki bənövşədən, hər beşikdə belə layla yerinə müsiqi süzülən, xalq mahniları, muğamlarımız boy verən Qarabağın məşhur ifaçılarının "Segah"ını, "Çahargah"ını, "Qatar"ını ancaq Qarabağlı sənətkar o qüdrətlə ifa edə bilər. Qarabağ ağzında, Qarabağ ləszində hər şey Rəşidə onun şaqraq səsinə oxşayır. Xarı bülbül Qarabağa, bu günün Qarabağı, xarı bülbülü oxşadığı kimi.

Xarı bülbül də xarı bülbüldü, hər yerdə bitməz. O boyda cənnət Qarabağda ancaq, Şuşada və Ağdamın Abdal Gülablısında xarı bülbül çəmən sevgisini yaşıyır. Qarabağda xarı bülbülü gördükcə dizlərimi yera qoyub Tanrıının bənövşədən sonrakı bu lütvünə üz sürtdükcə başımdan yağan güllə yağışını belə unudurdu. Bu çiçək Qarabağın simvolu, nişanı idi. Çünkü Qarabağ deyəndə öncə yada xarı bülbül - Tanrıının çiçək sevgisi düşür. Ciçəyin, arının, neşterin sevgisindən xəlq olan xarı bülbül elə Qarabağdı. Gülün gözəlliyyinə həsəd aparmış arı özünə diq-

qəti cəlb etmək neştəri, oxu ilə özünü çıçeyə pərçimlədi. Yüz illərdir namərd ermənilər, onlara dəstək olanlar da özlərini Qarabağa pərçim etmək üçün qanı su yerinə axıdırlar. Amma, unudurlar ki, gözləllik də su kimi, torpaq kimidir, çirkab götürməz.

Qarabağın qanlı köynəyinin sixildiği illərdə hərbi jurnalist kimi gülə-boran içindən, mərmilərin altında, Ağdərədən, Ağdamdan, Laçından, Kəlbəcərdən, Murov yüksəkliyindən, Qubadlının Başarət, Fərcan, Mahmudlu kəndlərindən Füzulidən, Ağdamın Fərrux, Füzulinin Məngələnata yüksəkliklərindən reportajlar hazırladıqca həmkarları Şamil Sabiroğlu, Tərənə Bəkirqızı, məşhur kinooperatörümüz polkovnik Seyidağa Mövsümlü ilə o qədər günahsız qanlıra şahid olub, saçımı səngələrdə yolmuşamkı!

İndi nə o günləri, nə də o müharibənin müşahiblərini unuda bilirom. Şuşadan Ramizin, Qubadlıdan Əliyarın, Həsənqulu Qorxmazın, Ağdamdan Fred Asifin, Füzulidən Gülbərən şəhid cənazələri ilə yerdən göye yol getmişəm.

Laçında, Kəlbəcərdə qurd kimi ulayan, Koroğlunun Dəli Həsəni kimi nərə çəkən igidləri düşündükə Qorqud atanın qopuzuna söykənib göz yaşı ilə söylədiyi kəlamları xatırlayıram.

*Hani dediyin bəy ərənlər?
Dünya mənimdir deyənlər.
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.*

Düşünürəm, onları yermi, əcəlmi aldı? Yox deyirəm!.. Onları Vətən, torpaq sevgisi aldı. Qarabağı yaman günsə saldı. Hərdən mənə nə yaman qocalmışan, yaşıdan on yaş da böyük görünürsən deyəndə, Xocalıdan, Şuşadan, Kəlbəcərlə qızların yağı əlinə keçməsinlər deya özlərini qayadan atdıqları gündən, İmarət Qərvəndə, Çaytumasda, Gülbərtidə, Mahmudluda qan görəndən sonra gözlərimi, taleyimi qan tutmayıbsa, deməli əcəldən macalım var deyirəm. Laçının Gülbərd kəndində gözümə gördüğüm ölüm səhnəsini danışram: Sarı aşığın türbəsini ziyarət edib Bakıya dönmək istəyirdik, birdən elə bil

dünya qopdu. Gurultu ilə nəsə gəlib özünü yaxınlığdakı evin həyatınə saldı. Həmin həyatda doğru yollandıq. Evin gəlini iri tut ağacının altında olan bulaqda qab yuyurdu. Bizi vahiməli gələn bu səhnə laçınlılar üçün adı halmış. Çünkü, onlar hər gün bu acı səhnə ilə bir neçə dəfə üz-üzə qalırmışlar...

Birdən yənə uğultu düssüd. Tutağacı, bulaq və bulağın başındaki gəlin bir anın içinde toza qarışır yerindən qopdu. Özümüzə gələndə tozanaq yatmışdı. Həyat naləyə bürünmüdü. Ev sahibləri gəlinin tika-parçalarını ürək dağlayan göz yaşı, nalə ilə xalçanın arasına yiğirdi. "Bədbaxtin özünün cehizi idi, özü toxumuşdu" Güllü nənə belə deyirdi. Hicqırıldan boğula-boğula qalmışdım, dilim-dodağım qorxudan, ağrıdan təpimişdi. Dönüb o biri ağaca baxanda dəhşət məni götürdü. Gəlinin başının dərisinin bir parçası, üstündə də qara hörüyü mənə sarı baxıb, elə bil - "gedib yalan danışmayın. Bakı Bakı olsa, Laçın belə qanda boğulmaz" deyirdi. Bu səhnəni efsə verəndən sonra düz bir ay efsir üzü görmədim "başbilənlərimiz" belə kadrlar insanları ruhdan salır, dedilər. Dərdi gizləyə-gizləyə yaman günlərə qaldıq. İndi Laçına yandıqca, Laçinsizliyden ölüb dirildikcə deyirəm.

*Əzizinəm Laçında,
Qanlar axdı Laçında.
Anaların ağ saçı
Xinalandı Laçında.*

Qandan xinalandı Laçının, Kəlbəcərin dağları. Daha buradakı sərt qayalarda əl ayağı xinalı kəkliklər yuva qurmur. Burda görünən qışlar İsa, Musa quşları kimi müqəddəs ruhlara bürünüb. Onların hər biri bir şəhidin ruhunu əyninə geyinib, əl ayağını onların müqəddəs qanı ilə xinalayıb xarı bülbül ömrünü yaşıyır. Bu səhnələrdən sonra qanı dayandırmaq, günahsız ölümlərə son qoymaq, ordunu qüdrətləndirmək üçün Ataşəs imazalandı. Möhtərəm Heydər Əliyev millətin genefondunu qorumaq, bu günün dirçəlmiş, inkişaf etmiş Azərbaycanını qurmaq üçün bu yolu seçdi.

O günlərdə soyumuzdan Elçin Qaranzadə ünvanlı bir şəhidi dimiz də dərgahə qovuşdu. Ruhumdan pay verdim, sözdən

don biçdiyim Qarabağa, Murov dağlarına qanım çiləndi. Bizim olan Elçin hamının oldu.

Dərdi çox sinəmdə xarı bülbül həsrətim məni Şirvana - İslmayilli torpağına gətirdi. Ömrü boyu başında toplar atılan, qulağında nizələrin, dəbilqələrin səsi cingildəyən Şirvan torpağı qoynunda dərdə-qəmə, qıdrətli sözə, müqəddəslərə yer verdiyi kimi, xarı bülbülə də yer verib.

Cıçək Tanrıının lütvü, bir adıdır. Qarabağdan sonra Şirvanda bu zərif çiçəyin bitməsi bu torpağın xar dərdi, yar dərdi çəkər olması, bülbüllər oylağına dönməsi ilə bağlıdır.

Şirvanın ətəyində oturub indi xarı bülbülə, xarı bülbülün vətəni - Qarabağın göz yaşlarından nağıl danışır, ona layla çalır, bayati çağırıram:

*Eləmi dərdə Kərəm,
Düşübü dərdə Kərəm.
Əlimdi qəm kotanı,
Sinəmdə dərd əkərəm.*

Yadına yenə Qarabağ düşür. Dünyanın İsgəndər Zülqərneyn, Atilla, Çingiz xan kimi dörd bir yanın fatehi olan Əmir Teymur zamanın xatırlayıram. Təbrizi xaraba qoyduqdan sonra köçünü Qarabağda əyləyen Əmir Teymur Şirvana yürüşə hazırlaşmış. Xəbəri eşidən Şirvanşah İbrahim yeddi məcmayı ləl-cəvahirat, yeddi gözəl götürüb Qarabağa gəlir. Vəzir Əmir Teymurun səkkiz rəqəminə olan ulduz sevgisini yada salıb, yeddi məcməyinin, yeddi gözəlin ona toxunacağıni deyəndə Şeyx İbrahim Şirvan ağlığının hökmündə "Səkkizinci qul mənim özüm" deyir. Bu fikir dünya fatehinə xoş gəlir. Dünyanı kəlam müqəddəsliyinə qərq edən, sufi dərvişlərinə könül açan Şirvani kəlam müqəddəsliyinə bağışlayır. Şirvani cəng meydanaşına çevirmir.

Bu faktin başqa bir tərəfi də var. Əmir Teymur hansı məmləkəti tuturdusa, öncə orada olan müqəddəs yerləri və şəxsləri ziyyərat edərdi. Onun xristian kilsəsinə girərək oranı müsəlman nuruna qərq etməsi bu gün də dillərə dastandır. Dünya fatehi uzaq görən bir şəxsiyyət, sərkərdə xaqan olduğundan, heç şübhəsiz ki, öncə yürüş edəcəyi ərazi barədə öz çaparları vasitəsilə məlumatlar alırdı. Əmir Teymurun Şirvani at

döşü etməsəsinin əsas səbəbi məcməyidə gələn ləl-cəvahirat deyildi. Elə də dünyadakı xəzinələrin yarısından çoxu ona məxsus idi. Onu Şirvandakı qandan çəkindirən bu torpağın pirlər, övliyalar, müqəddəs kəlamlar, müqəddəs ziyarətgahlar yurdu olması idi.

Harada bir sufı dərvishi görsə onu mükafatlaşdırın, dünyanın Qurani-Kərim hikmətində dərk edən, qədəm qoyduğu yerləri müsəlman mədəniyyəti ilə işıqlandıran Əmir Teymur elə böyük amal və əməl sahibi idi ki, o, ulu Şirvana ancaq zəvvər kimi gələr, fateh kimi döñə bilerdi. Şirvani müqəddəslərə, pir və övlialara, onların türbələrinə bağışlayan dünya fatehi bu addımı ilə yaddaşlarda özünə müqəddəs bir abidə ucaldı.

Bu gün Şirvani qarış-qarış dolandıqca Babadağ müqəddəsliyindən Girdiman dövlətinin qalıqlarına, Qız qalasına Girdiman qalasından Yerin altı ilə Bərdə qalasına uzanan qala yoluna sari boylandıqca, Girdiman çayının, Axoxun sularında durulduqca başı bələlər, gözü zəlzələlər görmüş Şamaxını düşünürəm. Nə yaxşı ki, Əmir Teymur bu torpağı atdöşü etmə yib, onu haqq'a bağışlayıb, yoxsa, buralardan nə qalardı?

Şirvanın torpağı qəmdən başqa nə cürcərdəri? Torpaq müqəddəs hiss, duyğu, istək, ilk məhəbbət kimidi. Cisminin deyil, ruhunun gəmisiində dünyani dolananları özünə çəkir. Adına ana dediyimiz, ana südü kimi halal bildiyimiz torpaq haram götürür. Halalı, yaxşılırları, yaxşılıqları göyərdib cürcərdir. Qara, qonur, qızılı, şabalıdı rəngini Tanrıdan alan Şirvan torpağı Oğuz eli, Qorqud ata oylağı olduğundan hər bucağından, künçündən şaman duası eşidilir, qopuz, saz sədəsi gəlir. Dərgahın ətəyində, lap bircə qarışında, bircə arpa boyunda yerləşən Şirvandan yayın cirhacırında belə torpaq ətri gəlir. Yağış yağandan sonra tellini darayan pöhrə qız kimi.

Dağlarının ətəyindəki qırğazlardən keçdikcə, başı qarlı dağlarının belində at yerinə çapdıqca, aya, ulduza əlin yetdiyi kimi qulağına gələn ilk nida da Tanrı duaları, Şaman duaları olur. Tanrı dağlarından sonra bu torpaqda daha çox şamanların, indilərdə isə davulu qavalə dəyişən xanəndələrin olması bu torpağa siğal çəkən ulu Yaradanın adı ilə bağlıdır.

Qişi ağ duvaqlı gəlini xatırladan Şirvanın baharı, yazı çiçəyi çirtlayan qiza, yayı bəxtəvərlik mücəssəməsi olan xatuna,

payızı əl-ayağı xinalı kəkliyə bənzəyir. Yaşılımı çıxarıb al qırımıza, günüşi, limonu paltara bürünən dağlar, dərələr indicə əlindən uçaqaq kəkliyə oxşayır. Adamın ürəyi lap yarpıq kimi sixılır. Elə düşünürsən ki, bu boyda gözəllik qaya yaddasından, qaya sərtliyindən indicə ucub gedəcək. Ox kamandan qopan kimi. Sonra dönüb yadı başından çalmasını açmayan, duman-dan rübəndini qaldırıb salmayan dağlara baxırsan, təsəlli tapırsan. Tanrıya şükran duyğularını yetirirsən. Dağlar həmin dağlar, qayalar həmin qayalar, gədiklər, quşqonmazlar da həmin-kildər. Tanrıının ad verdiyi, ordum deyib çağırıldığı Oğuz türklərinin qızılı ipək saçına, qıygacı baxışlarına, ötkəm hərkətlərinə sahib çıxan Şirvan əhlinin söz mülkündə xaniman qurması da bu torpağın Tanrıının yanında qalması ilə bağlıdır.

Daş üstü abidələr, qalın-qalın kitablar buyurur ki, Türkün ilk kişisi Oğuz xan ilk xatunu ilə suların qoynunda bitən, ona könül verib, könül alıb. Ay xan, Gün xan, Dəniz xan doğulub. Sonra da Boz oxlarla, Üç oxlar əmələ gəlib.

Şirvani, əslində isə dünyanın qaranlıq gecələrini nura qərq edən Ayı səmada gördükə, Onun başına dolanan ulduzların sevincini yaşadıqca Oğuzun Ayxanını hər səhər yenidən doğmaq üçün heyva kimi saralıb, canından can ayrılan Gün xanın qızılı saçlarına büründükə, ala gözlü Xəzərin sularında ruhumu durulayıb, qoynunda yosun kimi dinclik tapdıqca Oğuzun ilk sevgisini, Tanrıının türk istəyini düşünmüşəm. Od Allahının, Hörümüz işığının, Atəşpərəst nurunun niyə bu torpaqla, Şirvanla bağlılığını dərk etməyə, onu canımın, ruhumun sirdəsi kimi sevməyə çalışmışam. Odlar Yurdunun hər guşesini qarış-qarış dolananlar səmimiyyətlə etiraf edərlər ki, ən uca, ən qayım palid ağacları - dünyanın ilk ağac sevgisi olan, Oğuzun xanımı doğulan Qaba Ağaclar da məhz şirəsini ulu Şirvan torpağından alır.

Balalar, süd qoxulu körpələr Tanrıının işiq, nur bəlgəsi olan südlə bircə ananın şəhdi şəkərini, sevgi və məhəbbətini canına çəkib böyüdüyü kimi Qaba ağaclar da şirəsini Şirvandan alıb, başını göylərə bülənd edir. Əlini dərgaha açmaqla onun türk sevgisinə, Oğuz eşqinə dua söyləyir.

Vətənin qiraqda qalan yerlərinin ağrısını dərdimin təsbehi kimi o tərəf, bu tərəfə çevirdikcə Təbriz, Dərbənd, Borçalı, Göyçə, Zəngəzur, Vedi, Dərələyəz dərdlərimin muncuğu ruhumu

göynədib. Topdağıtmaz sarayları dağların sərkərdə xaqanlarımızın Doğudan Batıya çapdığı bədəy atların kişiñərtisi, yayından çıxan oxların sədasi, yağıları teyləyen şümsəd qılıncların səsi ruhumu daha çox Şirvan elinə - Şirvanşahlarının at minib kəmər qurşadığı, yağıni atdöşü etdiyi yurda çəkib.

Milli dövlətcilik tariximizin özülü olan bu torpaqda min illərin dövlətcilik, sənət, mədəniyyət dastanı bağlanıb. Tanrıya yaxınlığı qəlbəi dağları, yaşıl yaylaqları, ər oğullarının at oynatdığı oylaqları ilə ölçülən ulu Şirvan Şahdağı, Babadağı, Küpüçü, ala gözlü Xəzəri, axar-baxarlı təbiəti, gur çayları, gözündən mirvari süzülən bulaqları, pirləri, ziyarətgahları, sərkərdə xaqanımızın qurduğu dövlətlərin bəlgəsi olan qalaları ilə dünyaya meydan oxuyub.

Dünya fatehlərinin bir çoxunun bac verib keçdiyi bu torpaqda dost kimi əylənənlər çörək, düşmən kimi gələnlər kəfən tapıb. Nicatini bu torpaqda tapıb neçə-neçə peyğəmbər övladı. Bakının Bibiheybat, Nardaran, Buzovna güşələrində uyuyub, torpaq müqəddəsliyinə qovuşanlar Xəzərdə durulub haqqqa qovuşublar. Şərqi böyük filosoflarının, içtimai xadimlərinin, tabiblərinin, övlıyalarının Şirvana pənah gətirməsi bu torpaqda ədalətin, haqqın hökmərən olması, Tanrıya yaxın olanları məhəbbətin hüdudsuzluğu ilə bağlı olmuşdu.

Şirvanın ucsuz-bucaqsız, göz oxşayıb könül açan yurd yerlərini türk saray mədəniyyətinin nuruna qərq edən Şirvan şahları sarayların qapısına sözün, səsin, ustad sənətkarların, müqəddəs kəlam sahiblərinin üzünə açıq qoymaqla sənət, mədəniyyət himayədarı olmuşlar.

Əski çəq mədəniyyətimizdən gələn müdrikliyə və müdriklərə ehtiram hissi daşlarla ucalan saraylarda başları - Ağıl sahiblərini sarayların sütunu etmişdi. Qılıncla Qələmin vəhdətində qurulan bu dövlətlərin qüdrətindən müxtəlif zaman kəsiklərində qədim Albaniya dövlətini, Girdiman dövlətini, sonra isə Şirvan şahlığı sözün mülküna çevirmişdi.

Müqəddəs kitablar buyururlar ki, "öncə söz yarandı". Sonra dünya, sonra da nemətlər. Tanrıının kəlam müqəddəsliyindən danışanda yadına düşən bəm və zil səsi də Şirvan elində təsəvvür etmişəm. Mənə elə gəlib ki, Şahdağın, Babadağın zirvə-sindən çəkilən yurd harayını, bu qəlbəi dağların ətəyində piçilti ilə

söylənən duanı, ilahi sevgini bəm və zil səsin məqamı kimi heç nə ilə müqayisə etmək mümkün deyil. Dağların ətəyindəki sevgini ilahi həmin məqamda eşitdiyi kimi, bölünmüş Vətənin ağrısını da, o dağların zirvəsindən qiraqda qalan ellərdə o biçimdə eşidib duymaq mütləq olar.

Sirvanı Şirvan edən bir başqa gözəlliksa onun Tanrıının rənglər qalareyası olmasıdır. Tanrıının hər bir rəngdən pay verdiyi bu torpaqda yaz ağızı qoçudunun, bənövşəsinin, xarı bülbülnün, nərgizinin, qızıl gülünün ətrindən doymaqla olmur. Sarı sünbül tarlaları yaşıl donunu çıxarmamış ona qarışan sarı çiçəyi, bənövşəni, lalələri gözlə görüb, könlünlə köçürməyən, dağların döşündəki mələk köçündən yəqin ki, xəbərsiz qalacaq.

Gözəli gözəl edən onun abır-həyasıdır. Payızın Şirvanının başqa bir füsunu var. Payızda gəlin köçən qızların yanağı kəlağayıda allanıb-pullandığı kimi, bəhərə dolmuş, meyvə bağları da başını aşağı əyir. Qırmızı yanaq almalar, armudlar, dodağı çatlayan nar budaqları, cənnətin ətrindən əyninə don geyən heyva ağacları "gəl məni gör, dardimdən ölü" deyir sanki.

Uca, lap uca dağlara söykənən Şirvanın yaylaqlarının, dağı ilə aranı arasında körpü olan oylaqlarının barından doyuılmaz, nehrəsinin, cəhrəsinin səsindən keçilməz. Gündüz "bal tutub barmaq yalayan" ağbirçıklar dan yerinin yaxası sökülenə qədər Tanrıının dağların döşündə əbədiləşən rənglərindən, çıçeklərdən çəkilib, boyanan iplərlə dünəndən sabaha məktublar yazarlar. İçinən sevgisinin, qəlbinin şirəsini, gözünün nurunu xahilər köçürərlər. Bakının, Qubanın, Şamaxının, İsmayıllının müxtəlif çeşnilərdən sözülen xahilər ilmə-ilmə toxunduqca, bir millətin, məmələkətin duyğu və düşüncələrinə, sevinc və kədərinə ayna tutular. Nələr oxunmaz o yazıldarda. Yorğun, arğın gözlərin vətən həsrətindən tutmuş, hicran nidasına, gözündə könlündə qövr edən eşq yarasına, köç sevdasına qədər hər şey yazılıb orda. Gedib geri gəlməyənlərinə dastan qoşan Şirvan gözəlləri

*Ağdəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.*

- deyib göz yaşı tökər. Şirvanın ipəyi, kəlağayısı bazarlara

çixanda deyirlər dünyanın ən məşhur ipəkləri üzünə rübənd tutarmış. Oymalı, burmalı Şirvan kəlağayıları başında, Şirvan ipəyi əynində dünyanın neçə-neçə guşəsində kəcavələr bəzənər, cehizlər tutular bayılır, bayanlar murad verib, murad alarmış.

Bizim tərəflərdə Borçalıda, Tiflisin məşhur "Şeytan bazar" adlanan məhəlləsində də Basqaldan gələn kəlağayıları, Şamaxida toxunan müxtəlif biçimli ipək parçaları, Lahicdə döyülen mis qabları hamı tamarzi-tamarzi gözləyirdi. Şirvanlı zərgərlərin gümüşdən, qızıldan töküb döydükleri qolbaqlar, boyunbaqları, kəmərlər, xəncər və qılınc qəbzələri, qınları indi də əl-əl gəzir. Dünyanın bir sıra muzeylərini bəzəyir.

Coxlarının bəzək əşyaları kimi baxdıqlı bu nadir sənət inciləri çox zaman ustasının, zərgərinin çörək ağacına döndüyündən, dirnaqarası tacirlərin üzündən eldən-elə düşərək özgə millətlərin, farsların və ermənilərin adına yozulmuşdur (Şükür ki, indi Azərbaycanda Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaranıb. Bu fond həmin incilərin bundan sonrakı taleyiñə də biganə deyil).

Şirvanda aparılan arxeoloji qazıntılar zamanı üzə çıxan saxsı qablar, qızıl, gümüş əşyalar, geyim nümunələri, qızıl və gümüş sikkələr bu torpağın milli dövlətçilik tariximizdə tutduğu mövqeyi bir dəha təsdiq edir.

Neməti yaradan Allah, artıran bəndədir. Tanrıının özünün becərdiyi yaşıl yaylaqlar, zəngin sərvətləri ilə öyünən meşələr, flora və fauna aləmi ilə yanaşı, onun cirina can verən, dağlarda, meşələrdə bitənləri calaq etməklə elini, obasını yaşıla, bara qorq edənlər adlarını daşın yaddasına, müqəddəsliyinə yazdırılar. Sevgidən cızılan Qobustanın qayaüstü rəsmləri Azərbaycan türkünün əski mədəniyyətinə ucaldılan abidələr oldu. Qayaların sərtliyindən keçib, Xəzərin su müqəddəsliyində durulan Şirvani suların sonasına, su pərisinə tay tutmaqla olar. Hər gün Xəzərdə çımbıduran Oğuzun Qaba Ağac sevgisi kimi Palid eşqini suların bağlarından cürcərdən Şirvan Nurunu Tanrıdan, qürurunu qəlbənən alındıqdan sonra, dağ müqəddəsləri, dağ kultuna olan sevgisi Babadağ zirvəsindən, Xidirzinda Pirindən boyanır. Çindən başlayıb Avropada tamamlanan böyük İpək Yolunun bir parçası olan Şirvan Şərqlə Qərbin arasında təkcə maddi nemətlərin daşlığı körpü kimi yaddaşlara yazılmadı. Büyök

köçün bir növ həm örkeni, həm də doğanağı olan Şirvanda təkcə şahlar, sərdarlar deyil, fikir və düşüncə sahibləri də zaman-zaman köç əylədilər. Elə bu səbəbdəndir ki, Şirvanın hər bir güşəsində müqəddəs pirlərə, ziyarətgahlara, ustad alimlərin, övliyaların xanagahlarına rast gəlmək mümkündür. Buzovnada, Mərdəkanda, Maşağada, Pirşağıda, Nardaranda, Bibihey-bətdə, Şamaxıda, İsmayıllıda, Qəbələdə, Oğuzda mövcud olan pirlər, Bakı Şamaxı yolunu, əslində isə Şərqlə Qərbi birləşdirən Şamaxı yolunun üstündə olan Pirhüseyn xanagahı, Qəbələnin Həzrə kəndində indi Həzrə ziyarətgahı kimi tanınan Şeyx Mənsur xanagahı, Şamaxıdakı Dədəgünəş xanagahı dediklərimizə əyani sübətdür.

Şərqiñ böyük filosoflarının, təbiblərinin, ruh və düşüncə sahiblərinin, sufî dərvişlərinin, imam əvladlarının, seyidlərin Şirvana köç əyləməsi, bir tərəfdən bu torpağın gözəllikdən yoğrulması, Köç yolu üstündə yerləməsi ilə bağlı idisə, digər tərəfdən də buralarda kəlam müqəddəsləyiñə ehtiram hissi ilə bağlı idi. Çünkü onlar mahz Şirvanşahların saraylarında himayə olunur, dünyalarını dəyişdikdə isə onların zaviyələri qorunur, əsərləri çap olunur, məzarlarının üzərində türbələr ucaldılırdı.

Damarımda qanım, ağzında dadım, sümüyümde iliyim, beşikdə müşil yatan bəbəyim Vətən! Səndən sənə şikayətim, gileyim var. Gözünün önündə Nəsiminin dərisini soydular, Xaqanını saraydan didərgin saldılar, ürəyini ovdular, Seyid Əzimi ayaq altında qoydular, Sabiri sabun köpüyündə boğdular, Mirzə Gullerin səsini aldılar. Dost deyənlərin əlini qoynunda qoydular. Səni Ağila kəşən, dərda örken etdiłər, Vətən!

Doğrandı, budandı, soyuldu, oyuldu Səndən ötrü ölen Vətən! Əlini qoynunda qoydular. Qaysaq tutmayan dərdlərin, yaraların göz-göz, sinən köz-köz olduqca qəlbəi dağların çalma bağladı. Şahdağın, Babadağın, Küpükün çiyninə qar qalandı.

*Eləmi qar qalandı,
Dağlara qar qalandı.
Qarğalar bülbul oldu,
Bülbüllər qarğalandı.*

Başının tacı, dərdimin əlaci Şirvan! Sinən oldu cəngi-

cidalara meydan. Dağından, dərəndən su yerina süzüldü qan. Haqq deyib, haqq durdun. Sindin, əyilmədin. Vermədin can!

Saraylardan saraylara daşındın. İrmaq-irmaq, oyma-qoymaq yandırıldın, alışdın. Özüñə döndün. Özündən dönmədin. Səndən doğan, Səndə batan Günəş kimi Nəsimidən rəng aldın, Nəsimidən boylandıñ! Öz-özünə piçildadin:

*Yara sizlər,
Qəlbimdə yara sizlər.
Yaralının dərdini
Nə bilər yarasızlar?*

Dərdini bilənləri, bilib qananları, oduna yanaları maral kimi teylədir. Dağlar sara, bağlar qara qaldı. At döşündə yağırbağır olan ellərin xırman yerinə döndü. Alının yerini xal, xalının yerini qal aldı. "Şirvan gözəlləməsi" "Şirvan Şikəstəsi" toxundu. Yüz illəri aşib galən dastanlara qoşuldu. Dərdin, qəmin dastanına. Oxunduqça oxundu. Sınıq qəlbələrə toxundu. Aşıq Pənahın, Aşıq Şakirin, Aşıq Yanvarın, Aşıq Mahmudun, indi də Alim Qasımovun səsinin sehrində, ruhunun aynasında dünyani göynətməkdə, dərdinə öyrətməkdədir.

Gözümüz açandan, özümüz dərk edəndən adını yaddaşma yazdırılar. Öncə Allaha, sonra Şirvana pənah apar dedilər. Yazana, yazışlığını dərgahda oxuyana min şükür! Müjdəmi səndə aldım! Gücümü Səndən aldım. Şəriatım, təriqatım, mərifətim Təbrizdən, Goyçədən, Borçalıdan, həqiqətim Səndən keçir! Hissim, duygularım bulağından su içir.

Yadına ötən illər, ömrümüzdən keçən illər düşür. Şirvan karvan elidir. Zinqirovunun səsi sahralara yayılan ləngəlli dəvələrin, sanbal-salğarlı kişilərin - sarvanların köçdən-köçə qoşulduğu altun saraylar qurdüğü eldir, deyirdilər. Bir də Ağla qoyun, ahila süfrə açan eldi deyirdilər. Haqq nazılər, üzülməz, buralardan deyə-deyə köçümü burda əylədilər. İndi bir Allah, bir Mən, bir də Qələmdi! Qələmim başdaşımıdı. Dərdimi, sevgimi muncuq kimi ipa-sapa düzürəm. İşiq adamlardan, Aşıq adamlardan yazarıram. Sənin, Mənim, bize ruh verən ulu Tanrımlıñ siğalında yaranan, yaratdıqları ilə Yaradanını şərəfləndirən adamlardan.

Bir vaxtlar Şirvanın dərdini Mirzə Gullər səsinin odunda

yandırı-yandırı "Şirvan şikətəsi"nə könül əritdi. Şaman dədələrimiz Tanrı dağlarında Tanrıya əyan dərdini, sevgisini ondan aşağıdakılara bəyan etdiyi kimi, Mirza Güller də qavalə söykəndi. Çünkü zaman davulu qavalə dəyişmişdi. Sonra Şirvanın başqa bir xanımı - qüdrətli söz sahibi Əzizə Cəfərzadə "Aləmdə səsim var" deyənləri tarixin yaddaşına yazıb, layla çaldı. Elə o illərdə Şirvanın zərif çıçayı - Aida xanım İman-quliyeva Şərqin bir parçası olan Şirvandan müqəddəs ellərə, min bir gecə nağıllarının cürcərdiyi müsəlman dünyasına könlünün işığını saldı. Qərbi Şərqə, Şərqi Qərbə calamaqla Tanrı nurunun, Tanrı istəyinin bölgünməzliyini sübut etdi. Mükafatı peyğəmbər çıçayı - qızılıgül oldu.


Bir vaxtlar Şirvan ipəyi yüklenən, bəzən də gedib heç geri gəlməyən dəvələrin ləngəri, səbrilə Avropaya sübut etdi ki, Tanrıının ruh verdiyi Elçilərin əyləndiyi Şərqi təkcə cismanı gözəlliyi ilə deyil, ruhani kamilliyi ilə dərk, elə Tanrıını dərk etməkdir.

Bu gün İpək Yolu yaddaşına dönən dünyadanın ən qayım, həm də ən zərif körpülərindən biri də Şirvanın zərif Çiçayı - Aida xanım oldu. "Şirvan gözəlləməsi" qədər kövrək, "Şirvan gözəlləməsi" kimi yanıqlı. Çünkü o, sevə-sevə, yana-yana Şərqə, Şirvana könül vermişdi. Ay qaranlıq gecələri qələminin nuruna qərə edərək, yeni müsəlman şərqi, türk bayatısı çağırmışdı. Sərhədlərin qapalı olduğu illərdə sərhəd məftillərini Ağlinın hökmünə əritmişdi. Vətəni vətəna calaq etmək üçün ancaq duyğularının işığında könüllərdə məhəbbət şəmi yandırılmışdı. Qorqud Ata elində bineyi qədimdən belə olub. El darda olanda elin ən uca yerində - dağ başında tonqal çatılar. O tonqalın işığı eldən elə düşər. Tonqal tonqala calanar.

Yurdumuzda ilk ərəbşunas xanımı, ərəb məhcər ədəbiyatının ilk qadın tədqiqatçısı kimi adını dünyadanın qulağına piçıldayan Aida xanımın zəhməti və sevgisi Qorqud Ata elində çatılan həmin ilk tonqali xatırladır. İnd idə, bundan sonra da çox xatunlar, tədqiqatçı alimlər Şərqdən, müsəlman dünyasından səhbət açacaqlar. Amma, həmişə bir alimin adı öndə çəkiləcək! Çünkü, o, təkcə gözəlliyi, kamilliyi ilə deyil, həm də, millət, torpaq, vətən və Allah sevgisi ilə öndə olanlarımızdan, Tanrıının lütvündən don geyənlərimizdən idi.

Tanrı yaratdığı hər kəsi, hər şeyi sevgidən yaradıb.

Yaratdıqlarını mələklərin beşiyində yırğalayıb, onlara ruh verib. Daha çox yer üzüna gələndən sonra Tanrı söyləyən, dərgah nəğmələri oxuyanları sevib. Onları dərgahı ilə mükafatlandırıb. Hər birini bir qiyafədə yanına qaldırıb. Ömrünü ibadətdə keçirən, içinin işığını, ruhunun sevgisini yazılıara, kitablara köçürən Aida xanımı yəqin ki, qızılıgül donunda qarşılıyib. Özünü öz nuruna, etrinə qərq etmək üçün!



ÇİÇEK GÖZÜ ÇIRTLADI

Dünyanın çox böyük müqəddəslikləri, gözəllikləri var. Torpaqdan başlayıb Tanrıda tamamlanan həmin ilahi gözəllikləri məzənnədən düşməyə qoymayan bir müqəddəslik də var: Soy Müqəddəsliyi.

Soyu aydan arı, sudan duru olanları qanının təmizliyi, südünün saflığı ilə qəbul ediblər. Soy birliyi boy birliyinə çevrildikcə elin ağsaqqalları təzə binə quranda, ocaq çatanda, elin ağbirçəkləri övladın adına hana qurub, gerdək asanda halal eldən, halal soydan gəlin gətirməyi namus, abır-həya naminə ediblər. Soy soya calaq olduqca el-ela, yurd yurda calanib, çəpərlər ortadan götürülüb, məhəbbətdən, istəkdən, ülviyətdən körpü'lər salınıb.

Bir kimsənin oğlu qız adı tutanda onun soyunu öyrənib, yeddi arxa dolananları ilə maraqlanıblar. Sonra boy boylanıb, soy soylanması. Qorqud Atanın dualarının, qopuzunun işığında bəy çadırları qurulub, gəlin kəcəvaləri bəzənib.

Şirvanın min gözəlliyyindən biri və başlıcası bu torpaqda Ağlin və Abırın bütün zamanlarda taxta sahib olmasıdır. Bu torpağın qüdrətli söz adamlarının, sərkərdə xaqanlarının, ordu qurucularının, sənətkarlarının, xanəndələrinin qopub gəldiyi soylar birləşdikcə, bir-birinə calanib qohum olduqca obaların, oymaqların çadırlarını uşaq səsi isidib. Şirvan şahlarının şəcərəsinə diqqətlə baxdıqca bu torpaqda hamının yaxın və uzaq mənada, əslində isə ruhən bir-birinə qohum olduqlarına şahid olursan.

Şəcərəsi bir başa Şirvanşah İbrahimə, onun babalarına

gedib çıxan, özünün qüdrətli hərbi təlimləri ilə sərkərdə, xaqan babalarının vətən, torpaq sevgisini yaşıdan, çar zamanında rus hərb tarixində öz sözü və yeri olan Yusif bəy də həmin nəsil nəcabəti ilə öyünməyə haqqı çatan Şirvan əsilzadələrindən idi. Rus imperiyasının dəfələrlə fəxri fərمانları, orden və medalları, döş nişanları ilə təltif olunan Yusif bəy ciyindəki çar ulduzlarından hərbi xaçdan çox yuxarıda dayanırdı. O, bu titul və rütbələri də məhz xalqı, torpağı naminə əldə etməyə çalışmışdı.

Bir vaxtlar zəmanəsinin görkəmli şərqşünası böyük Mirza Kazım bəy, Quba xanlarının soyundan olan fitri istedad sahibi Abbasqulu Ağa Bakıxanov, olmaz Mirzə Fətəli Axundzadə də bu yolu seçmişdi. Onların ciyinlərini və yaxalarını imperiya ulduzları bəzəsə də, ruhlardında Azərbaycan türkünün torpaq sevgisi cürcəmişdi. Ömrünü daha çox hərbi səfərlərdə, təlimlərdə keçirən, Şirvan seyidlərinin ciyərparasına - Fatma xanımı könlük verən Yusif bəy dünyaya gələn qızının müjdəsinin də yolda alıb müştuluq vernmişdi. Beşiyində yırğalana-yırğalana süd ətrini otaqla bir edən körpəyə Gövhər adını verərək: "Sən mənim gövhərim, ləlim, cəvahirimən" demişdi.

İllər illərə qanad verdikcə Yusif bəylə Fatma xanımın sıqalında böyükən Gövhərin buta dövrü gələndə taleyini zəmanəmizin tanınmış qələm sahiblərindən birinə Nəsir İmanquliyevə tapşırılmışdır. Uca boylu, qırğı baxışlı Nəsir müəllimlə ilk dəfə 1989-cu ilin oktyabrında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində rastlaşmışdım. Bizim, bizdən əvvəlki nəslin, xüsusən də 60-ci illərdə ədəbiyyata, elmə galənlərin xeyirxahi olan Nəsir müəllim elə ilk mühəzirəsindən "Kimin qələmi var, sabahdan nəşriyyata - "Bakı" qəzeti"ne gəlsin". Tələbə yoldaşlarının heç biri bu böyük müəllimə, geniş üraklı qələm sahibinə söz demədi. Elə indiki ötkəmliklə "Müəllim, arxası kimdi nəşriyyata buraxan, onun yazısını çap edən." Nəsir müəllim özünə məxsus təbəssümələ və təmkinlə "Sənin gileyin adına yaraşmir. Gələrsən, səni şərəfləndirərik" dedi. Demə, nə mən, nə də tələbə yoldaşlarım onu yaxşı tanımırımsıq. Tələbələrinin, gənc istedadlarının pənah yeri, ata əvəzinə elçilik edəni, dayı əvəzinə iş axtarış tapanı Nəsir müəllim bu imiş. Sonralar indi ruhani dünyalarını yaşayış professorlar

Famil Mehdi, Şamil Qurbanov Nəsir müəllimin çörəyini yediklərini deyərdilər. Şair Nüsrət Kəsəmənli ona ata əvəzinə elçilik edib gəlin gətirən Nəsir müəllimə xoşbəxt ailəsinə görə minnətdar olduğunu deyərdi. Hər dəfə ondan müsahibə alıqənə mənə "Şamaxılı qız", ya da "Şirvan gözəli" deyərdi. Nəsir müəllim, mən də "Mən Borçalıdanam" deyəndə, "Səsini qoru, Sənin səsin Şamaxı meşələrində səhər tezən cip-cip qoparan çəpərquşunu, ədəbiyyatdan danışib veriliş aparanda qızılğıl koluna qonan bülbüllü xaturladır. Balaca qız, bir də nə bilmək olar, bəlkə elə Allah səni bizim yerlərə yazıb". İllər keçdi, Nəsir müəllim deyən oldu. Bu xəbəri eşidib şirni paylayan Nəsir müəllim həmişə deyərdi: "Qızım, səni Allaha, bir də Şirvan torpağına tapşırıram, oralar müqəddəsdir. Yolun açıq olsun! Ən əziz günlərdə mənə axtarıb, zəng edib, yada salıbsan. Müəllimə ehtiramınla yadimdə qalıbsan". Sonra Nəsir müəllim dünəyinə dəyişdi. Mən ona şayird boreumdan da çıxdım. Adına bir veriliş bağışladım. Nəsir müəllimin tələbələrindən bundan artıq bir istəyi, umacağı da yox idi. O, özünün təmənnəsizliyi, arxasında arxa olmaq istəyi ilə çıxlarından yuxarıda dururdu...

Bax, Yusif bəyin, Fatma xanının ciyərparası, ləli, cavahiri, gövhəri belə bir kişinin ömür-gün yoldaşı, ocaqdaşı idi. Özünün yüksək əlaqəsi, kamil şəxsiyyəti, gözəl qadın, işqli ana, nurlu nənə obrazı ilə tanıyanların, doğmaların yaddaşına yazılın Gövhər xanım Yusif bəylə Fatma xanının göyçəyi, Şirvan dağlarının içəyini, ona sular şəhərində könül verib, ürək qızdırı Nəsir müəllimin qönçəsi idi. Tanrıının onun adına məhəbbət yanında bitirdiyi, mələklərin bütə camunda Nəsir müəllimə içirdiyi Çıçayın gözü 1939-cu ildə oktyabrın 10-da çırtladi. Çıçak gözü çırtlawayanda, ellərə sədə düşəndə, Nəsir müəllim atalıq, Gövhər xanım analıq taxtında tac alanda süd biləkli, süd bələkli Aida doğuldu. Şərqlə Qərbin arasında Azərbaycanı körpü edəcək, qoşa qanadları Nərgizi, Mehribani ilə quş tək uçaq, yerdəki yazılı tamamlananda, Tanrı nəğmələri oxumaq üçün mələklərin qanadında, qızılğıl qoynunda dərgahə qaldırılacaq Azərbaycanın ilk şərqşünas qadın alimi Aida xanım İmanquliyeva.

Yel qanadlı illər ötüb keçidkən Gövhər xanının beşikbaşı laylalarında, "Şirvan gözəlləmə"sinin sehrində nağıl-noğul

dünyasına baş vuran Aida - Şirvanın maral baxışı, maral gözlü, ceyran, cüyür duruşlu mələyi məktəb qapısı açımağa, kitab vərəqi qaldırmağa yaxınlaşdı. Gövhər xanının laylasıyla, Nəsir müəllimin siyahıyla yatıb-duran Aidanın ilk həyat müəllimi Gövhər xanım, ustادı isə çox-çox qələm sahiblərinin sözün həqiqi mənasında ustadı sayılan Nəsir müəllim idi.

Hər kəs öz soyuna, öz mühitinə bağlı olur. Pis və ya yaxşı mənada. Hələ körpəliyindən, bircə qarış çağından belə Aidanın baxışlarındakı vüqardan Yusif bəyin, xanım xatunluqdan Fatma xanının, kövrəklikdən Gövhər xanının, istiqanlılıqdan, məhribənləqdan Nəsir müəlliminə ətri duyulurmuş. "Şirvan gözəlləməsi"nın işığında, "Min bir gecə" nağıllarının sehrində, məhəbbət dastanlarımızın bulağında durulan Aida 1947-ci ilin payızında 132 sayılı orta məktəbin qapısına ayaq qoyanda yazmayı, oxumağı, söyleyiş etmək bilirdi. Ocaq daşı ocaqda, günəş səmada, ay qaranlıq gecəde yeganə olan kimi Aida da iki ziyanını, iki nəslin bu ünvanda yeganəsi, bircəsi idi.

Nəsir müəllimin də, Gövhər xanının da yer üzündə sərvət, dövlət, məhəbbət, səadət adına nəyi var idisə, ona, onun tək adına bağlı idi. İki nəslin körpüsü, doğməhgə, dostluğun da bu maral baxışı, çatma qaşlı, şəvə saçı, ipək hörükli qızı bağlı idi. Elə vətənin, yurdun da ona ümidi var idi. 1941-45-ci illər mühəribəsində yüzlərlə şəhid vermiş, nəfti, pambığı, qızılı, çörəyi ilə fəsizmə qarşı ölüm-dirim mübarizəsindən keçmiş Azərbaycanın beşikbaşı laylalarından barit qoxuyan uşaqlara ümidi var idi. O körpələr vətənin haqqını almaq üçün mübarizələrdən keçməli idilər. Necə ki, 70 illik əsərəndən sonra 1988-ci ilin meydan hərəkatına həmin 60-ci illərin mühəribədən doğulan uşaqları idarə edir, bizlərə onlara dəstək olurduq.

1947-ci ildə orta məktəbə, ilk sinif otağına qədəm qoyan Aidanın mübarizə yolu daha uzun olmuşdu. O, təkcə XX yüz ildə bayraqımızı endirən, Bakını, Qubanı, Şamaxını qanına qəltən edən ermənilərlə, Qırızı ordunun terroru ilə deyil, bizi bızdən, Şərqi şərqliliyindən qoparmağa çalışan dirnəq arası rus və Avropa alımları ilə təkbəşinə mübarizə aparır. Müslüman mədəniyyətinin qüdrətini sübut etməyə çalışırı. Orta məktəb illərində hamı kimi geyinən, zəngin ailənin deyil, ziyah bir ailənin yeganəsi olduğunu, öz ədəb-ərkəni, savadı, dünyagörüşü

ilə təsdiq edən, müəllimlərinin sevimlisi olan Aida həm də yüksək əxlaqi, səmimiyyəti ilə Şirvan gözəllərinə, Şirvan təbiətinə çəkmişdi. Dağlar kimi qırurlu, bağlar kimi barlı, çəmənlər, çah-lımlər, yaylaqlar kimi lətfətli idi. Gövhər xanimla Nəsir müəllimin məhəbbətindən şirə çəkib doğmaları, dostların gözünün qabağında bir vaxtlar orta məktəbə qədəm qoyanda kol dibindəki zərif bənövşəni xatırladan Aida qızlar bulağından su içidikcə at üstə şahə duran, ovunu bir baxışdan ovlayan Şirvan gözəlinə dönürdü... Qazandığı biliyin vərəqləndiyi, kitabların təsdiq məqamı gelirdi. Orta məktəbin pəncərəsindən ali məktəbin auditoriyalarına işiq düşürdü... O işiq 1957-ci ilin yazında 132 sayılı məktəbdən qopub indikti Bakı Dövlət Universitetinin şərqsünaslıq fakültəsinin ərəb dili şöbəsinə düşəcəkdi.

Yurd sevgisi ilə alışış yanın, dilindən Tanrı duaları düşməyen Gövhər xanim körpə Aidaya həmişə Şirvandakı türbələrdən, ziyarətgahlardan, Şamaxının Şahxəndən qəbristanlığındakı qəbirüstü abidələrdən, sənduqələrdən danışır, əski əlifba və ərəb əlifbasi ilə yazılın yazıldakı hikmətdən xəbərsiz olduğuna görə yurdaşlarının taleyindən gileyləndi. Bir də Şirvanın karvanlarından, Şərq - üzü gündoğana gedən sarvanlarından, onların qədəm qoyduqları torpaqdan cürcərən abidələrdən danışardı. Həmişə də "ərəb dilini bilən insanlar xoşbəxtidir. Onlar Tanrıının Quran sevgisini elə o dildə duya bilirlər", - deyə Aidanın ərəbsünas olmağa, "Leyli və Məcnun"un, Quranı Kərimin dilində danışmağa ruhlandırdı. Aidanı sonralar ana olanda belə yaşıdan, yaratmağa sövq edən də Gövhər xanim olmuşdu. Ona ruh verə-verə Şərqi və özünün qüdrətinə inandıraraq böyük ziyanlıya, şərqsünas alıma çevirmişdi. Anasının Quranı-Kərim sevgisinə, Peyğəmbər əlehissələminin "Cənnət anaların ayağı altındadır" hikmətinə xatir Aida könlünü şərqsünaslıq fakültəsinin yeni açılan ərəb dili şöbəsinə verdi.

1957-ci ilin payızı Gövhər xanimın ocağına, ruhuna toydüyün gətirmişdi. Yuxusuz gecələrin ölməz sevgisinin, ana ləyaqətinin təmsilçisi olan, dünyaya gəlişi ilə ona özü boyda sevinc bəxş edən Aida tələbə adını qazanmışdı. Özünün ağılı, kamalı ilə. Öncə gözəl günün adına qurban kəsilmiş, nəzir paylaşmışdı. Sonra da süfrə qurulmuşdu.

Gövhər xanimın açdığı süfrəyə gözünün nurunu, könlünün

yağını qoymuşdu. Yazılıları ilə hər bir ocağa Bakı gecələrinin nurundan, Xəzər duruluğundan pay göndərən Nəsir müəllim oğluna toy süfrəsi quran atalar kimi quş tək uçmaq istayırdı... Tələbəlik illərinin acılı-şirinli xatirələrini daha çox qəribələr, üstüne şəhərin işığı düşməyənlər, yataqxanalarda, kirayələrdə vaxtınıOLDURƏNLƏR yaşayır.

Gövhər xanimın gövhəri, Nəsir müəllimin göyçək qızı da o uşaqlar kimi ömr sürdü. Kitabxanaların hücrələrində gündüz gəcə edirdi. Tələbəliyinin ilk aylarından özünün biliyini, istedadını, öyrənmək sevgisini sübüt edən Aida tələbə elmi cəmiyyətinin ulduzuna, ideya carçısına dönmüşdü. Onun cismi Bakıda, şərqsünaslıq fakültəsinin auditoriyalarında, ruhu isə dəvələrin ləngərlə keçdiyi ərəb səhralarında dolanırdı. Leyli Məcnunun oduna yanan kimi, o, da ərəb dilini, ərəb ədəbiyyatını mənimsemək üçün özünü oda-közə vururdu...

İkinci kursda isə taleyinin ulduzu parladi. Ömrünün sonuna kimi vəfali ömür-gün yoldaşı olduğu, taleyin sərt sınadılardan qoşa keçdiyi yarı ilə üz-üzə gəlməşdi. Bütün əsərlərində nümunəvi ailə, əxlaqlı qadın, ləyaqətli insan obrazı yaranan, vətən, torpaq sevgisine dastan bağlayan, özünün manifestindən quruluşa, zəmanəyə yol salan, əsil müəllim, ustاد obrazı ilə şərəfli ziyali adını daşıyan, tələbələrinə ata, dostlarına arxa-da-yaq olan Mir Cəlal müəllim Aidanı öncə dostu Nəsir İmanquliyevin ocağından, sonra da universitet auditoriyalarından özünü gəlin seçmişdi. Püstəxanının səbrinə, səliqə səhmanınə, gözəllik sevgisinə ancaq, Şirvan gözəli, Gövhər xanimın mələyi layiq ola bilərdi. Çünkü, o, qənirsiz gözəl olmaqla yanaşı, özünün məlahəti, təmkini, ağır oturub batman gəlməsi, zəmanə insanlarına xas olan müasirliyi, zəngin dünyagörüşü ilə Azərbaycan maralı idi.

Gözəllikləri yerdə deyil, göylərdə axtaran, türkün GÖY Tanrı sevgisinə tapınan şahin ömrü yaşayan, dünyanı yerdən deyil, göy müqəddəsliyindən seyr edən Arif də, ancaq belə bir gözələ Tanrıının gözəl deyə yaratdığı, heç bir rəssamin cizgilərini belə kətəna köçürüb, rənglərə gətirə bilmədiyi mələyi sevə bilərdi. Mələk də mələk idi. Hər yer adamı ondan könül ala bilməzdi. Onun məhəbbət köçünə sarvan olmaq üçün ağır taxtalı kişi obrazına, ilahi sevgiyə, vətənpərvər ziyali xarakterinə malik olmalı idin.

Cismani gözelliyi deyil, ruhani kamilliyi uca tutan Aidanın- gözeller gözəlinin könlünü ovlamaq üçün mahir ovçu, dil bilicisi, dərdi, sevinci ilk baxışdan qanan olmaq gərək idi. Duyğuların, sevgilərin gəmisində Götürün ziyarətindən dönen Arif də arif idi. İşıqlı atanın, zərif ananın simasında böyüdü. Onlara, onların adına layiq gəlin seçməli idi. Taleyin yazısı Aida adını ürəyinə piçildiyib, könlüne salmışdı. Gəlin ocağa çəkər deyirlər. 1959-cu ilin 25 iyununda Arifin bəy taxtında Aida əyləşmişdi. Təbrizi Şirvana calamaq üçün.



İPƏK YOLUNUN MƏLƏK DONLU ELÇİSİ

Hər kəs öz doğulduğu torpağa, məkana bağlıdır. Hər kəsin varlığı, əməlləri, cismanı və ruhani cizgiləri də onun mənsub olduğu soyun, yurdun mikromodelidir. Şərq İlahinin köç əylədiyi, yer üzünün nəfəs verdiyi müqəddəs məkan olmaqla yanaşı, müqəddəslərin Elçi qismində yer üzünə endirdiyi məkandır. Burada, dünyanın bu səmtində hər şey Tanrıya yaxın olduğu kimi, hər şey də onu xatırladır. Qəlbə dağlara, qaynar gözlü bulaqlara, qoynu ləl-cəvahıratla, canlı varlıqlarla dolu olan nəhrlərə, çıçayıının dodağından bal süzülən yaylaqlara, bülbülü cəh-cəh vuran bağlara baxaraq Tanrı ilə baş-başa qalır, mələklərin oxuduğu nəğmələri dinləyirsən.

Tanrıya elə Tanrıının özü qədər yaxın olan Şərq nurlu kəlamların üzünə oxunduğu müqəddəslik olduğundan burada elə ancaq onun barəsində düşünməyə məhkumsan. Çünkü, hansı tərəfə, bucağa, guşəyə boylangsın piçilti ilə söylənən dualar, sevgi nəğmələri Nurlar mənbəyinə çağırır.

Tanrıının ən müqəddəs kəlamlarının, kəlam sahiblərinin də bu ətraflarda doğulması əslində Tanrıının özünə, yaratdığı gözəlliyyə sevgisi ilə bağlıdır. Peygəmbərlərin Şərqdə doğulması, ruh olaraq Tanrı sevgisi ilə müjdələnməsi də Tanrıının müqəddəsliyinə, sevgisinə işarədir. Ulularımız arifə bir işarə bəsdir deyib. Şərq əzəməti və Şərq gözəlliyyi içində doğulanlar özlerinin abid və zahid dünyalarına könül verməklə Şərqiñ fəlsəfi, ictimai-siyasi, ədəbi-bədii, etik-estetik dəyərlərini yaşıdadilar.

Tanrı dağlarından Ağrı dağına, Nuhun gəmisinin əyləndiyi Asəf-Kəhf ucalığına, Babadag qüdrətindən Hera və Sina



hikmətinə, Mədinə, Məkkə nurundan Misir ehramlarına, Atışgah işıqlarından "Tac-Mahal" incaliyinə, Uğur tanrı duasından İpek Yolu aydınlığını, Nizami məhəbbətindən Füzuli kədərinə, Nəsimi sevgisindən Yunus İmrə eşqinə, Kərbəla müsibətindən Fateh Mehmet yenilməziyinə, Atilla heyrətindən Əmir Teymur cəsarətinə, Atatürk hökmündən Heydər Əliyev dühasına doğru yol gələn Şərq kimin, kimlərin üzünü görməyi?!

Oğuzun Qaba Ağac sevgisindən, Qorqut Atanın qopuzunun simindən, Tanrıının su müqəddəsliyindən keçən Şərq bəşər mədəniyyətinə nələri verməyi?!! Əzəmati, qüdrəti ilə dünyani heyrətə salan qayım-qədim dövlətləri, o dövlətlərin qurucusu olan sərkərdə xaqanları, hikmət dolu kəlamları ilə yerlə göyün arasında körpü olan Kəlam Sahiblərini, "vahdet-i-vücüd" deyə Tanrıını özündə, özünü haqqda bilən filosofları, Tanrıının Şərq və kəlam müqəddəsliyindən don geyib dünyanın o başından bu başına yol çəkən dərvishləri, "Söz haqqı Tanrı haqqıdır" deyib ona Tanrı kimi baxan söz adamları bu torpaqda binə tutub. Tanrıının bütün gözəlliklərinə sahib olan Şərqiň başının bələsi da, ilahi gözəlliyi, Tanrı sevgisindən don geyməsi olub.

Yüz illər boyu hücumlara, cəngi-cidalara məruz qalan Şərqiň başında atılan topların dəhşətini bu gün xarabaliqları qalan əski saraylar, bürcləri sökülen qalalar, yazı yaddaşı işgala, maddi mədəniyyət nümunələri sürgünə məruz qalan abidələr sübut edir. Şərqiň böyük filosof alimlərinin sənət-söz adamlarının, sənətkarlarının gözünün nurundan süzərək əvəzsiz incilər qəribə dünyanyıñ qərib taleli varlıqlarına çevrilərək nisgillə vətənə sarı boylanır. "Kitabi-Dədə Qorqud" dastanının hər iki nüsxəsi, dünyanyıñ ən zəngin kitabxanası olan Səfəvi şahlarına məxsus "Şeyx Səfi" kitabxanasının inciləri, türk saray mədəniyyətinin zəngin irsi, Ərəb səhralarına kəlam müqəddəsliyi ilə sərinlik getirən filosofların əsərləri indi didərgin, dərbədər ömrü yaşamaqdadır. Əl-Qəzali, Əl-Fərabi, Əl-Kindi, İbn Rüşd, İbn Ərəbi, İbn Sina, Bəhmanıyar Eynalquzzat Miyanəli, Nəsrəddin Tusi, Əhməd Jəsəvi, Hacı Vəli Baktaşı, Şihabəddin Yəhya Sührəvərdi, Əbu Nəcib Sührəvərdi, Əbu Həvs Sührəvərdi, Cəlaləddin Rumu, Şeyx Nəqşbəndi, Bakuvilər sülaləsi Şərqdə doğulsa-

lar da, Şərqdə doğan günəşin nurunu dünyanyıñ üzüne səpdilər. Şərqi şərq edən, şərq saraylarını ağıln və hikmətin işığında qüdrət və məhəbbət, ideya və məfkura, hiss və duyğu, cəsarət və həqiqət, şəriət və mərifət nuruna qərq edən bu haqq yolcuları idi. Xaqanların qılınc gücünə qurduğu dövlətləri bu kəlam sahibləri işıqlandırırdı.

Hansi zaman kəsiyində ki, saraylarda, divanxanalarda şahların hüzurunda Qılınc Qələmdən önə keçdi, o zaman Şərqi, türk dünyasını qan tutdu. O zaman ki, şahlar, sultanlar kəlam qalan, qalan hər şey yalan dedilər, Şərqiň üzərinə Tanrıının elə Şərqdə nəfəs verdiyi xaçla yürüş baş verdi, günaha girən Avropanın bələlərindən silkindi. Şərqiň və türk dünyasının böyük fatehləri Atillanın, Alp Arslanın, Əmir Teymurun, Hüseyn Bayqaranın, Babur şahın, Şah İsmayıл Xətainin və adlarını sadalamadığımız neçə-neçə qüdrətli hökmədarın zamanında Şərq sənət, mədəniyyət və elm mərkəzinə çevrildi. Öz əzəmətinə görə Qədim Yunan-Roma məktəblərinə belə kölgədə qoyan, dünyanyıñ ən qüdrətli elm məbədi sayılan Nizamiyyə Universiteti, dünyanyıñ öz ilahi eşqləri ilə heyrətə salan sufi dərvishlərini yetirən onlarla xanagahlar, sufi ordenləri, institutları, Avropada mövcud olan rəsədxanalardan heç də geri qalmayan, əksinə öz kəşfləri ilə onları neçə yüz il qabaqlayan rəsədxanalar, dünyanyıñ ən qiyamətli kitablarını özündə cəmləşdirən zəngin kitabxanalar, Şərqli Qərbi bir-birinə qovuşdurulan minlərlə karvansaralar Şərq qüdrətindən soraqcıdır. Tanrıının insanlara və insanlığa bəxş etdiyi ən qiyamətli nemət - dörd müqəddəs səma kitabı - "Tövrat", "İncil", "Zəbur", "Quran" belə Tanrı lütvündən məhz Şərq yörəsində, Şərq torpağında təcəlli etdi. Bu kitabları insanlara yetirən, təbliğ edən Tanrı elçiləri - Peyğəmbərlər də Şərqiň bağlarından cücerib, dərgahdan nur almış müqəddəsler idi.

Bu müqəddəs kitabların üzünü köçürülüb dünya insanına çatdırılması da, şərq mütəfəkkirlerinin, onları himaya edən xaqan və xəlifələrin adı ilə bağlı idi. Rəsidi Xəlifələrinin zamanında üzü köçürünlən Qurani-Kərimlə şərəfləndirilən bizim hər birimizin onlara mənəvi borcumuz qalmaqdə, bizi əməl və amal işigina səsləməkdədir.

Yaxın Şərq, xüsusən Ön Asiya tarixən fəlsəfənin beşiyi olub. Fəlsəfi fikir də ilk dəfə burada Misirdə, Suriyada, əski

Şumer-Akkad yörəsi, Babil torpağında intişar tapıb. Hətta bu gün bəşəriyyətin səcdəsinə durduğu məşhur yunan-Roma filosoflarının ustadları qeyd etdiyimiz bu ərazilərdəki məbədlərin, ocaqların sahibləri idilər. Əski Yunan filosofları azman düşünca sahiblərinə tapınmaqla öz dövrlərinin və sonrakı minilliliklərin qüdrəti fikir sahiblərinə çevrildilər.

Yunan-Roma filosoflarının ağlinin günsəvi Avropadan parlayaraq Şərqlilərin gözlərini qamaşdırısa da, bu heç də o demək deyil ki, Tanrı hökmü ilə Şərqdən doğan günsəvi kimse öz itaətinə məcbur edə bilər. Unutmaq olmaz ki, müqəddəs varlıqların cismi torpağa çevrilsə də ruhları qoca Şərqiñ üstündə dolanmaqdadır. Biz bunun zaman-zaman yuxarıda qürur və saygı ilə qeyd etdiyimiz böyük düşünca sahiblərinin üzündə təcəlli etdiyinin şahidi olmuşuq. Qərbin ən böyük kilsələri tərəfindən peygəmbər və yaxud İsa Məsihin Apostolları səviyyəsinə ucaldılan Əl-Qəzalinin, öz fikir və düşüncələrinə görə İbn Rüşdün, İbn Ərabinin, Şihabəddin Yəhya Sührəverdiñin, Tanrı eşqi ilə sahraları dolaşan sufi dərvişlərinin, azadlıq, qardaşlıq, bərabərlik ideyası ilə insanlığı məfkurə birliyinə çağırın Şeyx Cəmaləddin Əfşanının Avropa kralları tərəfindən etiraf olunması, milli-mənəvi dəyərlərimizin, sənət, mədəniyyət işçilərimizin, tarixi abidələrimizin onları heyvətə salması, Avropanın səyyahlarının təbiətimizin, yeraltı və yerüstü sərvətlərimizin zənginliyindən heyranlıqla söz açıb kitablar bağlaması bu gün özüne dönmək istəyən Şərqiñ ədəbiyyət, əbədi var olmaq istəyindən boy alır. Min illər boyu "Min bir gecə" nağıllarının ovsununda tilsimə düşən, zülmətə doğru yol gedən Şərqiñ yaddaşa qayıdışı naminə ömrünü şam kimi əridən yüzlərlə filosoflar, şərqşünas alımlar oyanış, qayıdış nətmələri oxuyub, dastanlar bağladılar. Qocaman Şərqiñ "Min bir gecə" nağıllarından qurtulub oyanması, öz nuruna boyanması naminə onu Büyük Köçün qopduğu yola - İpək Yoluna səslədilər.

Bu yolu qəlbinin və qələminin nuruna qərq edənlərdən biri də Şirvanın zərif Ciçəyi, Şərqiñ məbəd Məleyi - şərqşünas alım Aida xanım İmanquliyeva idi. Axtaran tapar deyiblər. Axtara-axtara, araşdırıcı-araşdırıcı anası Gövhər xanımın nağıllarından tanıdığı Şərqi dərk etməyə, onun qüdrətindən dastan bağladı. Şərqiñ böyük filosof alımları kimi onu narahat edən də, Şərqi

şərqlikdan qoparan məqamlara aydınlıq götirmək, Şərqiñ xilası naminə qələm çalanları dünyaya tanıtmaq idi.

1962-ci ildə ali təhsilini başa vurdudan sonra ailəsinin nüfuzundan istifadə edib Xarici İslər Nazirliyində iş də tapa bilərdi, toləbə yoldaşlarının çoxu kimi hər hansı bir Şərqiñ dövlətinə tərcüməçi də göndərilə bilerdi. O, bunların heç birini etmədi. Şərqi öyrənmək, həm də öyrətmək naminə atası Nəsir müəllimin, qayınatası Mir Cəlal müəllimin əzablı yollarına, elmin eniş-yoxusuşuna könül verdi. Elə həmin il indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Yaxın Şərqiñ Xalqları ədəbiyyatı tarixi" kafedrasından aspiranturaya daxil oldu. Şərqşünas alım Rüstəm Əliyevin rəhbərliyi ilə "Qələmlər camiiyyəti" və Mixail Nüaymənin onun yaradıcılığında rolü" mövzusunda namizədlik dissertasiyası işləməyə başladı.

XIX-XX yüz illərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan ədiblərinin yaradıcılığına həsr olunan bu monoqrafiyada əsas məqsəd "ərəb məhcər ədəbiyyatı"nın bu qatı ilə bağlı faktları bir araya toplamaq və bu ədəbiyyatı yarananları dünyaya tanıtmaq idi.

İşin əhatə dairəsinin genişliyi, mənbələrin qit olması gənc tədqiqatçımı Bakını Moskvaya dəyişməyə məcbur edir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna ezam olunan Aida xanım Şərqiñ məşhur bilicilərindən biri hesab olunan İosif Braginskinin rəhbərliyi ilə dissertasiyasını tamamlayır.

1967-ci ilin baharında - martda Şərqiñ özünün gözəl bayramlarından birini Novruz - Yeni günü qeyd etdiyi ərəfədə Aida xanım hər iki məşhur elmi rəhbərinin - Rüstəm Əliyev və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alır.

Onun bahar bayramında - Yeni gün ərəfəsində Şərqşünas alım kimi, özü də ilk müsəlman, türk, azərbaycanlı şərqşünas qadın alım kimi özünü təsdiq etməsi Şərqiñ yeni günəşinin qadın, Ana üzündə doğması, yurdu nura qərq etməsi idi. Yeni gündən, bol süfrəli, bol sevincli, bol müjdəli alımın Şərqiñ nağıllarından cürcərib, əfsanəyə dönen ərəb ədəbiyyatına, onun məhcər-mühacirət qoluna könül verməsi də Aida xanımın soyuna, yurduna, haqqqa və haqq aşıqlarınə saygısı ilə bağlı idi.

Ərəb ədəbiyyatının məhcər qatını Cənubi Amerikada

Mixail Nüaymənin yaradıcılarından biri olduğu "Qələmlər cəmiyyəti" vasitəsi ilə dünyaya yayan, Suriyada, Livanda baş verən hadisələrə, azad sözə və fikrə bir növ ayna tutmağa çalışan ərəb ədibləri - şair və nasirləri Avropaya daha çox maddi problemlər, sixıntılar səbəbindən üz tuturdular. Gördükleri, eştidikləri yeni fəlsəfi, ədəbi cərəyanların təsiri ilə əsərlər yaratmağa cəhd edirdilər. Bir başa rus klassikasına, realizminə, romantik fikrinə arxalanıb əsərlər yaranan Mixail Nüaymənin Rusiyada - Keçmiş SSRİ-də tanınmasına əsas sabəb də bu idi.

60-ci illər Azərbaycan ictimai-siyasi fikrinə, ədəbi-mədəni həyatına o qədər böyük istedadlar bəxş edib ki, bu gün onların haqqında sadəcə olaraq təkcə siyaset, elm, mədəniyyət və ədəbiyyat adamları kimi söhbət açmaq əslində Şərq əxlaqi dəyərlərinə hörmətsizlik kimi qəbul oluna bilər. 1920-ci ildə Şura hökuməti qurulduğandan, Azərbaycan Demokratik Cümhuriyyəti işgala məruz qaldıqdan sonra Azərbaycanı mənəvi terror dalğası büründü. Şərqdə ilk dəfə Demokratik Cümhuriyyət quran Azərbaycan ziyallarının vətəndə qalanları represiyalara məruz qalaraq Sibir çöllərinə, Türküstən qırğızlarının sürgünə yollandı, vətəndən qırğıq çıxan, əslində isə əcəldən macal tapan böyük ziyahılarımız, vətənpərvərlərimiz mühacirəti qəbul etdi.

Cavidi, Salman Mümtazi, Müşfiqi, Əhməd Cavadi, Çəmənzəminlini, Seyid Hüseyni gedər gəlməz yollara göndərən Şura hökuməti onların yurdunu dağdırıb, ailəsini məhv edib, ocaqlarını söndürməklə, Azərbaycan xalqının sinəsinə dağ çəkərkək, ondan olub ona oxşamayanlara, sapı özündən olan baltalara -

*Oxuma tar, oxuma tar,
Səni sevmir proletar.* - dastanı yazdırdı.

Dərd bu olsa dözmək olardı. Oğul vətəna, onun azadlığına əl qaldıranlara - düşmənə çapər deyə doğulur. Bizi bizdən qoparan, bəzən də öz əlimizlə kürəyimizə biçaq saplayan imperianın üzündən Almas İldırım, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Şəmsi Əsədullayev, Mirzə Bala Məmmədzadə kimi dövlət, elm, mədəniyyət, iqtisadiyyat qurucuları mühacirətdə ömrü başa

vurdular. "Azərbaycan, Azərbaycan" deyə dünyadan köçən bu işqli simalar Vətəndə gömülməyə torpaq tapmasalar da, Vətən, Torpaq, Dövlət, Bayraq, Azadlıq sevgilərini qəlbin və sevginin işığında qələmin ucunda cürcətdilər.

Aida xanım dünyaya göz açanda Azərbaycanda repressiya, mənəvi terror hələ bitməmişdi. Geca gələn qara maşınların, qara qandallı sakinlərinin xəyanətə qurban getdiyi günler idi. Əgər II dünya müharibəsi başlamasaşıdı, sovetlər bu müharibəyə sürüklənməsəydi, çox qapılar çırılıcaq, çox evlərin çırığı qaralacaqdı. 1941-45-ci illər müharibəsi minlərlə Sovet adamının ömrünə son qoyub, şikətə, əlilə çevirdiyi illərdən Aida xanımın uşaqlığına pay düşmüştü. Onun ərəb məhcər ədəbiyyatına könül verməsinin başlıca səbəbi Azərbaycan mühacirlərinin vətən, torpaq sevgisini, yurd nisgilini anlamaq hissi, duyğusu idi. Başqa bir tərəfdən də anası Gövhər xanımın əsilzadə babaları, doğmaları həmin Şura hökumətinin güdəzəne getmişdi... Onların ağrısı, həsrəti anasının dilində giley, nisgil dolu bayatılara, nəgmələrə dolmuşdu. Yer üzündə hamidən, hər şeydən çox anasına bağlı olan Aida xanımı millətin dərd ortağı edən də, o bayatılar, nəgmələr olmuşdu.

*Əzizim, o da para,
Ay doğdu, o da para.
Varmi dərdimini qanan,
Sinəmdən od apara -*

Gövhər xanım belə deyirdi, belə çağrırdı. Aidasına sığal çəkə-çəkə, "Gərək, sən böyükəndə böyük bir alim olasan, bu dərdimizdən yazasan" deyirdi. Elə belə də oldu. Analar məlek duyğulu olduğundan balalarını onlardan tez tanıyb dərk edən olmur...

Bir az əvvəl 60-cılardan, onların ictimai-siyasi, ədəbi-mədəni, elmi-fəlsəfi fikrimizə bəxş etdiklərinə işarə etmişdim. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Mövlüd Süleymanlı, Əzizə Cəfərzadə, İsmayıł Şıxlı, Əkrəm Əylisli ruhundan cürcərən əsərlərin bir başa milli azadlıq hərəkatımıza, oyanışımıza, yaddaşa qayıdışımıza xidmət etdiyini bu gün hər kəs səmimiyyətlə etiraf edir. Bəxtiyar Vahabzadənin "Gülüstan"ında

bölünən, İsa Hüseynovun "Nəsimi"ində dərisi soyulan, Məmməd Arazin "Azərbaycan"ında xanlıqlara parçalanan, Anarın "Dədə Qorqud"unda boyun boyası çıxmışından, Mövlüd Süleymanlinin "Köç"ündə köç yoluna çıxan, Əzizə Cəfərzadənin "Bakı 1501" həqiqətlərinin qanlı köynəyindən keçən, İsmayıllı Şixlinin "Dəli Kür"ündə durulub, Əkrəm Əylislinin "Ana Yolun"dan Buzbulaq nağılı söyleyen Azərbaycanın həqiqət aşıqlarını 60-ci illərin repressiya masının xilas edən ciyində imperiya ulduzları parlasa da ruhunda türkün səkkiz güşəli ulduzu, Şərqi zülmətlərə işq saçan hilahı bərəq vuran, xaqanlıq səltənətimizin taxtını düz 34 il ağlığının nuruna qərq edən Heydər Əlirza oğlu da bu illərin yaddaşına yazıldı. Millət, dövlət qurucusu olaraq Şərq, türk mənəvi dəyərləndən Avropaya yeni pəncərə açmaqla bərabər, əski türk xaqanları kimi sənət, mədəniyyət himayədarına döñərək yaddaşdan yaddaşa körpü saldı.

Onun ideyalarının ən qüdrətli dəstək yeri elm xadimlərimiz, sənət korifeylərimiz idi. Ideya ondan, ruh isə el və dil bilicilərdən gəldirdi. Ömrünü bu ideyaların təbliğinə həsr edən, elmi konfrans və simpoziumlara alım kimi yollanıb diplomat kimi vətənə döñənlərdən idi Aida xanım.

Mixail Nüaymənin yaradıcılığını, fəaliyyətini izləyib, diqqətlə araşdırın, onun əsərləri ilə ədəbi elmi ictimaiyyəti tanış edən Aida xanımın məqsədi həm də özünün ideyalarını cəmiyyətə çatdırmaq idi. Bu dövrdə Azərbaycanda həyata keçirilən böyük quruculuq işləri ilə yanaşı, elmi-mədəni yeniliklər, kəşflər vasitəsi ilə yaddaşa qayıdış ruhu inkişaf etdirilirdi.

Mixail Nüaymənin yaradıcılığında qaldırılan ideyalar da bir növ bu düşüncənin başqa üzü idi. Mixail Nüaymə ərəb dünyasını, ərəb ədəbi, ictimai fikrini dirçəlişə, dünya ədəbi-fəlsəfi fikrina söykənərək əski yaddaşa qayıtmaga çağrırdı. Şərq mənəvi dəyərlərinə, sərvətlərinə sahib çıxməq üçün soydaşlarını mənəvi kamilliyyə, birliyə və dünyəvi dəyərlərə səsləyirdi. Bu ideyaları isə onun əsərlərində cüccərirdi. Rus elminə, klassik fikrinə dərin bələd olan formanı ondan, məzmunu, ruhu isə əski Şərq fəlsəfi fikrindən, müasir Avropa düşüncəsindən götürən Mixail Huaymənin ruhani dünyasından söhbət açan, dolğun müləhizələr irəli sürən Aida xanım bu istedadlı sənətkarın çox şaxəli yaradıcılığı barədə deyirdi: "Mixail Nüaymə müasir ərəb novellala-

rının banilərindən biridir. Ərəb dünyasında bu böyük realist sənətkar nəşr və nəzm, publisistika və ədəbiyyatşunasılığın dair məqalələrin müəllifidir".

Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb monoqrafiyalar yazmaqla bərabər Aida xanımın şərqsünsəs alım kimi ən böyük uğuru onda idı ki, o, dövrün, mühitin ictimai-siyasi xəritəsini çəkir, ədəbi-badii fəlsəfi mühitlərin mənzərəsini yaradırdı. Öz ruhundan, fəhmindən, ədəbi-badii təxəyyüldən, geniş dünya görüşündən, analitik təhlil vermə bacarığından, uzaq-görən siyasi baxışlarından keçərək, mühacirət ədəbiyyatının yaranma səbəblərindən, təsir dairəsindən, yaradıcılarının maddi problemlərindən, mənəvi güclərindən də soraq verirdi: "Mühacirlər təhsilləri, dünya görüşləri və xarakterləri etibarı ilə bir-birindən fərqli adamlar idilər. Əgər onların bir qismi uzaq ölkələrə maddi ehtiyac üzündən gedirdi, digər bir qismi isə Vətəndə açıq yazib-yaratmaqdən mahrum olan, azadlıq, müstəqillik və sərbəstlik naminə doğma yurdı tərk etmiş qabaqcıl ziyanlılar idи".

Bu gün, demokratik dəyərlərin bir qədər inkişaf etdiyi, açıq sözün söyləndiyi bir zamanda bu fikirləri söyləmək çox adı, bəlkə də adidən də adı görünə bilər. İnformasiya texnologiyalarının o qədər də inkişaf etmədiyi, sərhədlərin qapalı, ideya döyüşlərinin, soyuq müharibələrin tüwyən etdiyi 60-ci illərdə bu fikirləri söyləmək o qədər də asan deyildi. Özü də nəzərə alsaq ki, bu fikirlərin sahibi Şərqi bir çox yerlərdə hələ də dünyani qara çadranın altından seyr edən müsəlman qadınlarının genlərinin daşıyıcısı olan cavan bir alım idi. Aida xanım şərqi, türk dünyasının o qadınlarından idi ki, xatun ucalığından, Ana xilqətindən, alım dəyanətindən müsəlman dünyasına boylanır, onun inkişafını, cəhalətdən və səfələtdən qurtuluşunu ideya və məskura birliliyində görürdü.

Amerikaya, Fransaya, Türkiyəyə və Avropanın başqa yerlərinə mühacirət etməklə ruhlarını Vətənə əmanət edən ərəb yazarları Vətən sevgisinə, azadlıq eşqinə söykənib yaşadıqları kimi, Aida xanım da qələminə söykənib qocaman Şərqə 60-ci illərdən şərqi lər söylədi.

Ömrünü ərəb mühacirət ədəbiyyatının tədqiqinə həsr edən, Amerikada, Avropada yaşasalar da öz dilini, dinini, mədəniyyə-

timi qorumaqdandan, təbliğ etməkdən zövq alan ərəb ziyalılarının yaşantılarından, duyğularından, dünyaya baxışlarından söhbet açan Aida xanım cəhalətin, içtimai-siyasi geriliyin, xalq üçün yaşayıb yaranan, dövlətlərini nura qərq edən ziyalıların bas-qılara məruz qalmasının səbəblərindən söz açır, onlara bir növ istiqamət də verirdi.

Aida xəmin ikinci ən böyük əsəri 1975-ci ildə işq üzü görmüş "Çubran Xəlil Çubran" monoqrafiyasıdır. Uzaq Amerikada - Nyu-Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məskurə birliyindən söhbet açan Aida xanım Çubran Xəlil Çubranın yaradıcısı, qurucusu olduğu cəmiyyətin əhəmiyyətindən danişarkən qeyd edir: "Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi".

Ərəb mühacirətinin səbəblərindən, nəticələrindən danışmaqla mühacirətin bütün məqamlarda dözlüməz olduğunu da qeyd edir. Onların həyatına, duyğu və düşüncələrinə ayna tutan, "Qələmlər cəmiyyəti"ni yaratmaqla, Amerikaya mühacirət etmiş ərəbləri qələmin işığına toplamaqla onların ocaq, yurd ruhunun ölməməsinə şərait yaranan ziyalıları təqdir edir.

Bu ədəbi birliyin mahiyyətində siyasi motivlərin olduğunu diqqətə çatdırın Aida xanım, gözəl şair, istedadlı rəssam Çubran Xəlil Çubranın təkcə ərəb ədəbi-bədii fikrində deyil, içtimai-siyasi düşüncəsində də özüne məxsus yeri olduğunu qeyd edir. Hiss və duyğularını kətana rənglərin dili ilə köçürən Çubran Xəlilin vətənpərvərlik hisslerinin bədii yazılarında, daha çox da şerlərində öz əksini tapdığını xatırlayanda, qadına cənnətin qapısı kimi baxan, onu müdrikələr, müqəddəsələr anası kimi qiymətləndirən Çubran Xəlilə ərəb dünyasında olan ögey münasibətə etiraz edir. Qadın hüquqlarının müdafiəcisinə çevirən qadının kölə, hüquqsuz, məzəlum obrazına etiraz edən Aida xanım Şərqi bu istedadlı qələm və firça sahibinin haqqına xidmətdə bulunduğu söyləyir. Çubran Xəlilin bu sahədəki xidmətləri barədə qeyd edir: "Bütün əsərlərdə Çubran qadının cəmiyyətdə hüquqsuz, məzəlum, həttə bəzən kölə vəziyyətindən narahat olduğunu, narazı qaldığını bildirir".

Hər bir əsəri, monoqrafiyası, məqaləsi ilə ərəb məhcər ədəbiyyatını biza bir qədər də yaxınlaşdırıb tanılışa körpü salan

Aida xanımın şərqsünas alim kimi ən böyük xidmətlərindən biri də ədəbi, elmi düşüncələrinin içərisində oxucularını özünün və dövrünün siyasi baxışları ilə tanış etməsi idi.

Aida xanım bütün ömrünü, gücünü, qüvvəsini, məharətini və məlahətini bəxş etdiyi "Müasir ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyası ilə yeni bir dünya - müasir ərəb ədəbiyyatı ilə bağlı sanballı mənbə yaratmış oldu. 1992-ci ildə işq üzü görən kitab Qu quşunun son nəğməsi olsa da möhtəşəm əsər idi.


Şərqsünas alim kimi arxada qoyduğu 30 ilə abidə ucaldan Aida xanım ərəb korifeylərinin fikirlərini, düşüncələrini tədqiqatqa cəlb edə-edə özü də onlardan olurdu. Akademik üslubdan çox elmi, bədii, publisistik ruha köklənən Aida xanım bu əsəri ilə özünün təkcə alim, şərqsünas obrazını deyil, şair, yazarçı, mütərcim obrazını yaratmış oldu.

Monoqrafiyada daha çox üç sənətkarın Mixail Nüaymənin, Çubran Xəlil Çubranın və Əmin Ər-Reyhanının yaradıcılığını tədqiqatqa cəlb edən Aida xanım müsəlman təfəkkürlü, müasir düşüncəli bu istedad sahiblərinin simasında ərəb ruhunun ölməzliyindən, incəliyindən və lətfəstindən söhbet açırdı.

"Əmin Ər-Reyhani Livanlıdır. Ərəb ədəbiyyatında romantizmin banilərindən biridir. Rəngarəng janrlarda İsləmisişdir: O, şair, nasir, publisist, tənqidçi, tarixçi, tərcüməcidir" deyə Əmin Ər-Reyhanının hər tərəflə yaradıcılığına, dünyagörüşə malik bir şəxs olduğunu faktlarla sübut etməkla, onun simasında şərqi mütəfəkkirlərinin, kamil ziyalısının obrazını canlandırırdı.

Görkəmli şərqsünas olmaqla bərabər, mütərcim və ədəbiyyatşunas kimi tanınan Aida xanım, həm də gözəl natiq idi. Yazüb, tədqiq etdikləri barədə fikirlərini ustalıqla auditoriyaya çatdırın Şərqi mütəfəkkiri, içtimai xadimi, filosofu idi...

Onun bu qüdrəti ərəb məhcər ədəbiyyatının müxtəlif sahələrinə həsr olunmuş məqalələrində, şəxşən özünün təşkil etdiyi konfrans və simpoziumlarda təsdiqlənirdi. Şərqsünas alimlər Ziya Bünyadov, Vasim Məmmədaliyev, İosif Braginski, İrina Bilik, Anna Dolinina, Aleksandr Kudelin, Valeriya Kripchenko, Malik Qarayev, İ.Filiştinski, O.Frolova dəfələrlə onun fikirlərinə şərık çıxmış, ehtiyac olanda dəstək olmuşdular. Bir vaxtlar təhsil aldığı Bakı Dövlət Universitetinin şərqsünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirə oxuyan Aida xanım



pedaqqal alim kimi Azərbaycan, ərəb, rus və Avropa ədəbiyyatlarının müqayisəsini verir, biri digərindən qidalanaraq formalasən bu ədəbiyyatların başəriyyətə bəxş etdiyi yeniliklərdən soraq verərk, müasir ərəb ədiblərinin əsərlərinin tərcümə olunmasını ədəbi-mədəni əlaqələrimizin inkişafında körpü hesab edirdi.

Millət üçün doğulanlar onun qüdrətli keçmiş i ilə işıqlı gələcəyi arasında körpü olurlar. Ruhlarından, duyğu və düşüncələrindən cücarən müdrik kəlamları, ağlin hökmündən boy alan mülahizələri, analitik təfəkkürleri, özlərinə məxsus idarələri və ilahi vergiləri ilə milli mənəvi dəyərlərimizin aynası olur.

O işıqlı, müdrik, nurlu və mütəfəkkir insanların duyğularından göyərən yazıları önce onların, sonra isə millətin, məmləkətin tale yazısı olur. İnsanın taleyini Tanrı yazıb, fərdi keyfiyyətlərə şərfləndirdiyi kimi, millətin də taleyini adı bəlli ziyanlar yazır.

Vaxtdan, zamandan ucada dayanan, köçəri dünyanın keçiçi, maddi problemlərinə baxmayaraq, cismən deyil, ruhun diqqəti etdiyi nurdan şüzlən həmin ziyanların cəmiyyətdəki yaşantıları o qədər xoş olmasa da, əbədi varlıq, əbədi eşq və əbədiyyət naməzəbin, sixintinin odundan, alovundan keçirlər. Tarixi mənəvi dəyərlərin, əski duyğu və düşüncənin müasir qatını yaranan həmin ziyanlar vaxtla baxtın, amalla əməlin arasında rabitəyə çevrilirlər.

Sərvət və məhəbbətlə yüklənən köçləri zaman-zaman mənzil başına sarvanlar çatdırıldığı kimi işıqlı insanlar da karvanbaşı - Sarvan rolunda çıxış edirlər. Bəzən bir insan ömrünə sızmayan millətin, dövlətin çəkəcəyi ağır bir yükü çiyinlərinə, əslində isə ürəklərinə alıb dünyanın başına dolanan işıqlı insanlar öz işığını zərrə-zərrə əridib millətin ruhuna, yaddaşına səpir və elə həmin zərrələrin bətnində yaddaşdan - əbədi varlıq zəmisindən cücarırlar.

Hər şeyi dünya kimi, duyğu kimi bütün görmək istəyən işıq adamlar öz nurlarını da bəşəriyyətə bərabər şəkildə paylayır, sevgi ilə yaşıyırlar. Tanrıının günəş sevgisi kimi. Günəş eyni vaxtda doğur və batır. İstisi, qızılı telləri də yer üzünə eyni şəkildə paylanır. Hər kəs, hər şey özünə məxsus olan paya sahib çıxır.

Cismən əbədi var olmaq hissi Günəşə bağlı olduğu kimi, cəmiyyətin, cəmiyyətdə mövcud olan insanların da ruhunun Nura ehtiyacı var. Birinci insanın üstünə göylərdən, Tanrıının

Günəş sevgisindən düşdüyü kimi, ikinci işıq da haqqə bağlıdır. Onu Tanrıının insan sevgisindən xəlq etdiyi İşıq adamlar müdriklər, mütəfəkkirlər, aydınlar paylayır. Nəfsin deyil nəfəsin fövqündə, ilahi eşqin, sevginin içərisində oturub cəmiyyəti nur selinə qərq edən o, İşıq adamlar cismən bizə oxşasalar da ruhən Tanrıını, məlekələri xatırladırlar...

Ədəbi-bədii, elmi-publisistik yazıları, müdrik kəlamları, bənzərsiz ixtiraları ilə bir növ də yer üzündə Tanrı bəlgəsi olduqlarını sübut edən o, insanlar İlahi eşqin, Millət, Torpaq sevgisinin, Yurd məhəbbətinin toxumlarını ruhumuzun zəmisinə, şirimplarına səpərlər, səpdikcə də yaddaşımıza köçərlər. Yer üzünə Tanrıdan keçib gələn o İşıq adamların nəzərində insandan insana, varlıdan varlığa fərq qoyulmaz. Torpaq yaxşını, pisi, duyğulu və duyğusuzu son məqamda Tanrı xətrinə qoynuna alıb layla çaldığı kimi, onlar da dünyani, ağlin yox, zorun gücünə özünə tabe etməyə çalışanlara Tanrı dərsi verərk bütövlüyün şirinliyindən gözəlliyindən çəleng toxuyalar. Cismə ruh, cəmiyyətə mənəviyyat, istedadla qüdrət arasında mənəvi körpüyü, cığırda dönen aydınlar dünyanın işıq gələn yeri olduqlarını onlardan cismən ayrıldıqdan sonra dərk edirik.

Gözümüzün qabağında şam kimi əriyən, yuxusuz gecelerdən gözleri qan çəkən, qapqara şəvə kimi saçlarına ömrün baharindaca qar ələnən, ciyinlərindən dərdin, qəlbərindən millətin, qələmlərindən elmin, mədəniyyətin sevgisi cücarən İşıq adamların ömründən xəbərsiz oluruq. Abbas Gulgəzin, Qorib Şahsənəmin, Dirili Qurban Pərinin, Kərəm Əslinin oduna kül olan kimi, Nigar Koroğluya, Həcər Qaçaq Nəbiyə vurulub cismani dincliye yox deyib, dağlara çəkilib dağlara, ağırlara könül verdiyi kimi İşıq adamlar, Aşıq adamlar da Leylinin Məcnunu, Məcnunun Leylisi kimi səhralara düşüb ilgimdə çiçək, çiçəkdə ürək cücarırlar.

Ösrlərinin, minilliklərin qovuşduğu bir məqamda, Şərqlə Qərbin kəsişdiyi, milli-mənəvi dəyərlərin çarpazlaşlığı Azərbaycanda ruhunu cisminə geyib yer üzünə gələn, dediyim O İşıq, Aşıq adamlardan idi Aida xanım. Şərqiñ məlek donlu Elçisinə dönbü, onu ruhunun, cisminin işığında dünyanı qarış-qarış dolanan, milli mənəvi dəyərlərimizə yeni çalar, ahəng gətirməklə Qu quşu kimi öz nəgməsini oxuyan, sözdən, səsdən, sevgidən Şərqiñ ən zərif yaddaş xalısını toxuyan, elmi-bədii yaradıcılı-

ğında, ictimai-pedaqoji fəaliyyətində, mütercim duyularında ancaq gözəl və bütöv olana, gözəlliyə və bütövlüyə bağlı olana könül verən Aida xanım özünün bütöv xarakteri, yüksək əqləqi keyfiyyətləri, analitik təfəkkürü və intuisiyası, şərəflə qadın adı, ana silqəti ilə yerlə gøyün, cismələ ruhun, əzabla sevincin, mədəniyyətlə mənəviyyatın arasında körpü oldu.

Ömrünün 30 ilini təmənnasız sərf etdiyi, məhəbbətlə bağlılığı şərqsünsənləş elminin inkişafında öz möhrünü vurdur. Qadın adından, qadın ucalığından keçib ağlinin, əqləqinin saflığında şərqli məhəbbətindən dünyaya, bəşəri dəyərləri töhfələr verdi.

Şərqi - Qərb təfəkküründə yaranan ədəbi-fəlsəfi düşüncə sistemlərini öyrənməklə Şərqiş Qərbə, Qərbin Şərqə bəxş etdiyi dəyərlərdən danışan, Aida xanım Şərqiş Qərbə bəxş etdiyi tarixi ədəbi-fəlsəfi, ictimai-siyasi ənənələrdən, gerçəkliliklərdən də ustalıqla söhbət açır, Şərqiş qüdrətli şəxslərinin Avropaya bəxş etdiyi uğurları onlara xatırladırı.

Şərqiş və Qərbin elmi mərkəzlərini birləşdirən müştərək ideyalardan, ədəbi-fəlsəfi fikir sistemlərindən danışaraq sübut edirdi ki, dünyanın siyasi mənzərəsini heç bir rejim dəyişə bilməz. Mühitin və quruluşun rəngini dəyişmək üçün düşüncə və təfəkkürdə yenilik etmək gərəkdir.

Mənəviyyatın, mənəvi dəyərlərin aşınmasının təbii fəlakətlərdən, müharibələrdən daha dəhşətli olduğunu faktlarla sübut edərək, Tanrı evinin - dünyanın xilası naminə Şərqiş-Qərbin önce əməldə, ruhda, ədəbi-fəlsəfi baxışlarda birləşməsini zəruri sayırdı.

Ərəbşünas alimdən çox filosofu, ictimai-siyasi xadimi xatılardan Aida xanım əbədi ruh elçisi, əbədiyyat aşığı kimi təkcə Şərqiş deyil, həm də Qərbin problemləri ilə maraqlanır, fikir söyləməkdən çəkinmirdi. Bu gün Şərq və Qərb yörəsində cərəyan edən milli münaqışlərə, məhəlli müharibələrə diqqətlə yanaşdırıqca Aida xanımın fəlsəfi baxışlarının qüdrətinə həsəd aparırsan.

Dünya təkcə bu türk xatununun ağlinin hökmüne tapinsaydı İraqdakı müqəddəs yerlər şəhid qanına boyanmaz, dünya nəhəngi ABŞ-in ürəyinin başında Göydələnlər bir anın içində çöküb mifis öldürməzdı.

Bu gün dünyani bürüyən terror dalğası, Ağ ölümə qarşı mübarizə hissələri əsində qapalı rejimin bəlalarıdır. Ayağında

cidarı açılan at, boynundan zənciri qırılan vahşilər kimi bədruhlu insanlar dünyanın altını üstünə çevirir. Belə bir məqamda Aida xanımın dedikləri yenə həqiqətə çevrilir. Nağıllarının sehrinə düşən Şərqiş Avropa sərtliliyinə, könlünün buzunda göynəyən Avropanın Şərqi sevgisinə ehtiyacı var.

Ümumbaşarı dəyərlərin yer üzündə məhz fövqəlbəşərlər tərəfindən bərqrər edildiyinə inanan Aida xanım tarixin müxtəlif dönenlərində özgürlüğünü qorumaq üçün ən ağır sınaqlardan keçən babalarımızın ruhunun, işığında Şərqiş mədəni, etik, estetik, fəlsəfi dəyərlərinin özyində, nüvəsində dayanan ülvü hissələrin bundan sonra da bəşəriyyəti nura qərəq edəcəyinə inanır, bu səbəbdən də dəyişməkdə olan dünyanın xəritəsini cizmaqdə ona öz duyğu və düşüncələri ilə dəstək olurdu. Texniki tərəqqinin kosmos surəti ilə dəyişdiyi bir zamanda bəşəriyyəti - Şərqiş Qərbi mənəvi birliyə, ortaq düşüncəyə, ümumi ictimai-siyasi baxışa dəvət edirdi.

Dünyanı imperiyaların deyil, əbədi sevginin, hissin, duygunun idarə etdiyinə ianan Aida xanım bütün iqtisadi - sosial inkişafların ancaq mədəniyyətə, mənəvi dəyərlərə xidmətdə bulunduğu dəyərli olduğunu deyirdi.

Artıq on ildir Şərqiş Qərbə, Qərb də Şərqə can atır, beynəlxalq təşkilatlar, ictimai-siyasi qurumlar dünyəvi problemləri - iqtisadi, sosial, ekoloji məsələləri həll etmək üçün günlərə konfranslar, simpoziumlar keçirir. Avropanın və Şərqiş qüdrətli beynəlxalq təşkilatları ciddi problemləri aradan qaldırmaq, gələcək fəlakətlərin qarşısını almaq üçün maliyyə yardımçıları edir.

Ədəbi-fəlsəfi cərəyanların elmi, ictimai-siyasi mərkəzlərin sintezi ilə yanaşı, Şərqiş Qərb həm də milli müsiqilərin sintezində bir-birinə qovuşur. Azərbaycan müğəmlərinin Amerikada, Almaniyada, İsveçdə, Norveçdə, Kanadada, Fransada bəşəri dəyər kimi qiymətləndirilməsi, xanəndə Alim Qasimovun, bəstəkar Fərhad Bədəlbəylinin, xalq artistləri Fidan və Xuraman Qasimovaların ecazkar sənətinin fəxri adlara və mükafatlara layiq görülməsi Aida xanımın söylədiyi Şərqiş, Azərbaycanın qüdrəti, Avropanın isə haqqqa qayıdışı deməkdir.

Rejimin, quruluşun heç bir ideoloji təbliğatına, çərçivəsinə, qısmalı-boğmasına baxmayaraq o, yaddaşının, düşüncəsinin, duyularının haqqından dönmədi. Dünyanın qovuşacağına -

ideya və məskurə birliyinə, gələcəyinə inandı. Bu səbəbdən də Şərq-Qərb ədəbi-fəlsəfi, mədəni dəyərlərinin sintezindən yaranan əsərləri, onların yaradıcılarını Mixail Nüaymə, Çubran Xəlil Çubran və Əmin Ər-Reyhani kimi işqli insanları təbliğ etdi.

Tanrıının ona baxış etdiyi istedadın, zahiri və batını kamilliyyin, gözəlliyin işğının elmizin üstünə salan Aida xanım əhatəli yaradıcılığı ilə "Ərəb filologiyası məsələləri", "Yaxın və Orta Şərq", "Sovet şərqsünsünaslığının problemləri və perespektivləri", "Şərqiin problemləri: tarix və müasirlilik", "Romantizmin problemləri və Şərq" adlı əsər və məqalələri ilə Şərqiin təkcə ədəbi-fəlsəfi yaşantısına deyil, ictimai-siyasi quruluşuna, yaşam tərzinə də aydınlıq götirmiş oldu.

Şərqiin zəngin klassik ədəbiyyatından və ədəbi cərəyanlarından soraq verməklə yanaşı, o, ingilis romantiklərinin, Amerika transcendentalistlərinin və rus tənqidi realizminin müxtəlif inkişaf mərhələləridən, onların müasir ərəb ədəbiyyatına təsirindən də ətraflı bəhs etmiş, fikir və mülahizələrini faktlarla əsaslandırmışdı.

Coxşaxalı yaradıcılığı, əhatəli, dolğun əsərləri ilə şərq-qərb ədəbi, fəlsəfi cərəyanlarından, mədəniyyətlərdən məlumat verməklə yanaşı, Aida xanım dünyada baş verən ədəbi, fəlsəfi, ictimai-siyasi cərəyanların, fikir və düşünçə sistemlərinin kökündə dayanan ideyalardan, onların axın istiqamətlərindən də söz açmışdı.

Özünü dərkə, yaddaşa qayıdışa doğru can atan Şərqi, Azərbaycanı bu proses və axılarda nələr gözlədiyini də qeyd edən Aida xanım özünün təkcə şərqşunas deyil, həm də politoloq obrazını yaratmışdı. Şərqiin ideya axınlarının birbaşa mühacirət ədəbiyyatı və onu yaradanların adı ilə bağlayan Aida xanım qərbədəki ideya cərəyanlarını Şərqə axıdan, daşıyan işq selini də onların adı ilə bağlayırdı.

Ədəbiyyatınas alim, analitik təfəkkürə malik filosof, dilçi, etnoqraf incəliyi, tarixçi dəqiqliyi ilə şərqşunas alim adını şərəfləndirən Aida xanımın alim və tədqiqatçı kimi ən böyük uğurlarından biri də tədqiq etdiyi, öyrəndiyi və öyrətmək istədiyi sahənin sistemli metodologiyasını yaratması ilə bağlı idi.

Sent Bövün bioqrafik, İppolit Tenin mədəni tarixi, Vilhelm Dilteyin mənəvi tarixi, Yunqun analitik psixoloji, Bartın strukturalizm metodlarından, Şərqiin böyük filosofları, düşünçə

sahibləri - Nizami Gəncəvinin İnsan sevgisindən, Məhəmməd Füzulinin İlahi eşqindən, İmadəddin Nəsiminin "Haqq Mənəm", "Haqq Məndədir" ucalığından, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarından, Cəlil Məmmədquluzadənin realizmindən, Məhəmməd Hadinin romantizmindən keçərək özünün bütöv Dünya Modelini yaradan Aida İmanquliyeva ictimai, fəlsəfi sistemlərin mövcud olduğu elm, mədəniyyət, mənəviyyat və düşünçə səmasında Ağlinin, Məntiqinin ulduzu ilə parladi.

Müxtəlif cərəyanların, ədəbi-fəlsəfi axınlara dinamikasına və təkamül prosesinə özünün qüdrətli fikirləri, maraqlı tapıntıları ilə dəstək olan Aida xanım Şərqlə Qərbən, Batı ilə Doğunun arasında İpək Yolunun ipək donlu mələyinə dönürdü. Özünün müdrik və mütsəkkir obrazı ilə. Yaranan hər bir əsər, bağlanan hər bir kitab onun müəllifinin yaddasına, duyğularına ucalıldığı abidələrdir.

Millət üçün yaşayan, milli mənəvi dəyərlərimizə xidmətdə bulunan elə dahiłər var ki, onlar tarixin yox, tarix onların adı, örnek olan ömür yolları ilə yazılır. Şərqiin və türk dünyasının tarixini qüdrətli xaqanlarımız qılıncı, söz və fikir sahiblərimiz qələmi ilə yazıblar.

Ayaq qoymuşları əraziləri qılıncla fəth etsələr də onu Qələm və Kəlam müqəddəsləyi ilə dirçəldən türk xaqanları əzəli və əbədi dönyanın müvəqqəti sakinləri olduqlarını dərk etdiklərindən maddi mədəniyyət incilərini yaratmaqla yanaşı, mövcud olanların da xilaskarına, himayədarına döndülər. Bir çox Şərq və türk dövlətlərinin ərazisində mövcud olan başqa dilləri və yaddaşları təmsil edən abidələrin mövcud olması da dediklərimizə nümunədir.

Türk saraylarında himayə olunan sənət, söz adamlarının, fikir və düşünçə sahiblərinin, dünya şöhrətli memarların ruhundan cürcərən, bu günümüze gəlib yetişən abidələr, onların yaradıcılarının və ruh verənlərinin qüdrətindən soraq verir. Şərqiin böyük səltənət sahiblərinin sənətə və sənətkara bu cür münasibəti bir tərəfdən onların gözəllik aşığı olmaları ilə, digər tərəfdən də gözəlliklərin mənbəyi olan ulu Tanrı tərəfindən seçilmələri ilə bağlı idi.

XX yüz ildə dünyaya gələn, gəlişi ilə elmimizi, fəlsəfi fikrimizi, ədəbi-bədii zövqümüzü kamilləşdirən müqəddəs bir

söz adamina, işiq paylayan mələyə, ağlinin hökmü, cəsarətinin qüdrati ilə mütəfəkkir ziyalıya çevrilən şərqşunas alim Aida xanım İmanquliyeva milli mənəvi dəyərlər tariximizi yarananlardan biri olmaqla dönüb tariximizin bir qatına çevrildi.

Onun əsərlərini, məqalələrini, monoqrafiyalarını, konfrans və simpoziumlardakı çıxışlarının mətnlərini vərəqlədikcə gözönünda cəsarətli bir alim, türkanə söz sahibi, filosof mütəfəkkir və kamil bir şaxsiyyətin duygu və düşüncələrinə, millət, torpaq sevgisine heyrət edirən.

Tanrıının çox böyük gözəllikləri içərisində ən qüdrətlisi qadın, ana və abid hikməti ilə bağlıdır. Qadın kimi gözəl, ana kimi zarif, abid kimi keçməkəsli, qüdrətli bir ömrün daşıyıcısı olan Aida xanım, bu gün hər üç müqəddəslikdən yaratdığı gözəllikdə yaşıyır.

Özünün ölməz sevgisi, lətfəti, incəliyi, gözəlliyi və səliqə-səhmanlı ilə könlünün taxtında binə qurduğu Arifi onun yoxluğundan düz on iki il keçməsinə baxmayaraq təhəlilinin odunda qovrulsada, ay qaranlıq gecələri hicranın atasında başa vurub səhərləri diri gözlü açsa da, könlünün sultanının yerini kimsəyə qiymadı. Könül Tanrı taxtidir, deyib özünün Tanrıçasına, Humayına, Aidasına sadıq qaldı...

Ana adının, işığında ona doğru hər gün bir qarış yol getməyi, bir gün çıçək kimi o Mələyin qoynunda bitməyi ilə təselli tapan Nərgizi və Mehribani üçün əvvəller cənnət onun ayaqlarının altında, indi də ruhunun bulağındadır. Dünən onun dualarından, sıgalından güc alıb sevdəli, sevgili çağlarını yaşayan bir cüt gözəli bu gün onun Ruhunun işığında ona doğru yol gedir...

Abid ucalığı zahid ucalığından yuxarıda tutulub axır zaman Peyğəmbərin kəlamlarında. Yazdıqları, yaratdıqları ilə ruhunu yazılarına köçürən Aida xanım onların üzündə var olmaq, özü də əbədi var olmaq haqqı qazandı. Şərqdən danışınlar onun getdikcə gedilən, vardıqca varılmayan səhralarından, qırgızlarından, sildirim qayalarından, sərt keçidlərdən, başı çalmaçı dağlarından, mirvari süzülən bulaqlarından, göz oxşayan yaylaqlarından, çəmənlərdən, bir də altun sarayılarından heyrətlə söz açılıblar.

Şərqiň heyrət doğuracaq dərəcədə qənirsiz gözəl hesab etdiyi Aida xanımın duyğuları, düşüncələri də özü kimi gözəl,

səliqə-səhmanlı, kəsilib biçilmiş, ifcılənləmiş idi. Onun hər hansı bir yazısından birçə cümləni, lap elə birçə sözü qoparsan, dünya qopub üstüna gələr...

Şərqiň böyük xaqanları qalaları təkcə mühafizə üçün, düşməndən qorunmaqdan ötrü ucaltmayıb. Tikdim ki, izim qala həqiqətindən ucalan qalalar, türbələr, həm də onların daş yad-daşımızı, əski çağ mədəniyyətimizə ehtiram, öz ruhlarına sevgiləri, saygiləri ilə bağlı idi.

Aida xanımın hər bir yazısı öncə Şərqiň mənəvi dəyərlərinə, sonra isə özüne saygının, sevginin əlaməti kimi qəlema alınıb. Yazdım ki, izim qala nidasından cücarən o, yazılar müsəlman türkünün - Tanrı, onun bəlgəsi olan söz sevgisidi.

Aida xanım bu sevginin işığında, nurunda köcdü yazılarına. Onun cisməni yoxluğuunu 1992-ci ilin payızından hesablayırlar. Əslində o, hər yazısından sonra bir dəfə mələklər kimi köç edir, sonradan yazı masasına qayıdır bir başqa nəğmə oxuyur, dastan bağlayırırdı. Belə götürsək o, dergahın üzünü bir neçə dəfə görüb, bir neçə dəfə Tanrı siğalı alaraq yeni şərqlər yaradıb. Belə götürsək daha doğrudur. Axi o, məbəd Mələyi id...

İndi Aida xanım yazılarında, ruhunun, düşüncələrinin qatarı olan kitablarında bir də yetirmələrinin, tələbə və aspirantların duyğularında, Ustad sevgilərində yaşayır. Şərqdə olan ustاد sevgisi və ehtiramı dönyanın heç bir yörəsində yoxdur. Dönyanın heç bir yörəsində də Tanrı Şərqdə olduğu qədər köç əyləyib, Elçiləri, işiq adamları şərəfləndirməyiib. Tanrıının Elçi libasında, işiq donunda yer üzüna göndərdiyi, qüdrətindən pay verdiyi - Qadın, Ana, Abid kimi şərəfləndirdiyi, Çiçək kimi sevib, Mələk kimi dərgaha qaldırdığı, Ruhuna and işləsi, adına şam yandırıları gözəllərindən idi Aida xanım! Onu dərk etmək, duymaq, tanımaq üçün ona enmək, onun dünyasından Götür Tanrıya ucalmaq olar. Gəlin ona qayıdaq, əski türklər özüne qayıdan kimi!



AZƏRBAYCAN MARALI

"Galimli, gedimli dünya, son ıcu ölümlü dünya". Kimlər gəldi, kimlər getdi gül qoynundan. Kimlərin könlünün çiçəyindən şəh, sevgisindən meh dərdin. Kimləri məlek, kimləri iblis donunda yoxluq dünyasına göndərdin. Yaxşıya körpü oldun, yaman da keçdi səndən. Sən deyənlər, səni deyənlər əbədi qaldı sənnən. Kimini şah taxtında, kimini qəm taxtında əyləşdir-din. Kimini müqəddəs duyğularının heykəlinə, kimini çör-çöpə əyləşdir-din. Haqqə üz söykədin, üzünü üz görənlərdən qorudun. Yaxşılınabrında, abidlərin ağlında, zahidlərin ibadətində yaşasdın.

Yolçulara yol, dərvişlərə nur verdin. Könlündə Tanrı quşu ötenləri sevdin. Onlara Salam olsun dedin! Sənə yaxın, Səndən qalan müqəddəs bir soy var. O mənim soyumdur. Əski şamanlar, ustad aşıqların, qüdrətli fikir və düşüncə sahiblərinin, sərkərdə xaqanların qopduğu türk soyu. Oğuz oğlunun TURAN eşqindən cürcəmişdin. Onun qoynunda dinclik tapmışdım, O sənən qoynunda murada çatdıığı kimi.

Türkün yaxşı kişiləri qılıncının hökmüne qorumuşdu zaman-zaman TURAN ışığını. Göz oxşayan, yovşan, yarpız qoxuyan çölləri, at işləməz, dəvə keçməz qırgəzləri, səhraları, quşqonmaz yamacları oymaş-oymaş, sancaq-sancaq qurmuşdu babalarımız. Sancaq dedim yadına türk ərlərinin kamanından qopan oxların sancıldıği yurd yerləri düşdü. Əski türklər sadaxdan ox çıxarıb kamana qoyar, yayı çəkərmış, ox hara sancıldı, orda altından bir çadır qurular, sonra da saray yapılmış. O zamanlar Sən mənimmişən, Dünya! Canlınin, cansızın haqqdan

sonra mənə - adına türkəm deyənə bağlı imişən. Altaylardan Anadoluya, Tanrıdağdan Ağrı dağa, Tac Mahaldan Sultan Əhmədə, Çaldırandan Çanaqqalaya, Türküstəndən Osmanlıya, Osmanlıdan Çin səddinə Oğuz ruhu, Qorqud qopuzu, Şaman duası, Qurd işığı hakimmiş.

Sonra hər şey dəyişib, yağıları atdöşü edənlər, haqsızhaqq dərsi verənlər atdan düşdükəcə bizdən küsübən? Ürəyinə dəymişik. Şüşa könlünü sindirmişiq. Öncə dağları, sonra sarayıları sar alıb, sinirümüz, sorhəddimiz daralıb. Ağlamaqdan gözümüzə qan damıb.

Səni qınamıram dünya! Qınamaq, yanamaq sənin, yalvarmaq mənim haqqımdı indi. Gözəllərina, gözünə, könlünə dəymişik, dağları arana, yayağı şorana, sarayı çadırda dəyişmişik. Təbrizi Tehrana, Borçalını Kvemo Kartliya, Dərbəndi Dağıstanı, Goyçəni Sevana, İrəvanı Yerevana əvirəndən baxt üzünü bizdən əvrirdi. Şah babalarımın taxtı əvrildi.

İndi iki əlim, iki gözümdü. Kimsə uzaqda, lap uzaqda sil gözünün yaşın, ağlama bəsdi Qaragılı - deyir!

Hamı dedi. Səndən savayı. Bircə sən demədin "Sil gözünün yaşıni". Sən arif idin, dünya! Başında çox toplar atılmışdı. Gözünün qabağında çox köçlər, kəcavələr, cənazələr yola düzülmüşdü. Ayrılıqlar görmüşdün bir-birindən betər. Beləsini görməmişdin. Anası ölen balalar torpağın üzü soyuqdur deyib, gözünün yaşıni ona görə silir ki, Ana anasının qoynuna köçüb. Balası ölen gözünün yaşıni silir ki, vədə çatanda öz ruhuna qovuşacaq. Bəs mən, nə deyib, gözüm yaşıñ sel etməyədim. Torpağı əsir gedən, torpaqdan yetim-yesir gedən dədələrimə baxıb göz yaşımi necə siləydim. Mən silmədim. Öz içimdən, səsimdən göynədim. Saza söykəndim. Abbasın Gülgəz, Qurbanın Pəri, Qəribin Şahsənəm, Ələsgərin Səhnəbanu ağrısını çekən qara saza!

*Cərşənbə gündündə, çeşmə başında
Gözüm bir alagöz xanımı düşdü.
Atlı müjgan oxun, keçdi sinəmdən,
Güləndə qadası qamma düşdü.*

Qanına qada, sevgidən səda düşən Dədə Ələsgər idi. Sazdan, simdən, tazanadən xəbəri yox idi. Bütanın xatasına

Səhnabanunun qadasına düşəndə tuş gəldi. Əvvəl sevgisini, sonra elini yağmaladılar. Səhnəbanusunun ellərə qaldığı azmiş kimi, yurdı el malı, Göyçəsi Sevan oldu. Büta camına zəhər sözənlər məzarına kədər süzdülər.

*İrəvanda xan qalmadı,
Gəncədə sultan qalmadı,
Daha məndə can qalmadı,
O xal, nə xaldı qoşa düzdürmüsən?
De görüm nə xaldı qoşa düzdürmüsən?*

- deyib gözəl oduna yandıq. Gözəl güdəzə getdi. İrəvan qalasından bayraqımız enəndə Yerevana könül verdilər. Onda gözəlin buxağıını bəzəyən xal ürəyimə düşdü dünya!

"Xal mənim, yar mənim, ixtiyar mənim" deyənlərlə davaya düşdüm. İxtiyar mənim olsayıdı İrəvan Yerevanmı olardı? Yar mənim olsayıdı, əsirmi qalardı? Xal mənim idi. Bağrımın başında bitən, köz-köz olan xal. İrəvanda xan qalmadı, daha məndə can qalmadı, Göyçənin, Zəngəzurun, Vedinin, Dərələyəzin, Dərəçiçayın, Ağbabanın xalını Göyçə gülüñə toxudum. Aşıq Nəcəfin, Aşıq Alının, Dədə Ələsgərin xalından xal, gülündən gül dərdim. Dərdin, kədərin, budanan budaqların gülünü:

*Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandi, gedən xocadı,
Sərv ağacı hər ağacdən ucadı,
Əslı qıdı budağında bar olmaz.*

- deyib, gavuru sərv ağacına oxşatdıq. Gavur elə sərv ağacıdı, əslı qıdı, amma əməli, bəd niyyəti qıt deyil. Xəstə Qasımin dərdinə düşdük. Sazın çanağına köcdük. Hamı ordan qopdu, bəzirgan oldu. Mən ola bilmədim, xoca qaldım, qoca qaldım, dünya. Sinəmi tikan yeyib, xar oydu. Qara dəndlərin qara tikani oldum.

*Dağlar dağımıdı mənim,
Qəm oylağımıdı mənim.*

- deyib, Mahmudnan Məryəmi Əsliynən Kərəmə döndərən

keşisin acığına. Göyçə məndən, mən Göyçədən qopmadım. Boynu bükük bənövşələrə qoynumu açdım. Özüm də dönüb bənövşə oldum.

*Qurbani der, könlüm bundan sayrıdı,
Neyləmişəm yarım məndən ayrıdı.
Ayrılıqmı çəkib, boynun əyridi,
Heç yerdə görmədim düz bənövşəni.*

Qurbanın heç yerdə düz görmədiyi bənövşəli yörəndən idim dünya. Dərdə, kədərə öyrətdin məni. Mədəmi xəmirə, ruhumu saza, könlüm sözə öyrətdiyin kimi. Şuşada şüşə kimi çiliqləndim. Kəlbəcərdə ceyran kimi teyləndim. Laçında laçına döndüm. Ağdamın toy damlarında qaralan çıraqla qaraldım. Zəngilanda cəngi türklərindən olduğundan utandım, Qubadlıda kədərimdən odlandım, Ağdərədə qara baxtdan usandım. Cəbrayılda Diri dağını Pəri dağını, Qurban dağını çəkdiyim azdı elə bil Araz ağrısını daşdım. Kədər, qəm oldu yaddaşım, yoldaşım. Olanlar gözümün qabağında olub dünya. Olacaqları mən görməsem də, Sən göracəksən. O zaman nə qədər böyük olduğunu bir də dərk edəcəksən. Axi Sən yeganə varlıqsan ki, hönkür-hönkür ağlayanda, sinəmi çalın-çarpaz dağlayanda, yurdum deyib, oda düşüb yananda özümü suya vurub, daşa cirpanda "Sil, gözünün yaşın, ağlama bəsdi" deməmisən. Deməzdin axı. Təbrizi qan tutandan, Xudafərin dirəkləri yatandan, Arazda qan axandan qırılmayan göz yaşımı sözmü qurudar. Sözmü məni yola gətirər. Qurutsayıdı mən mən olmazdım ki, dünya!

Dədəmin, babamın at oynatdığı, ad alıb, süfrə saldığı, Batının, Doğunun qulluğunda durub, pişvazında dayandığı Təbriz! Kiminin əvvəli, kiminin axırı deyəndə, bəlkə elə səni düşünüb'lər. Əzəlin şahdi, padşahdı, xəndi, sultəndi. Qalalarından bayraqlar boy verər, bürclərindən şahinlərin pərvaza gələrdi. İgidlərin qoşun-qoşun, gözəllərin cərgə-cərgə gələrdi. 40 gün, 40 gecə toy vurduradım oğluna, qızına. Qara qoçların kəsilər, qulplu qazanların asılar, sac üstündə qovrulan yuxuların açılar, xan plovlarının dəmə qoyular, bəy otaqlarının gərdəkləri qurular, xalçalar salınar, yuxular xeyrə yozular, "Cəngidən"

başlanan toyların "Atlandırma"da başa varardı. Ustadlar "Ustadnaməni" bir yol beş desələr də, "Duvaqqapmanı" bircə dəfə deyər. Toyunu, sazını biz çaldıq, xeyri-duanı Tanrı versin, deyərdilər. Qızılı, gümüşə, zərxaraya, ipəyə, qumaşa bürünən "çıqqalı, dikkəli" nənələr dilinin duasını, əli qəlyanlı dədələr məsləhətini kəsməzdi. Küsüllülər toydu deyib barışar, məclisə, mağara qarışardı. "Güləşənginin", "Dirədöymə"nin, "Çov-qanın", "Yallı"nın qəhrəmanı çıxanlara qara hörülü, incə biləkli, yaylığı çıçəkli, könlü butalı qızlar qırmızı alma atardı. Alma, xurma bağlarında gündüz gözəllər, gecə mələklər dastan qoşardı. Abbasın Gülgəzi, Qurbanın Pərisi, Şahsənəmin Qəribi buralardan keçib deyərdilər.

Küçələri hörükərim kimi burma-burma, bağları, yolları, cığırları xurma Təbriz! Min illerin su pərisi, dərgah mələyi, Tanrı çıçığı, Odlar yurdunun ürəyi uzaqda durma, boynunu burma! Mən Səndən yaralıyam, başı qaralıyam. Sən kimdən Təbriz?! Adını adımda, dadını ağzında yaşatdım. Dolanbac küçələrini taleyima oxşatdım. Camaat qibləyə, mən sənə sarı yatdım. Kürəyimi torpaq, ürəyimi qüber yandırdı. Adım diridir. Dirilər cərgəsindədə..: Cismimə baxıb diri deyirlər. Ruhum səndədi Təbriz.

Adına dastanlar bağladılar, dalınca ağladılar. Dadına çatmadılar. Qollarından qandalı, əllərindən zənciri qopartmadılar. Haqqdan olmayanlar, Ay kimi paralandılar, Günəş kimi doğa bilmədilər. Tomris olub yağıntı boğmadılar. Üstündən bəd ruhları qovmadılar, Təbriz!

Gözəlim, gözüm, ağzında şirin dilim, Qıratə tay tutduğum birçayım, telim, dost-doğmaca elim - bəd nəzərə gəldin. Əllərin xinalı kəkliyi, baxışların qırğıya, duruşun oğuz quşuna oxşayır. İçinin gözəlliyi üzünə çıxıb çraqq kimi yanır, par-par parıldayırsan. Al yanağın aldan, gül dodağın baldan, taleyin də qada-dan, qaldan pay aparıb.

Sən mənim ürəyimin buz kimi kövrək yerisən, bircə baxışdan əldən gedər, suya dönüb əriyərsən! Sən mənim Pey-gəmər çıçayımsən - qızılğılığın. Ürəyimi haqq'a açan kimi açılıbsan, ruhunu alan kimi doğulubsan. Ləçəklərin də özümə, özünə oxşayır, uşaq kimi kövrək, ilk sevgi kimi ürkəkdi. Quruca bir nəfəs pərəyini pozub, ləçəyini dağıdır.

Sən mənim yurd adına yer üzündə ilk məhəbbətimənsən. İçimdə qaynayırsan, qanımda oynayırsan. İçində yanıb, qanında oynayıram. Hara getsəm, hara baxsam ordan boyanırsan yetim-yetim, mələlə-müşkü baxırsan. Ustad Mikayıll Azəflinin dediyi ilk məhəbbətim elə sənsən, sən Təbriz!

*O eyvandan bu eyvana,
Nə baxırsan yana-yana.
Sən məni saldin ovsuna,
Səndən ayrıla bilmirəm,
Səndən ayrıla bilmirəm.*

*Nə baxırsan yetim-yetim,
Ayağında ölüm itim,
Ay şənliyim, səadətim,
Səndən ayrıla bilmirəm,
Səndən ayrıla bilmirəm.*

Sən mənim sağalmayan, öz əlimlə qaysaq tutduqca duz səpib təzədən qaynatdığını yaramsan. Göz bağlamağından qorxuram. Duz basıram. Sən sağalsan yağıya, yada qalarsan! Savalanda yatan, yuxuya qalan oğlana ümidiim ölməyib hələ. Atına minib gələndə məni tərkinə alıb Sənə aparacaq, Laylanı özüm çalıb, ovsununu özüm oxuyacam. Tilsimini, cadunu, sehrini üzərzəriyə atıb, atıl-batıl edəcəm. Yaxandakı düymələri oda atıb, qifilini, zəncirini açıb özümü, özünü xilas edəcəm. Yoxsa ölürem Təbriz! Sən mənim duyğularımın, sevgilərimin, sufilərimin, dərvişlərimin şəhərisən. "Ey Allah, mən sənə cəhən-nəm qorxusundan xidmət göstərirəməsə məni onun qoynuna at! Cənnət eşqinə xidmət göstərirəməsə məni ondan məhrum et! Yox, əgər mən sənə, sənin eşqinə görə xidmət göstərirəməsə onda mənim taleyim sənə necə sərf edir, o cür də həll et", "Sultani aləm elmdir" deyən müqəddəslərim - ruh qohumları Sənin qanından cücərib, Sənin qoynundan qaynayan bulaqların suyunu içib!

Sən mənim dadmadığım Ana südüm, çalınmamış laylam, qurulmamış bəy otağım, tutulmayan cehizim, asılmamış gərdə-

yimsən Təbriz! Özümü qanandan adamların gözüne dik baxa bilmirəm, əsir adam yetim-yesirdi. Sən mənim yetim üzümsən! Kimsəyə deməyə qorxduğum, qul olduğum sözümsən Təbriz! Toylarda əlimə xına yaxmiram. Doğulandan dırnaqlarım xinalidi. Dərdimin, nisgilimin qanı çıxb üzünə!

Sən mənim havalı çağrılan adımsan! 34 ildi adımı havalı çağrırlar. Özündə, sözündə deyil, fikri ayrı yerdədi deyillər. Sən mənim havalı üzümsən. Cismimdən qopan ruhumsan Təbriz! Havalı olmayım, dəli dərvish kimi dolanmayım bəs nə edim?

Sən mənim dünən bəxtəvər, başda olan, bu gün yollara boynu bükük-bükük boyلانan, dərdinə dərman olmayan Dədəmsən. O da qan ayrisı Sən də! Yolların burma-burma, qapıların, darvazaların oyma-oyma! Gözümü yolda qoyma. Oyulmuş ürəyimi oyma Təbriz!

Hanı dediyin bəy ərənlər. Hanı Həsən bəyin altın sarayı? Hardadı, Sara Xatunun siyastından qurulan məşvərət otağı? Həsən bəylə Qara Yusifin Ağ qoyunlu bəyləri ilə Qara qoyunlu bəylərini kim yıldı. Kim qardaşı-qardaşa qılınc qurşatdı?

De, utanıb eləmə, gözümün Nuru! Oğuz elindən başladı qara üzümüz. İç Oğuzla Diş Oğuzun Oğuz ənənəsini pozaraq, Üç oxlarla Boz oxların yerini döyişik salması qırdı belimizi. Ot kökü üstündə bitər! Bitdi də...

Səlcuqluların zamanında qüdrətindən aşib-daşan, topdagıtmaş saraylarını qanı qanından olmayan Nizamülmülk necə yıldı gözümün nuru? Bir yandan tikib, bir yandan sökdü. Öz soyundan olanları içimizə yeritdi. Nə yaxşı ki, sarayın baş Xatunu -Türkan xatun var idi. Əlini-ayağını yiğışdırıldı.

Şeyx Səfinin zamanında özünə qayıdırın qan su yerinə axdi. Qan düdü. Soyun qanı suya, boyun suyu qana qarışdı. Heydərin oğlunu, Aləmşahbəyimin gözünün nurunu, Ağqoyunlu Həsən bəyin yadigarını beşikdə qoruya-qoruya, Şahlıq taxtimiza çıxardılar. Ana dilli dövlətimizin qurucusunun ciyininə şahlıq quşu 14-cə yaşında qondu. Sarayını sənət-mədəniyyət gülüstənə döndərən, ana dilimizi Qorqud Ata zamanından sonra ilk dəfə dövlət dili elan edən Şah İsmayılin Xətai dünyası saz, söz üzün idi. Səsinə Kərbəladan Mövlana Məhəmməd Fü-

zuli, sarayından zəmanesinin qüdrətli söz sahibi Həbibə, Arazin bu yanından Dirili Qurban səs verdi. Sazın, Sözün işığında qurşanan qılınc Xaqan sərkərdəsinə dünya şöhrəti gətirdi.

Təbrizin taftalı, qoftalı, kələğayılı, işləməli, toxumalı, ipəkli, qumaşlı xanumlarının gözünün nurundan toxunan, gülü gülü, bülbülu bülbülu çağırın xalılarının, bu gün özgələrin adına çıxan sevgi məktublarının, məhəbbət sarvanlarının qıraqına qotazlı mütəkkələr, naz balıqlar düzüb, "Təbriz gözəlləməsi"ni dinləməyənlər, dərdini "Şirvan şikəstəsi"nə köçürən Tuفارqanlı Abbasın sevgisindən hali olmayanlar, Qurbanının boyunu bükük bənövşəsini qışın oğlan çağında döşünə taxmayanlar, Şahsənəmin Qəribinin uzaq yolunu yaxın edən Xızır Peyğəmbərin Ağ atının ayaqlarının altından götürüb Qəribə verdiyi: dədəsinin gözüne dərman dediyi torpağın müqəddəsliyini dərk etməyənlər, Borçalı qızı Səkinənin saz üstündə gələcəyin xaqanı İsmayıla çaldığı laylanın sehrinə düşməyənlər:

*Mərəndə gəl,
Xar gülü dərəndə gəl.
Sağlığında gəlmədin,
Barı can verəndə gəl.*

- deyib, özü Təbrizdə, ürəyi Borçalıda göynəyen Səkinənin yurd həsrətini qanmayanlar, Hörmüzün işığına burünüb, Eynəlqüzzat Miyanəlini, duymayanlar, Əbu Həfs Sührəvərdinin, Yəhya Sührəvərdinin işiq sevgisine tapınmayanlar, Şeyx Cəmaləddin Əfqanının ideya və məskurə gəmisiñde dünyani seyrə çıxmayanlar, Nəiminin "Haqq mənəm", "Haqq məndədir" hikmətini qanmayanlar, zaman-zaman Şirvana iman Yurdı, Haqq ocağı kimi baxanları, Təbrizi ruhunda Şirvana daşıyanları sevmeyənlər, Şirvanda sixılanda, Kəbəm, ziyarətim-Təbrizim deyən Xaqanının azadlıq istəyindən keçməyənlər Təbriz sizdən deyil, Sizin deyil! Təbriz onu qananların, oduna yanalarındı.

Yüz illər boyu dövlətimizin baş şəhəri olan Təbriz! Nələr geldi başına, ərəb xəlifələri, Avropa qan içənləri, özümüzdən

olan fatehlər, içindəki yağılar sinəni xırman, özünü dəyirman eylədi. Özün öz qanına boyandın. Dar ağaclarında qalan haqq aşıqların danişan dilin, didərgin düşən oğulların düşünən beynin, budanan qollar qılınc çalıb, qələm tutan əllilərin idi. Əlinə əlini, dilini, başını kəsdiłər.

Ağacı qurd içindən yeyən kimi, səni də içindən yedilər. Dostuna düşmən, düşməninə güvən dedilər. Saraylarına özgə gəlinlər ayaq açdıqca özgələndin. İpək donun, ipək telin ağardıqca qara günlərin başladı, qara giləndən qara sular süzüldü. Canım candan üzüldü...

Babəki satanlar, kölgələrdə yatanlar od işığına, su saflığına, ağaç eşqinə, dağ müqəddəsliyinə əl uzatdı. Halalına haram qatıldı. Xurma bağlarına ilan sarışan, dolaşan kimi sarayında iblis dolaşdı. Öncə düşünən beynilərin, xəzinələrin axını başladı. Nə yaman ağır köçün var idi Təbriz!

Türküstəndən Xorasana, İsfahana işıq gətirən Yəsəviləri, Nəqşibəndiləri, Bəktاشiləri, özündən cücerən sufişləri, hürufiləri niyə qoruyanmadın. Hörmüzdən cücerən işıq, od sevgin Aşinlərin əli ilə əreb xəlifələrinə satılonda, Babəkin simasında qanına qəltən olanda sən hardaydın? Sultan Səlimlə Şah İsmayııl Çaldıranda ruhunu çalanda neyləyirdin? Əlləri qoynunda, gözləri qanda inləyen Təbrizim belini Ələmutda qıranlara, Ərkədə Ərkənəqon haqqını unudanlara, Bəzzdə dizini bükənlərə bu gündən danişmadını?

Məni qınama, elə hər şeyi səndən soruşuram! Kimim var ki, səndən özcə? Kimim, kimsəm, dizimin taqəti, ay Təbriz? Yadindamı Şeyx Səfinin nəvəsi - Şah İsmayııl, Şah babamı deyirəm. Babasının adına bir kitabxana qurmuşdu. Min illərin yazı tarixi, Quran dili, Şərq mədəniyyəti dil açırdı hər hücrəsindən. Başına nələr gəlmədi. "Gülüstan"dan, "Türkmənçay"dan sonra rus imperiyasının cəlladları şələləyib yarısını muzey abidəsi kimi Ermitaja, yarısını da Peterburq Universitetinə daşıdlılar, dedilər Şərqi bu kitablarda araşdırıcıq. Dərd bu olsa nə var idi. Türk abidələri, Azərbaycan inciləri fars mədəniyyətinin nümunələri kimi tədqiq olunmağa başladı. Bu ağrı iki yüz ildi davam edir. Ruhu şad olsun xaqan oğlu Heydər Əliye-

vin Peterburqda yaşıł bağda, düz Universitetin qabağında Nizami Gəncəviyə abidə ucaldırımaqla, elə onu da fars şairi hesab edənlərə dərs verdi.

Şeyx Səfi xalçasını da dörd yerə bölüb, sarayından çıxarımışdılar. El-el, oba-oba dolanan xalçanın dördən biri indi Bakıda Dövlət İncəsənat və Mədəniyyət muzeyində mühafizə olunur. El, aləm bilir ki, Təbriz zərgərləri, misgərləri, dülğərləri, sazbəndləri, memarları Şərqiñ ən qüdrətli sənət incilərini yaradıblar. Türbələrin, minarələrin, məscidlərin, qəbir üstü abidələrin əski yazı mədəniyyəti mahz onların adı ilə bağlıdır.

Təbrizli zərgərin əl işlərindən qoluna bilərzik, belinə gümüş kəmər, boynuna hil asmayanlar, yaquta, almaza, mirvariyyə, firuzəyə bürünməyənlər

*Ay gedən oğlan hil olum boynuna,
Elçini göndər, gələrəm toyuna.*

- hikmətinin nədən boy verdiyini çətin bilər. Gümüş sərnici, səhənglər, qazanlar, camlar, samavarlar, xəncər, qılınc qınları, tütün kisələri, qəlyanlar, mücrülər, sinilər Təbriz misgərlərinə dünya şöhrəti gətirib.

*Əzizim sini-sini,
Doldur ver sini-sini.
Mənə öz yarı� gərək,
Neylərəm özgəsini.*

- deyən, türk ərləri gözəl Təbrizin gözəllərinə könül verib, yar deyib. Təbrizli misgərlərin əl işlərindən cehiz tutub, bəy çadırları qurulanda, cəh-cəlalı kimi bərəq vuran, tovuz quşunu (əslində oğuz quşu - Ş.C) xatırladan təbrizli gəlinin qırğı baxışlı yarına baxıb Təbriz zərgərlərinə, misgərlərinə qiymət qoyublar:

*Qızə oğlan yaraşır,
Xəncərə gümüş kimi.*

Təbriz dulusçularının güyümünü ciyinə alıb bulaq başına

tələsən, qumas ətəkli, ipək qoftalı, xara küləcəli, noxudu kələgayılı, çatma qası, qoşa hörülü Təbriz gözəllərini, İsfahan marallarını, Mərənd, Xoy, Xorasan çıçəklərini yana-yana kol dibindən seyr edib, bənövşə kimi boyun bükməyənlər gözəli gözələ yazan, Tanrıının qüdrətini, bir məclisdə Babəkə şərab süzen ilk məhəbbətinin yanğını, həsrətini çətin dərk edər.

Duyğularımın, yuxularımın şəhəri Təbriz! Aynəbəndlə evlərin, məhəccərlə sarayların, oymalı, burmalı şəbəkə qapı, pəncərən Ağac yaddaşımın bəlgəsi. Ağaca ruhu Tanrı verdi. Qızlı saçlı qonur gözlü, ipək donlu türk gözəli doğurdu, Oğuzə yarım dedi. Həmin yaddaşa qayıdışımızdı Təbrizli ustaların ağac sevgisi! Nə yaxşı sevgi varmış, sevgiyə dolan könüllər varmış.

Nərəsi paşaları, xotkarları lərzəyə salan Koroğlu xəyanətin əlindən keçəl Həmzəyə qolu bağlı qul olur. Qiratın əsir məqamı başlayanda Koroğlu "əylən deyim Qiratin qiymətini" deyib atın müqəddəslik zirvəsidən boylanır. Təbrizin sazbəndlərinin işi Koroğlunun Qirata qoysuğu qiymətdən bahadı. Təbrizli minagərdan gözəllərin bütün cizgiləri- alışib pul-pul olan yanaqlar, mirvari dişləri, incə dodaqları sazin çanağından tutmuş aşağına, pərdəsindən tutmuş siminə elə yaraşıqla işlənir ki, deyirsən indicə Türkün ağac sevgisi, xar tutdan, armuddan, qozdan sığala gəlib, yadindamı ötən günlər deyib, biz türklərik yaddaşımız ağac qoynu söyləyəcək.

Təbrizli memarların qurduğu saraylar, çəkdiyi körpülər, tikdiyi türbələr, hördüyü Tanrı evləri özünəməxsus cizgiləri ilə Şərqi memarlığına gözəllik bəxş edir. Şeyx Səfinin, Şah İsmayılin, Xaqanının, Xorasan, Təbriz dərvişlərinin adına ucaldılan Gök gümbəzli məqbərələr, cüt minarəli məscidlər özünün Şərqi elementləri ilə yanaşı, türk cizgiləri ilə bu yurdun əski sakinlərinin kimliyindən soraq verir. Aynın və səkkiz guşəli ulduzun hər məqamda işlənməsi türkün Tanrısal duyğularına işq salır.

Şaha, padşaha baş əyməyən Təbrizim! Şahlar, padşahlar sənə baş əydi. Qüdrətinə, qeyrətinə, hikmətinə tapındı. Saib Təbrizinin, Şəms Təbrizinin ilham pərisi, Əfzələddin Xaqanının saray müqəddəsliyi, haqq səsi oldun. Zindanlara, buxovlara dözsə də sənsizliyə dözmədi. Qoynuna köcdü. Xanın xəndan

oğluydu. Sinəsi ləlla, gövhərlə doluydu. Qədrini bilmədilər, alib qoynuna laylasını çaldın.

Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Hadi, Abbas Səhhət, Sabir daha kimlər, kimlər sənə üz sürtüb, Pirlərini, övliyalarını ziyrətə gəlib.

Mənim qələm və kəlam müqəddəsliyim, dövlət sevgim, millet istəyim Təbriz. Şah rejimi zindanlarını doldurdu, ondan sonrakılar qapını açıb "istəyən Təbrizdən gedə bilər" deyib gözünü oydu. Düşünən beyinlərin ABŞ-da, Fransada, Kanadada, İsvetdə, Norveçdə, Almaniyada, daha nə bilim haralarda bir parça çörəyə çapır. Milyonçunun dilənçi balasının ömrünü yaşayır.

Daha baş şəhərim deyilsən. Saraylarını ocaqlar, evlər əvəz eləyib. Yazanların Şəhriyərin, Səhərdin yoluyla gedir. Özgə dildə yazıb, özgə dildə oxuyur. Hərdən də "Heydər babaya" salam söyləyir. Anaların könlü xoş olsun deyə. Təbrizin yerini Tehran, Gök türklərin yerini özgələr alib. Öz dilində yazıb oxuyanın yoxdu.

*Əzizim dilim-dilim,
Kəs, qovunu dilim, dilim.
Dilimdən keçən olsam,
Doğranım dilim, dilim.*

- deyənlərin, üsyan edənlərin zindanda Xaqanının "Həbsiyyə"sinə oxuyur.

Qoynunda doğulanların nicat yeri Arazın bu tayı olub. Canını götürüb Naxçıvan, Bakı, Göycə, Gəncə deyənlərin içində Qərib babam da olub. Dədəmin dədəsi. Ölənə qədər qərib deyə çağırılan babamgil - Göycəyə köçüblər. Sonra Borçalıya, ordanda Bakıya gəlib çıxmış Qərib köçünün qərib usağıyam.

Təbrizli Mir Cəlalın Gəncə köçündən sənə demişdim. O, Şirvanı Təbrizə calayan, Təbrizin çökən taxtını Məbəd Mələyinin - Aidanın nuruna qərq edən Mir Cəlal Seyid, müqəddəs üzündü Təbriz! Elini elə, dilini-dilə, sözünü sözə, göyünü yerə, vətənini vətənə caladı. Arisin Aida üzündə açan çıçayıının ətri düşdü üzünə. Mehribanı, Mehribanın, bu taydakı baş xatu-

nun bir gün səni deyib, sənə dəyməyə, baba yurdunu ziyarət etməyə, adına şam yandırmağa göləcək. Təbrizli seyidləri ziyarət edib, Seyidən - Mir Cəlaldan nağıl edəcək. Baxarsan, mütləq gələcək! Gəlib sənə dəyəcək.

Gözəl başı bələli olur... Maral da gözəldi. Dağların, məşələrin gözəldidi. Gözünün rəngi ilk məhəbbət kimidi, dumdurudu. Başının tacından şaha, padşaha oxşayır. Tacını da, taxtını da Tanrı verib. Gülsüz-bülbüsüz, saçı yolunmuş məşədə görünməz, gözəlliklər içində şahdi, sultandı. Dəryanın qızılbalığı, qəlibi dağların qartal ucalığı, qayaların kəklik müqəddəsliyi kimidi. Öz dünyasının gözəldidi. Ovçuların həsrətini çəkdiyi, insanların adına ziyarətgahlar ünvanlaşdırılmış müqəddəslilikdi. "Maral dağ", "Maral göl", "Maral bulaq", "Maral qız", "Maral yol" işığından, sevgisindən, ağrısından cücerən bir bayatımız var.

*Əzizim Maralyana,
Yol gedir, Maralyana.
Necəsən bir ah çəkəm,
Od tuta, maral yana.*

Hamının həsədlə, ovçuların gileyələ söhbət açdığı Maral da Tanrı üzü görəndi. Yoxsa, onun ağac sevgisi maralın başında göz-göz olub budaq atardımı, qoşa qanad olardımı? Maralın yeri qalın məşəldəri. Daha six yerlərdə güzəran qurar. Gözdən, könüldən, ovçudan, bərdən uzaq yerdə. Ömründə birçə dəfə maralın hürkək baxışını görən insan Tanrıının müjdələnmiş adamlarından sayılır.

Təbriz də maraldi. Azərbaycan maralı. Ha varmaq, ha çatmaq istayırsən, səhradakı ilgim kimi, sənə çəkib dalyca uzaqlara, əl çatmaz, quşqonmaz yerlərə aparır. Sildirim qayalardan, yaşıllı yamaclarдан, qos-qoca ağacların arasından boy göstərməyi, pərdəsini qaldırmağı var. Təbriz də elədi. Maral gözlü, şirin sözlü, "Segah" üzlü Təbriz!

Maralın ətini yüz min dərdə dərman buyurub təbiblər. Təbriz də dərmandı. Yer üzünə səpələnmiş 40 milyondan çox Azərbaycan türkünün bütövlük dərdinin dərmanı, Ovçusu

zaməndı. Əcəldən macal vermir deyə - Ələmətdə, Ərkədə, Bəzzədə qala dərdini, qılınc nisgilini çekir. Qılıncı qında, ürəyi qanda...

*Gəlmışəm otağına oyadam səni,
Nə gözəl xəlq eləyib yaradan səni.
Götürüb mən qaçaram aradan səni,
Dərbənd aralı, könlüm yaralı.
Bir yar sevmişəm qaragilə,
Ellər maralı.*

Ellərin maralı, yordan yaralı, Dərbənd aralı deyib göynəyən könlümün gözəli Təbriz! Tanrıının gözəl deyib yaratdığı, murada çatdığı Təbriz! Ərənlərin qılıncı qına qoyandan, atdan enəndən səni götürüb qaçan, dərdin əlindən qurtaran, şüədəki divdən qoparan yoxdu!

Sən özün özünü, özünlə bizi qurtarmalısan! Tacım-taxtım, yatan baxtım, haqq yerinə sənə baxdim. Sən haqq idin. Haqqdan xəlq olunubsan, Qızılgülün, xarı bülbülün bağrını xar oyur məni də xar öldürür.

*Düşübü xara könlüm,
Xar üstə qara könlüm.
Oydu muma döndərdi,
Neyləsin xara könlüm.*

- dərdindən el içində xar olmuşam. Qızılı zülfərin boyuma, dərdlərin boynuma dolaşib zəncir yerinə. Mən Sənin əsirinəm, Sən də dərdinin.

*Qızıl gül əsdi,
Səbrimi kəsdi.
Qaragilə...*

Sənə oxunan nəgmədi. Didərgin qızın Rübəbə Muradova kimi heç kəs oxuya bilməz. O, oxumurdu, qara bəxtinə ağlayıb, sənə layla çalardı. "Segah" üstə nalə çəkirdi...

Mən də nalə çəkirəm, hələ çox çəkəcəm. Yurd oyanana, Təbrizə varana qədər. Yuxusu gözündən qaçan, şahinləri uçan, oğulları perik düşən, Şeyx Məhəmməd Xiyabaninin, Səttərxanın, Pişəvərinin qılincında parlayan, sonra qında paslanan, məlül-müşküllər dayanan, gedib geri gəlməyən, zindanlarda çürüyən oğullarının dərdindən əli qoynunda qalan Təbriz! Sən əbədisən, qalan hər şey yalan Təbriz! Sən dərd kimi, sevgi kimi canı sulusan, dirisən. Ruh verənini, qalx deyənini gözləyirsən! Gələcəklər, mütləq gələcəklər, durna çıraqlarını yandırıb Ələmutda, Ərkədə, Savalanda tonqal çatacaqlar. Qələba tonqal. Oğuz elinə səs düşəcək! Dədəm Qorquq qopuzunu köynəyindən çıxarıb kökləyəcək... Süfrələr salınacaq, Oğuz eli cəm olacaq. Üç oxlarla Boz oxlar eski çaga dönəcək. Bilgə Xaqanın, Gültəkinin, Eltərisin, Qapağan Xanın ruhuna, Oğuz Səlcuqların eşqinə kəmər qurşayıb at çapacaq, sancaq-sancaq artacaq, əlini üzadanda Göy Tanrıya çatacaq! Göy bayrağı TURAN, Yaşıl ayraqlı QURAN eşqinə qaldıracaqsan!

Gözümü açandan, özümü dərk edəndən qırıq-qırıq fikirlərimi, çox danışmağımı, surətlə yeriməyimi üzümə çəkiblər. Qırıq-qırıq fikrimin, duygumun, istəyimin adı sənə bağlıdı. Səndən fikirləşib sonunu görməyədə əllərim yanına düşüb. "Yar şirində" deyib, yənə sənə qayıtmışam. Səndən başlamışam. Yu-xularımı, duyğularımı, sevgilərimi hamiya danışmışam. İstəmisişəm hamı səni desin, səndən desin! Qaça-qaça, uça-uça yeriməyim də sənə bağlıdı.

Ağlim kəsəndən tellərin kimi qızılı, qomroy qotazlı, ifçin nallı igid canlı dəryada müjdələnmiş atın yalmanına yatıb töyüyüə-töyüyüə çapıram. Sənə çatmaq, ayağına döşənmək, qapında pəyəndəz, otağında palaz, divarında xalça olmaq, oxunmaq, yaddaşına yazılməq, yazına dönmək istəyirəm. İstəyirəm ürəyimi oxusunlar. İçimi göynədən, kimsəyə deyə bilmədiyim son sözün hikmətini anlaşınlardır. "Ayağının altında ölüm Təbriz! Qəbrimi Savalanda qaz. Üzümü üzünə çevir. Səndən keçib Haqq'a gedim",

Sular şəhərinə gələndən, qələmi çörək ağacına döndərəndən bir neçə dəfə qapını üzümə açıblar. "Məşhəddən, Tehrandan keçib, Təbrizə də gedə bilərsən" deyiblər. Getməmişəm. Getmək

istəməmişəm. Səni qolu bağlı, dili qifilli, əsir-yesir, məlül-müşküllər görəmək istəməmişəm. Sən mənim fateh babalarımın, sultan dədələrimin taxtı, Tanrıının sufi, hürufi üzündə açılan baxtı, sazin, sözün yaxasının, köynəyinin ilgəyinin, düyməsinin açılıb, sökülen vaxtı olanda özün idin. Səni deyib gələnlərə könlük açardın. Altun sarayların dolub-boşalar, məclislər qurulardı...

Sinənin Əmir Teymur dağı, üzünü Çaldırın qarası, iki imperiyanın "Gülüstan", Türkün Ələmut, Ərk yası, Babəkin Bəzz bələsi, Samirədə budanan qolları, Şah İsmayılin xatunun Osmanlı sarayındakı qul görkəmi, Xətainin Şirvan xatası yol vermir Sənə qovuşum Təbriz!

Sən mənim İşiq adamlarımın üzündə qaralan elimsən. Büttöv Azərbaycan deyib qılınc qurşayan Ağa Məhəmməd Şah Qacar sevgimsən! "Azərbaycan gec qızan bir daş qazana bənzər. O gec qızar, gec də soyuyar" deyən Səttarxan istəyimsən!

İmpériyanın toruna düşüb güdəza gedən Seyid Cəfər Pişəvəri donunda qəza yerimsən, Babam qara Seyiddən, Mir Möhsüm Ağadan göyərən kəlam müqəddəsliyimsən... Bir də sən mənim Mir Cəlal təmizliyim, Mir Cəlal saflığım, Mir Cəlal nurum, qururumsan.

İrili, xirdalı hekayə və povestlərindən tutmuş, sanballı romanlarına qədər yaxıcı Mir Cəlalın bir şey düşündürmüştür. Kamil insan, qüdrətli dövləti, vətənpərvər ziyanlı obrazlarını yaratmaq. Ayri-ayri yazıçılar, qələm sahibləri bu mövzulara tək-tək müraciət edərək əsər yaradıb ədəbiyyatımızın bu qatlarını baş qoymayıblar. Yaxıcı Mir Cəlalin qüdrəti onda idi ki, bir-birindən ayrılıqda təsəvvür olunmayan bu insani keyfiyyətləri və cəhətləri bir qəhrəmanın, bir obrazın üzərində işləyir, nəticə də kamil insan, kamil ailə obrazını yaradır, ən kiçik məişət hadisəsinə ictimai-siyasi, ən böyük ictimai-siyasi, tarixi hadisəyə məişət modeli geyindirirdi. Fərdi cəmiyyətdən, cəmiyyəti fərddən, adını alıdən, alını adıdən ayırmayan Mir Cəlal əslində ədəbiyyata öz obrazı ilə qədəm qoymuşdu.

Onun bütün yaradıcılığını bir kanara qoyub, "Bir gəncin manifesti" əsərini ədəbiyyatda saxlasaq, onun qüdrətli söz adımı, istedadlı yazıçı, tarixi dərindən bilən tarixçi, dil məqəddəsliyinə sadıq qalan dilçi, millətin etik-estetik dəyərlə-

rini, etnoqrafiq yaddasını gözəl bilən etnoqraf, siyasi proseslərə ustalıqla, uzaqgörənliliklə qiymət verən politoloq, əski Şərq fəlsəfəsini dərinlən bilən və öz fəlsəfəsini yaradan filosof, sözü ustalıqla gəlin kimi oynadıb, don geydirən söz xırıdırı, söz sərrafı olduğunu etiraf etmək olar.

Mir Cəlal ədəbiyyata cismi ilə deyil, ruhu, duyğusu, düşüncəsi, millət, torpaq sevcisi ilə gəldi. Baharın bahar duyğularında yeni qurluşun təntənəsinə inanansada Sonanın soy birliliyinə, yaddaş müqəddəsliyinə, yaddaşa məhəbbətinə söykəndi. Acından saralıb, solan övladına, xilas etmək üçün xalçasını bazara çıxaran Sona ingilis alıcısının xrom çəkməsinin ucu ilə oynadıb, qiymət qoyduğu xalçaya ögey baxışlarından usanıb, achğını, övladının acliğini unudur. Gözünün nurunu yada satmağı, yadların ayaqları altına atmağı ölümən betər hesab edir. Xalçanı qatlayıb: "İtə ataram, yada satmaram" deyib, körpəsi kimi qucağına basıb evə qaydır. Qayıdan onun ocaq ruhu; yaddaşı, ana məhəbbəti idi... Bu yazıçı Mir Cəlalın öz fəlsəfəsi, öz baxışı idi... Millət, torpaq sevgisindən cürcərən fəlsəfəsi. Sonanın dilində gül açmışdı...

İllər keçdi, 1988-ci ildə azadlıq hərəkatına başlayan, Topxanada qırılan bircə ağacdən ötrü qanı su yerinə axıdan Millət olərəm yaddaşma balta çalan imperiya ilə bir yerda yaşamaram dedi. 20 yanvar şəhidlərinin qanından keçib 1905, 1918-20-ci illərdə imperiya cəlladlarından, ingilis əsgərlərindən güc alıb müsləman türkləri qanına qəltən edən ermənilərin şəhid etdiyi oğullarını Çəmbərəkənd yaddasını özünə qaytarıldı. Şəhidlər xiyabanını Dostluq parkına çevirən imperiya cəlladlarına dərs verdi...

Bu Mir Cəlalın Sonasının, övladının ölümü ilə barış, namusunu yad ayaqlar altına atmayan türk anasının yaddaş müqəddəsliyindən cürcərən xalqın - Azərbaycan türkünün yaddaşa qayıdışı idi. Oyadan, qayıdan böyük yazıçı Mir Cəlal, oyanan onun əsərlərindən dərs götürən biz idik..

Mənim Mir Cəlal sevgim lap balaca vaxtlarında, onu əsərlərindən tanıdım, sevdim günlərdən, Təbrizli seyid ucalığına tapındığım illərdən başlayır. Mir Cəlal mənim, söz və sevgim, azadlıq istayımdı!

O, Təbrizin ağır taxtali, sanballı kişilərindən, mübarək seyidlərindən boy alıb. Onun arxasında arxa duran, yetimə çörək verən, evsizi ev-eşik edən, darda olana əl tutan, əlsiz-ayaqsızə süfrə açan, seyidə, dərvish könlündə yer verən, qapısı açılmayan kimsəsizə pay göndərən, atasıza elçi gedib gəlin gətirən, anasıza cehiz qoşan, yuva quran, Püstəxanının, Ədibənin, Elmiranın əxlağında, Hafızın, Arifin, Aqılın dünya şöhrətində, mənim sevgi və saygılarımı da, istək və duyğularımda yaşayış müraciətliydi!

Duyğularımın Mir Cəlal kimi təmiz, ürəyimin saz kimi kövrək, yaz kimi titrək yerisən Təbriz! Ağzımda dilimsən, göynəyən könlüm. Yağının çəngində qanlı köynəyim, məni dünya işığından eləyən, gözümə çəkilən milimsən Təbriz! Qoşa qanadımsan - Oğuzum, Qorqudumsan, Atam, Anamsan! Burnumun ucu göynəyir səndən ötrü. Pencər kimi sixillam, sac üstündəki yuxa kimi, köz üstəki kabab kimi qovrullam. Dərdimin yarpız yerisən! Gözümü açandan yamyasılısan. Tanrımanın dərd üzüsən. Qədir "Sona bülbüllər"ində nala çəkib:

*Gülü yarpıza dönsün,
Bizdən üz döndərən yarın.*

- deyir. Gülü yarpıza dönsün Səni məndən, məni səndən edənlərin, bağırımızı didənlərin. Səni mənə kəsən edənlərin! Ölüm ayağının altında Təbriz! Yol ver, Türkün bayrağına! Yol ver gəlib səndən keçib haqqə qovuşum. Yol ver, məzarımı Savalanda qazsınlar. Üzümü üzünə söykəyib adımı sinənə yazsınlar! Ölüm ayağının altında Təbriz! Yol ver...



BALA BALDAN ŞİRİNİMİŞ

Bütün yaradıcılığı boyu ideal ailə, vəfali ömür -gün yoldaşı, cəfəkəş ana, sədaqətli qadın obrazı yaradan Mir Cəlal müəllim millətin genefondunu onların adı ilə bağlayır, onları millətin mayası, nuru hesab edirdi. Ana dünyasına Gövhər xanımın vətən sevgisindən, səliqə-səhmanınından, Püstəxanının səmimiyyətindən, şirinliyindən başlayan Aida ana olmağa hazırlaşırıdı. Gözünün ilki, məhəbbətinin aynası doğulacaqdı. Bahar, yaz duyğularının, çiçək sevgilərinin adını daşıyacaq körpənin nə olduğunu bilən yox idi. Pırların, övliyaların, seyid babasının nuru üzündən cücerən Mir Cəlal müəllim, Onun dərgahında qulluqda duran, bundan qürur və şərəf duyan Püstəxanım, oğul-qız iynisi Aidasından alan, ona həyatının mənası kimi baxan, həyatının ən ağır məqamlarında onunla təsəlli tapan Gövhər xanım, sözün işığından, qələmindən keçib haqq'a doğru yol gedən Nəşir müəllim nəvə yolu gözlayırdı.

Nərgiz dünyaya gələn gün dünya tamam başqa rəngdə idi. İntizarının, həsratının bələyini qucağına qoydular Aidanın. Özü də dünyaya təzə qədəm qoymuş körpəsi kimi süd qoxuyan ana onu ürəyinin başına sıxıb, qulağına Nərgiz deyə piçildədi. "Sən mənim bahar gülüm, nübar çiçəyim, hamidan göyçəyimsən" dedi.

Dünyanı yarı yuxulu, süd qoxulu seyr edib yaddaşına yanan bala Nərgizin də yadında qalan Nübar sözü oldu. Arıflə Aidanın sevgisinin bahar gülü, yaz çiçəyi idи bu körpə. Gelişisi ilə bir dünya sevinc, şirin, xoş bir duygu və qayğı gətirmişdi. Bir azdan evlərinə döñəcəkdilər. Qurban kəsiləcək, yeddi qapıya pay göndəriləcəkdi.

Balasını bağırna basıb onu süd müqəddəsliyində duruladıqca, cismindən pay verdiyi körpəsinə baxıb "Bala baldan şirinmiş" deyirdi Aida. Bu baldan şirin qız sabah anasının yolunun davamçısı olacaqdı. Filoloq alim kimi yetişəcək, Azərbaycanın karifeylərini Şərqdə və Türk dünyasında tanıdacaqdı. Aida xanım ömrünü ərəb filologiyasına, onun ən agrılı qollarından birinə - "ərəb məhcər ədəbiyyatı"na bağlamışdı. Mixail Nüaymənin, Əmin Ər-Reyhaninin və Çubran Xəlil Çubranın qələmindən cücerən ərəb dünyasını qəlbini nurna bələmişdi.

Nərgizi isə ömrünü Azərbaycan filologiyasının inkişafına, tədqiqinə, xüsusən də Şirvan ədəbi mühitinin, Sabir dünyasının araşdırılmasına sərf etdi. Anası kimi elmdə əldə etdiyi yenilikləri təcrübədə, praktiki həyatda da tətbiq etməyə özündə güc tapdı...

Nərgizin ətrini ruhuna köçürən, onun hər qığlıtsına, hər baxışına ömrünü qurban verməyə hazır olan Aida xanımla Arif müəllimin qapısında xoşbəxt bir elçi dayanmışdı. Məlekələr onları dünyaya gələcək təzə bir övladın sevinci ilə müjdələyirdi...

Bu şad xəbərdən könlü cuşa gələn, özlərini elm aləmində təsdiq etmək üçün həyatın sınıqlarına tablayan Arif müəllimlə Aida xanım ayrı-ayrılıqla bu şad xəbəri doğmalarına çatdırıldılar. Dünyanı görə-görə, götürə-götürə, tanrılarının söz sevgisini yaşayan, müqəddəslərin soyundan qopub gələn Mir Cəlal müəllim, üzünü qibləyə tutub: "Şahzadə, bəyzadə balam, mehribanım, damarımda qanım, gözümüzə nurum, xoş gəlir" demişdi.

Xəbəri eşidən Gövhər xanımsa ciyərparasının qara hörtüklerinə siğal çəkib: "Sənə də qurban olum, tacidarına da" söyləmişdi. Mir Cəlal müəllim də, Gövhər xanım da bir tərəfdən Şura hökuməti və fars imperiyası tərəfdən bəyliyi əlindən alınmış qüdrət sahiblərinin, digər tərəfdən isə şəcərəsinin məmbəyində peyğəmbər nuru dayanan Təbriz və Şamaxı seyidlərinin davamçıları idilər. Hər iki müqəddəsinin deyimində həqiqət var idi. Ətrafdakıların o qədər də ciddi yanaşmadıqları "Şahzadə", "bəyzadə" kəlamları hər iki seyid, dərvîş ruhlu müqəddəsin dün yasını dəyişməsindən sonra həqiqətə çevriləcəkdi...

Günler günü, aylar ayları qovdu. Doqquz ayın tamamında şərqli gözəllərə xas olan zəriflikdə, şərqi nağıllarındakı gözəllikdə bir az anasına, bir az nənəsinə, bütövlükdə isə Türk gözəllərinə xas olan çeviklikdə, məlahətdə bir gözəl dünyaya gəldi.


Baxışından məhəbbət, bələyindən, bəbəyindən sevgi süzülən körpəni də öncə anasının ürəyinin başına qoydular. Körpəyə siğal çəkən, süd qoxulu bələyini öpən Aida xanım "canımda canım, damarında qanım, Mehribanım" deyə qulağına piçildədi... O məqamda heç kəs, nə həkimlər, nə tibb bacıları, nə bu müjdəni qapı ağızında gözlayən doğmalar, nə də Aida xanım bilmirdi ki, Şərq ədəbiyyatına, mədəniyyətinə könül verə-verə əfsanəyə, nağıla döndüyü bəs deyilmiş kimi indi də həmin nağıllardan birinin baş obrazını cismindən cürcərdib.

Şərq Tanrıının köç əylədiyi məqamdır. Günsə Şərqdə doğub, Şərqdə də batır. Tanrıının yer üzünə göndərdiyi müqəddəs səma kitabları və elçiləri - peyğəmbərləri bu torpaqda dinclik tapdıği kimi, öncə Şərq torpaqlarında Tanrı adı tutulub, mələklərin nəğmələrinə qulaq asılıb. Səsin və sözün ən qüdrətli xiridarları da bu addan cürcərib. Tanrıının sevdiyi, siğal çəkdiyi Şərqiń Şirvan gözəlindən, onun sevgisindən XX yüzillik Azərbaycanının xəqan sarayında şahzadəni zahiri və daxili gözəlli ilə kəməndə salacaq XXI yüzilin Odlar Yurdunun baş xatunu doğulmuşdu. Ağlı kəsəndən, tələbəlik həyatı başlayan- dan bircə gün də öz ömrünü yaşamamışdı Aida xanım. Millət, dövlət, dil və din, iman və inam üçün yaşamışdı. Azərbaycanın bir parçası olduğu Şərqiń qüdrətini sübut üçün gecələr şama, gündüzlər işığa dönmüşdü. Dünyaya gətirdiyi bir cüt övladı ilə də millətə, elmə, vətənə xidmətdə bulunurdu.

Ömür-gün yoldaşı Ariflə birgə qazandıqları halal çörəklə, onlara yüksək amal və əxlaq dərsi verdilər. Yaxşını yamandan seçməyə göz, insanı Allah qədər uca tutmağa könül verdilər. Tanrıının elm və milli dövlətçilik tariximizə adlarını yazdığı Aida xanımla Arif müəllim həm də, O uca varlığın seçilən bəndələrindən idi. Onlar yaşı min illərlə ölçülən Türk saray mədəniyyəti tarixinə yeni xatun böyük tərbiyə edirdilər. Tomrisdən, Sara xatundan, Türkən xatundan, Nüşabədən, Xurşudbanu Natəvandan, Tutu Bikədən, Ağabəyim Ağadan, Zərifə xanımdan sonra əməlləri ilə adını dövlətçilik tariximizə həkk edən Mehriban xanım da öz sözünü deyəcəkdi.

Bu qüdrətli xatun şahənə yeri, yay kimi gərilən qasıları, qartal baxışları, zərif yerişləri, şirin təbəssümü ilə Şərqiń və Qərbin yenidən tanımağa məhkum olunduğu Azərbaycanın

haqqını sübut üçün səfərlərdən səfərlərə yollanacaqdı. Hər yola çıxanda, öncə Uğur Tanrıni, sonra doğmalarının ruhunu çağırıran Mehriban xanım Aida xanımın ruhunun işığında anasına ana olan, onu qoynuna alıb layla çalan Azərbaycan torpağı namənə sözün, səsin mübarizəsinə, cənginə çıxır. Bir vaxtlar Tomrisin, Sara xatunun, Türkən xatunun, Tutu Bikənin qılincına doğranıb, onların uzaqqorən siyasetinə baş qoymağə məcbur olanlar, indi onların ruhunu cisminə geyib saraylardan saraylara körpü salan, xeyir-duasını öncə Tanrıdan, mələklərdən, sonra isə nənəsi Gövhərin, anası Aidanın, qaynanası Zərifə xanımın ruhlardan alan Mehriban xanım əbədi, əzəli, ölməz, ümum-milli liderimiz böyük Heydər Əliyevin və iki soyun nurundan cürcərən pöhrə Heydərin şərəfinə ağlının hökmündən, qəlbinin torpaq, millət, bayraq sevgisindən yeni dastan düzülür. Nənələrimizin söylədiyi, Aida xanımın dilə gətirdiyi bal dadan balanın şirinliyi bu deyilmi?!



"KÖC YOLU"NDAN KEÇENLƏRDƏN SORAQÇI

Hələ əski çağlardan dünyanın sərvət mənbəyinə dönen böyük İpək Yoluna min illər öncə hən türkləri sahiblik ediblər. Metenin, Atillanın, Çingiz xanın zamanında bu yolun sahibi əski çağlarda olduğu kimi türk xaqqanları olub.

Bu müqəddəs yola fatehlik etdiyi illərdə İskəndər Zülqərneyi də sahib olub. Vəfatindən sonra yenidən bu yolun qala bürclərindən türk bayraqları ucalıb, türk şahinləri pərvaza gəlib. Hələ sağlığında dünya fatehi İskəndəri bu yoldan imtinaya vadar edən iki müqəddəslək var idi. Özü də peyğəmbar, elçi kimi yer üzünə göndərilən İskəndər Zülqərneyə əyan idi ki, bu yolun tarixi sakinləri Tanrıının ad verib, ordum dediyi türklər olub. Onun bu inamını türk ruhundan cüccərən peyğəmbərimiz Xızır İlyas da dəfələrlə öz gəlişi, fatehin gözlərinə görünməsi ilə söyləmişdi. İkinci əsas şərt o idi ki, dünya fatehi haqqın deyil, sərvətin dünyada qaldığına inanırdı. Bu səbəbdən də əlibos döñəcəyi dünyada - Tanrı dərgahında özünə, adına layiq yer hazırlayıb, əməlləri ilə mələklərdən olduğunu sübut edirdi.

Qısa bir zaman kəsiyində çinililərin sahib çıxdığı böyük İpək Yoluna min illər boyu həm də müsəlman türklərindən qəzənəvilər, oğuz səlcuqları sahib olub onların Şərqdə qurduqları qüdrətli dövlətlərin mövcud olduğu zamanlarda bu yol iqtisadi məhiyyətini dəyişərək, həm də ictimai-siyasi əhəmiyyət kəsb etmişdir. İpək Yolunun ən qüdrətli çağları isə məhz osmanlı sülaləsinin, Osman Qazinin varislərinin dünyaya hakim kəsilib meydan oxuduğu zamanlara təsadüf edib.

Rus imperiyasının yerində (işgal etdiyi türk əraziləri də

daxil olmaqla - Ş.C.) Sovet İmperiyası yarandığı illərdə böyük İpək Yolunun əzli qüdrəti sönməyə başladı. Bunun əsas səbəblərindən biri də Avropanın Səlib yürüşü nəticəsində dizləri yerə gələn Osmanlı imperiyasının süqutu idi. Düz 72 il dərdinin zülmətinə qərəq olan böyük İpək Yolunun üstünə düşən işq Odlar yurdundan doğuldular. Dünyanın böyük fatehləri kimi, ağlinın qüdrətinə tapınan, fəth olunmaz sarayları fəth edən, Şərqdən Qərbə mənəvi köprü salan, Türkün İpək Yolu sevgisini və mədəniyyətini yenidən yaddaşlara qaytarıb, işlək vəziyyətə gətirən Heydər Əlirza oğlu Əliyev Metenin, Atillanın, Alp Arslanın, Osman Qazinin soyundan olduğunu, türkün düşənən beyninə, vuran ürayına, bəşəri dəyərlərlə yaşıyan qalbinə döndüyünü sübut etdi. 1998-ci ildə dünyanın bir sıra nəhəng dövlətlərinin başçıları Odlar yurdunun qüdrətli Xaqanının, uzaq görən siyasetçisinin, böyük ictimai-siyasi xadiminin işığında toplaşdı. Artıq işlək vəziyyətə gəlmış TPASEKA və TASİS layihələri yaddaşa qayıdır, yaddaşdan bəşəri dəyərlərə boylanmaq hissini haqqqa, müqəddəsliyə bağlı olduğunu təsdiq edir. Bu layihələr imzalananda, bu gündən dünənə körpü salanda Aida xanım yer üzündə yox idi. Ruhunun qanadında dərgahə qonaq getmişdi. Göylərdən yer üzünə boylandıqca ana qoynunda müşil-müşil yatan körpə, Tanrı nağmələri oxuyan mələklər kimi xoşbəxt idi.

Düz 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini fəlsəfi düşüncəsinin işığında araşdırın şərqi-qərb dəyərləri kontekstində tədqiqata cəlb edən, "Köc Yolu"ndan keçənlərdən Uğur Tanrıının nurunda soraq verən Aida xanım hələ 70-ci illərdə sərhədlərin qapısı olduğu, imperiyanın at oynatdığı illərdə vətəndaş ziyanı, qüdrətli alim kimi öz sözünü deyərək, insanları, dövlətləri Böyük Köc Yoluna - İpək Yoluna səsləmişdi.

Övladının birçə baxışından içindən keçənləri duyar, oda yanar analar. Aida xanım Ana idi. Mələk kimi öz duyğularının, duyduqlarının, fəhminin işığında qələmə aldığı mövzularda oxucularını, həmkarlarını Şərqiñ işqli sabahına inandırırdı. Hissin və düşüncənin, müdrikliyin və uzaqgörənliyin, vətən, torpaq sevcisinin və ilahi eşqin işığında qələmə aldığı əsərlərə o, bir növ Şərqiñ böyük qələm və fikir sahiblərindən, Şərqdə mələklərin qanadında yerə endirilən, şərqli Məhəmmədin ruhundan cüccərən Qurani-Kərimdəki "Qələm surəsi"ndən danış-

maqla "Böyük Köç Yolu"nda işiq paylayan babalarımızı, qüdrətindən söhbat açırdı. Su axan yerdən bir də axar" hikmətinə tapınan Aida xanım Şərq düşüncəsi, Şərq təfəkkürü, Şərq silqəti və şərqli məhəbbəti ilə Azərbaycan elminin, mədəniyyətinin, Şərq dəyərlərinin şərqsünas alim kimi ləyaqətlə təmsilçisi olmuşdu. Dünyanın bir çox ölkələrinə həmin böyük Köç Yolu vəsiatı ilə qovuşan, Şərqi və qərbin ədəbi-fəlsəfi, etik və estetik dəyərlərini, düşüncə sistemlərinin tədqiq edib ipə-sapa düzənməklə Şərq filosoflarının Tanrı nurundan cücərən vəhdəti-vücud fəlsəfəsinə tapınırdı. "Elm Çində olsa belə dalınca get" deyə, abidi zahiddən ucada görən peyğəmbərin hikmətində Şərqi səlibçilərin zor və xəyanət gücünə qifillədiyi qapılarını bəşərin üzünə açmağa çalışırıdı. Moskvada, Sankt-Peterburqda, Kiyevdə, Poltavada, Hamburqda, Halle də və adlarını çəkmədiyimiz neçə-neçə məşhur şəhərlərdə, elmi mərkəzlərdə Şərq mənəvi dəyərlərini məhv etməyə heç bir imperiyanın qüdrətinin yetməyəcəyini sübut edirdi. Ümumittifaq Şərqsünaslıq Cəmiyyətinin Rəyasət Heyətinin və Ümumittifaq Koordinasiya Şurasının üzvü kimi Şərqdən ruh alan şərqsünaslara istiqamət vermək səadəti, ucalığı da Aida xanıma nəsib olmuşdur. Milli mənəvi dəyərlərimizin, Şərqlə bağlı qüdrətli tarixi keçmişimizin rəsmini sözə çəkib yaddaşlardan asan, özünün ölməz, əbədiyyaşar fikirlərini toxum kimi ruhlara səpən Aida xanımın Şərqlə, Şərqi düşüncə sistemləri ilə bağlı əsərlərini oxuduqca yadına Şərqi, Azərbaycanın və dünyanın böyük filosoflarından biri Mümtaz Sima deyə tanınan Şeyx Cəmaləddin Əfqanının ölümündən bir neçə saat əvvəl məsləkdaşlarına ünvanlanan məktubu düşür. Şərq üsul idarəsinə, cəhalətə qarşı etiraz edərək Şərqi yeni "Azadlıq, Bərabərlik, Qardaşlıq", "Məhəbbət və nifrat" fəlsəfəsini yaradan, "Sultani aləm elmdir" ideyası ilə bəşəriyyətin inkişafını və galəcəyini elmdə görən, "Dini vəhdət və dil birlüyü" nidası ilə dilindən, dinindən asılı olmayaraq bütün insanları sevgiyə, İlahi eşqə səsləyən, dünyanın nümatını ideya və məfkurə birliyində görən, qarış-qarış dolanlığı qərbi Şərqli nuru ilə işıqlandıran Şeyx Cəmaləddin: "Dünyanın Sultani həmisiə elm olmuş, elmdir və elm olaraq qalacaqdır... Hələ heç kəs bu sultani elm sarayından qova bilməmişdir. Dünyanın həqiqi hökmədəri olan elm ancaq vaxtaşırı paytaxtını dəyişmiş, gah məşriqdən məğribə, gah məğribdən məşriqə getmişdir" deyə, elmi-ursfanın şərqli çıraqına, Köç Yolunun əbədi yolcusuna

çevrilmişdir. Şərqi əbədiyyət şəmi kimi yanacaq, heç vaxt ölüziyib sönməyəcək Şeyx Cəmaləddin məktubunu belə başlayırdı". "Əziz həmməsləklərim! Mən bu məktubu həbsxanadan yazıram və indi dostlarımıla görüşməkdən məhrumam. Artıq nə azadlıq umidim var, nə də yaşamağa. Amma nə tutulmağımdan kədərlənirəm, nə də ölücəyimdən qorxuram. Mənim üçün belə həbs də xoşdur, belə ölüm də. Mən öüm kimilərin azadlığı namına həbs olunmuşam. Oldurulsəm də insanların hayatı namına öldürüləcəyəm. Lakin bircə ona təessüflənirəm ki, ədkiklərimi biçəmmədim. Bəslədiyim arzulara çatamadım. Qəddarlıq qılınıcı qoymadı ki, Şərq xalqlarının oyanmasını görəm. Cəhalətin mənşur əli imkan vermedi ki, xalqların azadlıq deyən səsini eşidəm..."

Kaş bütün fikirlərimin toxumlarını xalqın ağır sıyrımlarında əkə bileydim. Yaxşı olardı ki, faydalı və məhsuldar toxumları, bu çürük səltənətin şoran torpağına səpəydim. Bu tarlada nə əkdimsə, hamısı puç oldu. Bütün cücerənlər zay çıxdı. Mənim faydalı teklişlərimdən heç biri Şərq müstəbidlərinin qulağına girmədi...

...Yenilik seli artıq Şərqə doğru axmaqdadır. Mütləqiyət hakimiyyətinin bünövrəsi məhvə məhkumdur. Bacardığınız qədər bu hakimiyyəti bünövrədən dağıtmaya səy edin. Köhnə adətlərə alışmış adamlara yolundan çəkindirməyə başlasanız, bu sizin işinizi ləngidər. Elə edin ki, sizinlə başqa xalqlar arasında mövcud olan maneələri aradan qaldırı biləsiniz. Mövhumatlıqlara uymayıñ..."

Şərqə axmaqda olan yenilik selinin qüdrətini özünün böyük ağlinin və fəhminin işığında dərk edən Aida xanım Şərqi böyük filosoflarının kəlam müqəddəsliyində durulduqca Şeyx Cəmaləddin Əfqanı kimi mühacirətdə Şərq ədəbi, ictimai-fəlsəfi fikrini formalasdırıran Şərq ziyahlarını təbliğ etməklə, onların azad fikrinin, demokratik düşüncələrinin yayıcısına - təbliğatçısına dönürdü. Şeyx Cəmaləddin Əfqanının XIX yüz ildə qaldırdığı ideya və məfkurə birlüyü, Şərq-Qərb dəyərlərinin sintez ideyaları XX yüz ilda təsdiq məqamına qovuşduqca Azərbaycanın, ilk qadın şərqsünası Aida xanım İmanquliyeva da öz sözünü deyir, bu fikirlərə dəstək durmaqla Qocaman Şərqi ruhunu cisminə geyən məlekələr kimi yurd, vətən namına Köç Yoluna çıxarırlar.

Əsərləri, ideyaları, simpozium və konfranslardakı çıxışları

zahiri gözəlliyi, daxili kamilliyi ilə Azərbaycanın rəmzinə, mikromodelinə dönürdü. Şərqlə Qərbin, Doğu ilə Batının Körpüsünə, İpək Yolunun köç müqəddəsliyinə qovuşurdu.

Bir vaxtlar Şeyx Cəmaləddinin zindandan yazdığı məktubda üz tutduğu maslakdaşlarından biri da ruhən Aida xanım idi. Şeyx Şərqi, Şərqiñ qüdrətli keçmişini, işıqlı gələcəyini həm də ona əmanət etmişdi. Əmanətə xəyanət olmazdı...

Rus imperiyasının içərilərində yaşaya-yaşaya SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda elmi əsər müdafiə etmək, dünyanın məşhur şərqşünaslarından sayılan İosif Braginskinin cavan bir alim kimi razı salmaq üçün yüksək savada, ali təsfəkkürə malik olmalıydı. İpək yolunun ipək donlu pərisi, böyük köcün nurundan cüccərən səhraların, qırqəzlərin Leyliyi olan Aida xanımın Məcnunu Şərq idi. Onun könül verdiyi, ruh kimi cismına köçüb, oradan cüccərdiyi Şərq.

Tarixi şərait bu qüdrətli alimin ideyalarını bütövlükdə açmağa imkan verməsə də, Aida xanım şərqşünas alim, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru kimi məqam dəşdükə, şərait yetişdikcə öz sözünü deməyə cəsarət tapırı. Zaman-zaman mənəvi terrora, hücumlara məruz qalan Şərqi, Şərq dəyərlərini bir növ də himayədarına çevrilən Aida xanım instituta yeni qədəm qoyan aspirant və dissertantları məhz böyük köcün, şərqiñ və türk dünyasının qopduğu məkana istiqamətləndirir, dünyanın bu böyük sərvət və mədəniyyət baxçasından, mücrüsündən qidalanmaq üçün onlara ruh verirdi.

Şərq nağılların, əfsanə və rəvayətlərin cüccərdiyi məkandır. Üç sehirli alma da, Böyük köcün qopduğu və qayıtdığı məqamda Şərq ucalığındadır. Ondan sorağı olanlar təkcə ağır yolların yorğun yolcuları olan dərvişlər deyil, işıq paylayan mələkləridir. Aida xanım kimi...



NÜAYMƏNİN QIZILGÜLÜ

Hər gülün öz ətri, öz rəngi var. Hər gülün həm də öz ünvanı var. Tanrıının çıçək sevgisi cücerən obalardan çıçək ətri galır. Hər saz havasının, ustad aşığın, xanəndənin də öz xali, öz gülü var. Gülsüz könül şad olmadığı kimi, könülsüz də çıçək dərilməz, kimsəyə göndərilməz. Tanrıının öz əli ilə çıçəkdən çələng toxuduğu Şirvanda dünyanın ən zərif çıçəklərindən, ən gözəl güllerindən arılar şirə çekər, gözəllər çələng toxuyar, qom bağlayıb, dəstə tutar.

Özünün füsunkar gözəlliyi, ecazkar görkəmi ilə çəməndə çıçəyi, bağçada gülü xatırladan Aida xanımın ən çox sevdiyi çıçək nərgiz, ən çox bağlılığı gül qızılğıl idı. Birini Tanrıının çıçək, birini də Məhəmməd Peyğəmbər əlehissəlamın gül eşqinə sevirdi. Elə özü də dağlardakı nərgizə, bağlardakı qızılğülə bənzəyirdi. Zərif yerişindən, cingiltili, musiqi dolu səsindən, kövrək baxışlarından yaz ətri, nərgiz ətri gələrdi. Vətən, torpaq, elm naminə ərtidiyi çıçək ömrü bir növ də sinəsini xar oyan qızılğülü xatırladırı. Onun könül verdiyi elm sahəsi şam kimi əriyən Şərqli gözəlin, Bakılı mələyin yuxusuz gözlərindən, yuxusuz gecələrindən güc alırdı.

Ərəb məhcər ədəbiyyatının yaranmasında, müsəlman mədəniyyətinin təbliğində "Qələmlər cəmiyyəti"nin qurucularından biri Mixail Nüaymənin xüsusi xidmətləri var idi. Bu cəmiyyətin ərəb ədəbiyyatının, islam dəyərlərinin təbliğində göstərdiyi xidmətləri elm aləmində ustalıqla sübut edənlərdən biri də məhz Aida xanım olmuşdu. Onun 1975-ci ildə Moskvada

işiq üzü görən monoqrafiyası bu sahədə atılan ciddi addimlar-dan idi. Şərq, rus və Avropa klassiklərinin əsərlərini mütaliə etməklə yanaşı, onlardan qidalanaraq əreb ədəbiyyatına yeniliklər gətirən Rus və Avropa təfəkkürü ilə əreb düşüncəsi arasında körpü olan Mixail Nüaymə əreb libasını Avropa geyiminə dəyişsə də, ruhən əreb mütəfəkkiri olaraq kökündən qopmamışdı. Əksinə, millətinin kamilləşməsi naminə ömrünü, qələmini körpüyü çevirmişdi. Ərəb məhcər ədəbiyyatının yaranma səbəblərindən, onun yaradıcılarından ətraflı şəkildə məlumat verən Aida xanım həmin yazıları adı qələmlə deyil, könlünün nürü ilə ipə-sapa düzmişdi. Bununla o, Avropaya sübut etmişdi ki, 21 əreb dövlətində yaşayan 200 mindən çox ərəbə uzun çuxasına, əmmaməsinə görə deyil, mənsub olduğu şərəfli keçmişə, yüksək mədəniyyətə, ilahi sevgiyə görə ehtiram bəsləmək hər kəsin mənəvi borcudur.

1979-cu ildə Beyrutda Livan torpağı bayram libasını geyərkən Mixail Nüaymənin 90 illik yubileyi qeyd olunurdu. Ərəb səhraları bəşər mədəniyyətinə bəxş etdiyi oğlunun, demokratik ruhlu ziyalisının dünyasından qopan bahar əsintisinin, sərinlik libasını geyinmişdi. Dünyanın dörd bir yanından Beyruta gələn, elmi konfrans, yubiley şələninə qatılan ziyalilar bir vaxtlar Nüaymənin əsərləri ilə, qələmin müqəddəsliyində Tanrıya varmışdılarsa, bu günlərdə Livan torpağının işığından keçib Nüaymə, onun vətənin ruhundan cürcətdiyi dünyasına qayıdırıldılar.

Bu tədbirdə bir sıra dövlətlərin rəsmi nümayəndələri, elm-sənət adamları, tədqiqatçı alımlar ilə yanaşı, Nüaymədən bircə cümlə belə yazüb, fikir söyləməmiş insanlar da var idi. Burada bircə nəşərin - Mixail Nüaymənin yaradıcılığından bu tədbirdə iştirak edən hər bir alimdən daha tez danışan, onun həyatını muncuq kimi ipə düzüb boynundan asan, adına elmi əsər - monoqrafiya bağışlayan Aida İmanquliyevanın yeri görünürdü. Hər şeyi çatışan, hər şeyi rəsmi və qeyri rəsmi səviyyələrdə yerində olan məclisin şahanə gözəli, qüdrətli fikir sahibi yox idi. Bu məclisin işiq gələn yerini ora göndərməmişdilər...

O zamanlar hər şey mərkəzdən idarə olunurdu. SSRİ

Elmlər Akademiyası kimi məsləhət bildirdi, onu da o cür məclis-lərə göndərirdilər. Azərbaycana bağlı çox haqların üstündən xətt çəkənlər bu dəfə də şərqsünaslığın Azərbaycan gözəlinin, Bakı mələyinin üstündən xətt çəkmişdi. O vaxtlar filologiya elmləri namizədi olan gənc alimin odlu-əlovlu dövrü, Şərq xalqlarının mədəniyyətinin aynası olduğu, haqqı uğrunda mübarizə apardığı çağlar idi. Onun bu məclisdə bircə nitqi, elmi məruzəsi bəs idi ki, Şərqi şərqliyindən qoparmaq istəyənlərə, onun saraylarına top qoyanlara, kitabxanalarını yağmala-yanlara, ziyalalarını mühacirətə məcbur edənlərə, onları repressiya burulğanına salanlara Şərqli gözəlin, Şərqli qüdrət sahibinin dili ilə dərs verilsin. Başqa bir tərəfdən də, bu tədbirdə iştirak etmək Aida xanımın mənəvi haqqı idi. O, gözəl bir əsərin müəllifi olmaqla, olduğu məclislərdə Nüayməni təbliğ edən, onun istedadına ayna tutan yeganə şərqsünas özü də ilk şərqsünas müsəlman qadın idi.

Bu tədbirdə Azərbaycan elmini, Azərbaycan Milli Elmlər Akademiyasının indiki vitse-prezidenti akademik Cəmil Quliyev təmsil edirdi. Konfransdakı çıxışından sonra akademik Aida xanımın "Qələmlər cəmiyyəti və Mixail Nüaymə" kitabını yubilyara Azərbaycan Elmlər Akademiyasının, Azərbaycan ziyalı-larının adından təqdim edəndə salondakılar - adı insanından tutmuş ən yüksək kürsü sahibinə, məşhur şərqsünasına qədər hamı heyrotindən donur. Əsərin müəllifi qadın, özü də illər uzunu üzündəki "rübənddən, çadradan" dünyaya boyanan müsəlman qadın idi. Heyrətindən donan, yaşıının bu çağında çıçayı çırtlayan Mixail Nüaymənin gözlərində sevinc yaşları süzülərək, kitabı dodaqlarına sıxıb, əsərin müəllifinə səcdəyə gəlir.

Lap uşaqlıq yaddaşımındandır. Balaca uşaq idim. Köyümüzə səda düşdü ki, Bağdaddan Borçalının ustاد aşığı Hüseyin Sarac-liya xurma bağlaması galib. İçində də bir "məktub". Bağdad gözəli Xan Hüseyin çaldığı havaları dinlədikcə Azərbaycan sevgisine bürünər, ayrılığa göz yaşı tökər, ustad sənətkarə qovuşa bilmədiyi üçün onun Sazının çanağında əriyəmiş.

Ustad xurmadan, "yar" sovgatından dadmaq istəyəndə ağızında saç görür. Xurmani çeynəməyi dayandırıb, tumuna dolanan teli öncə dodağına, sonra gözlərinə sıxıb, bu torpağın istedadlı oğlu Nizami Saraclının yanına gəlib əhvalatı danışır. Ozan dili yüyrək olar, deyirlər. O da bu sevdaya yeni bir məhəbbət dastanı bağlayır:

*Dedim: Açıq boğçanı, ay ustad görək,
Nə sovgat göndərib o Bağdad qızı?
Dedi: Öz saçını büküb xürmaya
Bir dəmət göndərib o Bağdad qızı!
Dedim: Ölçdüm saçı iki qulacdı.
Dedi: On iki min dərdə əlacı.
Dedim: Hüseyin əmi bu necə saçdı -
Bir sərvət göndərib o Bağdad qızı!
Dedi: Öz sazımın itmiş simiydi,
Gəzirdim mən onu neçə iliydi.
Oğul, Hüseyin əmin ölhaölüyüdü,
Bir möhlət göndərib o Bağdad qızı.*

Bağdad gözəlinin sovgatı Xan Hüseynə məhəbbətlə birlik-də möhlət göndərdiyi kimi, Bakının Leylisi, Şirvanın Gözəli ərəb səhralarına xəzri, gilavar göndərmişdi. Özü boyda sevgidən xəlq olan Aida xanımın bu sovgatı məclisin işığı idi. Ömrünü millətin yolunda şam kimi əridən, sufi dərvişləri kimi tərkī vətən olan, qəribliyin, tənhalığın odunda qovrula-qovrula sevdasından dönməyən, Sözdən, Qələmdən millətinə abidə ucaldan Mixail Nüaymənin gözünə işiq, dizinə taqət, yeni əsrlər yaratmaq üçün kön'lünə təpər gəlmİŞdi.

Yazının müəllifinin İlahi gözəlliyi yazısından boyanırdı. Nüayməni dirildən ömrünə, duyularına davam gətirən, ruhunu təzələyib cismini gözəlliklər bulağında suya çəkən də yazının işığı, nuru, Nüaymənin dünyasına olan sevgi idi. Bu sevginin, ehitirəmin əlaməti, cavabı olaraq məclisin sonunda hər kəsə təşəkkür edən, ağsaqqal duası söyləyən Hüaymə Beyrutdakı yaşılıqlar qoynunda binə tutan malikanəsinin bağından öz əlləri

ile becərdiyi qızılğulların ən gözəlindən birini seçib Aida xanıma pay göndərir.

Bu qızılğıl idimi ilahi! Bu gül deyildi, gül qoynunda gizlə-nən ruh, gül qoynundan piçıldayan sevgi nəgməsi, insan məhbəbəti, ziyanlı sevdası idi. Mixail Nüaymənin ruhuna dirilik suyu bəxş edən Şərqli gözələ, şərqsünas alimə Şərqiñ qocaman bir ziyalisının simasında cürcərdiyi məhbəbatı idi.

Ömrünü elma, soydaşlarının, dindəşşalarının mədəniyyətinin və duyularının tədqiqinə və təbliğinə həsr etmiş, xatun gözəlliyi, ana məhbəbəti ilə sıqal çəkmiş Aida xanıma bundan böyük mükafat nə ola bilərdi? Tanrı ona hər şeydən, hər bir gözəllikdən pay vermişdi. Gözəl sima, yüksək əxlaq, ali təfəkkür, ilahi eşq, qadın və ana məhbəbəti.

Dünyaya bu gözəlliklərin gözü ilə boylanan Aida xanıma göndərilən peyğəmbər çıçayı - qızılğıl əslində ömrünü elmin ibadətində keçirən xanıma peyğəmbər lütvü idi. Alimin bir günlük ibadətini, zahidin 40 illik ibadətinə tay tutan, Cənnəti anaların ayaqları altında görən, Tanrıının kəlam müqəddəsliyini Xədicənin sərvəti, Fatimənin məhbəbəti ilə yer üzünə yayan peyğəmbərimiz qızılğulə Tanrı çıçayı demişdi...

İnsanla Tanrıının arasında körpü onun ruhunun daşıyıcısı olan könlüdü. Könül yolcuları könlün çəkdiyini, könüldən keçənləri daha gözəl anlayır. Nüaymənin Aida xanıma göndərdiyi könül qonçassını - qızılğülü ünvanına akademik Cəmil Quliyev çatdırmışdı. Sovgatdan və sovgata körpü olmaqdən qururlanan alim o məqamlarda özünü yaqın ki, dünyanın xoşbəxti hesab edirdi. Tomrisin, Sara xatunun, Türkən xatunun, Məhən-banunun, Nüşəbənin, Şirinin, Məhsətinin, Xurşudbanu Natəvanın, Tuti Bikənin ruhunun davamçısı olan Aida İmanquliyeva türkün bütün zamanlarda təkcə qüdrətli sərkərdə xaqanlar deyil, həm də xatunlar yetirdiyini sübut etmişdi.

Tomris fars cəlladını torpaq, Vətən naminə qılıncına doğradığı, səlcuqlular sarayının baş xatunu Türkən xatun türkün elminin, mədəniyyətinin dirçəldilməsi üçün Nizamülmülkü ideyaları ilə istiqamətləndirdi, Natəvan Qarabağın qala divar-larından söz bulağı qaynatdığı, Tuti Bikə Sisyanovu cəza-



landırıldığı kimi Aida xanım da öz əsəri ilə Baskakovun bir vaxtlar söylədiyi - "Türklər islamı ərəblərdən gec qəbul etdilər, amma onlardan daha qısqanc müsəlman oldular" kəlamını həqiqətə çevirərək ərəb dünyasını heyrətləndirdi.

Güneş Şərqdən doğur, dünyamı nura qərq edir. Odlar Yurdunun şərqli gözəli ruhundan doğan günəşlə, elmi, fəlsəfi, bədii, publisistik düşüncələri ilə peyğəmbərlər, sərkərdə - xaqqanlar, qüdrətli söz və fikir sahibləri, filosof alimlər yetirən müsəlman türkünün, Azərbaycan xatununun qüdrətini sübut etmişdi. Xaqaniyə, Nəsimiyə, Seyid Əzimə, Məhəmməd Hadiyə, Sabirə nur verən Azərbaycan xatununun ruhundan cücerən insan, torpaq, Tanrı sevgisi idi Aida xanima dünya şöhrəti gətirən, Tanrı nəğmələri oxutdurun da.



DÖVLƏTDƏ DƏVƏ, ÖVLADDĀ NƏVƏ

Göz oxşayan, getdikcə gedilən, vardıqca varılmayan səhraların yaraşığı dəvələrdir. Ləngəri, zinqirovu, ağır taxtalı karvanı ilə obaldan obalara soraq aparan, südündən, ətinən dərman buyrulan dəvələr bu qiymətli cəhətlərinə görə yüz illər boyu Şərqlini dövlətdə dəvə deyə düşünməyə vadar edib. İpək yolunun qara yolları ləngərlü dəvə karvanlarının qüdrətindən boy alıb, zamanımıza yetişə bilib. Susuz, qumsal səhraların çıçəkləri-kaktuslar susuzluğa davamı dəvələrdə, dəvələr də onlarda tapıb. Dözüm, dəyanət nümunəsi olan dəvələrə, səhra çıçəklərinə oxşar Tanrıının bir gözəlliyi də var. Nəvələrdir onlar. Məhəbbətin rəmzinə, nəsillərin körpüsüna dönen nəvələr...

Nərgizi galin köçəli qulağı səsde, ürəyi həvəsde idi. Hansı səfərə getsə, hara yönü düşə bəbək, mələk, çıçək paltarı, oyuncağı alardı... Tanrı sevdiyi, sevib seçdiyi Mələyi çox intizarda qoymadı. Aida - nənəsinin adına, gözəlliyyinə şərık doğulan çıçək kimi bir qız dünyaya gəldi. Əslində doğulan mələk misal bir sona idi, bu günün sonası, sabahın anası olacaq müqəddəs bir varlıq.

Nə zahiran, nə də daxilən hələ pöhrəliyini baş vurmamış, duyğuları, arzuları, qar çıçayı, bənövşə kimi təzə-tər qalan, yaşınnın üstünə yaş gəldikcə cilvələnin suya, bara dolan budaqlar kimi Aida xanım nənə olur, gözünün ilkinin, Nərgizinin bənövşə qoxulu, qaranquş müjdəkəi körpəsinin beiyi başında oturub layla çalır, şərqli gözələ nağıllar, əfsanələr, rəvayətlər söyləyirdi. Özü də ruhu kimi nurdan süzülən nənə Aidanın süfrəsinin qırğındında nərgiz gözlü, nərgiz baxışlı nəvəsi siğal tapırdı.

Azərbaycan türkü bütün zamanlarda Ana deyib tapındığı

müqəddəsliyə üç cəhətə görə minnətdar olub, onun yolunda ölümdən belə çəkinməyib. Əski türk xatunları kimi zahiri gözəlliyi, səliqə səhmanı yaşıyırıdı. Aida xanımının süfrəsində türk saraylarının ən ləziz yeməkləri qısa zaman içinde bir araya gələr dulu ocağın, dulu bucağın, səliqə səhmanlı, ailəcanlı bir xatının qabiliyyətindən, mədəniyyətindən soraq verərdi.

Daxilən zəngin və kamil, zahirən gözəl olan Aida ananın açdığı süfrələrin gözəlliyi qonaqları, dostları heyrətə salarmış, onlara elə gələrmis buradan indicə ən zərif duygulara və rənglərə xas rəssam keçib. Şərq və Türk saraylarının süfrə mədəniyyətindən xəbərdar olan rəssam. Heç şübhəsiz bunun iki səbəbi var idi. Aida xanım süfrəyə Gövhər xanımdan, gözəl Püstəxanımdan öyrəndiklərini, kitablarda oxuduqlarını, səfərlərdə gördüklərini düzürdü. Onları hazırlayanda gözündən nur, könlündən məhəbbət, gözəlliyyindən pay verirdi. Hər şey sevgidən başlayır. Sevgi olan yerdə hər şey gözəl görünür. Dünyanın "duzlu", "duzsuz" adamları var. İlahinin xoş çağında xəlq edib, xilqətindən nur verdiyi Aida xanım həm də "duzlu", "şirin" insan idi. Onunla söhbətdən doymaq olmadığı kimi açlığı süfrənin gözəlliyyindən də doymaq olmurdu. Danışdıqca gözləri bulaq tək durulan, səsindəki cingilti ilə karvan yolundakı, minbər başındakı müqəddəsliyi xatırladan, yatmış ruhları oyadan Aida xanım duzlu, məzəli zarafatı, ifşin, ipə-sapa düzülən cümlələri ilə əhatasındəkiləri heyrətləndirirdi...

Dünyaya təzəcə qədəm qoymuş ocağın ilk nəvəsi Aida beləcə xoşbəxt böyüyürdü. Gözəlin siğalında, gözəlliyyin seh-rində...

Tanrıının bu lütvündən sonra Ülviiyyə doğuldular. Nərgizin dodaqları çıtlayıb çıçayı açanda Ülviiyyənin ülviiyyətindən, Arif müəllimlə Aida xanımın məhəbbətindən yeni bir ruh yer üzünə qədəm qoydu. Adı boyda saflığa, paklığa, işığa, nura bağlı olan Ülviiyyənin siğal yeri, nağıl boxçası da Aida xanım idi. Bir qırqaqda Püstəxanım nənənin, bir qırqaqda Aida xanımın, o biri ucdə da Arif babanın nağılından, istiyindən, siğalından yuva qurur, Aidanın şən oyuncagini bacı sevcisinə dönürdü. Bir cüt çıçək qoşa qanad, qoşa budaq kimi pərvaza gəldikcə Leylanın bəxt ulduzu səmada görünməyə başladı. Mehribanın, körpəsi Azərbaycanı nura qərq edirdi. Doğulan, ruhunu cisminə geyib

yer üzünə gələn adı bəbə deyildi. Xaqqanın qanından göyərib, Aida xanımının Mehribanının südündə durulurdu.

Bu xəbər xəbərlərin ən gözəli idi. Mir Cəlalın, Əlirza kişinin, Əziz Əliyevin, Nəsir İmanquliyevin, Heydər Əlirza oğlunun, Arif Paşayevin köküün üstündən bir gül ağacı göyərirdi. Adını zəmanənin Xaqqanı, bəxtini Tanrı verirdi. Arzularla dolu beiyindən, ürəyindən yer üzünə boyylan Leyləyə özünü dərk edəndə çatacaqdı ki, o kimlərin, hansı dahlərin soyunun, qanının daşıyıcısidir.

Aidaya, Ülviiyyə qoşulub nağıl-noğul dünyasını yaşadı Leyla da. Sabaha inam, dünənə ehtiram hissələri nənəsi Aidanın, anası Mehribanın vətən, torpaq sevgisindən cürcərdi. Ömrünü sözə, səsə, musiqiyyə, bir də kitablara verdi. Dünyanı ağlinın hökmünə, müdrikliliyin qüdrətinə fəth etmiş, Qorqud Ata kimi yurdunun xeyir-dua verəninə çevrilmiş, adını türk xaqanlıq tarixinə həkk etmiş Heydər Əlirza oğlunun ruhundan, Şərqi Qərbe, Qərbi Şərqə calaqlı etmək üçün ömrünü şam kimi əridən, gözünün nurundan əsərlər yaradan Aida xanımın sevgisindən, ruhlara dərman olan təbib anasının duygularından, beynəlxalq siyasetdə öz yeri olan atasından cürcərdiyini sübut üçün Avropa səfərindədir. Bir zamanlar Azərbaycanın ən qüdrəti fikir və kəlam sahibləri Şərqi müqəddəs elm mərkəzlərindən işiq dərib Vətənə dörnədirilər. Leyla da döncək babalarının, nənələrinin nur aldığı, bayraq ucalığına tanıldığı Azərbaycanı daha qüdrətli, daha möhtəşəm, daha əzəmətli və yenilməz etmək üçün!

Aida xanımın ən xoşbəxt günlərindən biri Arzu dünyaya gələn gün idi. Şərq nağıllarının ən zərif qəhrəmanları, ərəb səhralarının məhəbbətdən don geyen Leyliləri Leyla, Arzu biçimində doğular. Məcnunlarını eldən-elə, dildən-dilə salardılar. Yuxuların, röyaların, səmaların mələklərindən, suların pərilərindən incəlik, gözəllik, təravət alan Arzuya, bələkdəcə baxanlırı bəd nəzərə gəlməsin, elə bil mələkdi, sevgisi gözlərindən nur süzülən leyliyi, deyirlər. Gəlişi ilə Aida xanımın iki cüt nəvə sevincini tamamladı Arzu. Nənəsinin gözəlliyyindən, babasının vüqarından pay aparan qızın həyatının ən ağır günü babasının cənəzə mərasimi, intzar günləri idi. Heydər Əlirza oğlunun cisməni ayrılığının ağırlığı dünyanan hər yerində hiss olundu. Türk dünyası, MDB məkanı, Qafqaz bu ağırlıqdan dizə gəlirdi.

Ömrü boyu Azərbaycanı ciyinə qaldırıb, zirvələrə ucaldan Heydər Əlirza oğlunun cənəzəsi xalqın ciyinə qaldırılınca, torpağın qoynuna köçəndə hamı, hər kəs, hər bir Azərbaycan vətəndaşı daxilən sarsıldı...

Kənardan bu ağrını seyr edənlər deyərlərdi ki, bu ağır günlərdə Heydər babanın anası İzzət xanımın, ömür-gün yoldaşı Zərifə xanım yerinə məzəri başında hamidən çox Leyla və Arzu əriyirdi. Babalarının vaxtsız dünyasını dəyişən Leylasının - Zərifəsinin yerinə göynəyirdi Leyla. Göz yaşları ilə insanın içini göynədən, ürəyini şüşə yerinə parçalayan Arzu elə bil Sarı Aşığın bayatılarını çağırırdı.

*Əzizim tərsinə qoy,
Tərtəni tərsinə qoy.
Yaxşının qibləsinə,
Aşığı tərsinə qoy.*

Babasının məzəri önündə durub, ustadinin ayağı altında torpağa tapşırılmaq istəyən şəyird, qanadı qırılan quş, cismi torpağa tapşırılıb, ruhu səmalara bülənd olan leyvilər kimi əriyirdi, babasından, onun cismindən, məzarından keçib dərgaha, müqəddəs ruhuna qovuşmaq istəyirdi.

Tanrı dərdi çəkənlərə verir. Azərbaycan boyda bir sevgi ilə yanaşı, Azərbaycan boyda bir dərdə də könül vermişdi cənab Heydər Əliyev. Millətinə, torpağına olan sevgidən son məqamda o böyük sevgini və ağrını da öz övladına qiydı. Vəliəhdin, tacidərin dünyasında indi Azərbaycan dünyasının dörd bir yanına səfər etməkdə, qüdrətlənməkdədir. Arzu ilə Leyla indi öz dünyasını yaşıyır. Nənəsinin, babasının ətrini xatirələrdən ala-alə.


Tanrı "xoşbəxt ol" deyib yaratmışdı Aida xanımı. Dövlətdə dəvəsi - ərəb səhərələrini, Şərqi ləngəri, sanbalı ilə tanıdan əsərləri, monoqrafiyaları var idi. Türkün, Şərqiñ gözəllik, istedad, mənəvi kamillik, kubarlıq bulağından su içmiş qoşa qanadları Nərgizinin, Mehribanın, onların da qoşa qanadları - Aida, Ülviviyyə, Arzu və Leyla var. Dünyaya iki ananı Aida xanım bəxş etmişdi, hər bir qızı da gələcəyin iki anasına ilk beşik olmuşdu... "Xəmsə"nin, "Yeddi gözəl" dastanı oxunmuşdu.

Ocaqları çıraqsız, işıqsız deyildi. Amma, bu dünyadan

nigaran getdi Aida xanım. Onu dərmənsiz dərdə mübtəla edən bir tərəfdən vətən, torpaq dərdi idi, digər tərəfdən də imperiya-nın, Mixail Qorbaçovun hücumu, xalqının bir qurup məsləksizlərinin Heydər Əliyevə qarşı haqsız hücumları, yersiz hədələri idi. Ömrü boyu Şərqi mənəvi dəyərlərinə sədaqətlə xidmət etmiş Aida xanım bildirdi ki, Tanrı haqsızlığı heç kəsə, heç nəyə bağışlamır.

Necə ki, bizə də bağışlamadı. Göyçənin, Qarabağın qanlı günlərindən köynək biçdik. Vətən namənə döyüşməyə, sabahkı mənəvi mübarizələrdə boy vermək üçün, şəhidlərimizin ruhundan cücerən düşmən çəpərlərinə ehtiyac var idi. Dili dualı analar, ağır oturub batman gələn nənələr kimi əllərini dərgaha açan Aida xanım ömrünün ağır günlərində Tanrıdan bir cüt oğul payı istədi. Nərgizinin, Mehribanının adına! Dərgaha yaxın olanların duasını mələklər Tanrıya tez yetirər deyiblər. Duanın müjdə məqamı yetişəndə Nərgizin Ülvisi, Mehribanın Heydəri doğulanda Aida xanım yer üzündə olmasa da, yer üzü onun dualarından don geyinmişdi...

Sığala, laylaya böyüyen Ülvı ilə Heydər şəkillərə baxıb qara hörülü, dulu gözlü bir qız, əllərində nərgiz gülü galin köçən bir gəlin, ali kürsülərdən nitq söyləyən bir alim, anasını, qızlarını, nəvələrini bağrına basan, Arifinə ümidi işığı kimi baxan bir türk gözəli görəndə: "bu bizim nənəmizdir. Tanrı bizi onun dualarından xəlq etdi deyərək, daşda çıxık açan dilbəri ziyanətə gedəcəklər: Kəbənin, Məkkənin nuruna bürünmək, İnsanlıq, Şahlıq, sultanlıq saltanətində əyləşmək, onun sevdiyi Azərbaycanı nura qərq etmək üçün!"



AMAN AYRILIQ

İtirə-itirə gəldiyimiz dünyada üç müqəddəs itgi var ki, Adəm övladı ölüncə onunla barışmur. Torpaq, Ana və övlad itgisi! İnsanın mənini mənindən, canını canından alan itgi! Bir iynəsi, düyməsi itən kəs onların oxşarını harada görənə yadına o itgilər düşür. Elə hey gözləri axtarır... Cismani aləmin daşı daş üstündə qalmadıqca, faciələr, ağrılar gördükcə, torpaq üstə qanlar su yerinə axdıqca vətəni al qanları ilə suvarıb, çıçək bitirən oğullar şəhidliyi qəbul edir. Vətənin qanlı köynəyi sıxıldıqca şəhid məzarları ziyarətgahə döñür. Gözümüzün qabağında baş veran Qarabağ savaşı Mədina, Məkkə, Kərbəla, Məşhəd müqəddəsliliyimizin yolunu Şəhidlər xiyabanına çəkdi. Ruhu şad olmuş möhtərəm Heydər Əlirza oğlu Şəhidlər kompleksini ucalmaqla, onların adına məqbərə tikdirməklə Azərbaycan türkünün yaddasından torpaq müqəddəsliliyinə yol saldı.

Zaman-zaman başında toplar, tüsənglər atılan, böldündükçə bölünən, doğrandıqca doğranan, hər kötüyündən, budağından dərd göyərən Odlar Yurdı, öncə Nadir şahın güdəzinə gedən, Gürcü çarı II İrakliya bağışlanan, bu gün də Bütöv Azərbaycan deyib, gözləri yol çəkən Qaraca çobanın yaylaq yeri, Qarapapaq türklərinin dədə-baba yurdı Borçalının ağrısını çəkdi. İçinə çəkilən dəniz kimi tufan qoparaq məqamına göz dikən Borçalının ustad aşıqları Çıldırı Aşıq Şenliyin "can sağ ikən yurd vermərik düşməna" nidası ilə "Urfani"da, "Yurd yeri"ndə, "Zarinci"da, "Mansırı"da,

"Misri"də torpaq, vətən, bütövlük deyib haray salıblar. Şair Nəbinin, Hüseyn Saracının, Xındı Məmmədin, Əmrəh Gülməmmədovun, Aşıq Kamandarin, indi idə Güləbi Xandı Məmmədoğlunun dərdinin dərman yeri Azərbaycan, Bakı, Təbriz olub.

Türklüyüni sevgi, ilqar, bütə camında görən Borçalı qızları:

*Əzizinəm Qars ayaz,
Bura qışdı, Qars ayaz,
Qələm qurbanın olum,
Qismətimi Qarsa yaz .*

- deyib Tanrıya əl açıblar. Azərbaycan adı gələndə ruhu göynəyən, göz yaşıdan dəryalar dolub, çeşmələr qaynayan, torpaq sevgisini xalı-xalçaya, kılımə, cecimə toxuyan analarımızın dilindən bayatılar cüccərib.

*Yalqız ağac yoldadı,
Dağlar ona daldadı.
Demirsənmi ay zalim,
Gözlərimiz yoldadı.*

Şair Tahir Taliblinin dediyi: "Paralanmış, yaralanmış, uralanmış Borçalı"nın daliyca halalına haram qatılonda dadi qaçıb, pərəyi pozulan, mayası halalliqdan tutulan Azərbaycanın qara günləri başlayıb. Özümü qanandan dilimdə harayıd:

*Əzizinəm Dərbəndi,
Dəmirqapı Dərbəndi.
Dərdi ovutmaq üçün
Aralıqdan dər bəndi.*

Nə bənd dərilir, nə dərd ovunur. Gavurun güdəzinə, impe-riyanın bədnəzərinə gəldi Dərbənd. Qorqud Ata müqəddəsliliyinə, Şaman işığına, türk ruhuna gavur nəfəsi daydı. Olacağa çar-ra yoxdu - dedilər. Kaş ki, deməyəyidilər. Şəkili Çələbi xanın,

Qubalı Fətəli xanın, Gəncəli Cavad xanın şəhidliyindən cücerən bütövlük sevdasına doğranadıq, torpağı intizarda, qeyrəti qında qoymayadıq. "Gülüstan", "Türkmənçay" cəzasının qazasına düşüb 191 ildir dərdimizin türküsünü oxuyuruq:

*Əzizinəm Təbrizə,
Bir ox götür, bir nizə.
Gülüstanda gül deyil,
Dərdim çıxıbı diza.*

Ağıllı özgələrin, ağılsız öz səhvindən öyrənər deyiblər. Bizim dərdimiz yaman oldu, aman olmadı...

*Vedinin yanı dağlar,
Dağ tutub dağı dağlar.
Qana qan almaq üçün
Kim gəlib dağı dağlar?!*

- harayında Vedibasarın,

*Əzizim Zəngəzura,
Yol gedir Zəngəzura.
Dəli Domrul hardadı,
Gavurla cəngə dura.*

- nidasında Zəngəzurun,

*Əzizim Göyçə mənnən,
Köç etdi Göyçə mənnən.
Sinəm dərdin xırmanı
Bitərmi Göyçə mənnən?!*

- intizarında Göyçənin,

*Eləmi Qarabağdan,
Şuşadan, Qarabağdan,
Dağlanıb, yağmalındı,
Nə qaldı Qarabağdan?!*

- qəmimdə Qarabağın dərdinə, nisgilinə köhlən olmuşuq. Anam torpaq, balam torpaq Abbas Səhhətin dilində ana, süd, yar müqəddəsliyinə qaldırılıb:

*Südüdür kim dolanıb, qanım olub,
O. mənim sevgili, cananım olub.*

* * *

*Onu sevməyən insan olmaz,
Olsa da, ol şəxsədə vicdan olmaz!*

Tanrı sevgisindən cücerən torpaq! Səndən sonra səni biçimdə içimdə sevgisi cücerən ikinci varlıq Ana adı, Ana siqlatı, Ana möhnətidir. Ömrünü bizə, qəlbimizə, könlümüze, nəfəsimizə, səsimizə verən analar...

Bu hikmətin əzli və əbədi olan, ilahi eşq ucalığında dayanan sevgisi idi Aida xanımı tərk edən, gözünü yolda, könlünü qalda qoyan, canından can, qanından qan, mənəvi paklığından paklıq, ülviyətindən ülviyət, məhəbbətindən məhəbbət qazandığı - Yusif bəylə, Fatma xanımın Gövhər, Aida xanımın Gövhərim deyə, üzünə üz söykəyib, dizinə baş qoyduğu, sevincini, kədərini bölüşdüyü, öncə ana, sonra da, nənə taxtında əyləşdirdiyi Gövhər xanım köç yoluna çıxmışdı. Bitməz, tükənməz, gedib geri dönəməz köç yoluna. Karvanı qəm, sarvanı ruhu uğub getmiş quruca bir can idi. Ağ donunu, mələk libasını geyən Dəniz İncisi torpağın qoynuna köçürüdü. Torpağı intizardan, özünü ağrıldan qurtarmaq üçün!

*Torpaq yetim qalmasın deyə,
Torpağın qoynuna köcdü analar.*

- şair Hüseyin Arif də belə deyib. Gövhər xanım həm də torpağı intizardan qurtarmaq üçün yola çıxmışdı.

Bu Aida xanımla Gövhərinin arasında bəzənən ikinci kəcavə, yola çıxan ikinci köç idi... Birincidə Ağ duvağı bürünən qızının gəlin kəcavəsinin daliyca baxıb göz yaşını selə döndərən Gövhər xanım onu Tanrıya tapşırırdı. Yurdunu işqli, yerini

rahat, ailəsini qayım-qədim görmək üçün nəzir-niyaz deyir, dərgahı dualara qərq edirdi.

İkincidə Aida xanım göz yaşı tökürdü. Qəmin içində, ayrılıq əzabının odunda əllərini dərgaha qaldırmışdı. Ağ birçəkli, mələk libası Dəniz İncisini - Gövhərini Allaha ismaric edirdi. Yerinin rahat, ruhunun dinc olması üçün mələklərə dua deyirdi...

Birincinin göz yaşı Aidasına könlünü, ruhunu bağışlayan, ağı, abırı, istedadı və sevgisi ilə yerdə yerdəkilərin, göydə göydəkilərin dostuna çevrilən, ilahi eşqi ilə qızının çıynında şahlıq quşunu əyləşdirən, Nərgizi, Mehribanı ilə dünyani çiçəyin, sevginin, mehr-məhəbbətin ətrinə qərq edən Arisin sığalı ilə sevincin göz yaşlarına döndü. İkincinin yolu uzun oldu. Lap uzun. Onun məsafləsini, ağırlığını;

*Əzizinəm sənmişən,
Başına tac sənmişən.
Tənha, qərib dünyada
Dərdə əlac sənmişən.*

- ağrısından cucerənlər, ondan sonra dünyani ruhu ilə deyil, cismi ilə dolananlar bilər.


1992-ci ilin payızına, ömrünün xəzan çağına, yarpaq tökümüna qədər, günü əsrə, ayı, ili qərinələrə döndü Aida xanımın. Hara boyanıb, hara baxırdısa, orada bir cüt mirvari bəbək boyanır, həmişə olduğu kimi, yenə də balasını, balasının balalarını Allaha tapşırırdı. Dili duada, əlləri dərgahda idi.

Gövhər xanım ruhunun qanadında göylərə çekilib, doğmalarının ruhuna qovuşduqca Aida xanımın ürəyinin yağı əriyirdi.

Dərddasını, sirdasını itirirdi. Bir vaxtlar laylasını çalan anası, sonralar ümid, təsəlli mələyi idı onun. Bu gedən mələk özü ilə onun ümidi, təsəllisini, ilk sevgisini, saf məhəbbətini aparırdı. Gedən bunlar olsa idi, nə vardi ki. Cismindən ruhu, gözlərindən nuru gedirdi. Özü boyda bir dünyani, nağılı aparırdı. Özü boyda dastan, əfsanə yaratmaq üçün.

Gövhər xanım gedişi ilə ömrünü Şərqə, şərqlilərə, onların

milli sərvətlərinə həsr etmiş ciyərparasına məhəbbət və qəhrəmanlıq dastanlarından sonra oxunacaq yeni bir dastan qoyurdu. Dərdin, ayrlığın, həsrətin dastanını. Onu oxumaq, duymaq, yaddaşa köçürmək üçün ya Gövhərdən cucerən zərif Ciçək, ya da onun bir cüt yarpağı - göyçək nəvələri olmalıdır! Çünkü hər kəs cucərdiyi müqəddəsliyə bağlıdır!



MƏBƏD MƏLƏYİ

Tanrı qadını gözələ, gözəlliyyə olan sevgisindən, təkliyə, tənhalığa yox demək istəyindən xəlq etdi. Adəmi - yer üzünün ilk Elçisini torpaqdan, gildən xəlq edən ulu Yaradan qadın ülviyatından, ona olan sevgisindən onu torpaqdan deyil, torpaqdan yaranmış Adəmin qabırğasından yaratdı. Yer üzünün qadın paklığına, qadın mətanətinə işarə idi bu hikmət. Sümük saflığı, sümük möhkəmliyi qadının - özü də məhz şərqli qadının amalı, ucalığıdı. Bütün cizgilərdən Tanrıni andiran Tanrıının gözəllik, saflıq simvoluna döñən Aida xanımı düşündükə Nəsiminin gözəldən keçən, İlahi eşqində tamamlanan Tanrı sevgisini xatırlayırsan.

*Gel, gel ki, səndən ayrı müştəqə can gərəkməz,
Müştəqa sənsiz, ey can, iki cahan gərəkməz?*

*Şol binişani buldum, anın nişanı oldum,
Yüzün görənə ayrux namu nişan gərəkməz.*

*Çün hasıl oldu, ey can, vəslin mənə cahandan,
Oldum vüsalə qəni kövnü məkan gərəkməz.*

Belə bir gözəllikkən, insanın ruhunu cismindən alan İlahi eşqdən doğulmuşdu Aida xanım. Yerişindəki naz, baxışındaki, duruşundaki vüqar, qonçə dodaqları açıldıqca oradan sözülən bal, şirin və kəsərli nitq Şərqli gözəlin şahənəliyində onun mənəvi gücünün, qüdrətinin, millət üçün əriyən ürəyinin, düşünən

beyninin aynasına döndükcə tale onu bir zamanlar hürkə-hürkə, bəzən də tərəddüb edə-edə qədəm qoyduğu İnstytutun birinci şəxsinə çevirirdi.

Keçmiş SSRİ məkanında Azərbaycan SSR Elmlər Akademiyasının kadrlarının özüne məxsus yeri var idi. Bu institutun bazasında yetişən alımlar şərqsünləş elminin inkişafında öz sözünü demiş ziyahılar idi. 1962-ci ildə universitetin şərqsünləş fakültəsini bitirdikdən sonra, vaxt itkisina yol vermədən universitetin Yaxın Şərqi xalqları ədəbiyyatı tarixi kafedrasında aspiranturaya daxil olmuşdu. Orta məktəbi qızıl medalla, Universiteti fərqlənmə diplomu ilə bitirən Aida xanım aspiranturunu da uğurla başa vurmaşıdı. Bakıdan, bir vaxtlar tələbə kimi qədəm qoyduğu Universitetdən başlayan aspirant hayatı SSRİ Elmlər Akademiyasının Asiya xalqları İnstytutunda davam etmişdi. 1967-ci ildə məşhur şərqsünas İosif Braginskinin rəhbərliyi və xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edən Aida xanım bu zaman təkcə elmi rəhbərinin ümidi lərini doğrultmurdu, ona ümidi lərə baxan tanınmış qələm sahibləri, elm adamları olan Mir Cəlal müəllimə, Nəsir müəllimə, onu SSRİ Elmlər Akademiyasının Şərqsünləş İnstytutuna ezam edən Universitet rəhbərliyinə, müəllimlərinə bir dünya sevinc bəxş edirdi.

XIX-XX yüz illərdə Cənubi Amerikaya mühacirət etmiş Suriya və Livan yazarlarının simasında ərəb məhcər ədəbiyatını tədqiq edən gənc alim mühacirati vətəndə çürüməkdən, boğulmaqdan üstün tutan azad söza, açıq fikirə can atmış ərəb ziyahılarının simasında Əhməd bəy Ağaoğlu, Almas İldırım, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli kimi məşhur ziyahıların faciasını Sovet İmperiyasının diqqətinə çatdırmaq istəyirdi. O, həm də sübüt etmək istəyirdi ki, Şərqi belini cəhalət qırıldığı kimi, rus imperiyasının, Şura hökumətinin də dizlərini insan, millət mahbəsinə dönmüş quruluş yuxacaq. Bu 60-ci illər idi. Cəmi 20 il sonra dünya yenidən qurulacaq, imperiya xofu millətlərin istiqlal savaşı, azadlıq istəyi ilə yoxa çıxacaqdı...

Həmişa elm məbədi, müqəddəs ruhların dolandığı məkan kimi baxdığı Akademiyaya bu dəfə onun ən gənc əməkdaş kimi

qədəm qoyurdu Aida xanım. Gənc alim, gözəl ana, gözəl gəlin, vətənpərvər ziyanlı kimi köksünün altında ürəyi quş kimi çırpinirdi. İş otağına çatanda öz doğmalarını universitet auditoriyalarından tanıdığı müəllimlərini və tələbə yoldaşlarını gördü.

Ərab ədəbiyyatı qrupunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan Aida xanım çox keçmir ki, baş elmi işçi dərəcəsi alır. 1976-ci ildə isə hər şey dəyişir. "Ərab ədəbiyyatı qurupu"nun bazasında "ərəb filologiyası" şöbəsi yaranır. Aida xanım müdər seçilir. Gənc, istedadlı, Şərqi və millətinin sevən Aida xanımın qayğısı və rəhbərliyi ilə on nəfər aspirant və dissertant namizədlik dissertasiyası müdafiə edərək şərqsünas alim kimi yetişir.

Hadisələrin kələfinin dolaşlığı, milli azadlıq hərəkatının tüyən etdiyi, insanların yaddaşa qayıtdığı, özünü dərk məqamı yaşadığını illerdə Aida xanım 1988-ci ildə İnstytutun direktor müavini vəzifəsinə irəli çəkilir. 1991-ci ildə bir çoxlarının çörək pulu dalınca qacaqəq Akademiyadan uzaqlaşlığı halda Aida xanım zərif ciyinlərini elmin yükünün altına verməli olur. Akademiyanın Rəyasət heyətinin qərarı ilə Şərqsünaslıq İnstytutuna direktor təyin olunur.

Müxtəlif illərdə imzalanan sərəncamlarla pillə-pillə yüksələn Aida xanımın mənsub olduğu ailələrin kiçik bir işaretisi, ya da telefon zəngi kifayət idi ki, o, öz sahəsində ən yüksək vəzifəni tutsun. Bu addımı nə məşhur yazıçı Mir Cəlal atardı, nə də görkəmlı jurnalist Nəsir İmanquliyev. Çünkü onların özləri bütün zamanlarda pillə-pillə yüksələrək arxasız cavanlara arxa olmuşdular. Aida xanım bu böyük əxlaqın və insanpərvərliyin məktəbini keçmişdi. Bu səbəbdən də pillə-pillə yüksəlməyi, mühitinə, cəmiyyətinə şərəf gətirməyi üstün tuturdu.

Onun direktor olduğu illərdə Şərqsünaslıq İnstytutunda görülen işlər indi də yüksək qiymətləndirilir. Evinin, ailəsinin səliqə səhmanını, xeyirxahlığını, ucalığını, səmimiyyətini, ülfətini götürüb instituta gələn Aida xanım, öz kübarlığını vəzifənin müxtəlif pillələrində də qoruyub saxlaya bildi.

Rəhbərlik etdiyi dövrlərdə çinovnik ömrünü deyil, şərqli vüqarı, şahzadə işığı ilə fəaliyyət göstərdi. Daşlığı vəzifəni nurlu dünyası, xeyirxah əməlləri ilə işıqlandıran Aida xanım bu

səbəbdəndir ki, işçilərinin yaddaşında kübarlıq, xeyirxahlıq, ziyanlıq mütəssəməsi kimi qaldı...

Bu illər ərzində Şərqsünaslıq İnstytutunda hazırlanan elmi əsərlər, işıq üzü görən kitab və monoqrafiyalar, tərcümə topulları, məqalələr məcmuəsi onun bir direktor kimi təşkilatlıq bacarığından, elmi rəhbər kimi qüdrətindən, tərcüman kimi istedadından, şərqsünas alim kimi yaddaş sevgisindən soraq verir. 1970-80-ci illər arasında düz on il iki ildən bir institutda "ərəb filologiyası məsələləri" adlı məqalələr toplu çap olunur.

Aida xanımın rəhbərliyi ilə nəşrə hazırlanan bir neçə tərcümə kitabı da onun ədəbi-mədəni əlaqələrimizə böyük xidmətindən, Şərqi sevgisindən irəli gəldi. Şərqsünas alim Malik Qarayevin və institutun əməkdaşlarının gücünə arxalanan Aida xanımın bu illər ərzində ən böyük xidmətlərindən biri də ərəb ədiblərinin əsərlərindən ibarət "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirməsi idi.

İraq yazıçılarının əsərlərindən ibarət "Ağ günlərin sorağında" almanaxı isə Kərkük Azərbaycan ədəbi-mədəni əlaqələrinin yeni mərhələsinin başladığını sübut edirdi. Əlaqələrin bu yeni inkişaf mərhələsi üç türk oğlunun adı ilə bağlı idi.

İraq türkməni Əbdüllətif Bəndəroğluunun, Azərbaycan türkləri - professorlar Qəzənfər Paşayevin və Aida xanım İmanquliyevanın bu sahədə gördüyü işlərin qiymətini tarix gələcəkdə, İraq torpağı, indiki bələlərdən silkinib çıxanda verəcək.

Bu gün də "Ağ günlərin sorağında" olan İraq xalqının qan içində göz yaşları süzüldükə, Mahmud Əz-Zahirin "Boğulmuş hıqırıqlar"ına ehtiyac artır. Bu hekayələri dilimizə çevirməklə bizi Mahmud Əz-Zahirin söz sevgisinə tanıdırı Aida xanım almanaxa yazdığı ön sözə müsəlman aləmini mənəvi birliyə, Şərqi xilası naminə dünya müsəlmanlarını yaşıl bayraq ucalığına çağırır.

Təpədən dırnağa həyat eşqinə, Tanrıının nəfəs, yaşıllıq, əbədiyyət nuruna bürünən Aida xanım öz ənənələri, əsərləri və məqalələri ilə Azərbaycan-ərəb ədəbi əlaqələrinin bir qatını yaratdı. Onun bu əlaqələrdən yazdığı dövrdə isə artıq bütün ədəbi-mədəni əlaqələr qırılmışdı. Bu əlaqələrin mərkəzi olmuş SSRİ dağlımışdı. Azərbaycanda isə qan su yerinə axındı. Türk

müsəlmanlarını "Segah" üstündə əzan çakdiyi, Şuşa məscidi Allahdan belə qorxmayıb, Allahın evinə əl qaldıran ermənilərin qurbanına çevrilmişdi.

Bələ bir məqamda neçə-neçə şərqsünas alim yetişdirmək, elmi əsərlər, məqalələr, monoqrafiyalar çap etdirmək, konfrans və simpoziumlar təşkil edib, məruzələrlə çıxış etmək onun şərqli istədi, qüdrətli türklüyü, vətənpərvər ziyanlılığı ilə bağlı idi.

Aida xanımın Şərqsünaslıq İnstitutuna direktor təyin olunduğu illərdə həmişə qaynar elmi mühiti ilə seçilən Akademianın institutlarında və şöbələrində Şərqi qaranlıq gecələrinin sükütu hökm sürdü. Cölündə isə mitinqlər... Çıxış edənlər, özünü millətə vətənpərvər ziyanlı kimi tənitmağa çalışanlar Akademianın da sovet quruluşundan qalma bir miras kimi məhv edilməsini vacib sayır, burada illərlə ömrə ritmiş ziyanlıları, alimləri imperiyaının nökərləri hesab edirdilər.

Məhz Aida xanım kimi ziyanlıların, institut rəhbərlərinin xidmətləri, qayğı və diqqətləri nəticəsində bu elm məbədi məhv olmaq təhlükəsindən xilas edildi... 1993-cü ildən, Heydər Əlirza oğlunun qayıdışından sonra bu böyük elm mərkəzi, elm ocağı, elm fədailərinin işıq payladığı məbədgah xilas olaraq Milli Elmlər Akademiyasına çevrilib əvvəlki söhretinə qayıtdı.

Aida xanım bu məbədgaha qədəm qoyanda pöhrə bir budaq, təzəcə qönçə tutan çiçək kimi idi. Mələk duyğularından don geyib ibadətə gəlirdi. Mürid ömrünü başa vurub mürşidlik zirvəsinə qovuşmaq, mərifətin həqiqət məqamını yaşamaq üçün. Onda, o zaman yaşın ən gözəl çağlarını, təzəcə çiçəyə dolan məqamlarını yaşayırırdı. Ürəyində Şərq sevgisi, məhəbbəti, duyğularında "Min bir gecə" nağıllarının qəhrəmanları, düşüncələrində Şərq xaqanlarının altından yapılan saraylarının harayı, ruhunda Şərq şahzadələrinin kubarlıq sevdası, könlündə Şərq gözəllərinin buta camidən süzülən saz üstə dosta, düşmənə nağıl edilib, dastana düzülən məhəbbət idi...

O məhabətə gəldi. Sevgi ilə getdi. Gelişisi ilə bu müqəddəs məbədgahın soyuq divarlarını isitdi. Daşdan daşa, mərtəbədən-mərtəbəyə, otaqdan-otağa, o keçdiyi yerlərdən göyə bir səda düşdü. Məbəd mələyi - Gözəl gəldi!

Gözəl gəldi! Gözəl getdi!

Sonuncu iş yeri, ünsiyyət məqamı bu müqəddəs məbəd oldu. Dərgahi mələklər, məbədləri müqəddəslər işıqlandırır - mələk müqəddəslər... Bütün zamanlarda dilindən, dinindən asılı olmayaraq gözallərin, müqəddəslərin yuvası məbədgahlar olub. Aida xanım kimi könlünü haqqā verənlər oradan əllərini Gök Tanrıya açıb, Yer Tanrıya, Torpaq nuruna dualar, ilahilər, şərqlər söyləyiblər. Gündə yuzlərlə çiçəyi solan dünyanın budaqları boş qalmasın deyə.



GÖZƏL GÖLDİ

Tələbəlik illəri hər bir ziyanının özünüdərk və təsdiq məqamıdır. Vətənin müxtəlif güşələrindən sular şəhəri Bakıya qədəm qoyan cavanlar bu illər ərzində elmin-təhsilin sırriనə bələd olmaqla yanaşı, ürək və çörək sahibi olurlar. Şəhərə tək qədəm qoyanlar ürək açdıqlarını, könül qızdırıldıqlarını həyatın əbədi yolculuğuna dəvət edirlər. Tələbəliyin yadda qalan bir neçə qatı içərisində yataqxana və kirayə həyatının, imtahan məqamının ayrıca yeri var.

Azərbaycan tarixinin ən yeni dövrünə təsadüf etdiyindən, əşrlərin, hadisələrin, qayğı və problemlərin kecid dövrünü yaşadığımızdan bizim tələbəliyimiz iki şeylə yadda qaldı. Auditoriyalardan bizə millət sevgisi aşlayan müəllimlərimizin çoxunun bizimlə birlikdə Azadlıq meydanında "Azadlıq" deyib hayqıraraq rejimin, o vaxtkı iqtidaların imperiyani dəstəklədiyi halda özlərini, ailələrini, çörəklərini təhlükə altında qoymaları böyük hadisə idi.

BDU-nun jurnalistika fakültəsində təhsil alanlar Nəsir İmanquliyevlə Tofiq Rüstəmovun kubarlığından, Şirməmməd Hüseynovun analitik təfəkküründən, Əliş Nəbilinin, Seyfulla müəllimin mənəvi paklığından, Qulu Xəlilovun vətənpərvərliyindən, Famil Mehdinin poetikasından, Cahangir müəllimin istiqanlılığından, Akif Rüstəmovun xeyirxahlığından, Yalçın müəllimin ciddiliyindən, İsmayııl müəllimin, Nəsir Əhmədlinin, Zeynal Məmmədlinin xarakterik cizgilərindən kecib sabahın jurnalistikasına, azad mətbuatına, azad fikrinə hazırlanırdılar. Bu illərdə qeyri-ixtisas fənlərindən mühəzirələr oxumaq üçün digər fakültələrdən müəllimlər, Dövlət Teleradio Verilişləri

Şirkətləndən və müxtəlif qəzetlərdən jurnalistlər dəvət olundular. O illərin Əliyar Səfərlisini, Şamil Qurbanovunu, Abdulla Abbasovunu, Qəmər Mürşüdüüsünü, Qulu Məhərrəmlisini, Mailə Muradxanlısı yaddaşımıza yazmağın bir neçə səbəbi var idi. Başlıcası onların analitik təfəkkürü, peşkarlığı, müəllim-tələbə sevgisi və universitetə Ata Ocağı kimi baxmaları ilə bağlı idi.

Bu adların arasında bir ad da var. Bizim yazıçı Mir Cəlalın və Nəsir müəllimin nəvəsi kimi qəbul edib, Su Pərisi kimi ayrıldığımız Nərgiz Paşayeva.

Azərbaycan ədəbiyyatından bizə mühazirə oxumaq üçün cavan, gözəl bir xanımın dəvət olunduğunu da dekanımız Akif müəllim demişdi. Bir neçə gün sonra o, gözəl göldi. Özü də nə goldi. Auditoriyanın qapısı açıldı. Elə bil otağa gün doğdu. Çiçək kimi zərif, çiçək kimi göyçək bir qız əsynində ağ qoftası, qırmızı dikdaban ayaqqabı, zərif yeri, bulaq kimi dumdur u baxışları ilə kubarlığın, şahənəliyin neçə olduğunu sübut etdi.

Adımızı kecib bizimlə tanış olandan sonra mühazirəyə başladı. Xırda yeri ilə o baş-bu başa gedib gələn, daha çox ədəbiyyatın insan ruhuna gətirdiyi dinclikdən danışan, hər bir ədibin, ədəbi prosesin haqqında ustalıqla, məhəbbətlə söhbət açan Nərgiz xanım elə ilk mühazirəsindəcə bizi elə aldı. Heç şübhəsiz onun pedaqoji hazırlığı, müəllimlər mühitində yetişməsi və Tanrıının ona bəxş etdiyi ilahi gözəlliyi də onun əlində tuturdu.

Mühazirə oxuyarkən qızılıgıl kolunda, yasəmən ağacında nəğmə deyən bulbulu xatırladan Nərgiz xanım solist fikirləri və nitqi ilə sanki söyləmək istəyirdi ki, Gözəl gözəlliliklərə körpü salmaq üçün göndərilib. Tələbələrə münasibətdə daha çox Nəsir müəllimdəki kubarlıqdan, Mir Cəlal müəllimdəki səmiyyətdən, Aida xanımdakı ilahi gözəllik duyularından sözü lən Nərgiz xanımı bizim fakültənin uşaqları aspiranturunu yenica bitirmiş, təzəcə elmi iş müdafiə etmiş qız uşağı kimi təsəvvür edirdi.

Sonralar bəlli oldu ki, gözəl pəri, işıqlı müəllim çoxdan analıq taxtının sultani imiş. Aidanın, Ülviiyənin genlərindən axır, qanlarında durulurmuş...

Tələbələrinin gücünü seminar saatlarında sınaqdan keçirən

Nərgiz xanımı indi də universitetdə, seminarda özünü təsdiq edənlərə "mexaniki qiymət yazan müəllim" kimi tanıyrılar.

Tələbələrin, müəllimlərin istedadına, mehribanlığına və gözəlliyyinə ehtiram bəslədiyi Nərgiz xanım ailəsinin, nəslinin şöhratini, yuxarı dairələrdəki hörmət və mövqeyinə görə istənilən ixtisasa sahib ola bilərdi... Amma, o bunu etmədi. Mir Cəlalın - Bakı Dövlət Universitetinin qurucularından birinin, Azərbaycanın görkəmli ziyalisinin, yazıçısının, tənqidçisinin, ədəbiyyatşünasının, qüdrətli pedaqoğunun yolunu seçdi. Özünün yüksək insani keyfiyyətləri, işqli siması, övliyagli, əxlaqi ilə çoxlarına nümunə olmuş, sabah da olacaq Mir Cəlal babasının, seyid babasının yolunu seçdi. Seçdi ki, onun cığırını ot basmasın, bir vaxtlar Mir Cəlalin ruhunun, səsinin işığına isinən universitet auditoriyalarının divarlarını bahar təravəti, yaz sevgisi tərk etməsin...

Mənim yaddaşımın Nərgizi isə zahiri və daxili gözəlliyi, şahanə duruşu, ruhani kamilliyyi, mənəvi paklığı, nəfsinin fövqündə dayanması, bir də hər dəfə auditoriyaya qədəm qoyanda "zəhmət olmasa, pəncərəni açın" deyib çöldən düşən günəş şüalarını məhəbbətlə seyr etməsi ilə heç vaxt unudulmayacaq bir gözəllik, paklıq mütəssəməsidir, su pərisidir. Cismi gözəlliyi Ulu Şirvanın təbiətindən, azad ruhu Nuhun gəmisinin əyləndiyi - Naxçıvan torpağından, Nurlu baxışları ala gözlü Xəzərdən, vətan sevgisi Təbrizin dolanbac küçələrindən, işqli saraylarından sözülen Nərgiz xanımın haqqında düşünəndə qıymətli zərif daş-qaşlardan, ləl-cavahıratdan, qızıl-gümüşdən yuxarıda duran, mükafatı Tanrı sevgisi - Gözəllik payı olan Adəm övladını xatırlayıram.


Hər gülün öz ətri, hər çiçəyin öz lətfəti var. Heç bir baharı, heç bir yazı bənövşəsiz, nərgizsiz təsəvvür etmək olmur. Yazın adı Nərgiz, Nərgizin dadi bahardır. Kökündəki süd, gözündəki mirvari, ətrindəki cənnət nuru ilə çəmənləri dirildən, dağları heydən salan bu gözəl gözələ yaraşdırıldından Tanrıının sevgi bulağından su içib. Aida xanımın yer üzündə ən çox sevdiyi çiçək də nərgiz olub. Əlləri kəkklik kimi xınalanıb, üzünə ağ duvaq salınıb, arxasiyca su atılıb, ayağı altında qurban kəsilib, gəlin gedən gündə əlində nərgiz, könlündə Yar müqəddəsliyi- Arif işığı olub...

Hər kəs işiga, sevdiklərinin qopub gəldiyi nura bağlıdır. Nərgiz xanım da elcə. Dağların yaxasında çiçəkləyib, baharı, yazı ərinə qərq edən nərgiz torpağa bağlı olduğu kimi, Nərgiz xanımın da ata, övlad sevgisini nura qərq edən işq kimi sonsuz, məhəbbət kimi tükənməz bir nurlar mənbəyi var. Onun ünvanı Aida xanımın analıq səltənəti, ölməz ruhudur!

Aida xanım ömrünü ana sevgisinə, övlad məhəbbətinə, Azərbaycan şərqsünsənliyinin inkişafına, ərəb məhcər ədəbiyyatının öyrənilməsinə həsr etdi. Ömrünü, cavanlığını, həyatını, yuxusuz gecələrini bağışladı illərin ciyindən ucalan ən böyük əsərini "Müasir ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyasını anası Gövhər xanımın ruhuna ithaf etdi. Ana südü, övlad məhəbbəti kimi halalın olsun, - dedi.

Ömrünün, ruhunun aynası, məhəbbətinin, sevgisinin bir parçası olan iki gözünün, bir cüt qızının ilk Nərgiz ona nənə saadətindən don biçiləndə Tanrıının sevgisindən, ruhundan cürcətdiyi, beişiyini boynundan asdıği ilk övladına onun adını verdi. Bir vaxtlar Aida xanım Nərgizə layla çalıb balanın bal dadından, ətrindən şirə çəkdiyi kimi, Nərgiz də körpə Aidanı bağrına basıb Ana laylasını çaldı. Cənnətin ətrini ondan aldı. Sonra Ülviviyə, Aida xanım mələklərə qoşulandan sonra isə Ülvி doğuldu. Arzunun, Leylanın, Heydərin bir parçası Arif müəllimin gözünün nuru.

"Dünya deyilən sənmişən", "Ruhun bizə duaçı olsun" deyə-deyə hər gün dərgaha əl açaraq içindəki, səsindəki, nəfəsindəki Ana sevgisi ilə yol gedir Nərgiz xanım. Bitməz, tükənməz bir yol... Bu onun sevdiyi, seçdiyi İlahi eşq yoludur. Hər kəs Haqqqa, Yaradanına birindən, birinin müqəddəs duyğularından, ruhundan keçir. Onun yolu isə çiçəyə, mələyə oxşayan anasından, daşda çiçek açan Dilbərdən su içir.



MƏNİ MƏNDƏ DİLƏMƏ...

Özünün yüksək mədəniyyəti, şahanə duruşu, alimə xas analitik təfakkürü ilə vardığı məclislərə ruh verən gözəllini, Şirvanın zərif Ciçeyini ilk dəfə 1990-cı ilin 20 yanvar dəhşətlərindən, millət, torpaq naminə şəhidliyi qəbul edən Vətənin ağır günlərindən sonra tanmışdım.

Bahar ağızı idi. Bənövşənin, nərgizin dodağının çatladığı, bal süzdüyü vadələr idi. Amma, bu bahar Odlar yurduna qan içində gəlməşdi. Hər tərəf qan qoxuyurdu. Adamlar da ətraf aləmdən rəng çəkmişdi. Ciyyiynlərinə dünyanın dərdləri yığılmışdı, gözlərinə qan sahilmişdi.

Aida xanımın da ağır günləri, dərdli məqamları idi. Rus imperiyasının, I Pyotrun Şərq siyaseti, Şərq mənəvi dəyərlərində qan müqəddəsliliyi, şəhid ucalığı ilə bağlı Azərbaycan şərqsüaslığının atası, yaddaşımızın, azad fikrimizin şəhidlərindən biri möhtərəm Ziya Bünyadovla görüşmək, veriliş hazırlamaq niyyəti ilə ona -zəng etdim. Özünə məxsus səmimiyyət və təmkinlə "Xanım qızım, yenə sənsənmi? Ağacdələn kimi qapını döyüb, məndən nə istəyirsən? Niyə qoymursan öz nifşətimə doğranım. Məndə daha dözüm qalmayıb. Məni danışdırma, onsuza deyəcəklər yenə dəliliyi, hirsı tutub".

Bir az dil-ağız etdi dənən sonra "Səndən keçmək olmur. Sən yaxşı balasan, dur göl, dərdləşək". Şəhərisi Akademiyada görüşüb səhbətləşdik. Səhbətin sonunda mən hörmətli Ziya müəllimə, təvazökarlıqdan uzaq olsa da o, böyük ziyalı da mənə minnətdarlıq hissini ifadə etdi. "Sənin ruhun, millət sevgin mənə, millət üçün yaşamağın, mübarizə aparmağın gərəkli olduğunu bir daha sübut etdi. Səni bir gözəllə, şərqi yaxşı tanıyan, bir

Səhzadə ilə tanış edəcəm. Ondan müsahibə alarsan. Görərsən Şərqi necə gözalları var. Sağollaşıb ayrıلندا, Ziya müəllim, bir geri qayıt, ömürə vəfa yoxdur, bir qoy Aida ya zəng edim". Telefondakı hal-əhvaldan, şirin səhbətdən sonra Ziya müəllim boyumdan uca bir təriflə məni Aida xanıma qiyabi şəkildə təqdim etdi.

Səhər saat 10-a təyin olunan görüşə gələndə nələr görəsem yaxşıdır. Şərqi deyilən, şərqli deyilən qənirsiz gözəllik, ilahi işiq, türk xanımına xas olan vüqar bir qadının üzündə necə təcəlli etmişdi! Tanrıının könlünün hansı xoş saatında xəlq olmuşdu bu gözəllik. Baxdıqca baxmaq, yaddaşima yazmaq istədiyim gözəllik Azərbaycan təbiətinin qüdrətindən şirə çəkməşdi. Qarşımıda düran nə xəyal, nə də hər hansı bir rəssamin təsəvvür bulağından, rənglər dünyasından kətana köçən bir rəsm əsəri idi. Canlı, dipdirdi Gözəllik idi.

Gözümü gözlərinə dikib, sular sonasının, dəniz Pərisinin, dərgah mələyinin nuruna qərq olmuşdum. Aida xanım, elə bil, ürəyimdəkiləri oxumuşdu. "Gəl qızım, xoş gəlmisən, Ziya müəllim deyəndə, Səni elə beləcə təsəvvür etmişdim. Nə şirin xanımsan. Gözəl başı bələli olar. Sən mənim hələ nəyimi görmüsən. Mən 20 yanvar gecəsi dəhşətdən don geyinmişəm, kədərdən rəng çəkmişəim". Özünə məxsus qonaqpərvərliklə çay süfrəsi açmışdı. Gəl əvvəlcə, su içib, çörək kəsək, sonra suallarını ver"...

Səhbətimiz arandan başlayıb dağda, kədərdən başlayıb sevincdə, dərddən başlayıb İlahi eşqdə, Azərbaycandan başlayıb türk dünyasında, Şərqdən başlayıb Qərbdə tamamlandı. 10 dəqiqəlik müsahibə almağa getmişdim, düz bir saat səhbət etdik. Müsahibənin sonunda təsəvvüf yolculuları kimi kamillikdən yer üzünə boyanan Aida xanımın ilahi eşqinə, Vətən sevgisinə görə Tanrıının lütvünə şükər edib Yunis İmrənin "Məni məndə diləmə" şerinin elə bil onun üçün yazıldığını deyəndə Aida xanım: "Mən o qədər də çox danışan, özümü tərifləyib, təbliğ edən adam deyiləm, Sən məni qonçədəki qızılıgül kimi açılmağa vadar etdin. Allah səni xoşbəxt etsin, könlük bağçanın çıçayı solmasın" dedi. Bu duaların ən gözəli idi. Anamdan sonra şəhərdə ünvanımı söylənirdi. Haradan, kimlərdən olduğumu soruşandan sonra, bu şəhərdə özünü qərib hesab etmə, Mir Cəlal müəllimin, Püstəxanımın ocağı, Arifin

qapısı həmişə üzünə açıqdı. Nə problemin olsa, zəng et... Veriliş efiş gedəndə zəng edib vaxtı xatırlatmaq istəyirdim ki, Aida xanımın məlahətli, cingiltili səsi eşidildi. "Şərəf xanım daha sən de ki, bizim qızımızsan. Nəsir müəllimin qızı, elə mənim qızımdı". Mən utana-utana: "sizin səmimiyyətinizdən ustadının adını yanınızda çəkmədim. İstəmədim, Ziya müəllimdən sonra Nəsir müəllim də mən tərifləsin" dedim. "Sən elə etmə, gözələ tərif Allaha xoş gedir. Yaxşları Allah belə yaradıb deyib. Veriliş görə bir də sağ ol" dedi.

20 yanvar dəhşətlərindən sonra da günümüz gün olmadı. Qarabağda qan su yerinə axır, vətən, torpaq naminə səngərlərə sıpər, düşmənlərə çəpər oğullarımızın cənazələri şəhidlər xiyanətində sıralanır milləti daş yaddaşına qaytarıldı.

Aida xanımla ikinci dəfə Akademiyamın girişində görüşdük. Fikirli olduğumdan, tələsdiyintdən ətrafa baxmamışam. Birdən arxada gələn doğma bir səslə "Gözəlim, yenə hara uçursan kəpənək kimi" çağırduğum eşitdim. Quş kimi üstünə uşub Tarix İnstitutuna gəldiyimi dedim. Yol yoldaşı olduq. "İşini qurtar gəl, bir stekan çay içib gedərsən" dedi. Dediyi kimi etdim. Gəlib nə görsəm yaxşıdır. Tanrıının gözəllik qələmindən sürmə çəkdiyi Aida xanım tərtəmiz bir süfrədə oturub gözləyirdi. Bu səhnəni görüb gözlərim dolduğunu görəndə "Anadan, evdən uzaqsan, fikirləşdim ki, bəlkə heç səhər çayı içməmisən?" Əslində elə idi. Təşəkkür əvəzinə Aida xanımı onun ocaq ruhundan danışdım. Hələ uşaqlıqdan qonşu kənddə ədəbiyyatdan dərs deyən bir ziyanın - Gülməmməd müəllimin Mir Cəlal müəllimin arxasızlıqlara arxa olmasını, Püstəxanım ananın Mir Cəlalin tələbələrinə analıq etməsini söylədim. Aida xanım dünyanın bəlkə də heç bir gəlininə xas olmayacaq bir ucalıqla ayağa durub, sonra oturdu. Heyrətləndiyimi görüb: "Mir Cəlal adı gələndə oturmaq günahdı qızım. O, seyid övladıdır, Pirdir. Elə müqəddəs bir varlıq idı ki, ondan danışanda ancaq, ayağa durub danışmaq olar. Mənim ata məhəbbətim, qaynata sevgim, ustad ehtiramı onun adı ilə bağlıdır. Mən onun ocağına gələndə cavan bir qız uşağı idim. Ondan məhəbbət, qayğı, soyuma, ailəmə ehtiram, şəxsiyyətimə hörmət gördüm. Hamının Mir Cəlali, yazıçı, təqnidçi, alim, müəllim kimi tanıdığı, sevdiyi Mir Cəlal müəllim Mənim pirim, övliyam, anam Gövhər xanımın dili ilə desəm yerdə, mənimlə birlikdə

dolanan, Nəsiminin söylədiyi Haqqım, Tanrıım idin.

Bu səhbətdən sonra bir gün zəng edib Mir Cəlal müəllimdən veriliş hazırlamaq istədiyimi dedim. Çox sevindi. Veriliş efiş gedəndə günüm göy əskiyə büküldü. "Mir Cəlal Sovet yazıçısidir" dedilər. Bu mənim efişdə sonuncu verilişim oldu. Amma, dadıma Mir Cəlalin ruhu çatdı. Çox keçmədi TeleRadio Verilişləri Şirkətində hakimiyyət dayısı.

Aida xanımı bir də Xocalı faciəsindən sonra görmüşdüm. Tanrı dağlarının, susus səhralarının zərif ciçəyini xatırladırdı. Səhrada gedən yolcular ilgima ümidi baxlığı kimi, Aida xanım da Azərbaycan aşğərinə ümidi baxırdı. Xocalıdan sonra yaşa-mağın, yaşamaq yox, sürünmək olduğunu deyirdi.

Şərqdə qanı qanla yuyanda, düşməndən öc alanda dünya Atillanın, Metenin Cingiz xanın, Əmir Teymurun qılıncında gözəl, türk diri idi, deyirdi. Bizi bizdən qopartıdlar. Sərkərdələrimizin çoxu xəyanətin, saraylarımızın çoxu satqınlığın qurbanı oldu. Şərqi qüdrətli sərkərdə xaqanları özgə milətin qızları ilə evləndikcə məhəbbət, sevgi camlarından zəher süzüldü. Dünya fatehi Atilla yəhudi qızının zəher camına qurban getdiyi kimi, torpaqlarımız, bütövlüyüümüz gavur qızlarına qurban getdi. Şuşanın dağları dumana qalmadı, yağıya, yada qaldı. Şuşa qalasından enən millətin facisi Xocalıda baş vermişə də bir başqa yerdə baş verəcəkdi. Biz gecəni gündüze qatıb tədqiqatlar aparırdıq, konfranslarda, simpoziumlarda sübut etmək istəyirdik ki, qüdrətli xalqın, torpağın övladıdıq. İndi nə deyək? Deyək Xocalıda öldürülünlər körpəni qoruya bilmədik. Əsir qız - gəlinlərə, əlsiz-ayaqsızlara sahib çıxa bilmədik" deyib giləsindən qan süzülən Aida xanımla bu sonuncu görüşüm, vida anımmış demə. Bu dərd dağlar gözəlini, Tanrıının zərif ciçəyini, sular sonasını şam kimi əridəcək, dərmənsiz dərdə salacaqmış.

Hər dəfə zəng edib sorusunda "Aida xanım səfərdədir" deyirdilər. Doğru deyirləmiş 1992-ci ilin sentyabrında vəfatından on gün sonra bəlli oldu.

Dərdin apardığı, dərdin dərgahə qaldırıldığı millət sevgisine qurban gedən ziyahlarımızın adı çəkiləndə Xudu Məmmədovu, Dilarə Əliyevanı, Aydın Məmmədovu, Fərman Kərimzadəni, Ceyhun Mirzəyevi və Aida xanımı həmişə ehtiramla xatırlamışam. Onlar millət sevgisi ilə yaşıdlıqlarından, millətin böyük


dərdlərinin qurbanı oldular. Hər biri Odlar yurdunun bir güşəsində dünyaya gəlmışdır. Müxtəlif sahələrdə öz sözünü deyən alimlər, ziyanlılar idilər. Onları birləşdirən qan qohumuluğu deyildi. Ruh qohumuna, dərd ortağına çevirən millət sevgisi idi. Onlar düşmən güləsinə tuş gəlmədilər. Qanları səngərlərə tökülmədi. Cismani dünyanın cismani duyğuları ilə yaşıyanlar üçün şəhid də sayılmadılar.

Amma, onlar şəhid idi. Millətə, onun yaddaşına, mənəviyyatına açılan gülənin qurbanı olan şəhid. Yağının oxu ürəklərinin başını, millət üçün düşünən beynlərini parçaladı. 20 yanvardan, Xocalıdan, Şuşadan sonra yaşamadılar. Yaşaya bilmədilər. Heç yaşamaqda istəmədilər. Ruhları, qələmləri ilə nura qərq etdikləri vətənin üzündəki, gözündəki qana dözmədilər.

Bir vaxtlar içlərindən boy verən işıqla işıqlandırıldıqları torpağın, yurdun üstündən bəd ruhları qovmaq üçün, ağ işığa, ağ libasa bürünüb Götən Tanrıya pənah dedilər. Onlardan sonra Laçının, Kəlbəcərin, Qubadlıının, Zəngilanın, Füzulinin, Ağdərənin, Ağdamın ayrıraq camı içildi...

Yaxşı ki, görmədilər. Diri dağı çəkmədilər. Çadırə şəhərcik, yataqxana otaqlarına oda deməyə, vətəndə vətənsiz soydaşlarına sözdən kümə qurmağa məcbur olardılar...

Onlar cismən vüqarlı olduqları kimi, ruhən daha qüdrətiidirlər. Bu gün dünyanın kar qulaqlarında Azərbaycan həqiqətləri eşidilməkdədir. Ordumuzun gücü, əsgərlərimizin mətanəti düşmənin qorxu yuvasına çevirilib. Millət Ali baş komandanın əmrinə müntəzirdi. Vətənin xilasına az qalıb. Sərhədlərin bağlı olduğu dövrlərdə alimlərinin əsərlərinə, sənətkarlarının istedadına görə tanınan Azərbaycanı indi qüdrəti ictimai-siyasi xadimlərinə, güclü iqtisadiyyatına, geopolitik sistemdə tutduğu mövqeyinə görə qəbul edirlər. Axan sular durulur, Başının üstündə Aidalarının müqəddəs ruhları, mələklər dolanır deyə...



DASDA ÇİÇEK AÇAN DİLBER

Nuha, Süleymana qalmayan dünya, şaha, padşaha da qalmır son anda. Öncə cismani, sonra isə ruhani gücü, qüdrəti ilə dünyani işıqlandırıran, onu mələk ciyinlərində gəzdirib, çökəmeye qoymayan gözəllərə də qalmır dünya.

Tanrıının, ananın, torpağın qüdrəti yaratmaq, sonra isə qoynunda layla çalmaq hissi ilə bağlıdır. Ruh verdiyi gözəlləri dərgaha, mələklərin cərgəsinə hamidan tez qaldırar Ulu Tanrı.

Bir Gözəlin - çəmənləri öz varlığı ilə gözəlliyyin taxtına çevirən zərif Ciçəyin də yer üzündə vida nəğməsi oxunurdu. Gözləri dərgaha - mələklərin dolandığı məqama dikilib olanları, olacaqları yada salırdı Şirvan gözəli! Nəsir müəllimin sığalını, Gövhər xanımın laylalarını anırdı. Laylanın işığında, laylanın sehrində, ana südünün, dağ çiçəyinin nurunda yol gedirdi. Uğur Tanrı uğurun xeyir olsun deyir, su pərisi dalınca su səpirdi...

Bəyliyi, bəyzadəliyi, gözəlliyi körpəsinin beşiyi başında əriyən Gövhər xanım adını Misir ehramlarının möcüzəsindən alan Aidasına "ömrümü sənə verdim. Səni cürcərdim. Ümidim, inamım, son gümanım, verdim, aldiğın halalın olsun. Bahar duyğularının payız ciçəyisən. Övlad məhəbbətim, Ana istəyimsən! Gözümün, könlümün nuru, ilkisən. Təksən, bir-cəsən, yeganəsən! Səndən ayrılanдан qanadı qırılan quş idim. Dağlıb pərən-pərən düşən fikir idim, huş idim. Yozulmayan yuxuna, çəkilməyen dərdinə döndüm. Ayırıldan, hicrandan əyninə don geyindirdim.

Ayağına daş dəyməsin, ürəyimin başına dəysin, daş üstə

yerimə, əllərimin içində yeri, ağlama, gözünün yaşı quruyar, canının suyu çəkilər deyə-deyə, səni öncə dərdli yatağının, sonra cənazəmin, sonra məzarımın başında ağlatdım. Dərmansız dərdə saldım. Dərdin canımı gəlsin. Yanına gəl, mən gələmmirəm. Gəl, siğallayıb sağaldım dərdini, ağrını alım". Gəl deyirdi Gövhər xanım... Şərq Gözəli Şərqi bütün lətafəstindən xəbərdar idi. Bilirdi ki, yuxuda dünyasını dəyişən adamın yerdəkinə yanına gəl deməsi, əlindən tutub aparması, dərgahın qapılarının üzünə açılması deməkdi.

Bir dəfə də Gövhər xanımı görmüşü yuxusunda, Göyərçin donunda. Onda da gol, gedək, göylərə gedək. Oralar buradan yaxşıdı. Orda yaxşılardır, məlekəklər yaşayır. Sevgidən, istəkdən özgə heç nə yoxdu orda. Çaylar axır, bulaqlar qaynayıb, çıçəklər, güllər büləbül çağırıb deməşdi. Sonra da o ağ göyərçin onu göyərçinə döndərib göyə aparmışdı. Qapılar üzünə açılında çəşmişdi. Cənnət deyilən bura idi. Nizaminin, Füzulinin, Ruminin, Hafizin, Sədinin gözəlləri bir yana, Şərqi qüdrətli xatunları, kələm və fikir sahibləri də burada idi...

Bu yuxudan az sonra tapmışdı dərmansız dərdini... Nə yaxşı ki, Nərgiz var idi. Yanında idi. "Ah" deyəndə "can" deyirdi. Nəvələrinin boyuna. Arisinin ucalığına, ülviliyinə sevinirdi. Təsəlli onlar idi. Yoxsa lap tez əriyərdi. Füzulinin eşq şamına dönərdi. Əlləri Nərgizin əlində gözləri yol çəkirdi. Fikiri yenə uzaqlara getmişdi. Lap uzaqlara, təzəcə toyları olmuşdu. Hələ də Arisinə oğrun-oğrun, hürkək-hürkək baxırdı. Yaşının elə o vaxtlarıydı. Çiçək, göyçək, hürkək. Onun şirin, ince rəftarı, uşaq təbəssümü Aidanı - ata-anasını kövrək, təkcə çıçəyini darix-mağşa, sixılmağa qoymurdu.

Hər şey necə başlayır, elə eləcə də davam edir. Onlar kövrək, çıçək, göyçək başladılar. Sevgi, məhəbbətlə yaşadılar. Bir-birinə məlek kimi, ürək kimi baxdılar. Bir-birinə təkcə yar olmadılar, qərib ellərə, səfərlərə gedəndə ata-ana, səfərdən evə dönəndə qardaş-bacı oldular. Sırdaş, yoldaş, dərddəş oldular. Nə oldu məhəbbətin, ülfətin üzündən oldu. Halala haram qatmadılar. Sevə-sevə, gülə-gülə, ağrilara, qaygilara döza-döza bir cüt çıçək böyüdürlər...

- Elə bil nə issa fikirləşirsən. Sənə çox fikir etmək olmaz! Nərgizinin, analıq taxtının ilk sultanının, sevgi çıçayıının səsinə xəyallardan ayrıldı.

- Yox. Fikir etmirəm. Nə fikir edəcəm. Dünyanın ən böyük gözəllikləri, ən şirin nemətləri manim olub. Arif oğlanların gözü idi. Ağlı, gözəlliyi, istedadı dillər əzbəri idi. Bütün şəhər onun aqlından, gözəlliyyindən danişirdi. Biz nişanlananda cəmiyyətdə, ədəbiyyatda, universitetdə bir Mir Cəlal təmizliyi, paklığı, ucalığı var idi. Hami onun gözəl qələmindən, təmiz ailəsindən, istedadlı uşaqlarından danişirdi. Bütün universitet qızları, tələbə yoldaşları mənə həsədlə Nəsir müəllimin qızı, Mir Cəlalin gəlini, Arisin nişanlısı kimi baxar, bəxtəvar deyə dalmca piçıldاشardılar. Hələ toyumuz... O toydə kimlər yox idi. Azərbaycanın qaymaqları - şairlər, yazıçılar, alımlar, jurnalistlər, sənət adamları cərgə-cərgə durmuşdu. Elə bil dövlət tədbirinin rəsmi hissəsi başa çatandı sonra davam edən bədii hissəsi idi. Hami bizi heyranlıqla sözür, "bəd nəzərə gəlməsinlər" deyirdi. Bir də bir-birinə nə çox oxşayır, elə bil iki bədəndə bir ruhdular. Biz elə yaşadıq. Arif mənsiz, mən də onsuz keçən bircə saatə, bircə günə gün demadık...

Dünya gözəli işə çıxmırıldı. İşdəkiler, dostlar, tanışlar, Akademianın Rəyasət heyətində əyləşən rəsmi şəxslər narahat idi. Səbəbi məlum oldu. "Aida xanım xəstədi!" Heç kəs inanmırıldı. 50-ni təzəcə bitirmiş, 60-in cəmi ikicə ilinə salam vermiş çıçək kimi tər, gül kimi qonça xanıma nə ola bilərdi? Kim nə biləydi ki, üzü dönmüş zəmanənin millətindən üz əvvirməsi, yurd-yuvanın dalbalad işğala məruz qalması, hər gün onlarla şəhid cənazaşının şəhidlər xiyanətinə gəlməsi, Göyçənin, Zəngəzurun daliyca, 20 yanvar dəhşətlərinin baş verması, Qarabağın kənd-kənd işğala məruz qalması, bir qurup nadanın milli ziyanlılara, alımlara kommunist damğası vurması, Akademianın bağlanması ideyası ilə çıxiş etməsi, Moskvada Qorbaçov rejiminin, Bakıda millətdən uzaq "vətənpərvərlərin" Azərbaycan dövlətinin, qurucusu Heydər Əlirza oğluna haqsızlıq etməsi, Mehribanının, İlhamının Moskvada sınaqlı günlərini yaşaması Aida xanımı heyva kimi saraldır, çıçək kimi vaxtsız soldururdu.

Hamı - eşidənlər, bilənlər, dost-tanışlar ona baş çəkməyə, ziyarətinə gəlməyə, "yastığın yüngül olsun" deməyə hazır idilər. Məbəd Mələyi istəmirdi. Nərgizi ona deyəndə də: "Qoy, mən yaddaşlarda belə qalim. Olduğum kimi. Gözəl, qürurlu, dəyanətli. Kimsənin yaddaşına xəstə, zəif, təravətsiz yazılımaq istəmirməm!"

Nərgizin: "Ana, sənə nə olub ki, belə danışırsan? Xəstələnmisən keçib gedər. Sən hələ 90 il yaşayacaqsan, nəvələrinin toyunu görəcəksən. Onların da uşaqlarını əzizləyəcəksən.

"Eh, sənin na xəbərin var. Mənim kəcavəm artıq hazırkı. Anamın yanına gedirəm, qızım. Həq bir nigarənciliğim yoxdu. Təkcə Mehribanımın, İlhamının dərdi məni yandırır. Görəsən başlarına nə gəlir? Bircə bu millət biliydi, Heydər müəllim onun üçün nələr etmədi. Hansı əzablardan kecmədi. Bizim hər çıxışımız, hər səfərimiz, hər tədbirimiz onun qayğısı ilə əhatə olunurdu. Biz alımlər millət, dövlət, yaddaş üçün nəsə edək deyə, hər şeyə hazır idi. Üzdə heç birimizə heç nə deməzdi. Amma, son məqamda hamını zəhmətinə görə mükafatlandırırdı. Hamını səviyyəsinə, gücünə, bacarığına görə yaxşı tanırı, hörmətini saxlayırdı. İndi ona olan haqsızlıq məni yandırır. Amma, haqq var, divan da var. Onun haqqına ası çıxanları Tanrı cəzalandıracaq. Baxarsan, o, yenə qayıdaq! Millət, dövlət naminə hər şeyə dözəcək! Bizim sonuncu ağılmızdan düşmənlərimiz bizdən yaxşı deyib: "Müsəlmanın sonuncu ağı". Allah eləsin millət haqqı tez qayıtsın! Mehribanıma qurban olum. Dur bir yenə zəng et! Səsini eşidim.

"Mehriban elə indi zəng etmişdi. Yatırıdın, oyatmadım. Deyir lap tezliklə Sənə dəyməyə gələcək. Sənin üçün darixiblar..."

Bu iki-üç cümlə Aida xanıma bir dünya təsəlli idi. Balaları o soyuq divarların arasında az da olsa, rahat, təhlükəsiz idi... Gələcəkdilər ona dəyməyə, sıqallamağa, qara gözlərindən öpüb, gül yanaqlarını, ipək əllərini dodaqlarına sürtməyə... Şirincə bir yuxuya getdi... Şipşirin bal kimi... Yuxuda Mehribanı göründü. İndinin yox, sabahın Mehribanını.

Göründü bir mələk əlindən tutub, par-parıldayan bir sara-

ya aparır. Sarayın bağçasındaki çiçəklər, quşlar onu görüb dirilir, cana gəlir... Çiçəklər açılır, sarayın qurumuş bulaqları göz verib qaynayır. Mehribanın əli dəyən kimi sönmüş çiraqlar yanır, saray nura qərq olur. Göyələrin pərdəsi qaldırılır. Körpəcə bir məlek göyərçin donunda gəlib ciyinə qonur. Sarayın o başında peyğəmbərlər kimi işq saçan, başının üstündə nurdan halə olan bir kişi yenə nəsə yazar, möhür basır... Diqqətlə baxanda gördü ki, yazı yazan bu sarayın, millətin Xaqqan ruhunun daşıyıcıısı Heydər Əlirza oğludu... Yenə yazar... Əvvəlki istəklə, məhəbbətlə... Allaha, şürk edib, söz demək istəyirdi ki, gördü Gövhər xanım əl eləyib onu çağırır. Qaça-qaca, uça-uça ona sarı getdi.

Nərgiz gəlib yenə sakitcə yatağının yanında oturdu. Elə bildi yuxudadı. Oyatmadı.. Birdən diksindi... Ana, deyib nalə qopardı. Dünya qopmuşdu. Gölündən sonrası, yurdundan anası uçmuşdu. Mələklərə qoşulmuşdu. Kimsəni göynətməsin deyə səssizcə getmişdi...

Qapıları açıldı. Aparrıq... Vaxtdı dedilər... Elə bil dünya qopdu. Dağlar, üstünə gəldi Arifin. Ömrünü, gününü, üzünü təbəssümünü, ocağının nurunu, bir cüt qızının son ümidiini aparırdılar. Yenə kəcavəsi bəzənmişdi. Yenə yol mələyi kimi dum-duru idi. Bəmbəyaz don geyinmişdi. Aparırdılar, aparmağa gəlmİŞdiLər. Oxuya-oxuya, dua deyə-deyə aparırdılar. Yar qoynuna, Ana qoynuna, Torpaq qoynuna aparırdılar. Gedib Yarına - ilahi eşqinə, Gövhər müqəddəsliyinə, Torpaq haqqına - Yurd sevgisinə qovuşacaqdı.

Bir dəfə də aparmağa golmışdılar. Arifin evindən, Mir Cəlalın yurdundan yox, Nəsir müəllimin evindən aparırdılar. "Vəz-zalı"nın işığında, Püstəxanının, Gövhər xanının dualarında kəcavəsi bəzənirdi. Ömrünün mənası, könlünün ilk ovu, sevgi, məhəbbət dünyası - Arifi əlində bir qucaq nərgiz gətirmişdi. Bəmbəyaz duvağa bürüyb, belinə qırmızı kəmor, telinə çiçək taxmışdılar. Uzaqdan lap, uzaqdan eşidilən musiqinin işığında Arifi piçilti ilə, ancaq ona çatacaq səslə oxuyurdı.

Sudan gələn sūrməli qız,
Çox incidir kuzə səni.
Elə naz ilə gəlirsən,
Aparırlar biza səni,
Aparırlar biza səni.

Onda hər şey gözəl idi. Aidanın, Arifin özü, duyğuları, sevgiləri kimi. Onda qol qaldırın qohumların, dostların indi əlleri yanında, qoynunda qalmışdı. Sudan gələn sūrməli qızı, zər düyməli, gəlin libaslı qızı yenə bəmbəyaz geyindirmişdilər. Telinə çiçək taxıb, belinə kamər bağlamışdilar. O zaman Günsəsi, Ayı heyrətə salan üzünü də bağlamışdilar bu dəfə. Yeraltı dünyanın adamları Gözəllikdən o dünyaya, ölümə üşyan edər deyə. Yenə çiçəyə, gülə bürünmüşdü. O dəfə kəcavəsinə, bu dəfə cənazəsinə çiçək düzmişdülər. Gedən cismi idi. Ruhunu Arifə, Nərgizə, Mehribana, Aidaya, Ülvyyəye, Leylaya, Arzuya vermişdi. Bir vaxtlar Arifin piçilti ilə "Aparırlar səni biza" deyib oxuduğu mahnını indi məlekələr oxuyurdu. Əllərinə xına yaxmışdilar, yaxalarına çiçək taxmışdilar. Barmaqları xinalı, yaxası, telləri çiçəklə məlek gəlirdi. Dərgahda öz nəğməsini oxumaq üçün!

Evinin işığı, nuru, ruzi-bərəkəti, səliqə-səhmanıydı, Ocaq ruhu ydu gedən. İlk məhəbbəti, övlad səadəti, qadın ucalığı, vəfa, dəyanət, dözüm hikmətiydi. Arifi göynədən, ruhunu əlindən alan, sinəsinə Füzuli dağı çəkən də bu idi. Gedən yarı, yarısı, vəfadarı idi. Eli, obası, ağzının dadi, yaxını, yadı idi. Füzulinin:

*Edəmən tərk Füzuli səri kuyin yarın,
Vətənimdir, Vətənimdir, Vətənimdir, Vətənim.*

- dediyi, dörd müqəddəs dünyası, dörd yolu idi gedən. Onu dörd yol ayrıcında qoyub gedirdi. Bir cüt qızını, peyğəmbərim, seyidim, pirim, övliyam deyib, tapındığı Mir Cəlalın Püstəxanımını, bir də başına pərvanə kimi dolandığı, dünyanın ən gözəl güşəsi, bucağı bildiyi, paklığı, saflığı yolunda ömür qoyduğu, harada olsa quş kimi uça-uça gəldiyi ocağını, iki cüt nəvəsini

Arifinə, gözünün nuruna, qəbinin oduna əmanət edib gedirdi. Dörd yolun ayrıcında qalan Arif, ömrü-günü, sevgisi, sevinci, məhəbbəti, səadəti talan Arif bu dəfə də onu ürəyinin başına qaldırdı...

Birinci dəfə qolunu qoluna alıb, Mir Cəlalın Ocaq ruhu eşqinə közün başına dolandırmışdı. Adına sevgi şamı yandırmışdı. Bu dəfə ciyinini ciyininin altına verdi. Ağır-ağır yükünü, sevgisini, yar dərdini, övlad məhəbbətini şərəflə, saygı ilə daşıyan Aidasını son mənzilinə, Torpaq sevgisinə qovuşdurmaq üçün ciyinə, ürəyinə qaldırmışdı.

Ürəyinə, ciyinin qaldırdığı özü idi. Duyğuları, sevgiləri, ümidi ləri idi. Gedib geri gəlməyən, bir də qoynunda bitməyən ciçəyi idi. Nərgizi, qızılğülü, bənövşəsi, yasəməni idi. Çölü, çəməni, yaylağı, oylağı idi. Onu yaylıqla qoymuşdu. Təbrizlə Bakının arasına Araz yaylığı, Ariflə Aidanın arasına həsrət yaylığı düşmüştü.

Təbrizin dolanbac küçələrindən, Şirvanın qolunu dağların boynuna dolayan yollarından, ləngərli, ləşgərli dəvələrin zinqirovundan dirilən, ərəb səhralarının ilgimindən, türkün istiqal sevgisindən, bayraq ucalığından, Şərqiñ zəngin saraylarından, məlekələr dolaşan məbədlərindən keçib Son mənzilə yetişdilər. Sevdiyi, könül verdiyi, şam kimi əridiyi Quran müqəddəsliyindən keçib torpaq haqqına qovuşdu. Bir vaxtlar qələminin işığında ciyinə, ruhuna qaldırdığı, dünyanın dörd bir yanına konfranslara, simpoziumlara apardığı, haqqını, qüdrətini təsdiq etdiyi Şərqiñ, Odlar Yurdunun qoynuna köçdü Aida xanım.

Dış dünyadakılar məzarını çiçəyə, gülə bürüyüb qurtarmışdilar, iç dünyaya səda düşdü, "Gözəl gəldi" dedilər. Dərgahda məlekələr, müqəddəs ruhlar cərgəyə durmuşdu. Məlek nəğməsini, çiçək, göyçək nəğməsini oxuyurdular. Gözəllikdən, əmal işığından, saflıq, paklıq nurundan don geyən Aidan burada da belə qarşılıqlılar. Gözəl gəldi, mabəd Mələyi, cəmən Ciçəyi gəldi dedilər. Cənnətin qapısını uça-uça, qaça-qaça açdılar. Tanrıının işığından, suyun duruluğundan, ağacların çiçəklərinin, rəngli daşların parıltısından, Tanrı dağlarında açan, Qor-dən, rəngli daşların parıltısından, Tanrı dağlarında açan, Qor-qud Ata dilində dərman buyrulan çiçəklərin ətirindən qurulan

taxtda əyləşdirdilər. Mələklər laylasını çalıb, nazını çekdi, çıxıklär ərinə bələdi.

Gövhər xanıma - çıçayı Aidanın donunda çitlayan Şirvan gözəlinə, Təbrizin seyid, mürid, mürşid üzünə - Mir Cəlal müəllimli xəbər çatdı. Gözəl gəldi dedilər. Bəyzadə, xanzadə görkəmində, "Şirvan gözəlləməsi"nin ovsununda Gövhər xanımla Mir Cəlal müəllim dərgah mələyinin taxtında əyləşib əllərinə, tellərinə sığal çəkdilər. "Xoş gəldin, gözümün nuru" deyib, dərgahın nəğməsini oxudular...

Şər qarışanda, dünya üstünə yeriyəndə, tənhalığın ilk gecəsinə üz söykəyəndə Arif Aidanın məzarının üstündə ocaq çatırdı. Ocaq ruhuna Hörmüz eşqinə, Oğuz sevgisinə çatılan ocaq məbəd Mələyini cənnət mələyinə, Şirvan Çiçayını dərgah çıçayinə, Xəzər gözəlini Tanrı Elçisini çevirəcəkdir. O, ocağı çatıb, gözünün yaşı ilə su müqəddəsliliyinə, Tanrıının Ağac, Od, Su istəyinə bələnəndə başının üstündə üç mələk ucurdu. Uçan Mir Cəlalın, Gövhər xanımın, məbəd Mələyinin - Aidanın ruhu idi. Uçur, uçduqca da qanadlarında işıq saçır, dünyani nura qərq edirdilər...

O, işıqdan sönmədi Mir Cəlal ocağının nuru. Püstəxanımın, Nərgizin, Mehribanın ülfəti, sığalı, Aidasının ölməz ruhu Arif müəllimi yaşatdı... Böyükən nəvələrinin, əli ilə əkdiyi çıçəklərin, ürəyinin qanı ilə yazdığı yazıların nurunda yaşadı Aida xanım.

Ondan sonra bir cüt oğul nəvəsi Ülvisi, Heydəri doğuldu. Arisinin qüdrətini həm Batı, həm də Doğu təsdiq elədi. Nərgizi onun şərqli ustاد şöhrətinə qovuşdu. Mehribanı Sarayın, millətin baş xatununa - Humayına, Tomrisinə, Türkən xatununa, Tutu Bikəsinə, Zərifəsinə döndü.

Azərbaycanın başının üstündən qara buludlar keçdi. Qardaş qanına son qoyuldu. Bayraqımız bayraqlara qarışdı. Sevgili Şərqi Azərbaycanın simasında Böyük Köç Yoluna - İpək yoluna çıxdı. Ailəsi də, milləti də, topağı da, yurdı da onun üçün yaşadı. Onun ruhunu, duyğularını şad etmək üçün!

Məbəd Mələyi övladlarını xoşbəxt görmək istəyirdi. Tanrı onlara oğul səadəti, saray ucalığı, məbəd möhtəşəmliyi bəxş etdi.

Yarını sinaqlardan üzü ağ çıxan görmək istəyirdi. Ondan sonra ürəyinə qor, saçına qar əleyən Arifi könlünün taxtında kimsəyə yer vermədi. "Məhəbbət ölüncə var" deyib zərif Ciçəyinə, məbəd Mələyinə, daşda Çiçək açan Dilberinə - Aidasına sadiq qaldı. İlleri yana-yana, həsrətinin oduna qovrula-qovrula Şərqi dəyanətinə, Şərqi sevgisinə, Türk qeyrətinə tapındı.

Bitib-tükənməyən "Min bir gecə nağılı"na min ikinci gecə söylənəcək bir nağıl qoşdu - "Aida-Arif nağılı". Mələklərin dərgahda, aşiqların saraylarda söyləyəcəyi, "Segah"dən, "Zarinçi"dən, "Kərəmi"dən don biçəcəyi nağılin dastan ömrü qabaqdır... Millət bütövlük, torpaq, azadlıq, yurd, istiqlal nidasına söykənib Varisə söykəndi. Ömrünü millətinə bağışlayan, dövlətinə həsr edən Heydər Əlirza oğlunun geninin, qanının daşıyıcısına, davamçısına - Sərdarım, Tacidərim dedi!

Tanrı onu gözəllikdən, işıqdan, torpaqdan, oddan, sudan, daşdan, saflıqdan, paklıqdan, sevgidən xəlq etmişdi! Mədinə, Məkkə, Asəf-Kəhf, Babadağ, Yanardağ, Atəşgah nurundan, Tanrıdağ, Şahdağ, Ağrıdağ, Haçadağ, İnandağ, Çənlibel, Murov ucalığından, Qaba Ağacı - Palid, Xar tut qürurundan, Ələmət, Ərk düzümündən, nərgiz, banövşə, yasəmən, qızılıgül ətrindən, nanə, yarpız əbədiyyatlılığınından, Peyğəmbər sevgisindən, kəlam müqəddəsliliyindən pay vermişdi. Qaba Ağacı kimi uca boylu, Tanrı üzü görən su kimi duru, Hörmüz işığı kimi nurlu idi.

Əski türklər kimi "dediyindən dönməz, qabağından yeməz"di. Millətini, dövlətini, torpağını sevənlərə dost, ona ası çıxanlara Oğuz oğlu kimi düşmən deyərdi. Türk xaqanları yıldığını kəsməzdı. Aman istəyənlərə əcəldən macal verərdi. Ona əl acaqların əlini ətəyindən uzun etməzdi. "Yaxşılığa yaxşılıq hər kişinin, yamanlışa yamanlıq nər kişinin işidi", "Sağ əlin verdiyini, sol əl bilməz" deyib, haqqqa xatir yaşayar, yaşadardı.

Yazdıqlarını imanın işığında yazar, yaddaşın qulağına sırtqa edərdi. İşvəsindən, cilvəsindən, sevgisindən yurdunun hər bucağından işıq saçardı. Anası, sonalı dönyanın yarasığı, arıfların, adillərin, kamillərin, zahidlərin aşığı idi. Sufilər, hürufilər kimi cisminin deyil, ruhunun qulu, sultani idi!

Xan gəldi, sultan gəldi, Gözəl getdi. Əməlləri, sevgiləri ilə Gözəli gözəl yayan Allaha xoş getdi. Könüll qırmadı. Könüll qurdu. Adına, ucalığına, ülviiyyətinə, siqlətinə, xilqətinə yaraşan saray qurdı. Könüllərin sultani, xanı, yaxşılınan canı oldu. Yazdı, yazdıqları ilə özünün söz, qələm mürqəddəsliyindən, sev-gisindən keçib haqqə vardi.

Şərqiñ, türk dünyasının qüdrətli sərkərdə xaqanları təkcə çaldıqları qılıncın üzündə, bədöy atların kişnərtisində, dırnaqlarının izində yaşamadılar. Qurub yaratmaq, qorumaq, yaşıatmaq istəkləri onlara olməzlik bəxş etdi. Göytürklərin, Gültəkinin, Eltərisin, Qapağan Xanın, Bilgə Xaqanın, Metenin, Atillanın, Alp Arslanın, Qəznəli türklerinin, Oğuz səlcuqlarının, Osmanlıların, Teymurluların, Səfəvilərin, onların gen daşıyıcısı Heydər Əlirza oğlunun əbədi yaşamaq haqqı həm də "tikdim ki, izim qala" hikmətinə bağlıdır. Şərq elminin od ürəkli, nər biləkli, xoş diləkli Su Pərisi - yazıları ilə öz adına abidələr ucaldı. Millətin, Şərqiñ eşqinə çaldığı qələm külüngə döndü, adını daş qayalara, qranitə həkk etdi.

Əski Oğuz ənənələri ilə yaşayan dünyyanın Şərq-Türk yörəsinə bu gün də Oğuz ruhu hakimdi. Bir vaxtlar "Orxon-Yenisey", "Gültəkin", "İriq bitiq", "Qobustan", "Gəmiqaya" abidələrindən, sənduqələrdən, qoç heykəlli məzarlardan göyərən Tanrı, torpaq, insan sevgimiz sonra türbələrdə, məsgidlərdə, qəbirüstü abidələrdə əbadıləşdi.

Göy gümbezli Teymurilər sərdabəsi - "Guri mir" türbəsi Osman və Orxan Qazinin, Şeyx Səfinin, Şirvanşahlarının, Şərqiñ sufi dərvişlərinin kəlam və fikir sahiblərinin şərəfinə ucalan türbələr, məqbərlər, türkün müqəddəs ruhlara məhəbbətindən soraqcıdır.

Babur şahın nəvələrindən Cahan şahın xatunu Banu bəyimin şərəfinə 20 ilə təkirdiyi dünyyanın yeddi möcüzəsindən biri hesab olunan Tac-mahal kompleksi, Naxçıvanın bağlarından cücerən Möminə Xatun türbəsi, Cavid Əfəndinin eşqinə ucalan məhəbbət məqbərəsi, şəhidlərimizin ruhuna bağışlanan Şəhidlər kompleksi yaddaşımızın ruhlara, müqəddəslərə sevgi qatı ilə ilişgili olmaqla yanaşı, Şərq və türk memarlarının, ustalarının

öz adalarına, qüdrətlərinə ucaltdıqları abidələrdir.

O abidələrin içərisində bir möhtəşəmi, sahibi kimi Mümtaz mahalı da var. Qüdrətli memarımız Ömər Eldarovun duyğularından cücerən Aida xanım mənim dünyamın zərif Çiçəyi, məbəd Mələyi məqamından sonra, bir ucalığı da fəth edib - daşda çiçək açan Dilber olub. Tanrıının könlü olanda daşı da göyərdir, deyiblər. Lap uşaqlıq yaddaşımıla bağlı bir xatirəni danışım. Yaz ağızı ruhu şad olmuş anamla - Hürü xanumla kəhrizli dağların, yarpızlı çayların, xinalı daşların yanından keçib, Gözəl dərəsindən addayıb, Qaraqayani aşüb meşəyə odun qırmağa, göyçək, çiçək, xanım bacıma nazlı nərgiz, yuxulu bənövşə yiğməğə gedirdik. Tikanlı bənövşəni, mamırlı daşı, uçanla qaçanı bir yerdə görüb anama uşaqlıq yaddaşımın ən böyük sualını verdim. "Bu gördüklerimiz bir yerdə necə bitir?" Onda yeddicə yaşım var idi. Yaddaşım yuxulu bənövşə, nərgiz qoxulu idi. Anam hörüklərimə sıgal çəkib, bir cüt muncuq gözümüz, gözümüzün çəpəri kirpiklərimi, telimi, əlimi, dilini göstərib "Allahın könlü olanda daşda çiçək bitirir, gözünə qurban olum" dedi. Bir də "yekələnəndə, qızlar bulağından su içəndə bilərsən" dedi. Bu hikmət dolu cümlələrin işığına sular şəhərində - Xəzər istəyimdə, Təbriz, Dərbənd nisgilimdə, Şirvan, Qarabağ meşələrində, Mil-Muğan düzündə, Car-Balakən ellərində, Göyçə, Zəngəzur çöllərində, Naxçıvan düzündə, Şəki-Oğuz yaylaqlarında büründüm.

İlk görüşümzdən zərif Çiçək kimi qoxladığım, Məlek kimi yadda saxladığım Aida xanımın qəbirüstü Abidəsini görmə-yənlər, mənim uşaqlıq yaddaşımın ən böyük sualının, ən qüdrətli cavabının hikmətini çatın dərk edər!

Təbiəti olduğu kimi, daşın yaddaşına yazmaq üçün, Daşın yaddaşından, Oğuz türkünün ruhundan qopub gəlməlisən. Aida xanım kimi. Təpədən dırnağa, cismindən ruhuna, laylasından duyusuna, yerişindən duruşuna, baxışından danışığına, məhəbbətindən sevgisinə qədər ilahi eşqdən, Tanrıının gözəllik istəyindən doğulmalısan ki, daşda çiçək açan, Tanrıının ən qayım yaradılışı ilə ən zərif törəyişini bir araya gətirəsən!

Tanrıının yeri göylərdi. Məlekələrin, müqəddəs ruhların

dolandığı məqam. Məqamin sahibi Haqqı, Yaradandı, Allahdı, Tanrıdı. Hər millətin hər məxluqun öz dilində adını çağırduğu uca Varlıqdı. O, könlü istəyəndə, istədiyini xəlq edəndə, üzünü yer üzünə göstərmək üçün pərdəsini qaldırır. Suyun, Odun, İşığın, Torpağın, Peygəmbərin üzünü göstərən Tanrı, yəqin ki, bir dəfə də yaratdığı gözəlliyyə sevgisindən heyrətindən, məhəbbətindən niqabını qaldırıb. Gözəl deyib, mələk donunda, çiçək ətrində, bülbüл səsində, işıq cilvəsində xəlq etdiyi, kəlam müqəddəsliyində yaddaşlara yazdığını Gözəli - daşda çiçek açan Dilberi dərgahına qaldıranda Gözəl gəldi deyib. Gözəlin gözəlli istəyindən xəlq olan Gözəl!

Cismani ayrılığı, ruhani ucalığı ilə daşa, çiçəyə, dərgahının özünə belə gözəlli gətirən Aida xanım əməlləri ilə aləmi işıqlandırar, duyğuları ilə dünyani nura qərq edərdi. Sevdiklərinin, tanışdıqlarının, millətinin yaddaşında özünün qüdrəti, cəsarəti, şirinliyi ilə qaldı. Gedisi ilə dünyanın gözəlsiz üzünün niqabını qaldıran, dünyanın giley yerinə dönen Aida xanım onu tənhalığın, təkliyin oduna saldı. Maral kimi hürkək, bənövşə kimi boynubükük etdi. Yer üzündə torpaq, millət nəğməsi oxuyan, onun gözəlliyyinə, qüdrətinə çələng toxuyan məbəd Mələyi cismani ayrılığı ilə də Seçilən olduğunu sübut etdi. Özünün Sevgi nəğməsini oxumağa getdi. Dəyərli kəlam və fikir sahiblərindən biri "Yer üzündə hərə öz nəğməsini oxuyur, göydəkilərin isə oxunası yalnız bir nəğməsi var: Sevgi nəğması" deyir. Aida xanım əslində o nəğmənin özü idi. Çünkü başdan ayağa Sevgidən, Gözəllikdən, İstəkdən ibarət idi. Sevgisi Tanrı, İstəyi Millət, Gözəlliyi Nur adına bağlı idi. Dünyanın, gözəlliklərin xəlq olduğu Nura.

Şərqi, türk dünyasının hər guşəsi, hər qarışı bir müqəddəsin adına bağlıdır. Onların şərəfinə ucaldılan pirlər, ziyarətgahlar, türbələr, məqbərə - məzarlar sahibinin ucalığına baş əyib, diz çökdüüb, üz sürtdürür.

Milləti, dövləti, yaddaşı, əski dəyərləri, dünəni və sabahi düşünənləri müqəddəs körpü, işıqlı yol hesab ediblər. Yüz illərdir ruhundan, qəlbindən, qələmindən keçmişlə gələcək arasında yol çəkənlərə haqq yolcuları - müqəddəs körpülər

deyiblər. O körpülərin sütunları həmin işıqla insanların amalı, əməli, duygù və düşüncələri, bir də cəfəkəş talebləri olub. Şərqi işıqlı simalarından biri sayılan, ciyinlərini onun ən ağır problemlərinin aşdırılmasının, təbliğinin altına verən, "aslanın erkəyi, dişisi olmaz" hikmetindən cücerən Aida xanım həmin müqəddəs ruhun daşıyıcılarından, körpülərin qurucularından idi. Bu səbəbdən də məzəri ziyarətgaha, müqəddəslərin uyuduğu İşıq, Nur mənbəyinə çevrildi. Könlünün işığını Şərq dəyərlərinin, fəlsəfi fikir tariximizin üstünə salan, dünyani ruhunun nuruna qərq edən Şihabəddin Yəhya Sührəvərdinin məzarının üstündə özünə, taleyinə oxşayan belə bir yazı var: "Bu qəbrin sahibi gizli bir gövhər idi. Allah onu şərəfdən yaratmışdı. Zəmanə o gövhərin qədr-qiyəmətini bilməmiş, buna görə də Allah onu qeyrətlə sədəfə salmışdı". Qüdrətli fikirləri, fəlsəfi düşüncələri ilə vaxtdan, zamandan ucada dayanan, Şihabəddin Yəhya Sührəvərdi kimi Aida xanım da özünün Şərqlə, Şərq dəyərləri, Şərq və Qərbə, müxtəlif milli mədəniyyətlərin, baxış və görüşlərin sintezi ilə bağlı fikirlərini, daha möhtəşəm əsərlərini özü ilə Tanrı dərgahına apardı. İşıqların qopduğu dünyani açılmamış, saçılımamış nuruna qərq etmək üçün.

Deyirlər, lap yüz il, yüz min il sonra da olsa, ruhlar bir baş-qalarının cismində təcəlli edir. Mən buna inanıram. İnanıram ki, Aida xanım özünün son nəğməsini oxumaq üçün Miflər səltənətinin mələyi kimi yer üzünə qayıdacaq. O zaman məzar daşından göyərən, ancaq, onun görüb oxuyacağı cümlələrə baxıb sevinəcək. Bu qəbrin sahibi Şirvanın zərif Çiçəyi, məbəd Mələyi idi. Od Allahı kimi İşıq, Su Pərisi kimi Nur saçdı. Sevgi nəğməsini oxumaq üçün Dərgahə qaçıdı. Daşda çiçek açdı!

DAŞDA ÇİÇƏK AÇAN DİLBER

*Daşda çiçək açan Dilbər,
Açdın qara daş sevindi.
Siğal çəkib gül camala,
Vüsalından daş dirildi.*

*Zərif çiçək idin, dodağı ballı,
Dənizdə durulan gövhər-ləl idin.
Bir dünya işqədin, bir aləm sevinc,
Bilənlər bilir ki, tək gözəl idin.*

*Gecələr şam kimi alışib yanan,
Tanrıya açılan ürək Sən idin.
Dərgahda dolanıb, işq paylayan,
Nəgmələr söyləyən mələk Sən idin.*

*Tanrı gözəl deyib yaratdı Səni,
Rübəndin həyadan, abirdən idi.
Kamal zirvəsində sultan, xan idin,
Yetdiyin, çatdırığın ağıldı idin.*

*Gövhərdən cürcərib Nərgizə döndün,
Mehriban mələyin, çiçəyin oldu.
Ana məhəbbəti, övlad sevgisi,
Nəvə səadəti diləyin oldu.*

*Payızda ağ donu geyib əyninə,
İsti ocağını soyudub getdin.
Saralıb, solmaqdən qorxdun elə bil,
Varıb göy üzünə gül kimi bitdin.*

*Yarı tənha, yarı qərib,
Daşda çiçək açan Dilbər.
Gözü yolda qalanlara
Qayıdarsan haçan, Dilbər?!
Qayıdarsan haçan, Dilbər?!*

İLHAM PƏRİSİ

Türkü türk edən, onu zamanın sərt sınalardan çıxaran, sınırını, sərhəddini gavurun hücumlarından qoruyan Vətən, Torpaq, Ana sevgisi ilə bərabər həm də ocaq ruhu olub. Ocağın yeddi arxa dönəninin ruhlarının əziz tutulması, adalarına qazan asılıb, ehsan verilməsi, dualar oxudub törən qurulması əski çağ mədəniyyətimizin ən qayım qatlarındandır. Ulu Şamanların uca dağ başında, ocaq ətrafında davul döyə-döyə, tərif edib öyə-öyə çağırduğu ruhlar min illerin kürəyini yerə vuran, sabahlara yol gedən TURAN övladının bugünkü Quran sevgisində əbədiləşib.

Ocağa, oda, atəşə sitaş edən, bu sevgisinə məbədlər ucaldan od oğulları - Odlar Yurdunun sakinləri Oda, Ocağa, Tanrı bəlgəsi kimi baxıblar. Tanrıya sevgi ruhumuzdan cürcədikcə Ocağın dilimlərində əski əlifba ilə Allah sözünü oxuyub yaddımıza toxumuşuq. Azərbaycan türkünün yüz illərin sınagından çıxan bu sevgisi dövlətimizin rəmzi olan gerbdə bu gün də yaşamaqdadır.

Həmin ocağın müqəddəsliyi eşqinə ocaq nuruna tapınan Azərbaycan türkləri ocaq ruhunu qorumaq, perikdirməmək üçün ocaqqısını, od çatıb yurd isidənini çox böyük ehtiyat və məharətlə seçib.

Pirlər, övliyalar ruhundan cürcərən, sözdən paltar geyinən yüksək əxlaqi keyfiyyətləri ilə ustاد adına şam yandıran, varlığı ilə Təbrizi Naxçıvana, Naxçıvanı Şirvana Qarabağa calayan Mir Cəlalın ocaq müqəddəsliyi, yurd sevgisi, ailə səadəti 70-ci illərdə dillərə dastan olmuşdu. Zəmanəsinin böyük ictimai-siyasi xadimi, dövlət qurucusu, millət cəfəkesi Heydər Əlirza oğlu ilə, görkəmli ofstalmoloq, tanınmış ziyalı, müasir dövlətçilik tariximizin şərəf səhifələrinindən birinə dönmüş ictimai xadim,

Azərbaycanın, türk dünyasının, Şərqiñ işqli simalarından biri, təbabətdən siyasetə doğru şərəfli bir yol keçmiş Əziz Əliyevin ciyərparası, akademik Zərifə xanım Əliyevanın ocağına hər qız gəlin libasında qədəm qoya bilməzdi. Bunun iki səbəbi var idi. Bu ailədə zahiri və daxili gözəlliliklə bərabər geniş dünyagörüşə, kamil şəxsiyyətə, soy müqəddəsliyinə, qadın ucalığına, ana məhəbbətinə, gəlin dözümunə, ziyanlı işığına malik olanlara əsl türk, Azərbaycan gözəli deyirdilər. İkincisi isə, bu ailə öz taleyini yaşamırıdı. Çoxdan, lap elə yer üzüñə qədəm qoyandan millətin, dövlətin yaddaşına köçmüdürlər. Onların əyləşdiyi sarayda yazılı min illərlə ölçülən Azərbaycanın dövlətçilik ənənələri yaşayırdı. Burada adı insan, qadın, ana, gəlin ömründən səhbət gedə bilməzdi. Bu sarayın insanı vətəndaş, qadını sirdaş, anası dərddəş, yoldaş olmalı idi. Millət üçün doğulub, dövlət üçün yaşıyan Xaqanı şərəfləndirmək üçün!

Dünyadan köç edənə qədər ömrünü xalqın, millətin, elin, dövlətin yolunda gilə-gilə eridən, Xaqanın baş xatunu kimi bütün səfərlərdə onu duaları ilə müşayiət edən, onun övlad sevgisinin ortağına, Ocaq ruhuna dönən Zərifə xanım bu ömrü yaşamışdı. Qayğılı, ağırlı, sevinc dolu illərdə böyük Səbrinə, Ağlına və Əxlaqına söykənmişdi.

İlhamının İlham Pərisi, Məhəbbət İlahəsi də özü biçimdə, özü seçimdə olmalı, gəlişi ilə sarayı içinin nuruna qərq etməli idi. Görkəmli alim Arif Paşayevin, şərqşunas Aida xanımın qanından cucerən, zahiri və daxili gözəlliyyi ilə Baki qızları arasında adla çağrılan, zərif, təbib Mehribanın Mir Cəlal soyundan, Aşəf-Kəhf müqəddəsliyindən, Şirvan gözəlliyyindən, Xəzərin qoynundan çıxan Baki zərifliyindən ilahi nur alması sarayın qapısını onun üzünə açmışdı...

Əslində hər şey yazıya bağlıdır. Yazı yanan, yazıb dua oxuyan onun kəbininin göydə, mələklərin xeyir-duasında kəsmişdi. Onu rəsmiləşdirmək, kağıza köçürmək Baş Kahinin - Şeyxülislam Hacı Allahşükür Paşazadənin bəxtinə düşmüşdü. Tanrıının xoş saatlarından birində - saray əhli Ocaq ruhunun işığında Xaqandan - Heydər Əlirza oğlundan, Baş Xatundan - Zərifə Əziz qızından, varisdən - İlham Heydər oğlundan Mehriban adını eşitdilər. Mir Cəlalın, Arifin ocağına səda düşəndə - şahzadənin Elçi köçü gelir deyəndə, ipək, göyçək,

kövrək Püstəxanım Mir Cəlalın "Mehribanım, tacidarım" kəlamlarını xatırlayıb yazına şükür, Tanrı, dedi!

Sarayda isə bir qız röyalın dillərinə dil verib:

*Şirvan yolu buz bağlar,
Dəstə-dəstə gül bağlar.
O gülün birin üzəydim,
Tellərimə düzəydim.
Qardaşımın toyunda,
Sindura-sındırı süzəydim.*

- deyib, sarayı səsin, sözün, sevginin işığına qərq etmişdi. Bu Sevil idi. Zərifə xanımın Heydər Əlirza oğlunun gözünün işığı, övladlarının yarasığı Şərqiñ və Şərqşunaslıq elminin aşığı Sevil Əliyeva. Elçilər geləndə, süfra salınıb şirin çay içiləndə, qonum-qonşuya, dost-tanışa xəbər yayıldı. Aidanın Mehribanı saraya gəlin gedir dedilər. Kimi də Tanrıının bu yazısına heyrətini gizlətmir "bəxtəvar" deyirdi...

Mehriban xoşbəxt, bəxtəvər idi. Ona görə yox ki, onu saray dəbdəbəsi, zənginliyi gözleyirdi. Ona görə ki, O, Şərqiñ məbəd mələyindən - Aida xanımdan saray mədəniyyəti, saray sevgisi, saray cəfəkeşliyi öyrənmişdi. Keçmişə, gələcəyə, Şərqə və Türk dünyasına məhəbbət dərsi almışdı. Kübar, kamil bir xanım kimi yetişərkən ruhani gözəlliyyi ilə cisminin taxtına nur çılmışdı. Nənələri Gövhər xanımın, Püstəxanımın laylalarından, su pərisi anasının nağıllarından Şərqli mələyə, çıçəyə dönmüşdə... Duygularının bəyaz çiçəyinin ətri peşəsinin üstünə düşürdü. Təbib idi. İnsanların cismi ilə ruhu arasında körpü olacaqdı. Şərq böyük filosofların, söz, fikir sahiblərinin, logmanın, təbiblərin ruh aldığı torpaqdı. İnsanların dərdinin dərmanı, Tanrıının Loğmanı deyib ruh verdiyi - Loğman peyğəmbər Şərqdə şərəfləndirilmişdi. Dərdlərin dərmanına, loğmanına dönerək ağ işıqdan, kəlam müqəddəsliyindən don geyinmişdi.

Yoldakılara yoldaş, dardakılara qardaş, kimsəsizlərə sahib, yaralılara təbib kimi əl tutan, Ağ atı, Ağ libası ilə Tanrıının Ağ Atlı oğlını, türkün Xızır İlyası da Şərqdən doğulmuşdu. Qəribi Şahsənəmə, Abbası Gülgəzə yetirən, sufi

dərvişlərin kəlam nuruna, Qorqud Ata dünyasından soraqçı, Dirsə xan oğlu yaralı Bəy Buğaca müqəddəs əlini çəkib: "İgid bu yaradan sənə ölüm yoxdur deyib: Ana südü, dağ çıçayı dərdinin məlhəmidir" deyimi ilə yaddaşlara köçən Xızır İlyas da Tanrıının Şərqə lütfü idi.

Zaman-zaman dağ kultuna, dağ çıçayinə tapınan şamanlar da öz "müqəddəs şaxları" çölün, düzün, çəmənin ətirli çıçəkləri ilə bəzəyər, insanların dərdinə əlac edərdilər. Şaman dünyasının növbəti qatı ruhlar səltənətindən soraqçı müsəlman dərvişlər, övliyalar, Pirlər də Tanrıının Loğman nurundan cúcərir, Şərqdən intişar tapırdı.

Öz dövrünün görkəmlı filosofu olmaqla yanaşı, dünyanın qüdrətli təbiblərindən biri kimi tarixin yaddaşına əbədi həkk olunan İbn Sinanın tibb elminə bəxş etdiyi, bu gün də öz dəyərini, təravətini saxlayan əsərləri də Şərqiñ bu qüdrətindən boy alır.

İbn Sina hikmətinə tapınan təbiblərimiz öz ixtiraları ilə onun ruh davamçıları olduqlarını zaman-zaman sübut ediblər. Cismani və ruhani saqlamlığımiza xidmət etmiş. Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Əziz Əliyev də bu yolun şərəfli yolçuları oldular.

Gözlərə işiq bəxş edən, İlahinin Hippokrat ruhundan cúcərən, Şərqiñ qüdrətli loğman və təbiblərindən nur alan akademik Zərifə xanım Əliyevanın, Xaqanlıq səltənətimizin ən böyük dövrünə sahiblik edən Heydər Əlirza oğlunun, Mehribanım deyə sevdiyi, gəlin kimi əzizlədiyi, xatun kimi uca tutduğu Mehriban xanım bu ölməz ruhların davamçısıdır. Onun insan sevgisi, insan məhəbbəti İlahi sevgisinin çeşməsində durulduğundan bircə sıgalından ən ağır dərdin dərmanı belə tapılardı...

Tanrı bu gözəli gözəldən - Məbəd mələyindən xəlq edib, saraya yazmışdı. Saray mələyinə, sevgi çıçayinə döndərmmişdi. Gülüstanı gülə, sarayı bülbü'lə çevirəndə Qorqud Atanın: "Adını mən verdim, bəxtini Tanrı versin" hikməti XX yüz ildə təzədən taxta çıxır, Mehribanın gəlin donu biçilir, saçına çıçak düzüldürdü...

Aylar-aylara, illər-illərə calaq olduqca özünü

dünyagörüşü, əxlaqi keyfiyyəti, kamilliyi, səmimiyyəti, ləyaqəti və gözəlliyi ilə saraya ruh verən Mehribanın çıçayının çitlədiyi məqam yetişirdi. Xaqana, baş xatuna növbəti nəvə sevinci bəxş edəcəkdi. Sevilin sevinc payını bağırna basıb, nəvə məhəbbətindən dinclik tapan baba ilə nənənin gözlərinin nuru İlhamlarının ömrünün davamçıları dünyaya pənah getirəcəkdi.

Bu arada ailənin köçü başlayırdı. Azərbaycanın birinci Şəxsi Moskvaya - Mərkəzi komitədə işə davət olunurdu... Bu səfərə nə Heydər Əlirza oğlu, nə Zərifə xanım, nə Sevil xanım, nə də İlhamla Mehriban ürəkə yollandı. Onlar Vətən üçün yaşayıb, öz ocaq ruhlarına xidmət etmək istəyirdilər. Amma, "yuxarıların" tapşırığı belə idi. Şərqiñ müdrik Ziyalısından, türkün uzaqqorən Siyasetisindən, Azərbaycan Kişisinin qeyrətindən istifadə etməklə imperiyani xilas etmək olardı...

Yuvalarından ayrılanla iqamətgahın daşından, divarından yaşı səzüllürdü elə bil. Dilsiz daşlara dil verilsəydi "Getmə, bizi yiyəsiz etmə. Yurdun qaralar, ocağın sənər" deyərdilər... Doğmaları ilə vidalaşanda Mehribanın içindən elə bil kimsə Anandan ayrılma, sən gələnə dərmansız dərdə düşüb sənsizlikdən əriyib, köçünü bu dünyadan sürəcək" deyirdi. Gözündən axan yaşın içini haradan yandırıb, necə göynətdiyini bilmədi. Qulağında bircə bu qaldı. "Yolun açıq olsun. Sənə gələn dərd-bəla mənə gəlsin" deyirdi, məbəd Mələyi...

Türk ağılı, Azərbaycan sevdası, Şərqiñ məhəbbəti ilə İmpériyanın boş sarayını nura qərq edən, ağlinin hökmündə həqiqəti bərqərar etdirən, yol çəkdirib, binalar tikdirən, SSRİ-nin Şərqiñ Məslələləri üzrə məsləhətçi kimi ərəb səhralarına sərinlik gətirib, qardaş qırığınına son qoyan Heydər Əlirza oğlunun gərgin iş rejimində baxmayaraq o mehriban gəlininə, qızına, xanımına, oğluna və nəvələrinə qarşı diqqətlə yanaşır, onlara böyük, ağsaqqal sığalı çəkir, məsləhətlər verirdi. Arzunun, Leylanın səsi isə çox şeyin yerində olmadığı dünyada tarazlıq, sabitlik yaradır, dincliyyə körpü salırıd.

Anasının, atasının, yurdunun ayrıligina dözə bilməyen, könlü qübar bağlayan Mehribanı əbədi bir ayrılıq, kədər gözləyirdi. Gözünün qabağında gözəllik və səmimiyyət, insanlıq

və ləyaqət, kübarlıq və zəriflik, qeyrət və namus mücəssəməsi, ana sevgisi, qaynana istəyi əriyirdi.

Dözümlü, səbrli, hər şeyi içində salıb, içindən əriyən Heydər Əlirza oğlunun xatun istəyi, İlhamın ana məhəbbəti, Sevilin sevgi, təsəlli yuvası, nəvələrinin layla, nəgmə odası qəmin, ayrılığın karvanına qoşulub üzü göylərə yol gedirdi. Gedən onun cismi, göynəyən doğmaları, tənhalığın əbədi yolcusuna əvvilən, ilk məhəbbətinin dadi qaçan, sevgi bağçasının çıçayı solan Heydər Əlirza oğlu idi. Yarın yerdən, canın candan ayrıldığı məqamda Zərifə xanımdan hicran bulağı, Mehribandan göz yaşları cucerir, onsuz da soyuq olan Şimal torpağını buza döndərirdi.

Bakıda doğulan mələyi doğmalarının cismindən uzaqda, ruhlarına əmanət deyib torpağa tapşırdılar. Ağrıyanda qadasını alan gəlini, torpağa qarışında oduna yanan Mehribanı sonra Heydərinin, İlhamının, Sevilinin ana həsrətinə bürünüb, ana məhəbbətinə əvvildi. Zərifəsinin zərif ruhu dərgahda inciyib, kövrəlməsin deyə ...

Bu ağrının, dərdin, tale yarasının qayağı qurumamış bütöv bir imperiya Mixail Qarbaçovun mənəfət simasında onları - əslində isə Azərbaycanın üstünə gəlirdi. "Qarabağsız Azərbaycan yoxdur", "Türkün haqqını tapdalamaq olmaz" deyən Heydər Əlirza oğlu birdən-birə Ağlının hökmüne işıqlanan Mərkəzi Komitənin "düşmənине" əvvilir. Onlar bu böyük türk, Şərq müdrikini "cəzalandırmağa" macal tapmamış istəfa ərizəsi ilə onların kürəyini yerə vurur...

Bu ağrından qurtarmayan ailə indi daha böyük qana şahid olur. 20 Yanvar dəhsətlərinə dözməyən Heydər Əliyev illərlə sədaqətlə xidmət etdiyi partiyadan imtina edir, partiya biletini ayaq altına atır. Ən ağır günlərini yaşıyan ailənin dözüm və səbr yeri yenə Mehriban idi. Heydər Atasına, Sevil bacısına, İlhamına təsəlli üçün Tanrıının qulağına piçildidigini dile getirirdi...

Ağır günler bitib tükənmək əvəzinə, davam edirdi. Heydər Əliyevin Bakıya, dişi-dırnağı ilə qurduğu dövlətin baş şəhərinə gəlişinə etiraz edənlər özlərini düşünə-düşünə günaha girür,

milləti yaman güna qoyurdular... Ölümün gözüne diri baxabaxa vətənin dar gündə onunla birlikdə olmaq üçün:

*Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.*

- deyib, Bakıda hava limanında yerə enən Heydər Əlirza oğlu burada çox qala bilməsə də, Ata Yurduna - Naxçıvana yollanır, onu gözləyən soydaşlarının dərdinə dərman olur. 1993-cü ilə özünün hakimiyyətə ikinci böyük qayıdışına qədər hər əzabə dözən Heydər Əlirza oğlunun bu illərdə dərdinin, sevincinin ortağı da gözəllər gözəli Mehriban xanım idi.


Hər qaranlıq gecənin bir işqli səhəri var deyiblər, zülmət gecələrin işqi doğdu. Heydər Əlirza oğlunun bəxtinin, Azərbaycan xalqının nicatının günüşi parladi.

Naxçıvandan qopan köç Azərbaycan türkünü Böyük köçün nur aldığı İpək Yoluna çəkdi. Bu yola özünün böyük qəmi ilə dənən Mehriban xanım idi. Aida xanımın son beşiyi... Aida xanım, qohumlarını Moskvaya yola salanda, qızından ayrılan "Sənə gələn dərd-bəla mənə gəlsin" demişdi. Rus imperiyası Şərqi, türk dünyasının böyük oğlunun, qüdrət sahibinin üzərinə səlib yürüşü edəndə sarsılan Aida xanım bu yürüşün kökündə Şərqə, türk dünyasına nifrətin dayandığını yaxşı bilirdi. Onu yandıran təkcə bu deyildi. Şərqiñ cəhələti deyilən bələdan qurtarmayan Azərbaycanda da bu böyük şəxsiyyətə düşmən kimi baxanlar var idi. Cahil adamların addımları, haqsız danışqları, bir tərəfdən də yurd, torpaq ittgisi, qariblikdə Vətən deyib oda yananan, qızının, kürəkənin ağrısı onun dərmansız dərdinə dönmüşdü.

Zərifə xanımın dağından sonra Tanrı Mehriban xanımı Ana dağı çəkdi. Ömrünün baharında payızın xəzanına dönen anası "Mehribanım" deyə dünyaya vida nəgməsi oxumuşdu. Dünyanın möhnəti, dərdi Mehribanın gül yanağını külə döndərsə də türkün böyük xatunları kimi qara dərdinə söykənib irəliyə boylandı.

Xalqının nicatı, dövlətinin xilası, millətinə əbədi var olması

üçün Zərifə xanımın, Aida xanımın əstrini Heydər Atasından aldı. Arxasiyca su səpib, uğruna dualar əkib dünyaya gələcək körpa ilə təsəlli tapdı. Dünyaya varisin varisi, Aida xanımın, Zərifə xanımın nəvə sevgisi gələcəkdi. Saraya ikinci dəfə dönen böyük şəxsiyyətin kimiliyini də ondan yaxşı tanıyan, duyan yox idi. Axı o seyid nurundan, Tanrı sevgisindən doğulmuşdu. Yaddasını vərəqləyirdi. Xaqqanı yenidən dərk etmək üçün!



KİMİNƏ MACAL, KİMİNƏ ƏCƏL DİYAR

Yaddaşımızın Su, Ağac, Daş müqəddəsliyindən söz düşəndə qonur yuxulu, qonur donlu, qonur gözülü Naxçıvandan danışmışdıq. Nuhun gəmisinin əyləndiyi, Tanrı qəzəbinə gələn insanların içindən seçilən bəndələrin yuva tapdağı, Nuh peyğəmbərin əllərini dərgaha açdığı məkəndən. Peyğəmbər üzü görən, insanlığa, haqq'a nicat verən bu yurdun bir ucunda Tanrı dağları, o biri ucunda Ağrıdağı olub.

Əski şamanlar dua söyləyib, davul döyüb Tanrıni, tanrıçaları, müqəddəs ruhları çağırıldı, Tanrı dağında bitən zərif çiçəklərə - Türkən deyə sığal çəkdiyi, Tanrı dağlarından endikcə, dondan-dona, dindən-dinə düşdükçə Tanrı dağın Ağrıdağ üzünə söykəndik.

Türkün Ağrı, sevgi üzü Naxçıvan beləcə binələndi. Əhli əyalının, soydaşlarının bəd əməlindən, dərdinin üzündən gəlməmişdimi Naxçıvana Nuh peyğəmbər? Dərdini götürüb gələnlərin, bu müqəddəs məkəna pənah gətirənlərin ilkincisi elə Nuh peyğəmbərdi. Yoxsa el arasında bura Nuhçixan deməzlər ki?! Nuhun çıxdığı, gəmisinin dağa dirəndiyi suyun və dağın ömrü boyu dərdə köynök olması da elə bu mülahizələrə bağlıdır.

Dərdini götürüb Tanrı eşqinə sulara könül verən Nuhun gəmisinin toxunduğu daşın icicə adı ola bilərdi: Ağrı dağı, Sevgi dağı. Biz tərəflərdə - qarapapaq türklerinin yurdunda - Borçalıda Ağrı dağına elə indi də Sevgi dağı deyirlər.

Nuh peyğəmbər Tanrı sevgisindən Tanrıının Ağac və Su müqəddəsliyinə tapındı. Qaba ağaclar baltalanıb, yonulub gəmi qayırlıdı. Gəmi sulara varid olub yola düzəldi, Yolun o başı da, bu başı da Şərq idi.

Ağrıdağın ayaqlarını suya çəkib, yuyunduğu Araz binə başdan çəpərə, ayrılıq, hicran sularına dönüb, həsrətlə göz yaşından qaynayıb:

*Arazi ayurdilar,
Qum ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zülm ilə ayirdilar.*

Heç Nuh peyğəmbər də yurdundan qopmadı. İnsan zülmündən cana doymasayıd... Zülmün odu çatılması saydı. Min illərdir Nuhun bitib-tükənməyən yurd nisgilinə göynəyən Naxçıvanın ağlamaqdan kiprikləri qoç-qoç olub. Şərur, Şahbuz, Ordubad, Culfa yaylaqlarından, qonur dağların yaxasından süd əvəzinə su qaynayıb. Dumdurú göz yaşı kimi. Yüz min dərdə əlacıdı deyirlər. Niyə də olmasın. Torpağın bağlarından qaynayan bu sular hansı uca varlığı görməyib ki? Dədəm Qorqud dilindən "Tanrı üzü görən su deyilmi, Nuh peyğəmbərə və onu sevənlərə nicat yeri. Kim deyir ki, bu iki müqəddəslik olmasayıd bu torpağın Sirabi, Badamlı dərdlərə dərman oları. Dünyanın əl-əl gəzdiyi bu suları Tanrıının üz göstərib, pərdəsini qaldırdığı. Su yaddaşımıza və müqəddəsliyimə bağlı "Koroğlu" dastanında bir məqam var. Gözlərini haqq sözünə, at müqəddəsliyinə qurban vermiş mehtər Ali düz yeddi il gözləyir ki, Çənlibeldəki bulağın qaynadığı məqam yetişsin. Rövşən o suyu içib müqəddəs səsə, əbədi sağlamlığa, güc və qüvvətə sahib olsun. O məqam yetişdi. Məğriblə Məşriqdən doğub bir-birinə toxunduqda şimşək kimi çaxan ulduzların nurundan, Çənlibelin yaxasında bulaq qaynadi. O sudan içən Koroğlunun səsi, nəfəsi yüz illərdi dillərdə dastandı. Həmin dastanın bir başqa üzü Naxçıvan suları. Onu deyib gələnlər dərmansız dönməzlər. Dərdimizin, dərdlilərin dərman yeri, nicat yurdu Naxçıvanın bu su müqəddəsliyi bir qiraqdan da Oğuzun su və Ağac sevgisinə bağlıdır.

Türkün ilk kişisi Oğuz Xaqanın nisgilinə son qoymaq üçün suların bağında bitən Ağacdən yer üzünün ilk türk xatunu doğuldu. Tanrıının su müqəddəsliyindən ucaltdığı bu canlı abidə soyumuza, soy birliyimizə döndü. Su müqəddəsliyində durula-

nıb sözün, səsin ən qüdrətli sahiblərinin zaman-zaman Naxçıvan torpağında doğulması da, Çənlibelli Koroğlunun su saflığına ilişğəldi.

Cəlil Məmmədquluzadə, Məhəmməd Şaxtaxlı, Hüseyin Cavid, M.S.Ordubadi kimi dühaların fitri istedadı, ictimai-siyasi fikir tariximizdə öz sözünü demiş ziyalıların, natiqlərin, dövlət qurucularının bu torpaqdan doğulması da, o suyun - Naxçıvan dağlarının gözündən qaynayan bulaqların hikmətindəndir.

Ağac kultu - Ağac ucalığı ilə bağlı məqamlardan söz düşəndə də göz öünüə gelib Naxçıvan. Qaba Ağacın-Palidin, Xan Çinarlarının, Xar tutuların, yaşı yüz illərlə ölçülən qos-qoca qoz ağaclarının bu torpaqda öz bisinə, insan zəhməti olmadan da başa gələmisi onsuz da müqəddəs olan Naxçıvan torpağının yaddasını əski çağlara aparıb çıxarır. Bir-birinə söykənən, çiycinçiyinə, qol-qola dayanan bu qayım ağaclar yüz illər boyu bu torpaqda müqəddəs tutulub bu gün də tutulmaqdadır.

Yurdun bu yörəsində doğulan insanlar da bu ağaclar kimi vüqarlı, qürurlu, qüdrətlidir. Göylərə əl açıb, torpağa baş endirən ağacların Nuhu qoynuna alaraq bu tərəflərə gətirdiyi zamanlarda, Nuhun götürdüyü müqəddəs toxumlardan cücerib bəlkə bu ağaclar. Yoxsa, "bu ağaclar müqəddəsidi, onlara balta çalanın ömrünə Tanrı balta çalar" hikməti haradan və necə boy verə bilərdi?

Tanrıının müqəddəs bildiyi bu ağaclar Qorqud Atanın dilində də uduq olub. "Qaba Ağacınız kəsilməsin, Axan sularınız qurumasın" söyləyən Qorqud Ata bu iki müqəddəsliyin adını bir yerdə tutanda yəqin ki, Oğuz Xaqana, onun Qaba Ağac Sevgisine, Nuhun Su və Ağac nicatına söykənmişdi.

Tarixin daş dövrü adlanan zaman kəsiyini yer üzü binə olandan hər bir Adəm övladı görməsə də kitabların verdikləri bilgidən barınıblar. Türkün yaddaş kitabında isə dağ və daş ucalığı məhz müqəddəsliyə bağlı olmuşdur.

Şərqiñ hansı yörəsinə ayaq qoysan, əl uzatsan önce gözünə görünən dağ ucalığı olacaq.

İbrahim peyğəmbərin sevgisindən, İsmayııl peyğəmbərin haqq istəyindən Hera və Sina dağı arasında qaynayan Zəmzəm suyu, müsəlmanın Qara daş ucalığı, Türkün Ərkənəqon

müqəddəsliyi, Şirvanın Babadağ ülfəti, Naxçıvanın Asəf-Kəhf nuru və sadaladığımız neçə-neçə daş pirlər, dağ ziyarətgahlar duyulgarda uduqlaşan dağ sevgimizin daş yaddasıdır.

Tanrıının Asəf-Kəhf ucalığına varıb Naxçıvanı qoynuna alan, düşməninə çəpər, ordusuna səngər olan, qalalı, bürclü dağlarından söz açım. Ağrıdağdan Hacadağa, İnandağa, Yanardağa, Oğlanqaladan, Qızqalaya, Gəmiqayadan əski oğuz qəbristanlığına bircə qarış yoldur.

Nuhun gəmisi Ağrıdağ toxununda Ağrıdağın ağrısından dağ haçalandı, adına Haça dağ dedilər. Qorqud Ata dilində ana südü, dağ çıçayı igidlerin dördünə məlhəm oldu, İnam dağı dedilər. İnandağ yarandı. (El arasında İlən dağ da deyirlər). Dağın müqəddəsliyinə, dağ ruhlarının ölməzliyinə inanan Naxçıvan əhli Sevgi dastanı cürcərdi. Oğlan qaladan Oğlan, Qız qaladan qız Tanrıya əl açıb vüsəl dəmi, vəhdət məqamı üçün dualar söylədi.

Orxon - Yenisey abidələrindən, İriq-Bitik nümunələrindən sonra Qobustanın qaya üstü rəsmlərindən başlanır türkün əski yazı mədəniyyəti deyənlər, sonralar Gəmiqayani etirafda bulundular.

Dağlara səda, daşlara nida düşdü. Dünya bizdən başlanır dedilər. Nuhdan qalan dünyanın əzəli sakinləri bizik dedilər. İnanan inandı, inanmayanlarsa bu torpağın haqqına ası çıxdı. Dədəm Qorqud zamanında İç oğuzla Dış Oğuzun bir-birinə qılınc qaldırıldığı, Qazanın Aruzun, Aruzun Qazanın könlünə dəydiyi vaxtlarda Banuçiçeyin Beyrəyi Naxçıvan qalasına qolu bağlı qul oldu. Belimiz o zamanlar qırıldı, dizimiz də o çağlardan bükündü. Gözümüza qara su gəldi. Bayandurun taxtı, taxt üstə baxtı yatdı. Sonra.... Sonra da nə olmadı, nələr olmadı ki?!

"Hani dediyein bəy ərənlər" - deyib, nalə çəkdi Dədəm Qorqud. Boyun boy, soyun soy baxtı yatıb, taxtı çökmüşdü. Asılık zamanı gəlməmişdi...

Naxçıvana bu gün torpaq üstən, Uğur Tanrıdan kecib gedə bilməyənlərin, quşdan qanad alıb uça-uça, uçuna-uçuna getməsi, yolunun qoluna zəncir vurulması, Nuhu gətirən gəmilərin çarxlarını fırladan suların yağıncın canına sorulması İç Oğuzun Dış, Dış Oğuzn İç Oğuzu qılınc qaldırıldığı, Beyrəyin

qollarına qandal vurulduğu günlərdən başlayır. Yoxsa beş-üç yersiz-yurdsuz gavur bizi neyləyərdi? Dağ ucalığından enməsəydi...

Nuhun Naxçıvanda köç əylədiyi müqəddəs məqamdan sonra bu torpağa Tanrı üzünün bir dəfə də göstərib. Qurani-Kərimin "Kəhf" surəsində adı çəkilən Asəf-Kəhf müqəddəsliyini görüb, onun qüdrətinə diz çökəmdən bu torpağın Tanrı üzünü görən olduğuna bəlkə də inanmayan tapılar. İnanmayan bizdən deyil. Böyüklərimiz belə deyir.

Əski çağlarda türklərin Dağ Yunus adı ilə tanıldığı Asəf-Kəhf müqəddəsliyinin yaddaşı bir tarixi hadisədən başlayır. Dağyunus adlı padşah haqqı bağlı bir müqəddəs ailənin ölümüne fərman verir. Tanrı deyib yaşayan bu haqqı yaxın insanları Tanrı özü qoruyur. Xızır İlyasin dadına yetdiyi adamlar "az gəlib, düz gedib" bir dağca çatırlar. Uzun yoluñ yolcuları bu qəlbəi dağların sinəsindəki qara daşlara yastıq deyib yuxuya gedir. Rəvayətə görə hadisinin üstündən illər keçir. Bir gün yuxudan ayılan qardaşların biri bazara yollanır, bazarlıq etdikdən sonra Dağyunusun zamanında kəsilən sikkələri sayanda aləm qarışır. Yağı əlindən qaçıb dağa pənah gətirən bu qardaşın üstüne düşəndə əhvalatı danışır canını güclə qurtarıb yuvalarına dönür, gördükərini danışanda qardaşlar bu işdən qan iyi gəldiyini deyirlər... Az sonra qoşun gəlib dağın ətəyinə yetişir. Düşmənə qarşı müqaviməti qurtaran qardaşlar əllerini göyə açıb Tanrıya dua edirlər: "Tanrı bizi daşa döndər".

Bu gün Asəf-Kəhf adı ilə tanınan, köhnə kişilərin dilində hələ də Dağ Yunus - Yunusun dağı adı ilə çağrılan bu müqəddəs ziyarətgahda daşa dönmüş dörd qardaş, bir də bir it heykəli var. Baxdıqca insəni heyrətə salan bu abidələr Tanrı bəlgəsi, Tanrıının insən sevgisi, bu torpağa nicat yurdunu kimi baxan insanların əcəldən macal tapdığı torpaq deyil, bəs nədir?

Nuh peyğəmbər bu torpağa nicatim deyib gəlmışdı. Asəf-Kəhf ucalığında daş müqəddəsliyinə tapınan dörd qardaş da. Nuhun gəmisi Ağrıdağ, dörd qardaşsa Asəf-Kəhf dağına pənah demişdi. Nuh sudan çıxmışdı, suda durulanmışdı.

Dörd qardaşın əcəldən macal tapdiği Asəf-Kəhf'in ziya-rətində olanlar bilir ki, dağın ən uca yerindən bulaq qaynayır. Asəf-Kəhf deyib gələnlərdən kimin muradı hasıl olacaqsə o

bulaqdan daşlara süzülən sudan bir damcı düşəcək. Bulağa "zəmzəm suyu", "abi kövər" deyirlər. Mənə görə bu elə həmin qardaşların vəhdəti-vücud məqamını yaşayarkən gözlərindən süzülən müqəddəs sudu. Yoxsa bu qədər şəfaverici, ümidi verici olmazdıki!

Bu dağ pirinin bir məqamı da var. Ürəyində niyyət tutub, dilək edənlərin muradı başa varsa, daşa yapışdırmaq istədiyi daş bir-birinə qovuşacaq... Dörd qardaş bu müqəddəs daşın ətəyində əlinin dərgaha açmışdı. Duaları hasil olmuşdu... Bu daşı deyib gələnlərin də yüz illərdir muradı hasil olur. Daşın daşa yapışması, duaçının üstünə Asəf-Kəhf nurundan damcının düşməsi Tanrı üzünün görünənisi deyil, bəs nədir? Üç böyük müqəddəslik, Türkün üç yadaşı saxlancı Su, Ağac, Daş sevgisi... Üçü bir arada, bir məkanda, bir torpaqda - Naxçıvana. Bəs Tanrıının yeddi gına xəlq edib, yox yerdən yaratdığı, sevib işğal çəkdiyi, ruh verdiyi yer, torpaq gözəlliyi və bol nemətlər... Tanrı üz göstərib - müqəddəslikdən don biçdiyi, taxtında peyğəmbər əyləşdiyi Naxçıvana nə vermayıb?

Qəlbi dağlar, bol sulu çaylar, yaşıl yaylaqlar, geniş səhralar, budağının burnu barından yerə dəyən bağlar, zəmilər, duz dağları. Su, Od, İşiq, Torpaq sevgisi, duz-çörək müqəddəsliyi ilə şərəfləndirilən Naxçıvana İşiq adamların duyğusundan, sərkərdə xaqanların vüqarından necə xəbəriniz varmı?

Oğul atadan görməyinə süfrə salmaz deyib, dədələrimiz. Bol neməti, geniş ürəkli naxçıvanlı süfrəsində oturanlar siz neca o zəngin süfrələrə haradasa rast golibsizmi?

Alanalı, qovurmalı, küfdəli, xanplovlu, noxudlu, mərcili, dovğalı, dolmalı, qatıqlı, qaymaqlı, ayrınlı, südlü, pendirli, dələməli, bulamalı, yaymalı, yaxmalı, qatlamlı, kişmişli, ərikli, qozlu, findıqlı, almalı, heyvalı, kəkotlu, nanəli, yarpızlı, qovunlu, qarızlı naxçıvanlı süfrəsindən sonra Ordubad, Şərur yallısına çıxbı qara zurnanın, nağaranın səsinə qol-qola, kürəkkürəyə, ürək-ürəyə söykənib qan-torə batandan sonra Naxçıvan hamamlarında durulanıb, Naxçıvan gözəllərinin toxuduğu xalı-xalçanın qırqlarına duzulən qotazlı mütekkələrə söykənib, Naxçıvanın aşıqlarının "Naxçıvan gözəlləməsi"nə qulaq asıb, Atabəy Məhəmmədin, Möminə Xatunun sevgi dəstəsini yaddasına yazıb, Əcməni Naxçıvanının ucaltdığı türbədə ruhun

dolaşmayıbsa, Şahtaxtli sultanlarının, Sultanzadə bəylərinin, Kəngərli gözəllərinin dəstəsini dinləyib, Hacı Vəli Bəktəşinin ruh davamçıları, elə bu torpağa nicatim deyib galən Bəktəşilərin kəlam müqəddəsliyində durulub Bəktəşi Nəsrulla bəyin kəhrizinin suyundan qaynayan samavarın pürrəngi, kəkotulu çayından içməyibsənə, moruq, yemiş, əzgil ətrinə bürünməyibsənə ay yazıq, daha sən bu dünyada nə görübsən, nələr eşidibsən?

Qonur donlu, qonur yuxulu Naxçıvanın Əbbubəkirinin, Qutluq İnnancının, Fəxrəddinin qılıncına doğranan düşmənlərdən necə xəbərin varmı? Xəbərin olmamış olmaz bu torpağın Atabəy Məhəmmədi olmasayıd Memar Əcmənin tuyğuları daşda, dünyaya gözünün deyil, könlünün işqi ilə boylanan Bəhruz Kəngərlinin kətan və sırfə sevgisidən rənglər dil açardımı?

Tanrıının insanlığa nicat, əcəldən macal deyib xəlq etdiyi Naxçıvana tarixən Ağıl axını olub. Vətənində dinclik tapmayan, mənəvi sixintilərə, basqıllara maruz qalanlar, "canımı götürüb bu əyalətdən xilas olum" deyənlər pənah gətirib. Naxçıvana bir dağ var. Adına Yanar dağ deyirlər. Sinəsi körük kimi alışan min illərdir odu sönməyən bu dağa da Tanrı üzü görən deyirlər. Hörmüz işığına, Atəspərəst nuruna, Odlar yurdunun od-oçaq istəyinə nişanə olan Yanar dağının Nuhçixanda binələnməsi dünənین atəspərəstlərini bura çəkib gətirib.

Şamanların, atəspərəstlərin, sufı və hürufi dərvişlərinin, nəqşibəndlərin, bəktəşilərin bu torpağa pənah gətirməsi iki müqəddəsliyə bağlı idi. Qəlbi dağların başına qalxan, uduq ruhları çağırın şamanlar, ocaq ruhuna tapınan atəspərəstlər, Asəf-Kəhf, Haçadağı, İnandağı xanagahlara çevirən sufı, hürufi dərvişləri, Tanrıını içində, çölündə, göz oxşayan çölliklərdə, çıçaklı yaylaqlarda, dağda, suda, odda, işiqda, gözəldə və gözəllikdə görən nəqşibəndlər, bəktəşilər cismani azadlığı, ruhani dincliyi burada tapdilar. Çünkü bineyi-qədimdən bu torpaqda müqəddəslərə və müqəddəsliyə qılınç çalmaq yasaq idi. Bu qanunu pozanı Tanrı cəzası gözlayırdı.

Öyinlərində Nuhun geyimi, ruhlarında Nuhun sevgisi ilə onlar bu torpağa gəldilər. Içlərindəki işqi, tuyğularındakı nuru buradan payladılar. Dağların müqəddəs ruhlarına qoşulub əbədi

yaşamaq, var olmaq haqqı qazandılar. Yer üzünün türk töre-sinin əcəl və macal yaddasıdır Naxçıvan. Bu torpağa yurdum, nicatım deyib gələnlər macal, onun haqqına ası çıxanlar əcəl tapıb. Yüz illər boyu cəngi cidalar görən sayagelməz qoşunların dırnağında tapdanan oğuz səlcuqların, monqol-tatarların, xilafət ordularının, Əmir Teymur əsgərlərinin dəfələrlə şumladı-ğı, altdan vurub üstdən çıxdığı Naxçıvanı son məqamda Tanrı qoruyub.

Əyilən amma yenilməyən, yixılan ölməyən, budanın doğranmayan Naxçıvan da Naxçıvan olub. Dağ ruhlarından, Su müqəddəsliyindən, Ocaq sevgisindən güc alıb yağını öz qılıncına doğrayıb. Dünyanın dörd bir yanının fatehi olan Əmir Teymur qoşunlarının illərlə ağ bayraqlı qalması, müqəddəs dağların, qalaların bürcündə şahinlərini pərvaza buraxa bilməməsi də bu torpağın Nuhdan qalan nuruna, Asəf-Kəhf suruna, məlek donlu dərvişlərin dualarına bağlı idi.

Əmir Teymurun oğlu Miranşahi ağ çadırda qara günə qoymasının da səbəbi bu torpağın günah, çirkab götürməməsi, namus ləkəsi daşımaması ilə bağlı idi.

Miranşah bu torpaqda iki böyük günah işlətmışdı. Sufi, hürufi dərvişlərinə əl qaldırmış, Fəzlüllah Nəimini saçlarından sürütmüşdü. Müqəddəs dağ ruhlarının gözünün qabağında Şirvana pənah gətirən Şeyxin pərdəsi Şəmsin üzündən bu torpaqda qaldırılmışdı. Oğuz eli belə dəndlərə, günahlara tablamazdı. Qorqud Ata zamanından Türk qızları qəlbini dağlardan yaşınan "dağlar bizim qaynatamızdı" deyərdilər. Naxçıvanın dağ ruhları, dağ müqəddəslisi Miranşaha torpaq və qadın günahını bağışlamadı. Nuhçixan torpağı kəfəni, dərdli dağlar başdaşı oldu. Macal vermədiklərinin əcəlinə gəldi...

Bu başı Təbriz, Mərənd, Xöy, ortası İqdır, o başı Qarsdı, Anadoludu Naxçıvanın. Bu başından o başına leyləklər sevgi məktubları daşıyır. Yüz min gözəlliinin içində Naxçıvanın bir gözəlliyi də leyləklərin qanadıqda, çöp yuvalarında tacəlli edib. İri göydənlərə oxşayan qos-qoca ağacların budaqlarında, işıq dirəklərinin başında çöpdən yuva quran leyləklərin çöp yuvası bölünmiş Azərbaycanın bütövlük rəmzidi. Çöpün birini bu taydan, birini Arazin o üzündən daşıyan leyləklər sərhəd məftillərinə mahəl qoymadan Vətəni Vətəna calaq edirlər. Onların

qabağını nə sərhədlər, nə də tikanlı çəparlar. Azərbaycana caynağını uzadan imperiyalar da kəsə bilmir. Bəlkə elə bu üzdəndir ki, cənnətməkan anam həmişə Bakı, bir də Bakıdakı qərib balası - mən yadına düşəndə "gözündəki yaş olam, hər gün səni görməkdən ötrü uça-uça yanına gələn quş olam deyirdi...

Bax, həmin o quş, o hacileyək məndən, bizdən, sizdən xoşbəxtdir. Nə deyirsiniz, deyin. Vətən onun ayağının altında, qoşa qanadlarındadı. Bizim ötən günlərimiz, ələ yetən günlərimiz "Gülüstən"dən, "Türkmənçay"dən oyanlıarda qalıb, Musa Yaqubun misralarına dönüb elə hey ötür.

*Nə o ocaq gözərəsi, sənəsi,
Nə o günlər bir də geri dənəsi.
Gəl ağlama könlümün bir dənəsi,
Bü dünyanın qara daşı göyərməz.*

Nə bu dönyanın qara daşı göyərəsi, nə də biz ötən günlərdən gün dərəninik. Günüümüz, Günsəmiz Hələbdə Nasiminin simasında saralmadımı? Təbrizin işıqları Teymurun qılıncında qaralmadımı? Sərhədimiz, sınırımız Dərbənd, Borçalı, Təbriz, Göyçə, Zəngəzur qalalarında daralmadımı? Gedənlərinin daliyə məlul-müsəkül baxa-baxa qəlbini başını qar almadımı?

"Gülüstən"da gülü solan, "Türkmənçay"da suyu bulanan Azərbaycan bölgündükcə bölündü, doğrıldığca doğrandı, yandırıldı, yağmalındı, kürəyini dağlara, üzünü qılıncı, ürəyini dəndlərinə söykədi. Qərb sınırında qərib torpaqlarında yağı at oynadanda, imperiyanın əli qanlı nökərləri gavur ermənilər qan-qan deyəndə üstünə bir köç gəldi. Bu Əirza kişisinin, İzzat ananın köçü idi. Ağır eldən, ağır dərdən galırıldılar. Bütün dərdlilər, müqəddəslər kimi onlar da Nuhun çıxdığı, dörd qardaşın nicat taplığı, şamanların, atəşpərəstlərin, dərvişlərin, seyidlərin əyləndiyi, sərkərdə xaqanların at minib qılınc qurşadığı, gözəllərin körpəsinə layla caldığı qüdrətli, istedadlı insanların ilham aldığı Naxçıvanda köç əylədi.

O köç yaddaşımızın, oyanışımızın, əski çağ mədəniyyətinə, Böyük köç Yoluna, xaqanlıq tariximizə qayıdışın Köçü idi. Özü

ilə birlikdə gözümüzə işiq, dizimizə taqət gətirirdi. Ömrünün 34 ilini xaqanlıq taxtimizə həsr etmiş böyük Tacidər, Millətin, Dövlətin Atası- Heydər Əlirza oğlu ondan doğulacaqdı. Günsə Şərqdə doğan kimi, O da Şərqiñ bu yörəsində doğulacaqdı. Gözündə vətən həsrəti, könlündə yurd nisgili daşıyan Əlirza kişi ilə İzzət xanım Naxçıvana gavur əlindən qurtarib gəlmışdılər. Ona nicat, macal yurdı kimi baxmışdılər. Bu torpağın bərəkətindən oğul-qız böyüdüb, ağ günlərə qol qaldırsalar da, içlərində ocaq ruhu göynəyirdi. Qişin uzun qara gecələrində palçıq qarışq qumdan-gildən hörlülmüş divar sobasının istisində bumbuz vətən həsrətindən danişardılar. Vətənin ağrılarını onlara danişa-danişa - yurdun yaşıllığını Həsənə, təbiətin rəngini Hüseynə, bol çörəkli süfrəsini Cəlala, müəllim adının işini Şəfiqə ilə Rəfiqəyə, iqtisadi inkişafını Aqılı, Əcəmi Naxçıvanlının ruhunu-memar duyusunu Heydərə əmanət edirdilər...

İllər keçdi... Atanın xeyir-duası, ananın layları balaların canına su kimi soruldu. Hər biri onlar deyəndən oldu. Anası İzzət xanımının dünyasını vaxtsız dəyişməsi qardaşının adını daşıyan Heydərdən savayı. Onu Tanrı secdiyindən, taleyini də Tanrı yazıb, xeyir duasını Nuhun çıxdığı, müqəddəslərin binə tutduğu torpaq vermişdi. O, Memar oldu. Ancaq, təkcə daşı, qraniti yonan, daşlara ruh verən memar yox. Yaddaşımızın, mənliyimizin, milli mənəvi dəyərlərimizin, duyğu və düşüncələrimizin, vətəndaşlıq, vətənpərvərlik hissimizin, millimənəvi dəyərlərimizin, dilimizin, elmimizin, dövlətlimizin Memarı oldu. Əcəldən macal Nuhun torpağında tapan atanəsinin, Asəf-Kəhfə, Haçadağda, İnandağda, Yanardağda, Oğlanqlada, Qızqlada, Məminə xatun türbəsində dolanan ruhları şad etmək, Tanrıya xoş getmək üçün! O əcəldən macal tapan dünyamın Macal üzü idi...

Ağır illərdə bu torpağa Macal yurdı kimi baxan müqəddəs bir ocaq da var idi. Söz səltənətinin xiridarı Mir Cəlal Paşayevin mənsub olduğu soy. Seyid nurlu Mı̄r Cəlal sözün rənginə rəng, ətrinə atır qata-qata öz dünyasını, söz dünyasını yaratdı. Təbrizdən gələn köçə qoşulmuşdu. Kiprikləri vətən deyə qoç-qoç olan, Təbrizə sarı boylanmasıdan gözlərinə qan daman, dodağı çatlayıb, yanağı solan Mir Cəlal yazı yaddaşımızın

Gəmiqayasından sözün gəmisinə mindi. Xeyir-duasını Naxçıvandan, uduq torpaqdan, müqəddəs eldən aldı. Yurd nisgilinə ağlamaqdan ötrü yer gəzirdi. Oradan Bakıya gəldi. Bir gəncin kədər dolu dastanını bağlamaqdan ötrü. Gəldi, yazi, yaddaşlardan asdı.

Təbriz ayrisi idi, Araz ayrisi oldu. Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar deyilən Təbrizin Gəncə, sonra da Şirvan sevgisinə döndü. Yaşı min illərlə ölçülən dövlətçilik tariximizdə həmişə Təbrizdən Şirvana - Bakıya axın olub. Ağlin, Ruhun axını, Şirvan əllərini dolaşdırıqca, Şərqiñ böyük sufı dərvişlərinin xanagahları, ocaqları, ziyyəratgahları ilə tanış olduqca bu qənaətə galırsən. Şirvani Təbrizə, Təbrizi Şirvana calayan saray mədəniyyətimiz dil, din, əxlaq birliyimiz, səs-söz yaddaşımız olub. Xaqqanını Təbrizə aparan yollar Mir Cəlalı nicat yurdundan keçirib Bakıya gətirirdi. Ruhunda göynəyən Təbrizə "Şirvan gözəlləməsi" oxuyurdular. "Təbriz gözəlləməsinə", "Naxçıvan gözəlləməsi" nə bürünən Püstəxanımın püstə boyuna, Təbriz deyən xəstə könlünə, könlündən açılan sevgi gülüna vurulan Mir Cəlalın adını dünyaynan bir etmək üçün. O, Nuhun çıxdığı torpaqda Arazın bu tayında nicat tapmışdı. Ölümündən, əzabdan yaxa qurtarmışdı. Ruhunun qapısını Tanrıya açmışdı. Qərib kimi qədəm qoyduğu Gəncədə, Bakıda onu xoş bir tale gözləyirdi. Qərib Mir Cəlaldan filoloq, ədəbiyyatşunas, tənqidçi, publisist, yəzici Mir Cəlal Paşayevə yollar görünürdü. Şərqiñ ilk Demokratik Cumhuriyyətinin özüllünü qoyduğu Azərbaycan Dövlət Universitetində adı öyrət-mənlidən ustad məqamına, kafedra müdürü zirvəsinə ucalan, ədəbiyyatımız, ədəbiyyat tariximiz, ədəbi tənqidimizlə bağlı sanbalı monoqrafiyalar yazacaq, bədii publisistik yazıları ilə öz məktəbinə yaradacaq, kamil ailə ideyasını nəşr əsərləri vəsítəsi ilə oxuculara çatdıracaq, ədalətli cəmiyyət, ideal ailə və qadın obrazları ilə söz və fikir tariximizdə öz möhrünü vuracaq, insan-pərvərliyi, millət sevgisi ilə çoxlarına örnək olacaqdı...

Bu o, Mir Cəlal idi. Şərqiñ böyük kəlam və fikir sahibləri eldən-elə söz müqəddəsliyindən çığır saldı, körpü çəkdiyi kimi Mir Cəlal da türkənə kəlamları, dərvিষvari duyguları ilə öz yurdunu nura qərq etdi.

Amal və əməl yolcusu oldu. Kimsəyə baş əyməyən, boyca o

qədər də uca olmayan Mir Cəlal müəllim hamının yaddaşında qüruru, vüqarı, bir də sadəliyi ilə qaldı. Görənlər Mir Cəlal Təbrizin sərt qayaları, Naxçıvanın xar tutu, qos-qoca palidi kimi vüqarlı, Haçadağ, İnandağ kimi qürurlu, Yanardağ kimi istiqanlı, Asaf-Kəhf kimi işqli, Oğlan qala kimi mərd idi, deyirlər. Bir də deyirlər ki, halal çörəkli süfrəsində, çox da zəngin olmayan ocağında hamiya yer var idi. Mir Cəlala əl açanın əli ətəyindən uzun olmazdı. Xeyir-duasını Mir Cəlaldan alanlar xoşbəxt olardı. Səfərə gedənin rastına Mir Cəlal çıxsı uğurla qayıdar, xəstə üsta getsə ölü dirilirdi. Yer üzündə birçə dərdi var idi. Təbriz dərdi, Təbriz nisgilli idi. Dünyadan köçəndə də Təbriz dedi, Təbriz eşitdi...

Deyirlər dərgahda mələklərdən sonra Tanrıya ən yaxın varlıqlar- Peyğəmbərlər, şəhidlər kamal və kəlam sahibləri hesab olunur. Cismani deyil, ruhani duyğularının, uduq düşüncələrinin işığında haqqaya yol gələn o müqəddəs varlıqlar amal və əməl yolcuları olaraq mənsub olduqları soyu, qovmü də işqalandırı bilirlər.

Nuhun çıxdığı torpaqdan bir görün kimlər çıxb "Şərqi Rus"da sözdən və qələmdən millətin yaddaşına yol çəkən Məhəmməd Şah taxtlı "Dumanlı Təbriz"dən, "Gizli Baki"dan keçib dünyani "Qılınc və Qələm"in vəhdətində dərk edən Məmməd Səid Ordubadi, "Mənim Tanrıım gözəllikdir, sevgidir" deyib, TURAN-ın nicatını yalnız mədəniyyətdə görən Cavid Əfəndi, özünün kəşfləri ilə dəqiq elmlərdə yeni bir era açan Yusif Məmmədəliyev, Azərbaycan türkologiya elminin banisi sayılan Fərhad Zeynalov, aşiqanə duyğularının işığında sərhədlərin qapalı olduğu dövrlərdə Türkiyə, Təbriz kitabxanalarında guşə yaradaraq, mənəvi elçimizə dönən Abbas Zamanov, bütün balaların yerinə Rəşid Behbudovun səsinin işığında analara layla çalan İsləm Səfərlər müqəddəs yurdun işığından qopan zərralərin nuruna vətənimiz, elimiz bürünüb haqqaya doğru yol gedir...

Tanrı Naxçıvana hər şeydən, hər bir gözəllikdən pay verib. Qadınlarına ismət, gəlinlərinə gülər üz və dəyanət, qızlarına işqli sima və uca boy, kişilərinə istənilən məclisi ələ almaqdan ötrü yüksək natiqlik məhərəti...

İgidə, igid sərkərdəyə arxalanıb ömrü boyu Naxçıvan.

1988-ci illər hərəkatı başlayan zamanda Azərbaycanın Güneyi ilə Qızıleyi arasındaki sərhəd maşilləri Naxçıvanda söküldü, Türk dünyasına açılan ilk pəncərə Sədərək körpüsü də Naxçıvandan quruldu. Azərbaycanın bayrağı dövlət rəmzi kimi bu torpaqda status aldı. Dünya Azərbaycanlılarının həmraylıq gününün fərmanı da burada imzalandı. Azərbaycanı parçalamamaq istəyən qüvvələr Heydər Əliyev dūhasına kölgə salıb, qara yaxmaq istəyəndə Heydər Əlirza oğlu bəlalardan bu torpaqda macal tapdı, əslində əcəldən macal tapan Azərbaycan, Azərbaycan dövləti idi. Heydər Əliyevə tuşlanan qılınc Azərbaycanın başını kəsmək istəyirdi.

*Əzizim Ordubada,
Yol gedir Ordubada.
İgid sərkərdə olsa,
Verərmi ordu bada*

- hikmətinə tapınan Naxçıvan (burada Nehrəmi və Nehrəmliləri unutmaq olmaz - S.C.) özünün bağlarından bitən gücünü Ağrıdağdan, Haçadağdan, İnandağdan, Yanardağdan, xeyir-duasını Asaf-Kəhfəndən alan sərkərdə xaqana - Heydər Əlirza oğluna söykədi. Qarabağda qanı su yerinə axıdanlar Naxçıvanda Heydər Əlirza oğlunun ağlığının, cəsarətinin qabağında duruş gətirə bilmədilər...

1993-cü ilin Bakısi, Azərbaycana əcəldən macal, dəhşətdən nicat deyib əlini Nuhun torpağına açdı. Bura yurdum, ordum deyib gələnlər nicat tapır. Bura o deyilən yurdu-Nuhun çıxdığı, oğuz, qırqaq gözəllərinin dağlarından yaşmaq tutduğu, Tanrıının bir neçə dəfə pərdə qaldırıb, gərdək qurduğu, mərdin namərdə möhtac olmadığı, yağınnın bac almadığı, Tanrıdağda dua deyən, Ağrıdağda ağrı çəkən, gavur atlarının nalını tökən, müqəddəslərin adına türbələr ucaldıb, minarələr tikən Naxçıvan. Suyu dərdlərə dərman, insanı haqqaya qurban Naxçıvan.

Mənim Naxçıvanım qonur gözlü yuxularımdan, Mirzə Cəlili dərk edəndə dilə gələn duyğularımdan, Azərbaycanın I katibinin şahanə durusundan, kamil nitqindən, Moskvaya Mərkəzi Komitəyə çağrılan dan sonra oradakı on bir nəşrlə



birlikdə əyləşdiyi yüksək kürsüdən məktəbləri, idarələri bəzəyən şəklindən, yenidən qurduğu Azərbaycanın bu günündən, Soyuq Amerikadan ciyinlərdə yerə enib torpaq müqəddəsliyinə qovuşduğu müqəddəs məqamdan başlayır.

O təpədən dırnağa, cismindən ruhuna, ağlından abrinə, istedadından qüdrətinə, sevgisindən nifrətinə, məhəbbətindən heyrətinə qədər Nuhdan qalan idi. Dosta dost, düşmənə düşmən idi. Mərdi namərdə möhtac etməzdi. Torpaq haqqı Ana haqqı idi. Sevgisi millət, nifrəti xəyanət idi. Bizi də belə dərs verdi. Son məqamda: Axan sularınız qurumasın! Qaba Ağacınız kəsil-məsin! - dedi. Soyumuzu, suyumuzu, işığımızı, dilimizi, ağacı-mızı haqqa ismaric etdi. Varib göylərə getdi.

Tanrı üzü göldən, Peyğəmbər çıçəyi dərən, qüdrətli oğullarını Ulu Şirvana Xaqanlıq taxtimiza göndərən, Cavidə, Cəlilə, Heydər Əlirza oğluna ilham verən, sinəsində müqəddəs ruhların dolandığı Ağrıdağı, Asəf-Kəhf, Yanardağı, İnandağı, Haçadağı, Gəmiqayanı bitirən boynuna dünyanan yaxşılıqlarını götürən, Tanrıının Su, Od, Ağac, Daş müqəddəsliyi ilə Müjdələnən yurdum şürər olsun, səni xilqətdən xəlq edənə, xırqəsinə üstünə sərənə!

Şürər olsun, salam olsun, müqəddəs ruhlarının qüdrətini, kəramətini qananlara! Salam olsun yolunda baş qoynılara. O müqəddəs genlərdən doğulanlara! Şürər olsun işığına, oduna, su-yuna. Müqəddəs üzünə tapınıb qoynunda nicat, əcəldən macal tapanlarına!

Görüşünə uca-uca, qanad aça-aça ucalə gəlmışdım. Qaç-aqa, sürünen-sürünen gəldiyim günü görəsən! Bağlı qapıların, ovsuna, tilsimə düşən yolların açılsın! Sən Şərqi qapısınsan! Şərq məhəbbətin ocağıdı, şərin yox, şərə qol qoynalar səndən, məndən deyil! Heç Nuhdan, Süleymandan da deyil. Tanrı yolumuzu Nuha, Süleymana bağışlasın!



Şirvanın zərif
Çiçəyi





Çiçək ömrü qonçədə



Aida xanum Gövhari ilə



Şirvani Təbrizə calayan Gözəl



Sözün xridaları - Mir Cəlal Paşayev, Nəsir İmənquliyev və Nüreddin Babayev



Mir Cəlalın nur çeşması



Aida xanımın
bir cüt çiçayı





Aida xanumun Arifanın dünyası



Şərqiñ məbəd Mələyi



Şərqiñ işq adamları




Xədəmən ocaq təbii - Həydar Əliyev Fondu və məməxələ ilə



Sarayın mələk üzü -
Arzu və Leyla






Nərgizin çiçək ətri - Aida və Ülviiya



Nərgizin Ülvü dünyası



Mehribanın Heydər ruhu



Batıdan Doğuya açılan qapı
İpək donmuş Elçinin xoşmaramlı səfəri



Azərbaycan prezidenti İ.Əliyev, Azərbaycan Mədəniyyəti Dostları Fonduunun prezidenti M.Əliyeva
va YUNESKO-nun baş katibi Koito Matsuura YUNESKO-nun iqtaməgahında

BİR MİLLƏT, İKİ DÖVLƏT NİDASI

Azərbaycan 1969-cu ilə qədər taleyinin enişli-yoxusuşlu, qanlı-qadali illərini yaşamışdı. Ciynində "Gülüstan", "Türkmənçay" faciələrinin, paralanmış yurd yerlərinin, represiya qurbanları olmuş oğul-qızlarının, müharibədə şəhid olmuş övladlarının ağruları cücmüşdi. Başı bələlər çəkmiş Vətən onu bələlərdən xilas edəcək xiləskarını gözləyirdi. O gəlişin yolu uzun olsa da, zamanın sərt sınqlarından onu qoruyacaq xaqqan artıq doğulmuşdu.

Onun ruhu, qanı ilə bağlı olduğu doğma Azərbaycanı gözünün qabağında yağımalanmışdı. Büyük Vətən müharibəsinin, 1948-53-cü illərin deportasiyalarının, 50-60-ci illərin süküntunu şəxsi həyatında yaşamışdı.

Tanrıının ad verdiyi, 11 iqlim qurşağından 9-na sahib olan Azərbaycan türkləri türk və müsəlman olduqlarına görə imperiyanın zəncirlərini həmisi kürklərində, qandallarını qollarında, ayaqlarında görmüşdülər. Millətin girov düşdüyü belə bir mühitdə Heydər Əliyevin Ulduzu parladi. Bu, əslində türk dünyasının Atatürkən sonra intizarında olduğu tale ulduzu idi, Onun doğuluşu ilə türk dünyası ya bütövlüyüünə qovuşub Gündəşə döncəkdi, ya da Ay para olaraq əriyəcəkdi.

Türk dünyasının bu bəxt ulduzu XX yüzillikdə Azərbaycanda doğuldu. Mirzə Fətəli Axundzadənin, Mirzə Kazım bəyin, Abbasqulu ağa Bakıxanovun, Həsən bəy Zərdabının, Şeyx Cəmaləddin Əfqanının, Əli bəy Hüseynzadənin, Səttar xanın, hətta Atatürkən belə intzarında olduğu bu uluz çox sonralar öz nürunu bütün türk dünyasına - Altaylardan Anadoluya, Türküstandan Kərkük əllərinə saçacaqdı.



Onun doğuluşu üç büyük amilə bağılı idi: azadlıq təşnesi olan xalqın damarlarından axan qanın istiqlal eşqinin buxovlara etirazı, bu eşqi, etirazı reallaşdırıa biləcək zamanın yetişməsi, Tanrıının ad verdiyi qüdrətli Xaşanın tarix səhnəsində görünməsi.

Bu üç amil millət üçün yanın, bəşəriyyət üçün yaşayın Heydər Əlirza oğlunu siyasi səhnəyə götirdi. Oyanan isə onun deyil, türkün bəxti idi. O, bu bəxt atını minib, ulu Oğuz ruhu kimi ən ağır məqamlarda nəhayətdə meydana çıxdı.

Nəriman Nərimanovun müəmmali ölümündən sonra Azərbaycan demək olar ki, özü bizdən olsa da, ruhu bizdən olmayanların əli ilə idarə olunurdu. Mərkəzin, Moskvanın diqtasi, sisarişi ilə addım atan həmin rəhbərlər ancaq tutduqları vəzifə üçün var idilər. Xalqın, dövlətin onlardan, onların da xalqdan və dövlətdən xəbərləri yox idi. Azərbaycan çökəmiş iqtisadiyyat, çökdürülmüş mənəviyyatla ömür edirdi. Əslində, ona ömür edir demək də bir qədər yersizdir. O sürüñürdü...

1937-ci ilin repressiya xofu, 1941-45-ci illər müharibəsinin acıları, itgiləri, sarsıntıları hələ arxada qalmamışdı. Millət ölüm ayaqında olan xəstəni, dövlət isə dava-dərmansız təbib etti, xatırladırıdı, Torpaq paralanmış, yaddaş isə yaranmışdı.

Lakin çox keçəmədi ki, Azərbaycan səmasında doğan Heydər Əliyev günüşi cəmiyyətin rəngini dəyişdi. İnsanlarda yurdsevərlik ruhunu oyatdı. İnsanları yaddaşa qaytarıldı. Türkün qurub yaratmaq, əkib-becərmək, öyrədib-öyrənəmək hissələri yenidən cürcərdi. Türklüyün zülmət gecələrini aydın, işıqlı sabahlara calamaq üçün.

Bu, həm də bütün Türk dünyasının Ağıl sahibi idi. Onun törəyişi doğuluşu da əski yurd yerlərimizdən birinin adı ilə bağlı idi. Ağrı dağın ətəklərində, Nuhun gəmisinin əyləndiyi yerdə, Gəmiqaya yaddaşımızın, Araz ağrımızın, Asəf-Kəhf müqəddəsliliyinin qoynunda, Naxçıvanda yer üzünə endi. O törəyiş yaddaşımızı oyatdı. Özümüzü-özümüzə qaytardı.

Heydər Əlirza oğlu Əliyev də adı uşaqlar kimi böyüdü. Zamanın sərt sınqları, maddi problemləri onun gözü qarşısında atası Əlirza kişini, anası İzzətxanımı əritdi. 1923-cü ilin yazında - mayın 10-da dünyaya gələn bu oğul sonralar millətini, dövlətini ayağa qaldırdı. Cəhalətdən, kasıbçılıqdan, achiqdan xilas etdi.

Naxçıvanın qədim memarlıq abidələrinə baxdıqçı Atabəylərin qüdrətinə, Əbu Bəkir Əcəminin hikmətinə həsəd apardıqca, rus imperiyası Qafqazı istila etdikdən sonra kiçik daxmalara isnişən millətin faciələrinə dözmədi.

Uşaq yaddaşında cürcərdiyi böyük duygularını, qurub yaratmaq eşqini elmdə, təhsildə gördü. Ailəsinin ağır vəziyyəti onun böyük arzularının gerçəkləşməsi üçün çəpər çəkmədi. Büyük qardaşlarının və anasının təkidi ilə atası Əlirza kişidən xeyir-duasını alıb Bakıya gəldi. Bizim bütün dastanlarımıq qəhrəmanlarının öncə yaşadığı 3 günlük sınaq yolu var. Bu müqəddəs yoldan Heydər Əlirza oğlu da keçdi. İrəvanı, Tiflisi adlayandan üç gün sonra Uğur Tanrıının himayəsi ilə Bakıya qədəm qoydu. Bütün dastan qəhrəmanlarımız o yolu, müqəddəs yuxunu keçəndən sonra saz istəyib, butasının adını dilə gətirib. Heydər Əlirza oğlu da Bakıda böyük qardaşı akademik Həsən Əliyevə sevgisinin adını söyləyib memar olmaq istəyirəm deyir. Əslində, bu istək işığını onun ürəyinə salan müqəddəs bir qüvvə var idi. Tanrı türkün bu millətpərvər oqlunu daş yaddaşa qaytarmaqla onu özündən cürcətmək istəyirdi. Onu işıq, su, torpaq, ağaç müqəddəsliyinə tapındırmaq üçün. O istəyinə yetib mütləq memar olacaqdı, dövlət qurucusu adında!

Azərbaycan təbiətinə vurğun olan, əkibbecərməklə, nadir ağaç növlərini qoruyub artırmaqla Qaba ağacdən törəyen Oğuz övladlarının Ağac sevgisini cürcərdən akademik Həsən Əliyev Daş sevgisinə tapınan qardaşına xeyir-dua verdi. Ulu Qorqud Ata qəhrəmanlarına ad verdiyi kimi. Memar tələbənin, Heydər Əlirza oğlunun tələbəlik illəri çətin başladı. Universitetin memarlıq fakültəsində dərslər rus dilində aparıldığından, dərsliklər də rus dilində idi. Amma, atdan düşəndən daşa dönen türküyü oymaşq namənə o, bu dili öyrənirdi, yatmış, yuxuya dalmış tilsimlənmiş daşları dilə gətirmək, tilsimlərini sindirmaq üçün.

I Pyotr Qafqazı ələ keçirməkdən ötrü azərbaycanlılarının arasına təfriqə saldırdı. Nəticədə xanlıqlar yarandı. Sonra xanlıqlar bir-birindən pərakəndə halda yaşadı. Bütöv türk tərəsi pozuldu. Cumhuriyyət illərində bu siyaset Xalq Cumhuriyyətinin Parlamanında da təfriqə saldı və bu parçalanma şərqi ilk demokratik cumhuriyyətini çökdürdü.

İllər keçdi, zaman yetidi 1969-cu ilin isti yay günlərinə təsadüf edən başqa bir hadisə isə hər şeyi dəyişdi. Moskvada hakimiyyətin dəyişməsi, L.İ.Brejnev'in baş katib seçilməsi Heydər Əliyevi Azərbaycanın birinci şəxsinə çevirirdi. Gəlişi ilə o, özü ilə birlikdə xaqan babalarından qalma dəmir intizamı, işdə məsuliyyət hissini gətirdi. Azərbaycanın başçısı başda oturanlara sədaqətlə yanaşı, millətin özünə ehtiram hissini, ulularından ona miras qalan qıruru, vüqarı, kamil şəxsiyyətlərə gərək olan keyfiyyətləri xalqa təqdim etdi. İntizamlı ordusu, məsuliyyətli qövmü ilə qüdrətli dövlətlər quran türk xaqanlarının amallarını öz əməlində tətbiq etməyə çalışdı: "Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi" deyən Heydər Əliyev 1969-cu ildən başlayaraq xalqı elə bir qüdrətlə ayağa qaldırı ki, onu yalnız millətini sevən qalib və hökmran adını üstündə saxlamağa can atan qüdrətli xaqanlar edə bilərdi. Rəhbərə inam, ona məhəbbət Azərbaycan xalqını oyatmışdı. Böyük hun imperatoru Mete dünyani lərzəyə salanda, Çin səddini vurub dağidanda, həmin dəmir intizama, qüdrətli millətinə, güclü ordusuna güvənmişdi. Dünyanın əfsanəvi xaqanlarından olan Mete hakimiyyətə gəlişində ilk növbədə intizamdan başlamışdı. Meteyə görə məmləkətə və orduda dəmir intizam olmasa, qüdrətli dövlət qurmaq heç cür mümkün deyil. Ölkədə sərkərdənin, birinci şəxsin istaklərini, hökmünü yerinə yetirməyə tərəddüd edən döyüşçü ilə döyüş meydanına yollanmaq məğlubiyyət deməkdir. Nə qədər ki, döyüşçülərin içərisindəki tərəddüd xofu, qorxu hissi öldürülməyib, düşmənlə üz-üzə gəlməkdən çəkinmək gərəkdir. Türkün digər böyük şəxsiyyətlərindən biri İmadəddin Nəsimi belə buyurmuşdu: "Özündəki məni diriltməlisan ki, əbədi dirilik qazasan!"

XX yüzildə də "On beş"lərin sırasına qatılmış bu diyar heç şübhəsiz öncüllər sırasında durmaq qadır idi. Öz xalqının tarixi keçmişinə, maddi nemətlərinə, mənəvi sərvətlərinə yaxşı bələd olan Heydər Əliyev bunu çox yaxşı qiymətləndirdiyindən elin, yurdun gücünə arxalanaraq ölkə iqtisadiyyatını yenidən onun qadir olduğu səviyyəyə dirçəltməklə layiq olduğu yerdə qərarlaşması üçün mübarizə meydanına atılmışdı. Heydər Əliyevin potensial imkanına yaxşı bələd olan Azərbaycan

Kommunist Partiyasına on il rəhbərlik etmiş Vəli Axundov Heydər Əliyev Azərbaycana birinci katib təyin olunarkən plenumdakı çıxışında da bu fikirləri vurğulamışdı. "Heydər Əliyev xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o respublikaya layiqincə rəhbərlik edəcək. Böyük və çətin işin öhdəsindən bacarıqla galəcək. O kifayat qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malik insandır. Bütün kadrlara qarşı eyni, düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və ləyaqətli insandır. Çekistin isti ürəyi, aydın ağılı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevdə vardır. Və mən əminəm ki, o, Respublikaya bacarıqla rəhbərlik edəcəkdir."

Heydər Əliyev şəxsiyyətinin qüdrəti ilə ittifaqı heyrətə salan Bakı Kondisionerlər və Soyuducular zavodu, Neftçayırma və Neft Avadanlıqları zavodları, Dərin Özüllər, Boru Prokat, Aliminum, Şin zavodları tikilib istifadəyə verilir, İri sonaye obyektlərinin yaranması başqa birisinin yaranmasına, inkişafına təkan təkan verirdi.

Öldə olunan hər bir yeniliyin, uğrun mayasında isə xalqla rəhbər arasında olan məhəbbət dayanırdı. İqtisadiyyatın bütün sahələrinin inkişafında suya olan ehtiyacı sözə ifadə etmək çətindir. Su həyatdır, deyən ulularımız təkcə insanın ilkinliyindən, suya bağlı törəyişindən deyil, həm də onun yerlə-göy sevgisindən səhbət açmışdır. Heydər Əliyevin dövlət başçısı kimi ən böyük ugurlarından biri də meliorasiya və irriqasiya sisteminin inkişafı ilə bağlı addimlardır. Azərbaycan xalqı ilk dəfə vətəninə su çəkdirən qüdrətli şəxsiyyətlərdən səhbət düşəndə xan qızı Xurşudbanu Natəvanın və XX yüzilin böyük maarifpərvərlərdən biri Hacı Zeynalabdin Tağıyevi xatırlayırlar. Bu böyük simaların biri Şuşaya, digəri isə Bakıya çəkdiirdiyi su kəmərləri ilə yer üzündə ən böyük savablardır. Xalqının içməli suya olan ehtiyacını ödəməkla onların su sevgisini qazanan bu insanlar indi də məhəbbətlə yad olunur. Onların biri Şuşanı, digəri Bakını cana gətirdi. Həmin suyun durulduğunda özlərini yaddaşlara yazdırılar.

Belə bir zamanda dünya şəhərləri arasında özünəməxsus yeri olan əski Bakı şəhəri daha çox diqqət mərkəzində saxlanıldı. Bu diqqətin, qayığının nəticəsində Bakının çılpaq, qumsal-

əraziləri onlarla yaşıł parkların, bağların məskəninə çevrildi. Bakının işqli küçələri bulaqların, fəvvarələrin su təmizliyinə, su durulوغuna qovuşdu.

Heydər Əliyev böyüklüyü əhalinin istifadəsinə təqdim olunan metro tikililərində belə nəzərə çarpdı. Onun milli duygulara bağlılıq sevgisi metronun divarlarında, foyelərində, stansiyaların adlarında hiss olundu. Əksəriyyətinə görkəmlı şəxsiyyətlərimizin adı verilən həmin stansiyalarda milli ornamentlərin görünüyüə gətirilməsi ölkə rəhbərinin diqqət mərkəzində dayandı. Bu gün fəxrə deyə bilərik ki, Nizami adına olan stansiya sadəcə, metro stansiyası deyil, yeraltı dünyasının Nizami Gəncəvi dünyasından ibarət sərgi salonudur. Nizami Gəncəvi əsərlərinin şah qəhrəmanlarından olan İsgəndər bir vaxtlar yeraltı dünyada dirilik suyu tapmağa nail olmadı. Əgər o yenidən dirilib yer üzünə gəlsəydi və yeraltı dünyasının bu cür möcüzələrini görsəydi, əsl diriliyin, əbədi yaşarlığın sırrını bu cür əməllərdə görmüş olardı.

Bu gün adı bəşəriyyətin böyük simaları ilə eyni cərgədə tutulan Heydər Əlirza oğlu Azərbaycana rəhbərlik etdiyi ilk mərhələdə, 14 illik hakimiyyəti dövründə əlində Haqqı, könlündə Sevgini gəzdirdi. Yaddaşa qaytardıqlarını heykəllərin üzündə əbədiləşdirdi. Xalqın yaddaş, mənəviyyat abidəsi olan böyük insanları tanıtmاقla millətə kimliyini, haradan gəlib, hara getdiyini dərk etdirdi. Ucağılan bu abidələrin möhtəşəmliyi onda idi ki, həmin abidələr şəhərimizin mərkəzi küçələrini bəzəyirdi.

Sovet İttifaqının keçici bayraqlarını, orden və medallarını dəfələrlə qəhrəman Azərbaycana gətirən Heydər Əliyevin hər şəxə qüdrəti catıldı. Onun o dövrə yeritdiyi siyaset, millət və dövlət naminə böyük ideyalarını reallaşdırmağa imkan verirdi. "Mən o vaxt Azərbaycanın gələcəyi haqqında düşünürdüm" deyən Heydər Əlirza oğlu millətə, dövlətə, onun qüdrətli keçmişinə, işqli sabahına görə etdikləri üçün ondan mükafat gözləmirdi: "Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan başqa bir mükafat görmürəm".

O dövrə ucağılan abidələrin açılış mərasimində heykəllərin üzündən ağ rübənd, ağ pərdə götürüldükə, türkün bu böyük Oğlunun qəlbinin işığı millətinin, mənəviyyatının üzərinə

düşərdü. Çünkü bu mərasimlərdə həm də mərkəzin səlahiyyətli nümayəndələri iştirak edirdi. Bu o demək idi ki, ərazisi və əhalisi o qədər də böyük olmayan Azərbaycan türkləri onu girova çevrənlərdən mənəviyyatca zəngindir. Nizamilər, Füzülilər, Nəsimilər, Seyid Əzimlər, Axundzadələr, Bakıxanovlar yetirən xalqın, 1937-ci ildə repressiya burulğanında boğulan oğulların ruhu bu abidələri ucaldan insanların dünyasından boylanır. Bu fikirlərin təsdiqi üçün o qədər də uzaqlara getmək lazımdır. Üzünü türk dünyasına tutub:

*Turana qılınçdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.*

-deyə hayqırın bu ölməz eşqinin yolunda ömür şəmi 1937-ci ildə söndürülən, ömrü boyu insanların içindəki iblislə mübarizə aparan Cavid Əfəndinin nəşrinin Sibir çöllüklerindən vətənə gətirilməsi Heydər Əlirza oğlunun qüdrəti idi.

Cavidi ziyanatə gələn xalqın yaddaşını silkələyən Heydər Əlirza oğlu bu addımı ilə onların yaddaşının müstəqil dövlətçilik qatını oyatmaq istəyirdi. Onun bu istəyi 1988-ci illər hərəkatından, Azadlıq meydanından başlayacaq, 20 Yanvar şəhidlərinin qanından keçəcək, 1991-ci ildə keçirilən referendumdan sonra qəbul ediləcək Müstəqillik Aktının imzalanması ilə reallaşacaqdı. Bu böyük tarixi hadisə Hüseyn Cavidin Naxçıvanda doğulduğu torpağa tapşırılması, onun cisminin doğmalarının ruhuna qovuşması ilə başa çatacaqdı.

İtirilmiş milli-mənəvi dəyərləri yenidən Azərbaycanın varlığında qaytarmağa cəhd edən Heydər Əliyev, eyni zamanda bu dəyərləri gələcəkdə yaşada biləcək milli kadrların yetişməsi üçün 70-80-ci illərdə yuzlərlə Azərbaycan gəncini ölkədən kənara, ittifaqın müxtəlif ali təhsil ocaqlarına göndərdi. Zaman ötdükdən sonra həmin gənclər Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında öz sözünü deyəcəkdi.

İkinci dəfə xalqın iradəsi ilə hakimiyyətə qayıdan Heydər Əliyev bu gəlişi ilə özünün xilaskarlıq missiyasına başladı. Yolu heç də hamar olmayan bu tarixi qayıdış müdrik bir şəxsiyyətin xalqına inamını ifadə edirdi. Hələ 70-ci illərdə xalqın əzmkarlığına, mənəvi gücünə arxalanan Heydər Əliyev yenidən onun

əlindən alınmış qüdrətini özüna qaytarmaq istyirdi.

1993-cü ilin 15 iyununa təsadüf edən bu Milli Qurtuluş günü çəgədə Azərbaycan dövlətinin inamına açılan pəncərə oldu. XX yüzildə ikinci dəfə əldə etdiyimiz müstəqillik təhlükə altında olduğu bir vaxtda Heydər Əliyev dövləti və müstəqillik məskurəsini xilas etmək üçün sinəsini daxili və xarici düşmənlərimizə siper etdi. Ölkədə anarxiyanın, hərc-mərcliyin baş alıb getdiyi bir vaxtda sağlam məntiqə, müdrik siyasetə arxalanan bir quruluşa ehtiyac duyulurdu. Dövlətin məhvolma təhlükəsi qarışısında qaldığı günlərdə, 1993-cü ilin iyununda Gəncədə baş verən vətəndaş qarşıdurması, qardaş qanının tökülməsi Azərbaycanın parçalanmasını reallaşdırıldı. Əslində, bu faciənin kökü 1991-92-ci illər hakimiyyətinin naşı siyaseti ilə birbaşa bağlı idi. Bu illərdə insanlar öz doğma ocaqlarında dinc otura bilmir, küçəyə çıxmaga belə cəsərət etmirdilər. Elm-təhsil ocaqlarında, istehsal obyektlərində fəaliyyət rejimi demək olar ki, pozulmuşdu. Ordu qanunlarından xəbəri olmayan çəgiriş yaşı, oğullarımızın səfərbər olunaraq təlim keçmədən birbaşa səngərlərə göndərilməsi Azərbaycanın hər guşəsində "Şəhidlər xiyanəti"nin yaranmasına səbəb oldu. Bütün bunlar olduqca dözlüməz hallar idi. Xalqın qələbə inamı sarsılmışdı. Bu sarsıntıların, faciələrin içərisində yeganə ümidi yeri Heydər Əliyev olduğundan o xalqın ümidi işığını kəsmədi.

Heydər Əliyevin qayıdışı Azərbaycan xalqını milli mənəvi dəyərlərə, yaddaşa qaytardı, onu ateist cəmiyyətin buxovlarından xilas edib islam ənənələrinə, məskurəsinə qovuşdururdu. "Şərqi Mümtaz siması" adlanan Şeyx Cəmaləddin Əfşaninin "Milli-dini birlik" konsepsiyasına yeni həyat bəxş etdi. Vicdan azadlığına, plüralizmə söykənən, demokratik dəyərlərə arxalanan Azərbaycanı qurmağa cəhd etməklə bayraqımızın avropalaşmaq, müasirləşmək, dünyəviləşmək prinsipini cəmiyyətdə tətbiq etməyə başladı. Bu fikirlər də elə həmin müqəddəs başlanğıcdan boylanır: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaranması, insan azadlığının, müasir plüralizmin təmin edilməsi çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

Bu prinsipləri həyata keçirmək, dövlət quruculuğu siyasetini möhkəmlətmək üçün Heydər Əliyev düşmənlə üz-üzə

dayanan xalqını və dövlətini qandan xilas etdi. 1994-cü ilin mayında imzalanan Ataşəs sazişi Azərbaycan dövlətinin, iqtisadiyyatının güclənməsi, ordu quruculuğu üçün vacib idi. Belə bir dövrdə Rusiya silahlı qüvvələrinə, xaricdən erməni lobbinin maliiyyə mənbəyinə arxalanan ermənilərin, Gəncə, Yevlax və Bakı ilə bağlı planları boşça çıxdı. Ermənistanla Azərbaycan respublikası arasında Ataşəs sazişi yeni qüdrətli Azərbaycanın siyasi səhnəyə qədəm qoymasına, günahsız insanların qanının nəhaq yərə axıdılmasına son qoydu. Böyük Cavidin:

*"Kəssə hər kim tökülen qan izini,
Qurtaran dahi odur yer üzünü!"*

-nidası xalqı, dövləti Heydər Əliyev məskurəsi ətrafında yenidən birləşdirdi. Düzdür, cəmiyyətdə bu addımı münasibət birmənəli olmadı. Qarabağda qan töküldən, millət şəhid verəndə özünü, qohumlarını, övladlarını qoruyanlar, xalqı qırğına, qana verənlər buna etiraz etdi. Amma Heydər Əliyev heç bir irad və təklifi nəzərə almadan bu addımı dövlətçilik baxımından zəruri hesab etdi. Bu addımı ona atdırın da babalarının müqəddəs ruhu, gen yaddaşı idi. Bir vaxtlar saray əhli böyük hun imperatoru Meteni tunqħulara güzəştə getməkdə qınamışdılar. Atını, kənizini düşmən elçisinə bağışlayan Mete vaxt qazanaraq qüdrətli ordu yaratıldıqdan sonra torpaq və vətən uğrunda düşməni öz qılıncına doğramışdı.

Bələ bir addımı Əmir Teymur zamanında Şirvanşah Şeyx İbrahim də atmışdı. Dünyanın dörd bir yanının fatehi Qarabağdakı iqamətgahında oturub Şirvanşah İbrahimə xəbər göndərmişdi. Ya Şeyx İbrahim Əmir Teymura xərac verib onun təbəliyini qəbul etməli, ya da Əmir Teymur qoşunları ilə Şirvan düzündə üz-üzə gəlməli idi. Hər ikisi qüdrətli xaqan olan Əmir Teymurla Şeyx İbrahimin üz-üzə gəlməsi türkün qardaş qanı tökməsi, Şirvanın xaraba qalması ilə nəticələnəcəkdi. Ağlinın qüdrətinə söykənən Şeyx İbrahim azman Əmir Teymuran qabağına başı ilə çıxmışdı. Bununla da Şirvan qardaş qırğınından xilas olmuşdu.

Yurdun xilaskarı Şirvanşah İbrahimin bu addımı ağlın zor

üzərində qələbəsi, Azərbaycan müdrikliyinin təntənəsi idi. Bu, o Şirvanşah İbrahim idи ki, onun zamanında müsləman şərqinin sufi dərvişləri, böyük alımları gəlib Şirvanda sığınacaq tapır, dünyasını dəyişənlərin şərəfinə turbələr ucaldılır, məqbərələr tikilirdi. Sarayında sənət, mədəniyyət mühafizə olunurdu. Şirvanşah İbrahimin Əmir Teymurla Qarabağda baş tutan tarixi görüşündən sonra Şirvan dövləti Teymurluların ən yaxın müttəfiqinə çevrildi. Şeyx İbrahimin müdrikliyinə, səmimiyyətinə heyran qalan Əmir Teymur sonrakı illərdə Azərbaycanın taleyini bütünlükla Şeyx İbrahimin öhdəsinə buraxır. Təəssüflər olsun ki, o dövrda Şeyx İbrahim Şirvandan Təbrizə yürüş etsə də, üç gündən artıq Təbrizdə qərar tutmur. Bütöv Azərbaycan ideyası isə bir qədər sonralar, Şah İsmayılin zamanında gerçəkləşir. Bütün bunlara baxmayaraq, Əmir Teymur Şeyx İbrahim münasibətləri Türk xaqanlıq tarixinin şərəfli səhifələrindən biridir.

Bu tarixi həqiqətləri Heydər Əliyev çox gözəl bilir və onu qiymətləndirirdi. Atəşkəs sazişinin imzalanmasından sonra həyata keçirilməyə başlanan iqtisadi, sosial islahatlar da dediklərimizi təsdiq edir. Cəmi üç ay sonra 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında Azərbaycanın, ABŞ-in, Böyük Britaniyanın, Rusyanın, Norveçin, Türkiyənin, Səudiyyə Ərəbistanının iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi-sosial həyatında, dövlətçilik tarixində yeni bir səhifəni açdı. "Əsrin müqaviləsi"ni imzalayan dövlətləri bu tarixi addımı atmağa vadər edən iki böyük səbəb var idi. Birincisi, Azərbaycanın dövlət başçısı Heydər Əliyev şəxsiyyətinə inam, ikincisi Azərbaycanda yaranmaqdə olan siyasi sabitlik.

Hər bir dövlətin müstəqilliyi keçid dövrünü yaşayır. Bu keçid dövrünü dözüm və sinaq dövrü hesab etmək daha düzgün olardı. Xalqın, dövlətin sinaq dövründən keçməsi üçün isə mütləq onun işq yolu olacaq şəxsiyyətə, qüdrətli dövlət qurucusuna ehtiyacı olur. Ömrünün 33 ilini Tanrıının hökmü ilə bu şərafli işə sərf etmiş Heydər Əliyev keçid dövrünün Dözüm simvolu oldu. Əvvəl Heydər Əliyev, sonra isə bütün bir xalq dövlətə, milli mənəvi dəyərlərə uzanan caynaqları yox etdi. O ağır illərdə çox böyük müdriklik və nikbinliklə söylənən bu fikirlər xalqın dözüm, ümid yeri idi: "Biz hamımız respublikamızın

və müstəqil Azərbaycanın çox gərgin dövrünü yaşayırıq. Azərbaycanda yeni dövlət qurulub, yeni iqtisadiyyat yaranır, yeni iqtisadi münasibətlər yaranır, islahatlar həyata keçirilir, yeni qanunlar qəbul edilir, yeni işlər görülür. Bilirsınız, bu dövrədə yaşamaq həm çətindir, həm də şərəflidir. Çətindir ona görə ki, hamımız ağır vəziyyətdə yaşayırıq. Ağır bir dövr keçiririk. Amma şərəflidir ona görə ki, biz müstəqil Azərbaycanın gələcəyinin əsasını yaradırıq, təməlini qoyuruq".

Qüdrətli siyasi təcrübəyə, intellektual potensiala, dövlət quruculuğu principinə, böyük təşkilatlılıq imkanlarına malik olan Heydər Əliyev gərgin quruculuq illərini arxada qoysduqca, kecid dövrünün və dözüm dövrünün uğur dövrünə qovuşduğuna inandıqca "müstəqilliyimiz daimidir, əbədidir" dedi. Bir vaxtlar:

"Yox millətimin xətti bu imzalar içinde" nidası ilə milli dövlətçilik hissəmizi oyadan Məhəmməd Hadi, Azərbaycanın milli azadlıq hərəkatının başında dayananlardan biri, 20 il ərab istilasına qarşı döyüşən, Samirə şəhərində azadlıq eşqi uğrunda ağac yerinə bundan, "qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq şərəflidir" istəyinə doğranan Babək, Malazığır döyüşünə cəmi 54 minlik türk ordusu ilə başlasa da, Bizans imperatoru Romen Diogeni, onun 200 minlik ordusunu yenən, imperatoru qolubaqlı hüzuruna gətirən, "Altun xaçı" xəlifəyə qələbə müjdəsi kimi göndərən və öz ordusuna üz tutaraq: "qaçanları axırətdə atas, dünyada şərəfsizlik gözlayır. Bu menim şəhidlik kəfənim"- deyib Turan taktikası ilə döyüşə atılan Alp Arslan türkün savaş və dövlətçilik tarixinə adlarını əbədi həkk etdirər. Plevnə döyüşlərinə 20 minlik türk ordusu ilə başlasa da, 100 minlik rus ordusunu pərən-pərən salan Qazi Osman Paşa da sonralar yurdun azadlığı yolunda qan tökərək babalarının yaddaş dünyasına boylandı. Plevnə döyüşlərində yaralanaraq əsir düşən Qazi Osman Paşa qılincını qaytararaq saygı ilə: "Heç kimse bu qılinci sizdən almaq haqqına sahib deyildir. Bu qılinc dünya durduqca adınıza şərəf verəcəkdir. Belinizə taxmanızı musaيدə edirəm" deyən rus imperatoru türkün bu böyük sərkədəsinə düşmən də olsa ehtiramını bildirmişdi.

125 milyonluq rus imperiyasının 25 il dincliyini əlindən alan bir ovuc dağlı mücahidlə Qafqaz qüdrətini sübut edən Şeyx

Şamil 1859-cu ildə əsir düşən zaman rus çarı Nikolay onu süfrəsinin başında hörmətlə əyləşdirmişdi. Çar ona üz tutaraq: "Sizi süfrəmin qonağı etməkla şərəf duyuram" - deyərək Dağ Qartalından "Mən də sizi süfrəmin başında qonaq etsəydim, böyük şərəf duyardım" kəlamını eşidəndə o, "Böyük adam, Böyük adam" deyə-deyə heyrətini gizlətməmişdi.

Bu Böyük adam türkün böyüklərindən idi ki, yurdun azadlıq eşqi, vətən sevgisi onun üçün bütün sevgilərdən uca idi. Rus imperiyasına qarşı mücadiləni dayandırmaq istəyən bir qrup dağlı ağsaqqalı anasını Şeyx Şamilə razi salmaq üçün onun yanına göndərir. Barışq kəlməsinə eşidən şeyx anasına yüz çubuq vurmağı əmr edir. Beşinci çubuqdan sonra bayılan anasını yerdən qaldıran Şeyx Şamil "yerdə qalan çubuğu mənə vurun" - deyir. Son məqamda cismini müqəddəs Mədinə torpağına tapşırın Şamil türkün, müsəlmanın qüdrət simvollarından idi.

Şah İsmayıll Xətainin qılinc və qələm sevgisində, Heydər Əliyevin millət, dövlət və azadlıq yolunda arxalandığı. Səbr və Dözümədə də türkün böyük azadlıq eşqi, istiqqlal və mücadilə sevgisi dayanır. Həmin sevgi bu gün Azərbaycanı dünya dövlətlərindən birinə, BMT-nin, Avropa Şurasının üzvünə, NATO-nun, Avropa Birliyinin maraq dairəsinə چevirib. YUNESKO-nun, Beynəlxalq Ekologiya və Turizm Təşkilatlarının üzvü olan Azərbaycan eyni zamanda, MDB-nin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, GUÖAM-in aparıcı dövlətlərindəndir.

Beynəlxalq terrorizmə qarşı mübarizə aparan dövlətlərinin ən etibarlı tərəfdəsi olan Azərbaycan çiynnində Qarabağ boyda ağır bir yük daşısa da, sərhədləri erməni daşnaqları tərəfindən pozulsa da, dünyanın tarazlığını qorumaq üçün ciddi addımlar atır.

Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin haqlı olaraq söylədiyi fiükrlər də bu baxımdan əhəmiyyətlidir. "Hörmətli Heydər Əliyev dünyada tanınan adamdır. Hansı qapını döysə, o qapı açılır. İstədiyi zaman Şirakla, istədiyi zaman Buşla, istədiyi zaman istədiyi kişi ilə danışır. Azərbaycan dövlətini dünyada etibarlı şəkildə təmsil etməkdədir".

"Ağıl olan yerdə zora ehtiyac yoxdur!" Heydər Əliyevin böyük türk xaqanları kimi müdrikliklə söylədiyi bu kəlam

dünyanı ağlın gücü ilə fəth edən bir dövlət başçısının, ona arxalanın xalqın haqqı inamı, həqiqətə etibarını özündə əks etdirir. Dünya şöhrətli sənətkar Mstislav Rostropoviçin dili ilə desək: "Ulu Tanrı Azərbaycan xalqının taleyinə çətin, əzablı günler yazsa da, bu əzablara sinə gərcək, bütün düyünləri açmağa qadir olan böyük şəxsiyyət qismət edib".

Dövlətin inkişafı dövlətçilik məfkurəsinin formallaşması ilə yanaşı, həm də azad cəmiyyətin, demokratik ruhun mövcudluğu ilə bağlıdır. Cəmiyyəti inkişaf etdirməklə xalqın dövlətçilik əzmini, iradəsini möhkəmləndirən Heydər Əliyev xalqı dövlətin, dövləti xalqın bəlgəsi hesab etdiyindən öncə xalqı, onun hüquq və azadlıqlarını qorumağı qarşısına məqsəd qoydu. Bu cəhdələrini əməli işlərində, imzaladığı sərəncam və fərمانları ilə həyata keçirdi. O, müstəqil Azərbaycanın hər bir vətəndaşın hüquq bərabərliyini təsbit edən qərar və qanunların reallaşması üçün ciddi addımlar atdı. Müstəqillik illərində yenidən hakimiyyətə qaydan və bu böyük qaydışı ilə dövləti məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyev xalqın üzünü Avropa dəyərlərinə tutmaqla, yeni dünyanın sakinləri olan çağdaş Azərbaycan vətəndaşlarının istək və arzularını gerçekləşdirdi.

Dünyanın və Qafqazın bir parçası olan Azərbaycanı inkişaf etmiş dövlətlərin maraq dairəsinə cəlb etməklə o, böyük potensial imkana, karbohidrogen ehtiyatlara, bioressuslara malik olan Azərbaycan torpağının və onun sakinlərinin bəşəriyyət üçün gərəkliliyini sübut etdi. Xarici dövlətlərə səfərləri zamanı Azərbaycanın və azərbaycanlıların tarixi keçmişindən, bu gündündən və sabahından səhbət açan prezident Heydər Əliyev məmələkətimizin ən qüdrətli Elçisinə çevrildi. Bu böyük elçi bütün çıxışları ilə dünya dövlətlərinin başçılarını inandırdı ki, Azərbaycan sivil qanunlarla yaşıyan, beynəlxalq aləmə intiqrasiyaya layiq olan qüdrətli dövlətlərindəndir.

Azərbaycanda demokratik cəmiyyətin inkişafı üçün münbit şəraitin olduğunu inanan prezident daxili siyasetinin əsas xəttində də plüralizmin, söz-mətbuat azadlığının, insan hüquqlarının müdafiəsinin, qanunların alılıyi prinsipinin başlıca meyar olaraq qəbul edir. Yalnız bu yolla Azərbaycanı Avropanın tərkib hissəsinə çevirməyin mümkün olduğunu

söyləyən prezident Heydər Əliyev haqlı olaraq söyləmişdi: "1991-ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan Avropaya, onun humanist və demokratik dəyərlərinə ineqrasiya yolunu tutdu. Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şəxə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik. Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irləndən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduk. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaradıq. Biz müddəələrin üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş yeni konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemini yaradıq. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik. Bir sıra mühüm siyasi və iqtisadi islahatlar apardıq."

Prezidentin söylədiyi bu fikirlər həyata keçirilən islahatlarda öz əksini tapdı. Cəmiyyətin və dövlətin inkişafı namənə həyata keçirilən bu islahat proqramları onçə əksini 1995-ci ildə qəbul edilmiş Konstitusiyada əksini tapdı. Bu strateji məqsədləri reallaşdırmaq üçün 2002-ci ilin 24 avqustunda Konstitusiyaya yeni əlavə və dəyişikliklər edildi. Ayri-ayrı partiyaların, qurum və qurupların deyil, dövlətin hər bir vətəndaşının hüquq bərabərliyinə, düşüncə və maraqlarına uyğunlaşdırılan Konstitusiyaya dəyişikliklərin və əlavələrin edilməsi də xalqın öhdəsinə bura-xıldı. Ümumxalq səsverməsi-referendum yolu ilə təsdiqlənən Konstitusiya yeni təkmilləşdirilmiş forması ilə Azərbaycanda insan haqlarının qorunmasına əyani sübut oldu. Dünyanın bir sıra dövlətlərindən müşahidəçi qismində gələn nümayəndlər Azərbaycanda mövcud olan demokratiyanı, söz və fikir azadlığını inkişaf etmiş Avropa dövlətləri ilə müqayisə etdilər.

Son on ildə respublikamızda həyata keçirilən digər islahatlar da dediklərimizi təsdiq edir. Demokratik dəyərlərə söykənən dövləti qurmaq üçün söz, fikir, vicdan, əqidə azadlığına xüsusi şərait yaranan Heydər Əliyev cəmiyyətin, dövlətin inkişafında da haqlı olaraq ayri-ayri fərdlərin hüquq bərabərliyinə, fikir azadlığına əsas verir: "İnsan azadlığı, söz, vicdan azadlığı, insan

hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atrüburları kimi bərqərar olmalıdır" deyən Heydər Əliyev "Hər bir cəmiyyətdə, şübhəsiz ki, müxalifət olmalıdır" fikrində bulunmaqla iqtidar-müxalifət münasibətlərinin fövqündə bəlsə millətə sevginin, dövlətə məhəbbətin dayandığını sübut etdi. Bu cəmiyyətdə baş verən proseslərin birmənali olmasına, 600-dən çox mətbuat orqanın, 10-a yaxın radio və televiziyanın, müxtalif ictimai-siyasi qurum və cəmiyyətlərin, siyasi partiyaların fəaliyyət göstərməsi, onların idarəesini təmsil edən millət vəkillərinin parlamentdə birgə fəaliyyəti hələ əski çağlardan azad yaşamağa üstünlük vermiş türkün dövlətçilik ənənələrinə arxalan Azərbaycanda demokratik dəyərlərin inkişaf soviyyəsinin göstəricisidir".

Heydər Əliyevin 70-ci illərdə başladığı böyük quruculuq işləri isə 1993-cü ildən, Bakı və Gəncə səfərlərindən sonra yenidən başladı. Dövlətin daxili və xarici düşmənləri ilə mübarizəsinin fövqündə insan haqlarını, azadlıqlarını gördü. Həyata keçirilən gənclər və qadın siyaseti iki böyük qurumun-Gənclər, İdman və Turizm nazirliyinin, Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaranmasına səbəb oldu. İnsan haqlarının, demokratik dəyərlərinin qorunması istiqamətində görülən işlər, həyata keçirilən əməli tədbirlər də bilavasitə Heydər Əliyevin nəzarətində saxlanıldı.

Hüquq mühafizə orqanlarında, məhkəmə, prokurorluq və ədliyyə sistemlərində islahatlar həyata keçirildi, qanunvericilik aktları qəbul olundu.

Ölüm hökmünün ləğv olunması, Dini İşlər Üzrə Dövlət Komitəsinin yaradılması insanın iman azadlığına təkan verməklə yanaşı, 70 illik zaman kəsiyində qapıllarına qifil vurulmuş, ambarlara, kulublara çevrilmiş Tanrı evlərini də bəndələrin ixtiyarına verdi.

Heydər Əliyevin böyüklüyü onda idi ki, o bu addımları atmaqla, fərman və sərəncamları imzalamaqla təkcə yer qanunlarına deyil, göylərin də hökmünə ehtiram bəsləyirdi. O bir Xilaskar olmaqla, yer üzünün bir yaradıcısının mövcud olduğuna ümmətini inandırır. Sübut edir ki, "hakimiyətdə taxtda oturanlar deyil taxtın özü qalır", taxtın yaddaşında isə ali

qanunlar qəbul edən şəxsiyyətlərin adları yaşayır.

Tanrı yer üzündə Heydər Əliyevə öz lütfündən çox şeylər bəxş edib. Ona işqli təfəkkür, natiqlik məharəti, öncəgörmə, duyma qüdrəti, yüksək mənəviyyat və əbədi səltənət sahibliyi yetirib. Bütün əməlləri ilə iman işığına tapınan Heydər Əliyev müqəddəs yerləri ziyarət edəndə də qövmünün işqli insanlarını unutmayıb.

Bu müqəddəs səfərdən vətənə döndükdən sonra Heydər Əliyevin ən böyük xidmətlərindən biri Şura hökuməti illərində dağıdılmış Bibiheybət ziyaratgahı üzərində minarəli məscid kompleksi tikidirməsi ilə bağlı oldu. Peyğəmbər nəslindən olan imam Museyi Kazının qızı, İmam Rzanın bacısı Hökumə xanımın uyuduğu Bibiheybət ziyaratgahını bərpa etdirməklə o, Azərbaycanın təkcə türk dünyası üçün deyil, həm də müsəlman Şərqi üçün müqəddəs bir ərazi olduğunu sübut etdi. Bu gün Həzrəti Məhəmməd peyğəmbəri ziyarət üçün Səudiyyə Ərəbistanına yola düşürlərsə, onun nəslindən olan Hökumə xanımı və Rəhimə xanımı ziyarət üçün Azərbaycana qədəm qoyurlar.

Heydər Əliyevi bu böyük addımı atmağa vadar edən onun Tanriya, İslam dəyərlərinə ehtiramı idi. İpək Yolu boyunda yerleşən Bibiheybət ziyaratgahı, əzəmətli məscid kompleksi türk və şərqi memarlıq ənənələrinin davamı olaraq, zəmanisinin görkəmli dövlət qurucusu kimi tanınan Heydər Əliyevin yaddaşımıza, dinimizə ehtiramını özündə yaşıdır. Dünya fatehi Əmir Teymur yuxusunda türkün böyük sufi şeyxlərindən biri, peyğəmbər nəslindən olan Şeyx Arslan Babanın mənəvi övladı Xoca Əhməd Yəsəvidən qələbə və savaş sorağı alır. Günlər keçir, döyüsdən qalib kimi qayıdarkən Türküstən Yassı şəhərində uyuyan Xoca Əhməd Yəsəvinin məzarı üstündə 200 ildən sonra məqbərə ucaltdırır. Heydər Əliyevə Bibiheybət məscidini ucaltdıran iki böyük qüdrət idi. Birincisi o, bu addımı ilə bu torpaqda peyğəmbərlərin, müqəddəs ruhlarının dolaşdığını, Azərbaycan xalqının insanpərvərliyini, haqsevərliyini sübut etmək istəyirdi. İkincisi isə, onun yaddaşımıza, xaqanlıq tariximizə sədaqəti idi. Əmir Teymur ruhunun daşıyıcısı olan Heydər Əliyev bu addımı ilə müqəddəs əməl sahiblərinin davamçısı olduğunu sözə deyil, əməllə təsdiq edirdi.

Azərbaycan çox böyük ziyarətgahların, pirlərin mövcud olduğu müqəddəs bir məkandır. Onlarla övliyaların, sufi dərvişlərin xanəgahlarının, pirlərin mövcud olması bu ərazini müsəlman şərqi və türk dünyasının müqəddəs guşələrindən birinə çevrilmişdir.

Heydər Əliyevin mənəviyyatımız qarşısında ən böyük xidmətlərindən biri də onda olmuşdur ki, o haqq tərafadarı olaraq hakimiyyəti illərində bù böyük ziyarətgahların mahv edilməsinin qarşısını almışdır. İnsanların İslam dəyərlərinə ehtiramına sədd çəkməmiş, əksinə, onlar bir sıra ayin və mərasimləri hətta sovet rejiminin qılıncı altında həyata keçirmişdilər. Bu illərdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yaradılan şərait, müstəqillik illərində isə Azərbaycanda ilk dəfə Bakı İslam Universitetinin fəaliyyətə başlaması dediklərimizi təsdiq edir.

Azərbaycanda olan demokratik dəyərlərdən, insanların hüquq və bərabərliyindən, siyasi, dini azadlıqlardan səhəbatəcənə yənə də göz öünüə böyük şəxsiyyətin azadlıqsevər addımları galır. Keçmiş Sovet İttifaqı məkanında yaşayan müsəlman türkləri dini azadlıqlarla bağlı bir sıra mühüm problemlərlə üzərəşdikləri halda Heydər Əliyev Azərbaycanda islamın ən böyük himayədarlarından oldu. Mərkəzdə oturanlar bunu üzərə vurmasalar da, bu böyük türkün atlığı addımlardan narahat idilər. Heydər Əliyevin, ulduzlu DTK generalının Tanrı və İman sevgisi hələ 70-ci illərdən millətə məlum idi.

İslamın başının üstünü qara buludlar aldıgı illərdə, X-XI yüzillərdə türklər Türküstənə İslami qəbul etməklə islamın taleyini xilas etdilər. Bu fikri hələ o dövrlərdə səmimiyyətlə etiraf edən ərəb alimi İbn Xəldun haqlı olaraq belə söyləmişdi: "İslam dünyasının belə bir maddi və mənəvi sıxıntılar içərisində çalxalandığı bir anda türklərin Orta Şərqə gəlmələri və köhnə xilafət ölkələrinə hakim olmaları İslam dinini və müsəlman millətlərini xeyri və səadətinə Allahın yardımçı olduğunun bir dəhliliidir... Mərkəzi xilafətin zaif və çökəmkədə olduğu, düşmənlərinin hücumlarına qarşı artıq özünü belə qoruya bilməyəcək bir hala gəldiyi çox təhlükəli bir anda allahın lütfü və kərəminə baxın ki, o, İslam dinin müdafiə edəcək güclü sultanlar göndərmişdir. Bunlar böyük külələr halında müsəlman olan türk qəbilələri idi. Türkələr can verməkdə olan İslam dinini

yeni dən həyata qaytardıqları kimi, dağılmağa başlayan İslam millətlərinin hamisini öz iradələri altında təkrar birləşdirməyə də müvəffəq oldular".

Bu gün Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq səmimiyyatla etiraf etmək olar ki, Azərbaycan dövlətinin, onun müdrik rəhbərinin hər bir addımı, hər bir qərarı həm də böyük İslam ənənələrinə, Qurani-Kərim həqiqətlərinə bağlı idi. Qanunların alılıyi insan haqlarına, insanların bərabərliyinə, fıravun, rahat, qansız, müharibəsiz həyat sürməsinə yönəldilmişdi.

Türkün böyük alimlərindən biri Kaşgarlı Mahmud "Türk divanın lügəti" əsərində yazır: "Bizə Kaşgarlı Xələf oğlu İmami Zahid, Şeyx Hüseynin xəbər verdiyi, ona İbnül-Karkinin, ona da İbnü-Əbid-Dünya adı ilə tanınan Şeyx Əbu Bəkr-əl Müfit Əl-Cərcərayının "Axır zaman" üstündə yazılımış olduğu kitabda qeyd etdiyi və Allahın Rəsuluna qədər gedən bir sənədlə bildirildiyinə görə çox uca və ulu olan Allah demişdi ki: "Mənim bir ordum vardır, onlara türk adını verdim və şərqdə yerləşdirdim. Hər hansı bir qövmə qəzəblənsəm, onda bu türkləri onların üzərinə göndərirəm".

İnsana yaşamaq, insana rahatlıq bəxş etmək üçün doğulan türkün böyük sərkərdə xaqanları öz zahiri görkəmlərində, dünyagörüşlərində, dövlətçiliklə bağlı amallarında həmişə Kaşgarlı Mahmudun qeyd etdiyi bu müqəddəsliyi yaşatmışlar. XX və XXI yüzillərdə isə bu müqəddəs ənənələri bilavasitə Heydər Əliyevin dövlətçilik məskurəsində görürük.

Azərbaycanın inkişafının, maddi-mənəvi yüksələşinin güclü iqtisadiyyatla bağlı olduğuna inanan Heydər Əliyev maddi nemətlərə sahib olan Azərbaycanın haqlarını hələ 70-ci illər hakimiyəti zamanı qorumuşdu. Məhz onun xidmətləri sayesində Azərbaycan qüdrətli dövlətə çevrilmişdi. İri sənaye obyektlərinin tikilməsi, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı, elmi texniki-tərəqqinin yeni metodlarının tətbiq olunması insan əməyinin istismarına son qoymuşdu. O illərdə inkişafının qüdrətli dövrünü yaşayan Azərbaycan iqtisadiyyatı Heydər Əliyev hakimiyətinin Moskva dövrü başlayandan 1993-cü ilə qədər öncə geriləmə sonra isə tənəzzül dövrünü yaşamağa başlamışdı. Təssüsflər olsun ki, o dövrlərdə Heydər Əliyevin qurub formalaşdırıldığı iqtisadi bazanı qorumaq əvə-

zinə, səriştəsiz rəhbərlər onu dağıtmayı özlərinə "şərəf işi" hesab etmişdilər. Halbuki dağıdilan kommunizmin deyil, Azərbaycan dövlətinin, Azərbaycan xalqının sərvətləri idi. Bir quruluşun digərini əvəz etməsi, yeni siyasi, mədəni və iqtisadi münasibətlərin qurulması prosesi də bu işin sürətlənməsinə təkan vermişdi. Yüz minlərlə insanın çörək ağacı olan zavod-fabriklər bir göz qırpmında yanı üstə qoyulmuşdu.

Əldə olunan müstəqilliyi siyasi sabitliyə, iqtisadi inkişafa sərf etmək əvəzinə onlardan imtina edənlər milləti, dövləti çıxılmaz vəziyyətə salanlar bir də onda ayıldılar ki, artıq azərbaycanlılar azadlıq hayqırıntılarını çörək növbələri ilə əvəz etməyə məcbur olublar.

Heydər Əliyev çörəyin qeybə çəkildiyi, sükünetin insan mənəvyyatını alçatdığı bir məqamda yenidən hakimiyətə qayıtdı. Qayıdışı ilə də demokratik dəyərlərə söykənən iqtisadi islahatlarını, kadr siyasetini həyata keçirməyə başladı. "İqtisadiyyat güclü olan dövlət hər şəyə qadirdir" deyən prezident Azərbaycanın məxsus olduğu iqtisadi qüdrətin qapısını Avropaya və Şərqə açdı.

Dünya bazarlarında liderliy lap çıxdan ələ almış Avropa şirkətlərinin Azərbaycana gəlişi o qədər də asan olmadı. Uzun süran dialoqlar, səmərəli səfərlər, Azərbaycandaki siyasi sabitlik, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danişqıllar masasına çıxarılması, Atəşkəsin əldə olunması dünyanın Azərbaycana maraqlarını artırdı. Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə onun müstəqilliyini qorumağa çalışan prezent əzaqgörən xarici siyaset yürütməklə düşünlülmüş addımlar ataraq dedi: "Müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici siyaset aparmaq lazımdır".

"Heç bir ölkə, ən böyük ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz" qənaətinə gələn Heydər Əliyev bu düşüncələrinə böyük inkişaf yolu keçmiş dövlətlərin başçılarını da inandırdı. Onun Süleyman Dəmirləl, Məlik Fəhd İbn Əbdül Əziz Əl Səud, Bil Klinton, Madlen Olbrayt, Jak Şirak, Vladimir Putin kimi dövlət başçıları ilə görüşləri Heydər Əliyev şəxsiyyətinə, onun mənsub olduğu dövlətin və xalqın iqtisadi, sosial, mədəni qüdrətinə inam yaratdı.

Azərbaycan iqtisadiyyatının elmi potensialının bəşəriyyət üçün gərəkli olduğunu inanan prezident mədəniyyətimizin, elmimizin, təhsilimizin, intellekt sahibi olan alimlərimizin hələ bundan sonra da dünya mədəniyyətinə yeniliklər bəxş edəcəyinə əmin olduğunu bütün görüşlərində diqqətə çatdırmaqla təkcə dövlət başçısı, siyasi xadim deyil, həm də El atası rolu oynadı. Bununla o, dünya dövlətlərini Azərbaycanla iqtisadi-siyasi, elmi-texniki əməkdaşlığı dəvət etdi.

Bələ bir məqamda Heydər Əliyev qüdrətli iqtisadi siyasetini həyata keçirdi. Öncə "Əsrin müqaviləsi"ni gerçəkləşdirdi. "Əsrin müqaviləsi" əslində əsrin sonunda yenidən özüne dönüş, müstəqillik əldə etmiş, Tanrıının ona bəxş etdiyi maddi-mənəvi nemətlərə sahib çıxmış Azərbaycan xalqının qloballaşmaqdə olan dünyada idarə edənlərdən olmağa layiq olduğunu sübut üçün ən real imkan idi. Bu imkanı gerçəkləşdirən, dünyanın inkişaf etmiş dövlətlərinin, bazar sahiblərinin Azərbaycanla əməkdaşlığı dəvət edən də əsrin ən böyük siyaset adamı Heydər Əliyev idi. "Azərbaycanın iqtisadi potensialı, yeraltı və yerüstü sərvətləri elmi, intellektual potensialı ilə yanaşı, onun digər dövlətlərlə iqtisadiyyat sahəsində əməkdaşlığı üçün daha əlverişli şərait yaranan cəhətlərdən biri də ölkəmizin coğrafi mövqeyiyidir" deyən prezident Azərbaycanın təkcə sərvətlər ölkəsi deyil, əski dövlətçilik ənənələrinə malik olan qüdrətli bir dövlət olduğunu da diqqətə çatdırırırdı. Onunla hesablaşmağın vacibliyi isə sonralar "Əsrin müqaviləsi"ndə pay bölgülərinə malik olan dövlətlərlə müqavilələr imzalanarkən bir daha üzə çıxdı.

Qafqazın bir region olaraq inkişafında xüsusi addımları ilə seçilən bu lider millətinin sabahkı taleyi, dövlətin müstəqilliyi üçün yeni iqtisadi-siyasi məkana əhəmiyyət verdi. Əsas ixrac boru kəməri üçün maşrut Bakı-Tbilisi-Ceyhan seçildi. Türkün bir baş şəhəri Bakıdan başlayan yol, Tiflisdən əski buntürklerin, qarapapaqların yaşadığı Borçalıdan, Türkiye Cümhuriyyətindən keçdi. Neft müqavilələrinin imzalanmasında bir sira mühüm dövlətlərlə səhbətlərin aparılmasında Bakı-Tbilisi-Ceyhan marşrutunun əhəmiyyətindən inamlı danışan indi Azərbaycanın dövlət başçısı, o zaman millət vəkili, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan

Parlementinin Avropa Şurasındaki nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev öz nitqlərində: "Əsas ixrac boru kəmərinin maşrutu sərf iqtisadi müləhizələrə əsaslanı bilməz" deməkla, Azərbaycanın türk dünyasına, Qafqaza, xüsusilə də, siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə tərəfdəşimiz olan qonşu Gürcüstana, orada dədə-baba torpaqlarında yaşayan 600 mindən çox soydaşımızın siyasi, iqtisadi sabitlik şəraitində yaşamasına əhəmiyyət verdiyini sübut etdi. İlham Əliyev "Əsrin müqaviləsi"nə qoşulan dövlətlərin başçılarını, neft şirkətlərinin rəhbərlərini inandırdı ki, Azərbaycan iqtisadi məsələlərə önem verdiyi kimi, milli və regional maraqlarını da unuda bilməz.

1994-cü ilin sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Xəzərin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının müştərək işlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti müqavilə imzalandı. Bu Azərbaycan iqtisadiyyatının neft strategiyasının həyata keçirilməsinin başlangıcı idi. "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanın yeni neft strategiyasının və doktrinasının əsası qoyuldu.

1994-cü ilin 20 sentyabrından sonra Azərbaycan prezidenti bəşəriyyət üçün əhəmiyyətli olan başqa bir layihəni gerçəkləşdirmək üçün əməli addımlar atdı. Şərqlə Qərb Heydər Əliyevin rəhbərliyi, ideya müəllifliyi ilə yenidən əski mədəniyyətə - Böyük İpək Yoluna döndü. Həmin günlərdə müdriklə söylənən bu fikirlər Heydər Əliyevin yaddaşımıza böyük sevgisini özündə əks etdirir. "Azərbaycan İpək Yolunun Mərkəzində yerləşir... İpək Yolu Yaponiya, Çin və Mərkəzi Asiyadan keçib Xəzərə çıxacaqdır. Xəzərdə şərqi və qərbi sahilləri arasında keçid bərəsi var və bu bərə Azərbaycana məxsusdur. Ona görə də Azərbaycan burada çox mühüm strateji mövqe tutur".

Tarixi faktlar sübut edir ki, Heydər Əliyev ancaq düşünülmüş siyasi addımlar atır və o addımlar ancaq Azərbaycan dövlətinin və xalqının taleyi ilə bağlı olur. Dünyanın qlobal problemlərinin həlli yollarını düşünən, onun gələcək taleyindən narahat olan Heydər Əliyev həm də dönyanın bəşəri dəyərlərinin taleyüklü məqamlarını düşünürdü. "İpək Yolu" layihəsinin bərpası təkcə Azərbaycanın Şərqi inkişafi deyildi.

Bu layihənin ən uğurlu cəhətlərindən biri də böyük ticarət yolunda mədəniyyətlərinin qovuşmasına göstəriləcək yardım-larla bağlı idi.

Tarixi keçmiş, qüdrətli fikir adamları ilə bir zamanlar Avropanın ustادına çevrilmiş, Avropada texnologiyalar tərəqqi etdikcə ustad zirvəsindən endirilib şagirdə çevrilən Şərq öz mənəvi gücünü yenidən nümayiş etdirməli idi. Avropanın Şərq dəyərlərinə, Şərq incəsənətinə, istedadına, ilahi eşqinə ehtiyacını duyan Heydər Əliyev "İpək Yolu" layihəsini 400 ildən sonra bərpa etməklə üz-üzə dayanan Şərqlə-Qərbi yeni mənəvi-iqtisadi birliyə səslənməklə, həm də dünyanın Xilaskarı roluunu oynadı. O, sübut etdi ki, Avropanın da Şərqə ehtiyacı var. O ehtiyacın ödənilməsi bəşər mədəniyyəti üçün gərklidir.

Bu böyük ideyaları reallaşdıracaq İpək Yoluna dəvə ləngəri, dəvə zinqirovları ilə qədəm qoyanlar ipək, qumas, xara, xalça, palaz, zərgərlik nümunələri daşıyanlar bu arzu gerçəkləşəndən sonra həmin Yolu ağ qızılın, qara qızılın, mavi qızılın nurluna qərəq etdirilər. Yeni yollar, körpülər çəkilməyə bərələr, limanlar, tikilməyə başladı. Bir-birinə qənim kəsilmiş, tarixin müxtəlif dönəmlərində qan tökmüş dövlətlər yeni iqtisadi-siyasət yürütməklə, "İpək Yolu" layihəsinə qoşulmaqla, tarixin yaddaşında qanın, qılıncın deyil, sənət, mədəniyyət, qüdrətli iqtisadiyyat sahibi olan dövlətlərin qaldığına inandılar. Bəşəriyyətin siyasi sabitliyi istiqamətində atılan bu addım Heydər Əliyev dühasının sivilizasiyalı cəmiyyətə bəxş etdiyi ən layıqli töhfələrdən idi. Çünkü o, sülhü, sabitliyi təmin etməklə dünyani qandan xilas etmək istəyirdi. Heydər Əliyev haqlı olaraq məsələyə münasibətini belə ifadə etmişdi: "Dövlətarası, ölkələr-arası nə qədər belə kommunikasiyalar yaranısa və bu Avropa ilə Mərkəzi Asiyani birləşdirən kommunikasiyalar olsa, həm Qafqazda, həm də Mərkəzi Asiyada sülhün yaranmasına, təhlükəsizliyin təmin olunmasına o qədər təminat yaradacaqdır. Biziim üçün isə bu, hər seydən əhəmiyyətlidir, hər seydən önemlidir".

Bununla da, Heydər Əliyev sübut edirdi ki, iqtisadiyyat, ticarət dünyanın birliyinə, siyasi sabitliyinə təkan verən ən böyük qüvvədir. Çünkü hər bir dövlət siyasi inkişafını təmin etmək üçün mütləq iqtisadiyyatını inkişaf etdirməlidir. Bu

iqtisadi siyaset regional əməkdaşlıq, Avropanın Şərqə, Şərqi Avropaya integrasiyası baxımından çox böyük əhəmiyyətə malik idi. SSRİ-nin dağılması, Türküstanın müstəqil türk dövlətlərində təmsil olunması, Şərq-Qərb dəhlizinin bərpa olunması, yeni layihələrin, proqramların həyata keçirilməsinə zəmin yaratdı. Heydər Əliyevin böyüklüyü onda oldu ki, o bu məsələdə nəinki seyrçi oldu, əksinə həmin layihə və proqramların ideya müəllifi kimi tanındı.

Avropa Birliyinin təşəbbüsü ilə TRASEKA proqramı qəbul olunanda "Avropa-Asiya dəhlizi" boyunda yerləşən ölkələrdən biri kimi Azərbaycana da maliyyə payının ayrılması "İpək Yolu" layihəsinə gerçəkləşdirən yolların bərpasına sərf olunmuşdusa, məhz Heydər Əliyevin təşəbbüsü ilə sonralar Azərbaycana əlavə maliyyə dəstəyi verilmişdi.

TASİS-TRASEKA proqramının köməyi ilə yaradılan və yaradılmışda olan alternativ nəqliyyat dəhlizləri yeni yaranmış müstəqil dövlətlərin Avropaya integrasiyası Avropa bazarlarına çıxmasına yeni imkanlar açmaqla, onların siyasi-iqtisadi inkişafına, regional əməkdaşlığına təkan verdi. Beynəlxalq Maliyyə Təşkilatının yardımı isə TRASEKA marşrutunu Trans Avropa Şəbəkəsinə qovuşdurdu.

Bu gün Azərbaycan inkişaf edir. İri sosial obyektləri, zavod, fabrikları, təhsil ocaqları, yaşayış məskənləri, iri göydələnləri ilə. Müstəqilliyin və sabitliyin aynası olan bu abadlıq, quruculuq işləri isə dünya mədəniyyətinin ən müasir yeniliklərini Azərbaycana gətirir. Inkişaf etmiş şəhərlər sırasına qədəm qoymuş qədim Bakı yeni dirçəlis və inkişaf dövrünü yaşıyır. Çiçəyə, gülə qərəq olunmuş küçə və meydanlardan, parklardan dirilik suyu süzülür.

Özünü dərk edib zaman-zaman qüdrətli dövlət quran xalq-ların tarixində elə mərhələlər olur ki, onlar bütün mənəvi güc-lərini toplayaraq təcavüzlərə, onun iradəsinin əksinə olan hücumlara qarşı çıxmaga özündə güc tapır. Belə milli müqavimət hərakatlarının nəticəsinin bəhrəli olması üçün o xalqın içərisindən çıxan Milli Liderə ehtiyac olur. Həmin liderləri zaman və xalqın azadlıq iradəsi yetişdirir. Bütün müdaxilələrə daxili və xarici təcavüzlərə baxmayaraq özünün mövqeyində möhkəm dayanan, ancaq xalqın amalları, dünyadakı mövqeyi

uğrunda mübarizə apara bilən liderlər Milli Lider statusu qazana bilir. Həmin liderlər bir zamanın, mərhələnin deyil, bir böyük dövrün, zaman kəsiyinin, epoxanın lideri olur.

Azərbaycan xalqının XX yüzildə yetirdiyi, özünün məhv olmaması, xilası üçün inamla baxdığı ümummilli lider məhz Heydər Əliyev oldu. Onu ümummilli lider səviyyəsinə ucaldan isə digərlərindən fərqli olaraq, hər hansı bir quruluş, ideoloji, siyasi cərəyan, tarixi hadisə deyildi. XX yüzilda baş vermiş üç prosesdən, ideologiyadan ağlığının hökmü, qüdrəti, casarati ilə keçib bu səviyyəyə ucalan Heydər Əliyev hər üç mərhələdə, istər kommunizm ideologiyasının at oynatdığı, istər demokratik proseslərin baş qaldırıldığı, istər də müstəqillik ideyalarının möhkəmləndiyi illərdə xalqın ona ehtiyacı olduğunu əməlləri ilə sübut etdi. Elə bu səbəbdəndir ki, Azərbaycan tarixinin müəyyən zaman kəsiyi məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən 2003-cü ilə qədər böyük bir dövrü əhatə edən bu tarixin yaddaşında yaşayan, xalqı yaşıdan, onu özüne inandıran Heydər Əliyev yer üzündə olan yeganə liderlərdən idi ki, ömrünün, fəaliyyətinin müxtəlif dövrlərini, mərhələlərini yaşasa da, onu xalqın maddi-mənəvi gücünün inkişafına həsr edib. O ömrün yaddaşına isə onun müxtəlif dövrlərdə yaratdığı tarixi əsərlər yazılıb.

Kommunizmin dağılması ilə başlayan xaotik proseslər təkcə Azərbaycan xalqına, ictimai-siyasi düşüncəsinə, iqtisadi-sosial, mədəni-mənəvi həyatına deyil, onun ümummilli liderinin yaşam tərzinə də təsir etdi. Sixıntılarla, problemlərlə üzləşən xalqın xilaskarı, mərkəzdəki bütün rahatlıqlardan imtina edib, Naxçıvana-Ata Yurduna qayıtdı. Bu o Naxçıvan idi ki, tarix onun başında çok toplar atmışdı. Bu torpaqlarda çox sərkədlərin qanı su yerinə axmışdı. Amma naxçıvanlılar, Naxçıvanın sərt iqlim şəraitindən, daş yaddaşından, isti-soyuğundan cücarən insanlar Vətən, Torpaq, Büttövlük uğrunda mübarizədən dönməmişdilər. Heydər Əliyev vətənə döndükdən sonra rəhbər vəzifələrdə fəaliyyətinin 19 ili ərzində həyata keçirdiyi müqəddəs ideyasını davam etdirdi. Bu ideyanın kökündə, Dünya Azərbaycanlılarının Birliyi dayanırdı. Azərbaycan xalqının hələ o illərdə yetirdiyi ümummilli lider, dəfələrlə "Azərbaycanın inkişafı dünyadan müxtəlif ölkələrində yaşayan azərbaycanlı-

rin inkişafı, siyasi ideoloji birliyi, həmrəyliyi ilə bilavasitə bağlıdır" deyərək onlarla intensiv əlaqələrin qurulmasına xususi əhəmiyyət verirdi.

Bu səbəbdən də Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olundu. Heydər Əliyev böyük cəsarət və vətənpərvərliklə verdiyi bu qərar Dünya Azərbaycanlılarının konsolidasiyası, milli birliyi uğrunda dövlət səviyyəsində atılan ilk addım oldu. Bu qərarın tamamilə həyata keçirilməsi də Heydər Əliyevin adına yazıldı. 1993-cü ildə hakimiyətə yenidən qaydan Heydər Əliyev hansı xarici dövlətlərə, məməklətlərə ayaq basdırıcı önce orada yaşayan azərbaycanlılarla, Azərbaycan icmalarının rəhbərləri ilə görüşdü.

Yer üzünə səpələnən azərbaycanlıların sayını bu gün təxminən 50 milyona hesablayırlar. Onlar daha çox Rusiyada, Almaniyada, Ukraynada, Fransada, ABŞ-da, Pakistanda, Hindistanda, Norveçdə, İsveçdə, Kanadada, İngiltərədə, Avstriyada və digər dövlətlərdə yaşayırlar. 600 mindən çox Azərbaycan türkü Gürcüstanda, 40 milyona yaxın Azərbaycan türkü isə Güney Azərbaycanda öz tarixi dədə-baba torpaqlarında yaşayırlar. Bir xeyli Azərbaycan türkü də Dərbənddə, əski türk torpağında yaşayır.

Birləşməsini irali sürən Heydər Əliyevin şübhəsiz ki, heç bir dövlətdən torpaq iddiası yox idi. O, qüdrətli lider, insansevər bir şəxsiyyət olaraq dünya azərbaycanlılarının mədəni-mənəvi birliyini istəyirdi. Belə bir birliyi tarixən türkün böyük liderləri, söz və fikir sahibləri - Şeyx Cəmaləddin Əfqani, Ziya Göyalp, İsmayılov bəy Qaspralı, Əli bəy Hüseynzadə kimi TURAN-in mənəvi birlilik aşıqları də istəmişdilər.

Azərbaycanın parçalanmasına, bir neçə yerə bölünməsinə ömrü boyu etiraz edən Heydər Əliyev bu parçalanmaların qurbanı olan xalqın tarixi keçmişinə həmişə saygı ilə yanaşmışdır. Azərbaycanın əldə etdiyi müstəqillik onu yeni-yeni uğurlu addımlar atmağa çağırılmışdı. Özünün dirçəltidiyi, yeni həyat bəxş etdiyi dövlətin işığında, dünya azərbaycanlılarını tapındırmaqla ən böyük arzulardan birini həyata keçirən Heydər Əliyev bu niyyətini 2001-ci ilin noyabrında gerçekləşdirdi. Respublikamız-

da ilk dəfə noyabrın 9-10-da keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarihində həyata keçirdiyi ən uğurlu addimlardan biri idi. Bu möhtəşəm tədbirin baş tutması, zamanın sərt sınaqları, represiyaının, mühacirin acı üzündən dünyanan dörd bir yanına səpələnən azərbaycanlıları Ata Ocağına topladı. Yurd sevgisinin işığına yiğışan bu insanlar tarixi şansla böyük şəxsiyyətin - Heydər Əliyevin onlara bəxş etdiyi bu müqəddəs məqamlı yenidən Böyük Azərbaycan, Azad Vətən sevgisini yaşadılar.

Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi, bütönlüyü naminə həyata keçirdiyi bu möhtəşəm tədbir onun 2002-ci ildə imzaladığı fərmanla nəticələndi. Xaricdə yaşayan azərbaycanlıların işi üzrə Dövlət Komitəsi fəaliyyətə başladı.

Heydər Əliyevi milli lider, qüdrətli dövlət başçısı səviyyasında ucaldan, həm də onun xalqa, xalqın yaddaşına ehtiramı olmuşdu. Xalqın ağrısını öz ağrısı, sevincini öz sevinci bilən Heydər Əliyev imzaladığı fərman və sərəncamlarda, çıxardığı qərarlarda, irəli sürüb həyata keçirdiyi ideyalarda da xalqı, onun keçmişini və gələcəyini düşünmüdü. Bu qüdrətli dövlət başçısının imzaladığı fərmanlar, sərəncamlar bilavasitə xalqın ayrı-ayrı simalarının adının, xatirəsinin əbdiləşdirilməsinə yönəlmışdı, bir qismi də repressiya qurbanı olan, soyqrımlara məruz qalan günahsız insanların ağrısını, zamanın acı dərslerini yenidən yaddaşa qaytarmaq məqsədini daşımışdı. 1998-ci ilin 26 martında imzalanan fərman təkcə Azərbaycan türklerinin deyil, özünü TURAN-in bir parçası sayan hər bir türkün yaddaş salnaməsi idi. Bununla o, bir millətin digər bir milləti məhv etmək istiqamətində ata biləcəyi addımın bəşəriyyət, insanlıq üçün təhlükə olduğunu sübut etmişdi. "Azərbaycanlıların soyqırımı haqqında" adlanan fərman erməni-türk münasibətlərinin acı tarixini yenidən göz önündə canlandırdı. Sübüt edirdi ki, bugünkü Qarabağ faciəsinin kökündə 1905, 1918, 1948-53, 1988-ci illərdəki böyük faciələr, Azərbaycan xalqının başına getrilən dəhşətlər dayanır.

"Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə, dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, tədqiqinin fəallşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişlən-

dirilməsi və işe nəzarətin gücləndirilməsi məqsədi ilə" imzalanan fərmandan sonra "Respublikamızda latin qrafikasının tətbiq olunması" ilə bağlı görülən işlər də prezident Heydər Əliyevin dövlət atributlarına ehtiramı ilə bağlı idi. Latin qrafikasının tətbiq olunması, başqa bir tərəfdən də əhəmiyyətli idi. Bu qrafika ilə nəşr olunan mətbu orqanları, kitab və dərgiləri dünyaya səpələnən azərbaycanlılar, Güneydə hələ də ana dilində təhsil ocaqları olmayan soydaşlarımız oxuya biləcəkdilər. Bu işə tariximizin, mədəniyyətimizin, ictimai-siyasi durumumuzun təbliği baxımından böyük hadisə idi. Azərbaycanın demokratik dəyərlərə, Avropaya integrasiyası üçün də bu uğurlu bir siyasi gedisi idi.

Heydər Əliyevin qayğısı, qurub yaratmaq eşi bu illər ərzində elmimizin, mənəvi döyərlərimizin də taleyini xilas etdi. Sosializm dövründə əldə etdiyimsiz ən böyük nailiyyyətlərdən biri Azərbaycan Elmlər Akademiyasının yaradılması idi. 1990-ci ildən sonra bu müqəddəs elm məbədinin də üstünü qara buludlar almışdı. Akademiya sisteminə ögey münasibət burada çalışan dünya şöhrəti alımları, gənc istedadları çıxılmaz vəziyyətdə qoymuşdu. Bir neçə onilliklər ərzində əldə olunan elmi nailiyyyətlər sosializmin qalıqları kimi inkar olunurdu. Keçmiş ittifaqın bir sıra dövlətlərində elmlər akademiyaları ləğv olunduqları halda Heydər Əliyev dəhəsi öz işığını bu möhtəşəm məbədin üstünə saldı. "Elmlər Akademiyası Azərbaycanın elmini inkişaf etdirib, xalqımızın elm, bilik səviyyəsini yüksəklərə qaldırıbdır. Azərbaycan elmini dünyada tanıtdırıbdır və dünya elminə, bəşər elminə böyük töhfələrini veribdir".

Bu böyük qiymət rəhbərin elmə, elm adamlarına verdiyi ən yüksək qiymət idi. Əldə olunan müstəqilliyin, demokratianın bizi bəxş etdiyi uğurlarından qidalanmaqla elma yeni töhfələr bəxş edəcək alımlərə üz tutaraq söyləmişdi: "Azərbaycan Elmlər Akademiyası Azərbaycan elminin inkişaf etməsində aparıcı rol oynamalıdır. Azərbaycan prezidenti, hökuməti bunun üçün bütün imkanları yaradacaqdır".

Bütün əməlləri ilə özünün böyük qurucu, yaradıcı obrazını yaranan Heydər Əliyev Akademiyasının tariximizin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində görüyü işləri nəzərə alaraq ona milli status verdi. Azərbaycan Milli Elmlər

Akademiyası yeni inkişaf strategiyası ilə idarə olunmağa başladı. Yeni institutlar, şöbələr yaradıldı. Bir sıra institutlar birləşdirildi. Milli Elmlər Akademiyasının Naxçıvan filialı yaradıldı. Elmi texniki-tərəqqinin, tariximizin, etnoqrafiyamızın, ədəbiyyatımızın öyrənilməmiş yaxud da az öyrənilmiş sahələri ilə bağlı yeni mövzular təsdiq olunmağa başlandı. Akademiya sistemində həyata keçirilən islahatlar, yeni seçkilərin keçirilməsi, akademiya sistemində çalışan yaradıcı insanların əmək haqlarının artırılması ilə müsaiyət olundu. "Yaranmış elmi potensialı qorunmalı, saxlamalı, ondan indi və gələcəkdə istifadə etməliyik" deyən prezident elm adamlarını dövlət qayğısı ilə əhatə etdi.

Yeni yaranan bir sıra özəl təhsil qurumları ilə yanaşı, Azərbaycan tarixində ilk dəfə olaraq Milli Aviasiya Akademiyası yaradıldı. Dünya şöhrətli alim, bir sıra Akademiyaların həqiqi üzvü, akademik Arif Paşayevin rəhbərlik etdiyi Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görürlərək Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edildi.

Bir vaxtlar "Türk-müsəlman" mədəniyyətini yaratmaqla, dünyani bu zəngin mənəviyyat qarşısında heyrətə gətirən türkün qüdrətli xaqanları neçə-neçə elmi mərkəzlərin, universitetlərin yaradıcısı kimi yaddaşlara yazıldılar. Səlcuq dövlətində Məlikşahın göstərişi ilə vəziri Nizamülmülkün yaratdığı "Nizamiyyə" universiteti, Teymurlu xaqanı, Əmir Teymurun nəticəsi Uluq bəyin "Uluqbəy rəssədxanası", Osmanlı sultani Fətəh Məhəmmədin "Səhni-Səman" universiteti dediklərimizə misal ola bilər.

Bütün bu addımları ilə Heydər Əliyev dünyani inandırıcı ki, Azərbaycana kənardan nə demokratiya, nə də elmi, mənəvi dəyərlər ixrac etməyə ehtiyac var.

Bu gün islahatlar programı həyata keçirilir. Bu islahatlar programının mütəşəkkiliyini təmin etmək üçün parlamentin elm və təhsil komissiyasında yeni qanun layihələri hazırlanır. Son on ildə yaradılmış özəl təhsil qurumları ilə dövlət təhsil müəssisələri arasında rəqabət gedir. Hansının cəmiyyət üçün yararlı olduğunu isə zaman özü göstərəcək. Bu sahədə uğurların əldə

olunması üçün prezidentin məsələyə başqa bir istiqamətdən də yanaşması var idi. Onun nəzərində dövlətin kadır siyasetinin həyata keçirilməsi, elmi potensialın inkişaf etdirilməsi üçün müəllim adını şərəflə daşıyan həqiqi Müəllimlərə ehtiyac var: "Elm təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bu gündü yüksək təhsili, elm-mədəniyyət səviyyəsi, şüur səviyyəsi - bunların hamısı ilk növbədə müəllimlərin xidmətinin nəticəsidir".

Bu məsələlərə kompleks şəkildə, adı vətəndaşların görə bilməyəcəyi baxış bucağından yanaşan Heydər Əliyevin böyüklüyünə, böyükələrə ehtiramına bir nümunədir. Yuxarıda nitqindən təqdim etdiyimiz bir parça. Bu böyük dövlət və millət qurucusunun cəmiyyət üçün faydalı insanlara - müəllimlərə böyük ehtiramına, hörmətinə, diqqətinə ayna tutan bir məqamı da xatırlamaq yerinə düşər. Naxçıvana səfəri zamanı Naxçıvanda Milli Elmlər Akademiyasının filialının açılışı ilə bağlı keçirilən toplantıda Naxçıvan Pedaqoji Texnikumunda Heydər Əliyevə Azərbaycan dili və ədəbiyyatından dərs deyən ədəbiyyatşunas alım, qocaman pedaqqoq Lətif Hüseynzadə də iştirak edirdi. Müəlliminin çıxış üçün kürsüyə yaxınlaşdığını görən Heydər Əliyev özü onun əlindən tutub kürsüyə qaldırdı. Onu bağırına basaraq, ustادına şəyird, müəlliminə tələbə ehtiramını bildirdi. Onun şənинə xeyli layiqli söz deyəndən sonra nitqini başa vuran Lətif müəllimi həmin ehtiramla kürsüdən salona yola salan Heydər Əliyev tədbir iştirakçılara, həm də tədbiri televiziya vasitəsilə izləyən minlərlə tamaşaçıya həyat dərsi verdi. Bu addımı ancaq böyük millət Müəllimləri, əqidə və məslək sahibləri, dünəninə, keçmişinə ehtiramla yanaşan Heydər Əliyev kimi şəxsiyyətlər ata bilərdi. Bu addımı ilə o sübut etdi ki, qüdrətli xaqanların, fateh sərkərdələrinin, alım və sənətkarların da öz müəllimləri var. Və o müqəddəs şəxsiyyətlərə ehtiram insanın özünə şərəf gətirir. Bu məqam türkün dövlətçilik və xaqanlıq tarixində öz sözünü demiş iki qüdrətli şəxsiyyətlə bağlı xatirəni yada salır.

Fateh Sultan Səlimin yürüşlərinin birində fatehin çox böyük ehtiram bəslədiyi alımlərdən biri Kamal Paşazadənin atı gölmeçədən çıxdıqdan sonra silkinərkən cirkablı su Sultan Səlimin üstünə sıçrayır. Kamal Paşazadə sonunun yetdiyini

təsəvvür edib qar kimi ağarır. Əhvalını pozmayan Sultan ona üz tutaraq: "Bir alimin atının ayağından sıçrayan çamır mənim üçün şərəfdır. Öldüyüm zaman bu paltarı sandıqcəmin üstünə qoysunlar" deməkla alımə və elmə ehtiramını bildirir.

Başqa bir müqəddəs məqam issa Atatürk zamanında baş vermişdi. Bütün yazıları, əsərləri ilə türk xalqının mənəvi dəyərlərinə xidmət edən Əhməd Rasim Əfəndi Türkiyə Cümhuriyyəti qurulan ərəfədə maddi problemlərdən yaxa qurtarmaq üçün əyalətdən mərkəzə gelir. Ankaraya ayaq basdıq zaman İsmayıllı Maykonla rastlaşır. Hal-əhval tutduqdan sonra İsmayıllı Maykon Əhməd Rasim Əfəndidən hansı ruzigarın onu buralara gətirdiyini soruşur. O da özünəməxsus qürur və kədərlə "Yeməklər öncə dörd evə çatardı, indi birinə də çatmır!.. Bir loxma çörək tapmışdım, fəqət əlimdən düşüb yuvarlandı, onun dalınca buraya qədər qaçdım, dostum!... Indi həmin çörək aslanın ağızındadı!.." Bu söhbətdən sonra İsmayıllı Maykonla Əhməd Rasim Əfəndi bir-birindən ayrılırlar. Həmin gecə Cankaya köşkündə əhvalatı İsmayıllı Maykon olduğu kimi Atatürkə danışır. "Sən ona nə cavab verdin" sualına Atatürk İsmayıllı Maykondan "heç nə" cavabını aldıqdan sonra hirsle: "Otuz ildən artıq bu yurdun mədəniyyətinə xidmət etmiş bir insan sənə acam demək istəmiş, əvəzində isə laqeydlik göstərmisən" deyir. Həmin gecə polislər Ankaranı ələk-fələk edib, Əhməd Rasim Əfəndini tapıb Cankaya köşkünə gətirirlər. Onu ayaq üstə qarsılayan Atatürk Əhməd Rasim Əfəndi ilə bir süfrədə oturub çörək kəsdikdən sonra "Ustad, İstanbul millət vəkililiyin lütfən qəbul edərsinizmi" deyərkən Əhməd Rasim Əfəndi ayağa qalxıb Atatürkün əlindən öpür və "dediyim düz çıxdı, çörək aslan ağızındaymış!.." Bu söhbətdən sonra 1927-ci ildə elm-mədəniyyət xridarı Atatürküñ himayəsi ilə Əhməd Rasim Əfəndi İstanbulun millət vəkili olur.

Biz döñə-döñə Heydər Əliyevin böyük şəxsiyyətindən, qüdrətli türklüyündən başəri dəyərlərə, milli adət-ənənələrə ehtiramından danışmışıq. Naxçıvanda baş verən bu hadisə Müəllim-Tələbə qarşılışması bizi həm də yaddaş tariximizin başqa bir neçə qatını vərəqləməyə məcbur edir.

Şərqiñ böyük filosofları, iman sahibləri, müridləri həmişə öz mürşidlərinin dərgahında qul olublar. Türk dünyasının ən

böyük ustad aşıqları, Qorqud Ata qopuzunun davamçıları ustadlarına şayird olmaqdən şərəf duyublar. Şərqiñ iki böyük filosofu Xoca Yunus İmrə Şeyx Tapdıq, Şeyx Tapdıq da Hacı Veli Bəktəş Əfəndinin dərgahında ömür çürüdüb. Adlarını, müqəddəs kəlamlarını tarixin yaddaşına yazıblar.

Əmir Teymurun, Şah İsmayıllı Xətainin sənət-mədəniyyət himayədarları, olması da yaddaşımızın bu qatı ilə bağlı olub. Dünyanı qılincin və ağlığın hökmünə tabe etdirən, yer üzünən yarısından çoxunu qüdrətinə tapındıran Əmir Teymur son məqamda türkün böyük ustadlarına ehtiramı ilə yadda qalıb. Onu yaşıdan təkcə qüdrətli sarayı deyil, həm də sənətə, mədəniyyətə qayğısı olub. XIV-XVI əsrləri özündə əks etdirən qədim Şirvan abidələrində də ustada ehtiram ruhumuz yaşayır. Qəbələ rayonunun Həzrə kəndinə yerləşən həmin abidələr I Şeyx İbrahimin və Şah Təhmasibin zamanında ucaldılıb. Bu türbələrdə uyuyan Şeyx Mənsur, onun oğlu və müridi Mövlana Bəkir və digər iki mürid - Şeyx Bədrəddin Bin Şeyx Şəmsəddin və Şeyx Məhəmməd İbn Şeyx Barik Azərbaycanın böyük alimləri, filosof və həkimlərindən olublar. Bu abida kompleksə bəlkə də ilk baxışdan adı bir abidə kimi baxmaq olar. Ancaq Şərqiñ, türk dünyasının bir parçası olan Azərbaycanda ustada, zamanın fövqündə dayanan şəxsiyyətlərə olan ehtiram tarixinə boyansaq, bu kompleksin yüksək əxlaq, yaddaş nümunəsi olduğunu dərk etmək olar. Kompleksin yerləşdiyi kənd Şirvanın böyük sufişlərindən, filosof-alimlərindən olan Həzrəti Şeyx Mənsurun şərəfinə Həzrə kəndi adlanır. Bu müqəddəs ziyrətgahda dəsn olunan müridlərin vəsiyyəti nəzərə alınaraq onlar üzü qibleyə deyil, ustadlarına doğru dəsn olunublar. Bu türbələrə baxdıqca, heyratindən donursan. Hələ dünyanın heç bir guşəsində ustad şayird, mürşid-mürid münasibətləri bù gür abidələşdirilməyib. Həzrə pirini dolandıqca türkün Qaba Ağac sevgisindən soraq verən qayım palid ağaclarına, onun kölgəsində torpağa üz söy-kəyən tarixin özü kimi üzü qırışlar salmış, üstünü mamırlar basmış sənduqqələrdə yaşayan türk ruhuna, türkün Daş sevgisinə, usta ehtiramina həsəd aparırsan. Azərbaycanlı türkü olaraq doğulduğun üçün qürur.

Sözsüz ki, nümunələrin özəyi əski mənəvi dəyərişimizdə qoyulmuşdur. Şərqiñ, türk dünyasının böyük söz və fikir

sahibləri, filosofları Əlişir Nəvainin, Şeyx Cəlaləddin Ruminin böyük Nizami Gəncəvini özlərinə ustad saymalarını, onu göy üzünün inciləri ilə müqayisə etmələri, İmadəddin Nəsiminin haqqı ustası Nəsiminin üzündə görməsi, ona "haqqə səndən, sənin gül camalından keçib gedirəm" deməsi, Seyid Əzim Şirvanin, Mırzə Ələkbər Sabirin Mövlana Məhəmməd Füzuliyyə "ustadım", deyə müraciət etməsi, Atatürkün Ziya Göyalrı "Fikrimin atası" deyə ehtiramla yad etməsi, Azərbaycanın maarifşərvər ziyalısı Hacı Zeynalabdin Tağıyevin: "öləndə məni Hacı Turabın ayaqları altında dəfn edin. Çünkü onun ayaqlarının bildiyini mənim başım bilmir" haqqına boylanması, türkün böyük qələm sahiblərindən biri, ictimai xadim Oljas Süleymenovun "Mənim müəllimim Heydər Əliyevdir" etirafında bulanması, Heydər Əliyevin "Mən ana dilinin, ədəbiyyatın incəliklərini Lətif müəllim kimi müəllimlərimdən öyrənmişəm" deyə ustada ehtiramını dilə gətirməsini türkün əski dəyərlərə, Tanrıının sevgisindən xəlq olanlara məhəbbəti ilə bağlı idi. Bunu dilə gətirmək əməli adımlarında, işlərində həyata keçirmək üçün Heydər Əliyev səviyyəsinə ucalmaq, onun ağlının, yaddaşının zirvəsindən cəmiyyətə, insanlığa boylanmaq qüdrətinə malik olmasıdır.

İstər ötən yüzildə, istər da çağdaş günlərimizdə Heydər Əliyev həmin müdrikliyini, göylərin və yer üzünün sevgisindən yarandığını dəfələrlə təsdiq edib. Azərbaycan yazıçılarının, teatr və kino xadimlərinin qurultaylarında, yubiley mərasimlərində iştirak edən, onları fəxri adlara layiq görən, orden və medallarla tətəffüt edən president 1993-cü ildən sonra təsis etdiyi prezzident mükafatları, təqaüdləri ilə ustad sənətkarlara, xanəndələrə, elm adamlarına, pedaqoqlara əvəzsiz məhəbbətini nümayiş etdirirdi. Sabahkı nəsilin qorunması, elmin-madəniiyyətin gələcək körfeylerinin yetişdirilməsi üçün prezidentin "Qızıl kitab"ını yaratdı. Təsis olunan mükafatlar sözün, sənətin, elmin sabahkı inkişafına istiqamətləndirildi.

2002-ci ilin avqustunda yüksək balla, ali məktəblərə daxil olan tələbələrlə görüşərkən çadır şəhərciyindən gəlmış cabrayıllı qacqın tələbəni bağrına basaraq "Çox sağ olun ki, o ağır şəraitdə yaşamısız, oxumusunuz" deməsi onun təkcə ustadlara deyil, millətin gələcəyi olan gənclərə qayğı və məhəbbətini bir daha dilə gətirdi.

Sovet quruluşu dağlıldıdan sonra dağının şəkildə fəaliyyət göstərən ictimai-siyasi işlərdən məhrum edilən "komsomolçu" gənclərin bir qismi müxtəlisf siyasi partiyaların, qurumların, silahlı dəstələrin əsində alətə çevrilmişdi. Bir qismi də cəmiyyətdən təcrid olunmuşdu. Millətin, dövlətin, sabahını qorumaq naminə onları bir bayraq altına cəmləşdirməyə çalışan prezident Heydər Əliyev bu illərdə Dövlət Gənclər siyasetini həyata keçirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra cəmiyyətdə yeri boş görünən, amma böyük qüvvə olan gəncləri səfərbər etmək məqsədilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Dağıdılmış, məhv edilmiş idman qurğuları, meydanda və komplekslər bərpa olunmaqla yanaşı, yeni Olimpiya Komitələri tikilib istifadəyə verildi.

Azərbaycan dövlətinin gələcəyini, onun gəncliyinin sabahını düşünməklə yanaşı, milli mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi üçün ortaç türk abidələrinin, xüsusən də Azərbaycan ədəbiyyatının təbliğinə də bütün fəaliyyəti boyu əhəmiyyət verən Heydər Əliyev tariximizin, ədəbiyyatımızın, tarixi şəxsiyyətlərimizin yaddaşa qaytarılması istiqamətində qeyd etdiyimiz kimi xüsusi işlər görmüşdü. Son 10 ildə Azərbaycanın yaşadığı maddi-mənəvi çətinliklərə baxmayaraq mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində dövlət siyasetini həyata keçirən prezident ikinci dəfə hakimiyətə qayıdışının ilk illərində YUNESKO-ya müraciət edərək Azərbaycanın, Şərqi və Türk dünyasının filosof şairi Məhəmməd Füzulinin 500 illik yubileyininin dünya səviyyəsində qeyd olunmasını xahiş etdi. YUNESKO-nun o vaxtki rəhbəri Federiko Mayorun razılığı ilə dünyanın nəhəng dövlətlərini çəvrələyən yubiley tədbirlərinin zirvəsi Bakıda qeyd olundu. Füzulinin dünyasına qayıdış əsində türk, ərəb və fars dillərində mükəmməl divanlar yaratmış, müsələn turklərinin ilahi eşqini əsərlərindən cürcərdən sənətkarə ehtiram idi. Şərqi və Qərb dövlətlərinin füzulişunas alımlarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Uzaq Şərqdən, Sibir çöllüklerindən, Altay dağlarından, Türküstəndən gələn alımlar, sənətçilər Mövlana Məhəmməd Füzulinin işığına tapınmaqla, əsində türkün söz sevgisini tapınırlılar. Onun nəgməsini oxuyurdular.

Xəlqə ağzin sərrini hər dəm qılır izhar Söz,
 Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var Söz.
 Artıran söz qədrini sidq ilə qədrin artırar,
 Kim nə miqdər olsa, əhlin eylər ol miqdər Söz.

Bu yubileyin YUNESKO səviyyəsində keçirilməsi, türk dünyası, Azərbaycan xalqı və dövləti üçün böyük siyasi əhəmiyyətə malik idi. Bununla da Heydər Əliyev Azərbaycan xalqını dünya xalqlarının gözündən salmaq məqsədilə xalqımızın düşmənlərinin xeyrinə ona "vəhşi xalq" damgası vurmağa çalışan Saxarovlara, Stravoytovalara beynəlxalq səviyyədə cavab verirdi. Sübüt edirdi ki, Azərbaycan xalqı Saxarovların düşündüyü xalq deyil. Bu millət min illərin sınağından keçib gələn əski mədəniyyətə malik, zəngin mənəvi dəyərləri özündə əks etdirən mənəviyyatın sahibidir. Onlarla sərkərdələri, diplomatları, filosofları, söz adamları ilə tarixin yaddaşına yazılın bu böyük millət dünya mədəniyyətinə də dahi şəxsiyyətlər, sənət, söz adamları bəxş etmişdir. Bu gün müasir sivilizasiyaya qədəm qoymuş dünya xalqları həm də Nizami, Xaqani, Nəsrəddin Tusi, Bəhmənyar, Füzuli, Nəsimi, Sabir sözünün işığında ucalığa yüksələ bilmişdir.

Füzulinin 500 illik yubiley mərasimləri ilə üst-üstə düşən digər iki tədbir də böyük əhəmiyyətə malik idi. Bakıya toplaşan müstəqil türk cümhuriyyətlərinin rəsmi dövlət nümayəndələri, eləcə də tanınmış elm, mədəniyyət xadimləri, Türk Dünyası Yazarlarının III qurultayının və Türksoyun VIII toplantısının iştirakçıları olmaqla, türklüyün taleyiində başlanan yeni Heydər Əliyev mərhələsinin şahidlərinə çevrildilər.

Bu ərafədə digər bir möhtəşəm tədbir də Heydər Əliyevin xüsusi qayğısı və himayısi ilə əhatə olunurdu. 70 illik zaman kəsiyində ancaq mədəniyyət ongülklərində, xarici dövlətlərdə keçirilən konfrans və qurultaylarda görüşən türkün böyük qələm sahibləri bu dəfə Bakıda görüşdü. Türk Dünyası Yazarlarının III qurultayının Bakıda keçirilməsi zaman-zaman ədəbiyyatımızın, mənəvi dəyərlərimizin yeni qatlarını yaradan söz sahiblərinin ümumi ideya ətrafında birləşməsi demək idi. 1926-ci ildə Bakıda keçirilən Türkoloji qurultaydan sonra ilk dəfə idi ki, türkün məfkurə sahiblərinin davamçıları bir yərə toplaşırıdı. Türkiyədən, İngiltərədən, Fransadan, Rusiyadan,

Almaniyadan, İsvəçrədən gəlmis türk cəmiyyətlərini təmsil edən yazarların III qurultayda qəbul etdikləri qətnamə və qərarlar türk yazarlarını ortaç ədəbiyyat, ortaç danışq, ünsiyyət dili ideyası ətrafında birliyə çağırıldı. İstər Bakıda, istərsə də digər türk-dilli ölkələrda keçirilən tədbirlərdə iştirak edib nitqlər söyləyən Heydər Əliyev yaddaşa qaydışımızın bu mərhələsini millətimiz, yaddaşımız üçün əhəmiyyətli addımlardan hesab edirdi.

Bu üç möhtəşəm tədbir 1996-cı ilin noyabrına təsadüf etmişdi. Bu günlərdə keçid dövrünü yaşayan Azərbaycanın vətənpərvər, millətsevər lideri millət qarşısında növbəti müqəddəs oğul borcundan çıxırdı. Qarşıda isə onu yeni-yeni ideyalar gözləyirdi.

Füzulinin 500 illik yubileyindən sonra ortaç türk mənəvi dəyərlərini özündə yaşadan "Kitabi-Dədə Qorqud" dastanına qayıdış, əslində Füzulilərin ruhundan cürcərdiyi xalqın əski çağ mədəniyyətinə ehtiramla bağlı idi. 1999-cu ilin fevralında dastanın 1300 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayan prezident YUNESKO-ya müraciət edərək bu möhtəşəm abidənin də yubileyinin dünya səviyyəsində qeyd olunmasını xahiş etdi. Qorqud Ata ruhu, Qorqud Ata qüdrəti ilə xalqın yaddaşına yazılın Heydər Əliyev Vatikandan, Drezdənən Azərbaycana boy aldığı torpağı nisgillə boyunan abidənin ömrünə örüm qatdı. Bu yubileyi keçirməklə Heydər Əliyevin iki böyük məqsədi var idi. Birincisi, dünya "Dədə Qorqud" boylarında adı çəkilən əski yer-yurd adlarını, onun sakinlərinin məişətini, dövlətçilik ənənələrini, söz, musiqi yaddaşını vərəqləməklə, Azərbaycan xalqından haqsız yərə torpaq iddialarında olanlara cavab verəcəkdi.

Prezidentin ikinci böyük məqsədi isə ondan ibarət idi ki, dastanın Azərbaycanın müstəqilliyi işığında milli yaddaş, özünüdərk kontekstində yanaşan alimlərimiz türk dövlətçilik ənənələri, ədəbi-mədəni dəyərləri baxımından yeni faktları ortaya çıxara biləcəkdilər. Həmid Arashının, Məhəmməd Hüseyin Təhmasibin, Fərhad Zeynalovun, Samət Əlizadənin Sovet dönməndə sətiraltı ifadə etdikləri mənalara yeni ahəng gətirə biləcəkdilər. Bu səbəbdən də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının planı tərtib olundu. Onun həyata keçirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən vəsait ayrıldı. "Kitabi Dədə Qorqud"un adı ilə bağlı yeni nəşrlər, qurumlar, abidələr xalqın yaddaşına yazılıdı.

Türk dövlət başçılarının zirvə toplantısının Bakıda keçirildiyi ərəfədə başa çatan yubiley mərasimləri türk dünyasını yenidən Bayat boyundan, Peyğəmbər zamanında qopan Qorqud işığına, "Gələmlı-gedimli dünya, son ucu ölümlü dünya" nadisə ilə İc Oğuz'a, Dış Oğuz'a tutub "Qaba Ağacınız kəsilməsin", "Adını mən qoydum, baxtını Tanrı versin" - deyib şaman dualarına, qopuzuna söykənən onun çanağından Tanrıının ad verdiyi millətə sevgi cürcərdən Ulu Türkün işığına tapındırdı. O işığı əski minilliklərin o başından bu başına yenidən türklüyün içina qaytaran da Heydər Əlirza oğlu idi.

Prezidentin digər sərəncamı isə Azərbaycan xalqının qüdrətli filosof, alimlərindən birini, ensiklopedik bilik sahibi Nəsrəddin Tusini yenidən dünyaya tanıdı. Həkimiyətin birinci dövründə 1981-ci ildə Nəsrəddin Tusinin 780 illik yubileyini təntənə ilə qeyd etdirən Heydər Əliyev xüsusi tapşırıqla Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Şamaxı astrofizika rəsədxanasına Nəsrəddin Tusinin adını verdirməklə, onun adına fəxri mükafatlar təsis etməklə astronomiya, həndəsə, tibb elmləri sahəsində müstəsna uğurlar qazanmış, görkəmli ictimai-siyasi xadim Marağın Rəsədxanasının qurucusu kimi ad qazanmış Azərbaycan türkünə öz ehtiramını bildirdi.

Önca Hü'lükü xanın, ondan sonra isə oğlu Abaqə xanın vəziri kimi Bağdad saraylarında nüfuz qazanan Xoca Nəsrəddin Tusini yetirən xalqın qüdrətini dünyada sübut üçün 2000-ci il iyunun 13-də onun 800 illik yubileyi münasibətilə fərman imzalayan prezident, eyni zamanda bu yubileyin dünya səviyyəsində qeyd olunması üçün YUNESKO-ya da müraciət etdi. Bu, Marağın Rəsədxanasına 25 il rəhbərlik edən, zamanın haqsız insanları üzündən 20 il Əlamut qalasında göz altında saxlanan, qəbir daşının üstünə "Millətin köməkçisi, elm ölkəsinin şahı, dövr anası hələ belə oğul doğmamışdır" - kəlamları yazılın Nəsrəddin Tusiyə türkün böyük ehtiramı idi.

Millətin özünüdərk tarixində mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini bütün addımları ilə sübut edən Heydər Əliyev türkün böyük söz ustadlarından biri böyük Nizami Gəncəviyə də həmişə saygı ilə yanaşmışdı. Dünyanı əsərləri ilə fəth edən yaddaşımızın 850 ildən çox bir dövrünü çevrəleyən Nizami Gəncəvinin şəxsiyyəti ilə bağlı bir neçə on illiklər ərzində dolanşan müxtəlif fikirlərə, mübahisələrə də son qoymaq səadəti Heydər Əlirza oğluna qismət oldu. Azərbaycan türklüyünə

zaman-zaman qənim kəsilən düşmən xisləti onun nəinki torpağına, yurduna göz dikmişdi, eyni zamanda mənəviyyatına məxsus olan, min illiklərin sınağından keçib ərsəyə gələn, biçimlənən, yetkinleşən kamil əsərləri, mədəniyyət abidələri, zəngin milli dəyərləri varlığından qoparmağa çalışmış, ruhunda Azərbaycan varlığını yaşadan sərvətləri özgələşdirərək yad damğalar vurulmuşdu. Dünya muzeylərində saxlanılan farsdilli poetik nümunələr, ərəbdilli fəlsəfi traktatlar, üstündə erməni imzası qoylan xalçalar, misqərlik nümunələri Azərbaycan varlığından qopsa da, təəssüflər olsun ki, dünya xalqları onları Azərbaycanlı adında tanıya bilmir. Hatta Azərbaycanın dürülu şəxsiyyətlərinin cismələrini öz ağuşuna almış qəbirləri belə "naməlum adamın məzəri" adında çağırmaqla bad niyyətlərinin həyata keçirmişlər.

İllər keçmiş, zaman dəyişmiş, indi Azərbaycan başının üstündə dalgalandırıldığı üçrəngli bayraqı ilə müstəqil dövlət adında özünü dünyanın güclü və zəif dövlətlərinə tanıda bilməşdir. Bu tanıtma məqamında suveren dövlətin azad vətəndaşlarının qarşısında duran ən müqəddəs vəzifələrindən biri, bu dövlətin müstəqilliyini qorumaqla yanaşı, ululardan bizə miras qalmış yaddaşı yenidən bərpa etmək, dirçəltmək, yadlaşdırılmış və yaxud da başqalarının adına çıxmış maddi-mənəvi dəyərlərimizi yenidən özümüzəlşdirməkdir.

Dünya ədəbiyyatının günü sayılan Nizami Gəncəvinin Odlar yurdunda deyil, başqa bir ərazidə doğulub yetişdiyini söyləyənlərə, türkün varlığından qoparılması istiqamətində edilən cəhdlərə də Heydər Əliyev dühəsi son qoymadı.

2002-ci ildə dünyanın güclü dövlətlərində sayılan Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, Kamennostrovski prospektindəki bağda Nizami Gəncəvinin heykəlinin ucaldılması və abidə kompleksin önündə "Böyük Azərbaycan şairi Nizami Gəncəvi sözlərinin yazılması ilə Heydər Əliyev Nizami Gəncəvinin hansı soydan boy alması sualına da son qoyma. Şərqi tədqiq edən ən böyük araşdırma ocağı Şərqşünaslıq Institutu Peterburqda yerləşir və Nizami Gəncəviyə fars şairi damgasını vuran şərqşünasların əksəriyyəti bu məbədin yetirmələridir və o zaman bu abidənin nə qədər möhtəşəm olduğunu, tarixi əhəmiyyət kəsb etdiyini dərk etmiş olarıq. Yəqin ki, bundan sonra Nizami dünyasına, yaradıcılığına üz tutmaq niyyətində olan Sankt-Peterburq Şərqşünaslıq Institu-

tunun mütəxəssisləri, yetirmələri bu əzəmətli heykəlin önündən keçib "Böyük Azərbaycan şairi" sözlərini oxuyandan sonra bir daha Nizami Gəncəvi fars şairi deməyə cəsarət etməyəcəklər.

Nizami Gəncəvi yaradıcılığına müraciət edib, onu Azərbaycan şairi kimi dünya oxucularına çatdırmaq yolunda respublikamızda onurlarla elmi əsərlər, monoqrafiyalar işiq üzü görüb, görkəmli şərqşünas, nizamişunas alimlərimizin qələmə alınan əsərlərinin elmi dəyərini azaltmadan, qəti şəkildə söyləmək olar ki, həmin əsərlərin içərisində şah əsərlər Heydər Əliyevin Nizami Gəncəvinin adına ucaltdığı abidələr və tikililərdir. Nəzərə alsaq ki, bu möhtəşəm əsərlər xalqımızın daş yaddaşıdır, onun müsbət təsirini bir daha yeqinləşdirmiş olarıq. Azərbaycan şəhərlərinin mərkəzi meydانlarında ucaldılan mədəniyyət, elm, təhsil ocaqlarında qoyulan Nizami Gəncəvinin heykəl və büstləri Azərbaycana qədəm qoyan hər bir xarici qonaqda onun Azərbaycanın milli şairi olması təssüratını yaradır. Onlarla küçələrə, muzeylərə, kitabxanalara, mədəniyyət ocaqlarına, elmi müəssisələrə Nizami adının verilmesi Nizami Gəncəvi varlığının Azərbaycan yaddaşında əbədiyəşarlıq qazanmasına sübətdur. Bütün bunlar isə bir şəxsiyyətin Heydər Əliyevin xidmətləri ilə əldə olunmuşdu.

Nizami yaradıcılığına üz tutan Heydər Əlirza oğlunun bu böyük şairə olan sevgisi daha kamil şəkildə Nizaminin adını daşıyan metro stansiyasında öz əksini tapıb. Bu gün fəxrə deyə bilerik ki, dünya mədəniyyətinə əvəzsiz incilər bəxş edən Azərbaycanın XX yüzildə yaratdığı möhtəşəm abidələrdən biri də bu yeraltı abidə kompleksidir. Görülən bu işlərsə ümumtürk ruhunun yenidən özünə qaytarılması yolunda atılan ən uğurlu addımlardan idi.

Türkün XX yüzil yaddaşından boy alan Heydər Əliyev varlığı ilə sübut etdi ki, Türkün böyük qüdrət sahibləri-el biliçiləri, şamanları, xaqanları, sərkədələri dünyanın pəncərəsindən baxıb keçmədilər. Göy üzündən o pəncərələrə düşən işıq oldular.

İllər uzunu mənsub olduğu xalqı, məmlekəti, onun özgürlük simvolu olan bayraqı çiyinlərinə alıb qəlbinin işığında, ağlinin hökmündə dünyada tanınan Heydər Əlirza oğlu sonuncu dəfə 2003-cü ilin 14 dekabrında Binə hava limanında çiyinlərdə vətənə döndü. Zaman-zaman Avropanı öz məhəbbət selinə qərq edən, eşq atəşində yandıran Şərqi və Azərbaycanın ən bö-

yük Sevgi sahiblərindən biri uzaq Amerikada sonuncu dəfə çirpinan ürəyindən - AZƏRBAYCAN kəlamını cürcətdi.

Bütün səfərlərinə bu limandanda gedən, səfərlərinin uğurlarını onu sevənlərlə, gözləyənlərlə öncə bu limanda bölüşən Heydər Əliyev bu dəfə özünün böyük sükutu ilə məmlekəti sükuta qərq etdi. Xalqın, Vətənin, Torpağın içini çatladan, onu şüşə kimi min yerə parçalayan, ağrısı yeddi qatından keçən bu sükutu heç nə ilə, heç bir ağrı ilə müqayisə etmək olmaz. Onun bir müqayisə obyekti var. O Heydər Əliyevin Azərbaycan naməri ərtidiyi ömrün yaddaşına yazılın ən ülvə və ən agrılı məqamlarıdır. O ancaq onu yaşayan, bu gün ona əyan, bizə guman dünyanın dərgahında dolanan Heydər Əliyev ruhuna, bir də o ruhun sahibi Tanrıya əyandır!

Özünün tikdirdiyi, qurduğu Binə hava limanında yerə enən Heydər Əliyev qayğısı və himayısi ilə dəfələrlə təhlükədən sovuşan Təzə Pir məscidində Su müqəddəsliyinə qovuşub durulandı. Tikdirdiyi Xaqqan sarayında doğmaları ilə Son görüşə gəlib, ayrılıq laylasını dinlədi. İndi adını daşıyan Respublika Sarayından Millət sevgisinə büründü. Xalqının, onu sevən insanların vida harayını eşitdi. Fəxri Xiyabanda torpaq sevgisinə tapındı. Doğmalarının ruhuna qovuşdu.

Qəlbindəki işıq kimi dünyada tanıtdığı, ağlı, zəkası ilə şərəfləndirdiyi Vətən Torpağını son veda nəğməsi - məzar müqəddəsliyi ilə ziyarətə çevirdi.

Hər gün bu ocağa gələn insanlar - Azərbaycan vətəndaşları, xarici ölkələrin dövlət və hökumət rəhbərləri Fəxri Xiyabanda onu ziyarət etməklə, adına şam yandırmaqla bu əbədiyyət aşığıının Mələklər Səltənatında var olduğunu etiraf edirlər. Çünkü hər şey müqəddəslərə İnamdan, Sevgidən, İlahi Eşqdən boy alır.



SU GƏLƏN ARXA BİR DƏ GƏLƏR

34 illik xaqanlıq fəaliyyəti ilə türk dövlətçilik tarixində Azərbaycan xalqının xüsusi rol oynadığını sübut edən Heydər Əliyevin hakimiyyətdə olduğu bütün məqamlarda min illərin yaddasından sözülbə gələn lider-varis ənənəsinə tapınması əslində onun soykökə, tarixə və tarixi şəxsiyyətlərimizə ehtiramı ilə bağlı idi. Elə həmin ehtiramın, sevginin nəticəsi idi ki, 2003-cü ilin 15 oktyabr prezident seçkiləri bü böyük Ağıl Sahibinin, dövlət qurucusunun Dövlət və Xalq naminə atdığı cəsarətli adımları qüdrətini bir daha təsdiq etdi. Xalq zaman-zaman onun ən böyük arxasına, dayağına çevrilmiş, onun zəfərlərdən zəfərlərə aparmış, tarixin müxtəlif dönenlərində xilaskarına çevrilmiş liderin varis sevgisinə tapınaraq taleyini Heydər Əliyev ruhunun və ideyalarının davamçısına - İlham Əliyevə etibar etdi.

Əslində seçilmək və seçmək Tanrı haqqındı. Tanrıının seçdiyi varisi seçməklə xalq özü seçildi. Bu seçimlə əski çağ mədəniyyətimizə, yaddaş səhnəməmizə qayıdış edən Azərbaycan xalqı az sonra onun nəticələrini gördü. Hər kəsin ağılı, gücü, qüdrəti onun cəmiyyətdə atlığı addımlarla ölçülür. İlham Əliyev hakimiyyətinin elə ilk məqamlarında imzaladığı sərəncam və fərمانlarla əski ənənələrə sədəqətini sübut etməklə yanaşı, özünü də qurucu xaqan obrazını yaratdı.

"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndiriləsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanı ilə xalqa bağlılığını təsdiq etmiş oldu. O, bu fərmanı ilə əslində Heydər Əliyevin hakimiyyətinin ilk mərhələsində hələ ötən əsrin 70-ci illərdən başlayaraq həyata

keçirdiyi iqtisadi, sosial və mədəni ənənələri davam etdirmək niyyətində olduğunu bəyan etdi.

Respublikanın iqtisadi inkişafının sürətləndirməklə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə yanaşı, bu fərmanın diqqəti cəlb edən başqa bir məqamı dövlət məmurlarından əhalinin müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmaq, haqlı tələblərinin həll edilməsini təmin etmək tələbi qoyulurdu ki, bununla da bütün qapıların xalqın üzünə açılmasını təmin etmiş oldu.

Fərmandan irəli sürülen əsas məsələlərdən biri də çadır şəhərciliklərdə məskunlaşan qaçqın və məcburi köckünlər üçün yeni müvəqqəti qəsəbələrin salınması, evlərin tikilməsi məsələsi idi ki, bu da prezidentin "Azərbaycan torpaqlarının Ermanistan silahlı qüvvələri tərəfində işğalı nticəsində didərgin düşmüş, Bərdə və Ağcəbədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vagonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köckünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi haqqında" 4 fevral 2004-cü il tarixli sərəncamı ilə öz təsdiqini tapmış oldu. Fərmandan diqqəti cəlb edən məsələlərdən biri də regionların inkişaf etdirilməsi məsələsi qaldırılmışdı ki, bu vacib məsələ də ölkə başçısının "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" 11 fevral 2004-cü il tarixli fərmanında öz əksini tapdı. Yeni Dövlət proqramına əsasən ölkə ərazisinin 10 iqtisadi rayonlar üzrə inkişaf yolu müəyyənləşdirildi.

Ölkənin regionlarının inkişafı ilə yenidə formalaşmaqdə olan milli sahibkarlığın inkişaf sürətindən asılı olduğu nəzərə alan İlham Əliyev 24 noyabr 2003-cü il tarixli fərmanında bu məsələnin də dövlət quruculuğunda əsas faktorlardan olduğunu bir daha nəzərə çatdırıldı. 2004-cü il fevralın 2-də Bakı Biznes Mərkəzinin açılış mərasimində yerli sahibkarlarla, görüşündə prezident bu fikri bir daha vurgulamaqla, həm də Heydər Əliyevin özüünü qoymuş ideyani inkişaf etdirmiş oldu. İlham Əliyev həmin görüşdə sahibkarların diqqətinə onu da çatdırıcı ki, dövlətin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi namına dövlət başçısının qapısı hər zaman onların üzünə açıqdır.

Hər dövlətin qüdrəti onun güclü iqtisadiyyatı, həmin iqtisadiyyatı işlək vəziyyətə gətirən elmi potensialı ilə ölçülür. Heydər Əliyevin vətənpərvər, humanist dövlət başçısı, idrak sahibi olaraq gücü və qüdrəti bir də onda idi ki, o yaxşıya yaxşı qiymət verməyi, gələcək fəaliyyətə ruhlandırmayı bacarırdı. Atasının bütövlükde isə mədəniyyət hamisi olmaları ilə tərixin yaddaşına qızıl həriflərlə yazılın türk xaqanlarının varisi olaraq İlham Əliyevin imzaladığı fərman və sərəncamlar onun ölməz, əbadiyaşar ruhların davamçısı olduğunu, Heydər Əliyev məktəbini ləyaqətlə davam etdiridiyini təsdiqlədi.

Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup həqiqi və müxbir üzvlərinin "Şöhrət" ordeni ilə təltif olunması, Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı, Azərbaycanın görkəmli elm, incəsənət xadimlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı imzalanan sərəncamlar onun elm və mədəniyyət xadimlərinə diqqət və qayğısını nümayiş etdirdi. Milli Olimpiya Komitəsinin sədri kimi gənc idmançılarla, eləcə də veteranlara göstərdiyi məhəbbəti, qayğını bu gün də davam etdirən İlham Əliyev Əmir Teymur, Şah İsmayıllı Xətai, Sultan Səlim, Cahanşah Həqiqi, Babur Şah, Hüseyn Bayqara, Atatürk, Heydər Əliyev ruhunun varisi olduğunu heç şübhəsiz bundan sonraki addimları ilə də tarixin yaddaşına yazacaq.

Türk soylu bir millət olaraq bütün zamanlarda, hətta repressiyaların qılıncının dalının, qabağının kəsdiyi məqamlarda Göytürklərdən, Bilgə Xaqandan, Gültəkindən gələn dil sevgisi ilə öyünən ulularımız bu dilin var olması üçün qılınclarına doğransalar belə ondan dönmədilər. Tanrıdan gələn müqəddəs işıq kimi içimizdən, ruhumuzdan cüccərən ana dilə beşikbaşı laylalarımızdan, sonra söz sevgimizdən boy aldığından ona yer üzündə Tanrıının bəlgəsi kimi baxdıq.

Nizami Gəncəvinin "İnsan", İmadəddin Nəsiminin "Ənəl-həqq", Mövlana Məhəmməd Füzulinin "Tanrı", Xoca Yunus İmrənin "Haqq sevgisi" sözü yerlə-göyun, ruhla-gismin arasında körpüyü çevrildi. Bu dil bizə torpaq, yurd sevgisini, Tanrı eşqini verdi. Türkün qolunun davamı olan qılıncılar bu dilin eşqinə Ulu

Türkə sarayları yapdırdı. Qəhrəmanlıq və məhəbbət dastanları yazdırdı.

Bu yazıya sədaqətindən türkün XX yüz ildə ruhundan cürcərdiyi Heydər Əliyev onu yenidən rəsmi dövlət dili səviyyəsinə qaldırdı. Min illərdir yol gələn türkün söz və dil sevgisina məhəbbət əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı Vətəni vətən edənlərin, dərdini, kədərini, uğurunu, sevincini və sevgisini sözün yaddaşına toxuyaş söz adamlarının əsərlərinin latin qrafikası ilə nəşr olunması 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə ağır-agır dərđlərimizin altına çiyin verən ümummilli liderin varisi olduğunu sübut etdi.

Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" sərəncamına əsasən 2004-2008-ci illərdə çox cildli "Azərbaycan Respublikası" adlanan birinci cildin hazırlanıb latin qrafikasında nəşr olunması, onun mətninin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasının qərara alınması tariximizə, keçmişimizə, yasaq olunmuş həqiqətərimizə açılan pəncərə oldu.

Tarixin olduğu kimi yazılmazı, haqqı əlindən alınan yazarların, ziya sahiblərinin yenidən safrəbər olunması, üstünə qara pərdələr çəkilmiş ünvanların öz adı ilə çağırılması üçün atılan bu addım onun dil və el birliyimizə məhəbbətindən güclərində. Bu gün blokada şəraitində yaşamasına baxmayaraq Nuh sevgisini, Ağrıdağ ağrısına, Gəmiqaya həqiqətinə, Asəf-Kəhf müqəddəsliliyinə tapınıb Naxçıvan Müxtar Respublikasının 80 illik yubileyini keçirməsi onun Atabəylər ruhuna sevgisi, bu torpağın yetirdiyi sənət-söz adamlarına məhəbbəti, yurd yerinə övlad sevgisi ilə bağladı.

Türk dövlətçilik tarixinə nəzər salarkən bir maraqlı məqəmə xüsusi ilə vurgulamaq lazımdır. Türkün böyük sərkərdə-xaqanları hakimiyyətləri illərində dövlət qurucusu kimi, milli-mənəvi dəyərlərin keşiyində durmaqla, elm mədəniyyət hamisi olmaqla yanaşı, həm də əski gələnəklərdən gələn el ağsaqqallarına, ustadlara, sərkərdə-xaqanlara ehtiram hissələrini qoruyurdular. Bu gün türk dünyasının, şərqi müxtəlif guşələrində mövcud olan türbə və məqbərələr həmin tarixi şəxsiy-

yətlərə, övliyalara daşlara həkk olunmuş sevgi və ehtiramın əlamətləridir.

Teymurlu dövlətinin qurucusu Əmir Teymurun, Osmanlı Sultanlığının yaradıcısı Osman Qazinin. Səfəvilər dövlətinin təməl daşı Şeyx Cüneyidin, altun taxtının sahibi Şah İsmayıllı Xətainin və adlarını sadalamağımızın türk dövlət başçılarının adına ucaldılan türbələr bu gün də ziyanətgah adında and, inam yerlərinə çevriliblər. Bir zamanlar Osmanlı dövlətinin qurucusu Osman Qazi qüdrəti xaqanlıq yaratса da, Bursa şəhərinə varmaq istəyi bir fateh olaraq onu narahat etmişdi. Ömrünün son illərində hakimiyyət taxtına oğlu Orxan Qazini çıxaran Osman Qazi Bursanın fəthini tələb etməklə yanaşı, elə orada da dəfn olunmasını vəsiyyət edir. Dünyasını dəyişərkən öncə Surquṭda atası Ərtoğrul Qazinin uydugu günbəzdə dəfn olunan Osman Qazinin varisi Orxan Qazi Bursaya sahib çıxdıqdan sonra burada dünyanın ən möhtəşəm abidə komplekslərindən sayılan "Parılıtlı Gündəz" ucaltdırdı. Atasının nəşini Bursaya köçürütməklə yalnız oğul kimi deyil, həm də varis kimi sədəqətini sübut etdi.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalanması da əslində onun tarixi ənənələrə növbəti ehtiramı ilə bağlı idi.

Sevgisindən pay verəndə cismi ilə ruhu arasında fərq qoymayan türk ərləri, ərənləri üçün yurdun hər daşı, kəsəyi qəbir daşları qədər müqəddəs, əziz olub. Varisi olduğu dövlətin qurucusunun məzarı İlham Əliyev əziz olan kimi. Türk mənəviyyatında məzarlar, qəbir daşları hər zaman namus, ləyaqat rəmzi kimi qəbul olunmuşdur. Tarix türklər qədər bu rəmzlərə tapınan ikinci bir millət tanımır. Bir sərkədənin məzarının Bizans yepiskopu tərəfindən açılmasını millətinin qüruruna toxunulması kimi qəbul edən, dünya xaqanlarının yuxusuz gecələrinin sahibi Atilla nəinki qüruruna toxunan Bizans İmperiyasını şərəfsiz etdi, həmçinin bütün Avropanı önündə diz çökdürdü.

Bu müqəddəsliliklərdən qopub gələn prezident İlham Əliyev Azərbaycandan kənarda Heydər Əliyev sevgisi ilə üzləşəndə Fransa prezidenti Jak Şirakin Heydər Əliyev haqqında yüksək

fikirlərini bir daha eşidəndə, Yelisey sarayında Heydər Əliyevin təltif olunduğu "Fəxri Legionun böyük xaç komandoru" ordenini qəbul edəndə ölüm ilə ölümsüzlüyə qovuşan, cismanı yoxluğu ilə belə mənsub olduğu xalqa əbədi var olmaq haqqı qazandıran, müqəddəs ruhun önündə oğul və varis kimi bir daha baş əydi. Oxşar səhnə İlham Əliyevin Rusiya səfərində də yaşındı. Kremlin Yekatrina salonunda Rusiya prezidenti Vladimir Putindən Heydər Əliyevin sağlığında təltif olunduğu "Müqəddəs apostol Andrey Pervozvanni" ordenini qəbul edərkən millət üçün yaşıyan, dövlət üçün şam kimi əriyən bir Liderin varisi olduğu üçün qürur hissi keçirdi.

Azərbaycan dövlət başçısının Fransaya səfəri çərçivəsində YUNESKO-nun iqtamətgahında bu beynəlxalq qrupun baş direktoru Koiçiro Matsuura ilə görüşən Azərbaycan Mədəniyyətinin dostları fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqətə, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyində iştirakına, tarixi memarlıq kompleksinin - İçərişəhərin Dünya Mədəni İrsi siyahısına və xanəndə Alim Qasımovun ifasında Azərbaycan müğamlarının bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilməsinə görə Koiçiro Matsuuraya təşəkkürünü bildirdi.

Görüşün əhəmiyyətli cəhətlərindən biri də o idi ki, Mehriban xanım Heydər Əliyev ənənələrinə sadıq qalaraq Qafqaz xalqlarının problemlərindən, Azərbaycandakı qaćqın-köçküն uşaqlarının təhsillə bağlı qayğılarından, bununla əlaqədar hazırlanan Dövlət Programından, məktəblərin dərs və texniki ləvazimatlarla bağlı çatınlıklardan də söhbat açdı. Onun Qafqaz xalqlarının sənətini, mədəniyyətini qorumaq, təbliğ etmək məqsədi ilə "Qafqaz xalq ənənələri evi"nin Bakıda yaradılması təşəbbüsü ilə çıxış etməsi, dünyada maddi və qeyri maddi-mədəni irsin qorunub saxlanması əsas vəzifəsi olan YUNESKO-nu bu layihədə əməkdaşlığı dəvət etməsi bir neçə cəhətdən böyük əhəmiyyətə malik idi.

Birincisi, Mehriban xanım bu təklifi ilə təkcə Azərbaycanın deyil, bütün Qafqaz xalqlarının mədəniyyət hamisi olmaq vəzifəsini öz üzərinə götürür, ikincisi o bu addımı ilə Azərbaycandan müxtəlif dövrlərdə havadarlarının dəstəyi ilə torpaq qopararaq özünə dövlət quran erməni daşnaqlarının

dərsini vermiş olur. Onların indiyə qədər Azərbaycanın sənət-mədəniyyət incilərinə şərik çıxmışını, plagiathqla dünyada məhsurlaşmaq niyyətlərini puça çıxarar, onların mədəniyyətimiz qarşı bundan sonra yetirəcəkləri qanicən siyasetin qarşısını alır. Bununla o, həm də digər Qafqaz xalqlarını bu cinayətkarlardan xilas etmiş olur.

Başqa bir tərəfdən də "Qafqaz xalq ənənələri evi"nin yaranması siyasi əhəmiyyətə malikdir. Mehriban xanımın bu ideyası onun əski çəq mədəniyyətimizdən, Azərbaycanın görkəmlı yazıçısı və pedaqoqu Mir Cəlalın bulağından su içdiyini sübut edir.

Bir vaxtlar şərqsünas alim, Şərq elminin məlek donlu Elçisi - Aida xanım İmanquliyeva elminizi, mədəniyyətimizi müxtəlif dövlətlərdə keçirilən konfrans və simpoziumlarda təbliğ edib yaddaşdan yaddaşa körpü saldı, Şərqi Qərba, Qərbi Şərqa calaq etdiyi kimi, indi də onun ruhunu cismine geyib eldən-ələ işiq, nur aparan Mehribanı Vətənimizi, Mədəniyyətimizi müqəddəs bağa, ilgəyə çevirib. Dünyanın mədəniyyəti, incəsənəti Azərbaycanda - onun ruhunda căcərən Azərbaycan Mədəniyyətinin Dostları fondunda qovuşur.

Elə bu günlərdə yaşadığımız möhtəşəm bir hadisə də bu fikirlərin həqiqət olduğunu təsdiqlədi. Azərbaycan prezidentinin xanımı, cislərin həkimii, ruhların hakimi Mehriban xanım Əliyeva mədəniyyətə olan böyük qayğısına, diqqətinə və sevgisinə görə YUNESKO-nun Xoşməramlı səfiri təyin olundu. Bu onun simasında Türk xatununun qüdrətinə, incəsənətinə, zərifliyinə, mənəvi kamilliliyinə verilən qiymət idi.

Mehriban xanımın bu mövqeyi həm də genetik yaddaşımızla bağlıdır. O qüdrətli türkün bağlarından căcərib.

Ən ağır döyüşlərdə, tədbir tökülesi məqamlarda onun xatunları atalarına, ərlərinə, qardaşlarına arxa-dayaq olmuşdular. Onların namusu, qeyrəti naminə at üstə qalxıb döyüşlərdə sinanmaqdən əlavə, son məqamda özlərinə qiyməqdan belə çəkinməmişdilər. Türkün böyük xatunlarından sayılan Burla xatunun əri Qazan xanın, oğlu Uruzun şərəfinə ətinən kabab çəkdirməyə razı olması, Ağqoyunlu hakimi Həsən bəyin anası Sara xatının ilk türk diplomati olaraq oğul eşqinə Avropa saraylarını ağılı ilə fəth etməsi, Aləmşahbəyimin Səfəvi dövlətinin qurucusu İsmayıllı eşqinə zindanlara tablayaraq onu Şah İsmayıllı

Xətai zirvəsinə ucalması, Gəncə xanı Cavad xanın qeyrəti yolunda son ana qədər döyüşən, qızıl torbasını rus generalı Sisiyanovun üzüne çırparaq şəhid xatunu və anası adını qazanmış Gəncə gözəlinin, Gəncəni xaraba qoyduqdan sonra Bakı qalasında at oynatmaq istəyən Sisiyanovun başını Bakının qala divarları önündə palid kimi budayan Tuti Bikənin Quba xanının bacı, Bakı xanının xatun kimi şərəfləndirməsi, Xan qızı Xurşud Banu Natəvanın Qarabağı sənət-mədəniyyət gülzərəna çevirməsi türkün saray mədəniyyəti, onun xatun ucalığı ilə bağlı idi. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin Dostları Fondunu yaratması, onun davamı olaraq Milli Mədəniyyət Olimpiya Komitəsi yaratmaq təşəbbüsü ilə çıxış etməsi heç də təsadüfü deyil, çünki o, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev kimi istedadlı söz adamlarının, pedaqoqların, Arif Paşayev, Aida İmanquliyeva kimi dahi şəxsiyyətlərin, Zərifə xanım kimi gözəl alimin yurdunda həyat dərsi keçib.

Türk xaqanlıq tarixində qüdrətli dövlət qurucularından və mədəniyyət hamilərindən sayılan Səlcuq Xaqanı Mələkşah erası həm də türk dövlətçilik tarixinin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Mələkşahın özünəməxsusluğunu müsbət cəhətlərindən biri onun dövlət hakimiyyət aparlığı kimi deyil, əksinə qüdrətli dövlətin geniş mənənda milli-mənəvi və maddi sərvət olaraq millətə məxsus olduğunu nümayiş etdirirdi.

Mələkşahın əsas fikirlərindən biri o idi ki, dövlət xalqa məxsus olduğundan milli-mənəvi dəyərlər dövlətin ən ali strukturlarında belə öz əksini tapmalıdır. Dünya tarixində ən qüdrətli elm, mədəniyyət ocaqlarından biri sayılan "Nizamiyyə" Universiteti də bu istəkdən căcərdi. Mələkşah hakimiyyətinin maraqlı və yadda qalan məqamlarından biri də bəşər qadınlarının önünde gedən türk xatunluğunun milli dəyərlərinin, mənəvi sərvətlərin qorunmasında, inkişaf etdirilməsində aktiv iştirakı idi. Həmin illərdə Mələkşahın xatunu Türkən xatının gördüyü işlər, həyata keçirdiyi tədbirlər bəşər tarixində heyrat olunacaq bir hadisə idi. O dövrlərdə dünyanın ağılı sahibləri üçün əlçatmaz sayılan Nizamülmülk belə Türkən xatunun ağılı qarşısında acizliyini etiraf etmək məcburiyyətində qalırdı. Türkən xatundan gələn bu ənənələr sonrakı mərhələlərdə qeyd etdiyimiz kimi varis xatunlar tərəfindən zaman-zaman təkrarlandı.

Vətən, torpaq naminə şəhidliyi qəbul edən qəhrəman qız-gelinlərimiz, ağlı ilə elm ocaqlarına işıqlandıran xanımlarımız, sənətə, sözə bağlı istedad sahiblərimiz həmin soydan göldiklərini məqamı yetişəndə sübut ediblər. Bu ənənələrinin Azərbaycan Mədəniyyəti Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilməsi isə onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır.

Bu gün dünyani düşündürən problemlərdən biri də qadın azadlığı məsələsidir. Beynəlxalq təşkilatların, nəhəng dövlətlərin qrant ayıraq, konfranslar, simpoziymalar təşkil etdiyi bu problem əslində əski türklər tərəfindən çoxdan həll olunmuşdu.

Hələ Qorqud Ata zamanında cərəyan edən hadisələrin diqqətlə öyrəndikcə bəlli olur ki, türk dövlətçilik tarixində qadın azadlığı problemi olmayıb. Bizim xaqanlıq səltəntəmizdə xaqanlıqla xatunluq eyni səviyyədə inkişaf edib. Ailəyə kiçik dövlət kimi baxan onu yazılmamış ali qanunlarla idarə edən babalarımız ailə müqəddəsləşiyini dövlət ucalığına qaldırıblar. Elə o səbəbdən də qadına təkcə ömür-gün yoldaşı kimi deyil, ana, arxa-dayaq, sevgi və dərəd ortağ kimi baxıblar. Hələ Qorqud Ata zamanında Oğuz bəylərinin xatunları millət, dövlət sevgisində ər-igidlərdən heç də geri qalmırdılar. Yurdun dar gündənə allərində sıvri qılinc ordunun önündə getməkdən, əyinlərinə zireh geyməkdən qürur duyardılar. Türk qızları döyüşlərdən üzü ağ dönen qəhrəmanlara qırmızı alma atıb, örpkək verərdilər. Bu səbəbdən də türkün igid bəyləri öz xatınlarına bayim deya - üz tutar, onları başlarında tac bilərlidər.

Ailə qurmaq sevdasında olan Oğuz igidlərindən nə cür ailə qurmaq istəyində olduğunu soranda: "Mən yerimdən durmamış o, yerindən qalxmış olsun. Mən qılinci siyirməmiş düşmən başını kəsmiş olsun" - deyə cavab verərdilər. Bu mənada türk kişisi elin qızlarını qadından çox erkek gözündə gördüyündən: "Aslanın erkəyi, dişisi olmaz" deyimini yaddaşlara yazdı.

Bu müqəddəsliyə tapınanlar zamanın müxtəlif dönləmlərində aslan ürkli, şir biləkli qadının adını tarixə yazdı. Biri atasına, o biri qardaşına, digəri isə ərinə arxa-dayaq olan bu qəhrəman xatunların şərəfinə el məhəbbətindən dastanlar bağlındı.

Beşikbaşı laylalarımızdan boy alan, süd qoxulu körpələrimizin yaddaşına yazılın, onları gündə bir arpa boyu böyüdə-böyüdə ucaldan, ucaldıqca qos-qoca türk ərinə, xatuna çevirirən həmin dastanlar dünəndən sabaha, yaddaşdan-yaddaşa salınan körpü oldu. Bu gün də davam edən, yenidən qurulmaqdə olan azadlıq, müstəqillik işıqlarından həmin müqəddisliklər qiyafəcə Avropalı, ruhca, duyğu və düşüncə etibarı ilə öz soyuna - Tanrıının ad verdiyi türkə oxşayan xatunlarımızın ömr yolunda ictimai-siyasi fəaliyyətlərində inkişaf edir.

Ötən yüzillikdə lider xəqan missiyasını həyata keçirtməkdə Heydər Əliyevə bir xatun olaraq Zərifə xanım kimi, yeni yüzillikdə onların ruhunu və ideyalarının varisi olan İlham Əliyevə də heç şübhəsiz ki, Mehriban xanım yardımçı olacaq. Bu bütövləşmə, mənəvi birlik sevdası parçalanmış, paralanmış Azərbaycanın bütövləşməsində, işğal olunan torpaqların azad olunmasında, Azərbaycanın qüdrətli bir dövlət kimi dünyada tanınmasında öz müsbət sözünü deyəcək.

Milli dövlətçilik tariximizdə Lider - Varis ənənələrinin qorunması ilə yanaşı, Xaqan - Xatun yaddaşımızın, ruhumuzun, bütövlüyümüzün də qorunması vacib şərtlərdəndir.

Tarixi keçmişimizə boylananda bütövlüyü pozulan bir çox xaqanları qüdrətli taxtları özgə millətlərdən olan xatunları tərəfindən devrilmiş, bununla da türkün neçə-neçə qüdrətli dövləti çökdürləmüdü.

Yüz minlik orduşu ilə xaqanlarımızın hakimiyyət taxtına zor gələ bilməyən mərə-kaflırlar son məqamda bir qadının əli ilə istəklərinə nail olmuşdur. Bu istək isə onlara hər zaman qismət olmamış yurd sevgisinə, ocaq ruhuna tapınan xatunlarımız bütövlük ənənəsinə tapınanda taxt-tac da qədim-qayım olub.

Türkün sərkərdə - xaqanı nə zaman ki, onu əzəmətli qüdrətlə edən ululardan qalma ənənələrə tapınırdısa, el də ona tapınırdı. Bu müqəddəs ənənələri qoruya bilirdi, babaların ruhu da onları qoruyurdu. Nə zaman ki, bu ənənələr pozulur, onlara ögey münasibət olurdu həmin taxtla, taxt-tac sahibi ilə birləşdə onun dayağı olan millət də acınacaqlı taleyə tuş gelirdi. Xəzər xaqanlığı kimi tarix səhnəsindən silinən, əski mədəniyyətinə genetik yaddaşına arxa çevirən neçə-neçə imperiyanın son məqamındaki acı taleyi də heç şübhəsiz ki, bu faktla bağlı idi.

Zaman üçün bürdəyiş olsa da, dövlətçilik tariximiz üçün faciələrdən sayılan belə faktlar təssüf ki, yaddaşımızın müxtəlif qatlarında kifayət qədərdir. Qılıncına söykənib yaşayan Fateh babalarımızın həyatının bu məqamlarından dərs götürmək əvəzinə, ancaq onların qəhrəmanlığından danışanlar Borçalı, Dərbənd, Təbriz, Qərbi Azərbaycan, bù gün isə Qarabağ Ağrıları ilə üzləşməyə məhkum oldular.

Dünən Ümummilli liderimiz Heydər Əliyevin, indi isə prezident İlham Əliyevin dünyanın müxtəlif dövlətlərində, beynəlxalq təşkilatlarında apardıqları siyasi mübarizənin nəticəsində sonuncu problemimiz, əslində isə ən böyük dərdimiz dünyanın diqqət mərkəzinə çıxarılib. Haqla haqsızlıq üz-üzə dayansa da, artıq haqqın kimin tərəfində olduğu bəlliidir.

Bəşər mədəniyyətinə töhfələr verən Fateh, dövlət qurucusu, mədəniyyət hamisi kimi tarixə yazılan türklərin yaddaş qatlarından biri də onların tarixlərini çox zaman Qələm və Qılıncla yazmaları ilə bağlı id. Bu gün İlham Əliyev də bir varis - Prezident və Ali baş komandan olaraq bu tarixi Qələmin və Qılıncın vəhdətində, Ağlin və Gütün hökmündə yazımaqdadır. Sükutə qərq olan qalalarda enən bayraqlarımızı yenidən qaldırmaq, millətin bayraq qürurunu və sevgisini özünə qaytarmaq istəyində bulunanlara Tanrı yar olsun!



"UCAN XALCA'NIN ARİFƏNƏ DÜNYASI

Dünya elə bil Arifin idi. Gözəllər gözəli onun bəxtinə yazılmışdı. Zərif çıçıklar kimi həlim xasiyyəti, bənövşə kimi ürkək baxışı, nərgiz kimi dolu gözləri var idi. Hara qonaq gedirdilər, kiminlə tanış olurdular, hamı eyni sözü deyirdi. "Nə gözəl qızdı. Bu maralı hardan tapmışan? Bir-birinə necə yaraşırsınız. Bədnəzərə gəlməyəsiniz, necə gözəlsiniz. Bu nə qəşəng qızdı, qaranlıq gecəni işıqlandıran aya, dünyani nura qərq edən günəşə oxşayır".

Mir Cəlal müəllimlə, Püstəxanım da özünü bəxtəvər sayırdılar. Gəlin gəlin deyildi. Güller üz, şirin dil, səliqəli, ağıllı. "Beləsinin əlindən sözülen zəhər də şərbət olar" deyərmış Mir Cəlal müəllim. "Gəlin sarıdan bəxtimiz gətirdi, Allaha şükür, təmiz ailədən çıxdığı, köküñün, soyunun, təmizliyi üzünə çıxb, gecə doğan ay parçasıdı. Səliqəsinə, evdarlığına adam can qurban edər. Mənə, özümə oxşayır. Elə bil yüz ildir bir yerde yaşamışıq. Nəyi necə arzulayıram o cür də edir. Ona süd verənin, çörək verənin üzü ağ olsun. Əsilzadə adamları. Nəsil-nəcabəti ağıl-kamalından, abır-heyasından, üz-gözündəki nurdan bəllidir. Əsil Şərq gözəli, Şərq məlyəyidir. Çiçəyə oxşayır. Allah onu Arifa çox görməsin. Biz uşaqlara ömrümüzü verdik. Sənin elə də çox olmayan paranla onları bu vədəya yetirdik. Allah onları çörəklə sınaga çəkməsin. Əlinlə verdiyin qabaqlarına çıxsin, ay Seyid..."

Püstəxanım düz deyirdi, Arifin Aidası Şərq gözəllərinə oxşayırı. O qədər güzel idi ki, ilk dəfə görən onu ayla, günəşlə müqayisə edirdi. Arif də elə düşünürdü, onu "Min bir gecə"



nağıllarının gözəllərinə, günsə, ayı heyrətə salan mələklərə oxşadırı. Elə hey dodaq altı zülmümə edirdi:

*Bulud ötüb, ay hanı?
Qaşın kimi yay hanı?
Gəzdim eli, obanı,
Söylə, sənə tay hanı?*

Arif el-oba gəzmişdi. Yüz gözəlin içində onu seçmişdi. Qara, şəvə saçlarına, qoşa hörükərinə, yay kimi gərilən qaşlarına, gecənin rəngindən rəng almış iri dolu gözərinə, uca boyuna, mina gərdanına, incə yerisinə bənd olmuşdu...

Bu gözəlliyyin eşqinə Mir Cəlal müəllim də, Arif də ona sevdidiy Şərq adəbiyyatı ilə məşgül olmağı tövsiyyə etmişdi. Sahənin çətinliyini dərk edən Aida ailəyə çətin olacağını deyəndə, Püstəxanım "Təki sən özünə oxşayan, yaraşan, gözəl işlə məşqələnən, uşaqlara özüm baxaram, qaygınızı çəkərəm". Mir Cəlal müəllim: "bu surəti-camala ancaq şərq adəbiyyatı yaraşır. Onu yaradanlar, səni görsəydi təzə nağıl qoşar, dastan yaradardı" deyirdi. Arifə "Elə mənim də işim Moskva ilə bağlıdır. Birlikdə gedərik. Səni tək qoymaram. Təki sən öz gözəlliyyinin işığını Şərqi - atamın sevgili yurdunun üstə salasan." Deyib ona ümidi vermişdi. O ümidi, xoş sözlər Aidanı professor Aida İmanquliyeva etdi. Onun hər bir uğuru başından bir tel aparırdı Arisin. Onun dostu, sirdəsi məsləhət yeri Arif idi axı...

Arisin də işiq gələn yeri o idi. Əsərlərinin ilham pərisi, qaygılarının, uğurlarının şahidi. Müdafiə edəndə onu anası, atası ən yaxın adamı kimi bağrina sıxıb saçına siğal çökən də Aida idi. Hər uğurunun, hər ağrısının ortağı, qaranlıq gecələrinin çrağı, süfrəsinin naz neməti, dost, tanış arasında üz ağılığı, hörməti olmuşdu Aida. Kimsə onun evindən könlü qırıq getməmişdi. Bu qədər gözəlliklə, şöhrətlə, hörmət-izzətlə yenə də uşaq kimi idi. Hamının qabağına qaçar, qolundan qaldırar, könlünü alardı. Tanrı elə bil gözəli gözəlliyyə yaraşdırılmışdı. İki də sac əppəyinə oxşayırdı. Hər iki üzü eyni olan çoraya. Diləkləri, ürəkləri insanlara münasibətləri də eyni idi. Allah adamları idi. Pislikdən, nifrətdən, kindən xəbərləri yox idi.

Qüdrətdə, kəşfdə, ixtirada Şərqi qüdrətli, ideya və məfkurə, fikir və düşüncə sahiblərini, sadəlikdə atası Mir Cəlali

xatırladan akademik Arif Paşayevin fəxri adlarını, titullarını, orden və medallarını, kəşflərinə görə aldığı müxtalif şəhadətnamələri, sertifikatları göz önənə gətirdikcə, üzv olduğu nəhəng elm mərkəzlərinin adını eşitdikcə onun sadəliyinə, sadəliyin içorisindən boy verən dağ qıruruna heyrətlənirən. Bu sadəlik, ucalıq, mənəvi paklıq idi onu insanlara, dostlarına, tələbələrinə sevdirən. O, insan kimi işqli, dostcanlı, istiqanlı, həmkarlarından tövsiyəsini əsirgəməyən, yeri gələndə öz ideyalarını da onların özünü təsdiqinə qurban verən, açıq qəlblə, geniş ürəkli alim, ruhunu tələbələrinin ruhuna köçürən, onların hər bir uğuruna ömür bağışlayan, ruhumun davamçıları deyib, onlarda özüna inam hissini aşılan Ustaddı.

1959-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İstututunda elmi fəaliyyətə başlayan Arif müəllim Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya Akademiyalarının akademiki seçilərək öz qüdrətini sübut edib.

Arif Paşayevin dünya söhərtli əsslində 1957-ci ildə başa vurduğu Odessa Elektronika Rabitə İstututundan başlayır. Bu dünya söhərtli elm məbədinin radiofizika ixtisası üzrə bitirdikdən sonra, dünyanın başqa bir məşhur elm ocağına üz tutur. 1960-64-cü illərdə Moskvadan "QİREDMET" İstututunda aspirantura keçir.

1966-ci ildə "Yüksək və ifrat yüksək tezliklərdə yarımkəçiriciləri parametrlərini ölçmək üçün kontaktsız üslub və cihazların işlənməsi" mövzusunda namizədlək dissertasiyası müdafiə edərək texnika elmləri namizədi adına layiq görülen Arif müəllim, elmi axtarışlarını böyük sevgi və əzmkarlıqla davam etdirərək 1978-ci ildə "Yarımkəçiricilərin tədqiqində qeyri-dağlılıcı үsüllərin fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adına layiq görülür.

Arif müəllim doktorluq dissertasiyası müdafiə etdiyi ərafədə iki böyük sevinc yaşayırırdı. Fizik alim, özü də ixtiraçı alim kimi elmin bu sahəsində öz möhürüyü vurmaqla yanaşı, Şərqi bineyi qədimdən böyük riyaziyyatçılar, fiziklər, astronomlar, sənətkarlar, qüdrətli xaqanlar, Elçilər yurdunu olduğunu sübut edirdi.

Aidasının 1975-ci ildə Bakıda işiq üzü görən "Cubran Xəlil Çubran", Moskvada çapdan çıxan "Qələmlər cəmiyyəti" və

Mixail Nüaymə" monoqrafiyaları da elə onun Şərq sevgisindən cürcəmişdi.

Bir insan, bir alim ömrüne siğmayan kəşflər, ixtiralara Arif müəllimin milli-mənəvi dəyərlərə sədaqəti ilə yanaşı onun başərə, başəri dəyərlərə sevgisini təsdiq edir. Kim deyir ki, o böyük sevgi, ilahi eşq olmasayı, Şərq filosoflarının söylədiyi "Elm Cində olsa belə dalınca get", "Alım öldü, aləm öldü", "Elm saraların sultanıdır" kəlamlarına ehtiram bəsləməsəydi bu şöhrətə çatıb, bu azəmətə ucalardı.

Dünyanın möhtəşəm akademiyalarının həqiqi üzvü olan Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkəcəricilər fizikası və texnikasıdır. Bu sahədə yüksək və ifrat yüksək tezlikli diapozanlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdı. Bununla yanaşı o, ilk dəfə olaraq yarımkəcərici materialların eloktrofiziki parametrlərinin kontaktsız ölçülülməsi üssüllarının elmi əsaslarını işləyərək, bu üssülları gerçəkləşdirən elmi cihazları yaratmışdı. Silindr formalı yarımkəcərici şayba və hissələrin xüsusi müqavimətinin kantaktsız ölçülülməsi üçün "Sığma" seriyalı cihaz; yüksək aşqarlanmış yarımkəcəricilərin və yarımmətalların kontaktsız tədqiqi üçün "RO" seriyalı cihaz; lövhə və silindirvari nümunələrin qeyri-həmcinsliyinin kontaktsız ölçüləsi üçün "BİN" seriyalı cihaz; nazik qat və lövhələrin parametrlərini kontaktsız ölçmək və yarımkəcərici materialların fəal texnologiya nəzarəti üçün cihazların istəsalı bilavasitə onun -bu kəşflərin müəllifinin adı ilə bağlıdır.

Akademik Arif Paşayevin dünya miqyaslı kəşfləri, ixtiraları, elmə gətirdiyi yeniliklərin siyahısı bununla bitmir. Müxtəlif quruluşa malik elektronaqnit sahəsinin keçirici mühitə qarşılıqlı təsirinin tədqiqi nəticəsində maşınqayırma məhsullarının cərayan burulğanları ilə nəzarəti üçün yeni üssüllar və qurğular yaratmaqla yanaşı o, elektron mikrometri, dərinlik nasoslarının içiklərinin diametрini, dərin deşikləri ölçmek üçün program təminatlı xüsusi elektron qurğular, SD-1 kondisionerlərinin diaqnostikası üçün stend kəşf edərək elmi texniki tərəqqiyə 70-ci illərin sürətlə inkişaf edən Azərbaycanına öz töhfəsini vermişdi.

Respublikamızda ağır sənayenin inkişafı da bilavasitə 70-ci illərin, möhtəşəm Heydər Əlirza oğlunun adı ilə bağlıdır. Onun böyük ideallarının həyata keçərək gerçəkləşməsində

alımlarımızın danılmaz zəhmətləri var idi. Akademik Arif Paşayev həmin vətənpərvərlərdən idi. Bu gün də gəmiqayırında, neft maşınqayırmasında, müdafia və tibb sənayelərində geniş tətbiq olunan dəqiq integral miniatür çeviricilərinin temperatura, təzyiq, gücə, nəmliyi, aşınmaya, titrəyişə həssas elementlərin kəşfi də Arif müəllimin adı ilə bağlıdır.

Möhkəm gövdəli hərarət olçan "Dalğa" qurğusu, "Tranzistor" seriyalı elektron termometr, yüksək tezliyə malik tibb termometri "Dalğa" seriyalı integral təzyiq ölçənlə və "Kremniy" seriyalı elektromanometrlər, elektron termometrlər, endoskopik tədqiqatlar üçün termometrlər, təzyiq və temperatur ölçənlərin tədqiqi üçün stend də akademikin yuxusuz gecələrinin, şərqli qüdrətinin hikmətindən mərifət, kamal, zirvəsindən cürcərib.

Tanrı yer üzünü sevgidən yaratdı. Ona səsin və sözün işığında əbədi varlıq nidası bəxş etdi. Adəm övladı yer üzünə gəlməmişdən önce ana bətnində Tanrı nidasından müjdələnən səsin işığında ruhunu qəbul etdi. Onu cismində geyib yer üzünə gəldi. Ömrü boyu onu müxtəlif səsler müşaiət etdi. Həmin müqəddəs qalereyada öz səsinin rəngini asdı. Son məqamda əzəli səsinə qovuşub göylərə getdi. Arif müəllim səsə sevgisindən, səs müqəddəsliyindən fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərini tədqiq etmiş və bu effekti bir sıra radiophysika və radiotexnika məsələlərinin həllində tətbiq etməklə yanaşı, müqəddəs səslerin başqa bir üzü olan sığnalların zaman təhriflərinə koreksiyasının, zaman çevrilməsinin, tezlik modulyasiyalı sığnalların izləyici qəbulunun akustooptik üssüllərini və bu üssülləri reallaşdırıran qurğuları sintez etmiş, onların parametrlərini araşdırmışdır.

Qeyd etdiyim bu səs sevgisi ilə bağlı kəşfləri edəndə Arif müəllimin Aida sevgisi dərgahdan ona sarı boylanır, ömrün 60-ci çağında belə onun duyğularına bahar taravəti bəxş edirdi. Arifin hər bir kəşfinə təkcə ömür-gün yoldaşı kimi deyil, həm də ziyalı, böyük türk və şərqli kimi sevinirdi Aida xanım. Həmişə də: "İndi dünyaya səs düşəcək ki, bu böyük kəşfin də sahibi Azərbaycanlı" deyib, qürur hissi keçirir, onu başqa uğurlara, ixtiralara ruhlandırırı. Aidasının səsindəki cingilti onun nəzərində heç bir bəstəkarın gücü və ilhamı çatıb bəstələyə bilməyəcəyi bir simfoniya idi. Ancaq Arifin, bir də balalarının eşidib, qəlbində piçildadığı simfoniya. Onu o işqli, cingilti səsi

düşünüb, öz səsini keşf edib, onun əsaslarını işləmişdi Arif müəllim. Nə şam işığında, nə də gün işığında. O səsi Aidasının ruhundan qopan, ürəyində titrəyən səsinin işığında keşf etmişdi. İndi dünya həm də o səsələ danışır. Dəryalara, göylərə ondan səda düşür...

Akademik Arif Paşayevin ixtiraları, kəşfləri bununla da məhdudlaşmışdır. Saydıqca, sıraladıqca sevgi, məhəbbət kimi bitib tükənməyən sonsuzluğa doğru yol gedən kəşflərin içərisində bunlar da var.

O, ilk dəfə yüksək temperaturlu ifrat keçirici materialların xususiyətlərini öyrətməklə birgə V-Ba-Cu-O sistemlərində imfraqırmızı əksetdirmə spektrləri tədqiq etmiş, onun radiasiyaya davamlılığını öyrənmiş, bu sistemdə atomların bir qisminin əvəz edilməsinin xarakterik kecid temperaturuna təsirini təyin etmişdi. Bu kəşfin uğuru onda iddi ki, onun əsasında kecid xarakteristikalarını dəqiq öyrənmək üçün orijinal, program təminatlı eksperimental qurğu yaradılmışdır. Onun nəticələri təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də yüksək qiymətləndirmiş, Rusiya Elmlər Akademiyasının "Sverxprovodnikovaya elektronika" elmi şurasının qrantına layiq görülmüşdü.

Bütün bunlar Arifi - gənc fizik-riyaziyyatçını dünya şöhrətli akademik Arif Paşayevə çevirmişdi. Azərbaycanın Dövlət Mükafatı, "Şöhrət" Ordeni, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçı" medali, İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalı, "VEKTOR" Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alımları" Beynəlxalq layihəsinə qalibi olarkən layiq görüldüyü "XXI əsrin tanınmış alimi" Beynəlxalq diplomu və Yusif Məmmədəliyev adına medal onun dünya şöhrətli alım kimi təsdiqi idi. Bu etiraflar onun simasında Azərbaycanın milli mənəvi dəyərlərinə, elmi potensialına, şərq və türk dünyasının qüdətinə verilən qiymət idi. Akademik Arif Paşayevin özünün və məmələkətinin adına ucaltdığı ən möhtəşəm abidə isə Milli Aviasiya Akademiyasıdı.

Həyatının ən gözəl, yaddaşalan məqamlarından birini yaşayırdı. Uşaqlıq, tələbəlik arzuları gerçekleşirdi. Bundan sonra təyyarələrimizi idarə edən şahinlər başqa respublikalarдан çağrılmayacaq. Quş kimi qanad çalıb uçmaq istəyən oğul-

lارımız təhsil dälinci qıraq yerlərə getməyəcəkdi. Azərbaycanda ilk dəfə milli Aviasiya Akademiyası açıldı.

Azərbaycanın ən ağır günlərində möhtərəm Heydər Əliyevin xeyir-duası ilə açılan Xəzər Dəniz Gəmiçiliyi Məktəbinin və Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin kadrları öz sözünü dedi. Dənizçilərimiz 20 yanvar dəhşətlərini gəmilərdən ucaltdıqları həyəcan səsləri ilə dünyaya çatdırıldı. Imperiyanın cəllad simasını açıb göstərdi. Qarabağın qanlı köynəyi sixılanda Hərbi Məktəbin yüksək ixtisaslı kadrları öz mətanətini göstərməklə yanaşı, milli ordumuzun formalasmasına təkan verdi.

Arif müəllimi illərlə düşündürən bir məsələ respublikamız üçün onun müstəqilliyi, suverenliyi qədər əhəmiyyətli idi. Azərbaycanın səmasında öz şahinlərimiz qanad çalmalı, bayraqımızı Götə Tanrılarının dərgahına öz oğullarımız qaldırmalı idi.

Ixtiralarları, kəşfləri ilə göydə təyyarələri, dənizdə gəmiləri hərəkətə gətirən, əsasən hərbin bu iki sahəsinə yeniliklər gətirən Arif müəllim dünyyanın nəhəng elm mərkəzlərinin etiraf etdiyi alimlərdən idi. Ağlının, istedadının, vətən sevgisinin təsdiq məqamı gəlmişdi. İllərlə ürəyində gəzdirib, duyusunda, ruhunda cürcətdiyi istəyi gerçəkləşirdi.

Hər bir böyük ziyali, vətənpərvər insan millətin yaddasına yaradıcı olduğu bir müqqəddəsliklə yazılır. Arif müəllimi tarixin yaddasına millətin düşüncəsinə yazan onun qüdrətindən, yuxusuz gecələrindən, Vətən istəyindən boy alan Ali Aviasiya Akademiyası, indi dünyyanın nəhəng elm mərkəzlərinin sertifikasi ilə fəaliyyət göstərir. Məzunlarını hər yerdə yüksək ixtisaslı kadr kimi qəbul edirlər.

Azərbaycan geopolitik sistemdə tutduğu mövqeyə görə Şərqlə Qərbin kəsişdiyi əhəmiyyətli məkan hesab olunmaqla yanaşı, Heydər Əlirza oğlunun qüdrəti ilə əski çağ mədəniyyətimizə körpü salaraq Şərqlə Qərbi yenidən "İpək yolu"nda qovuşdurdu. Dünya Azərbaycanın sinəsində - sularında, səmasında, yollarında qovuşur. Xəzər Dənizinin, səmamızın, dəmir yollarımızın, nəqliyyat yollarımızın əhəmiyyəti Azərbaycanın qüdrətini sübut edir. Ərazisinin 20 faizdən çoxu işgal olunan, əhalisinin məcburi qaçqına, köçküne çevirdiyi bir vaxtda bu layihələrin əhəmiyyətini sözlə ifadə etmək mümkün deyil. Bu baxımından götürəndə Arif müəllimin fizik alim, vətəndaş ziyalı kimi dövlətçilik tariximizə,

müstəqilliyimizə verdiyi töhfəni zaman özü dəyərləndirəcək. Dünyanın nəhəng və əhəmiyyətli hava limanlarından biri möhtərəm Heydər Əlirza oğlunun binasını qoymuş, indi isə adını daşıyan Binə Hava Limanıdır. Buradan qanadlanan təyyarələrin sükanı arxasında öz oğullarımız - əslində Arif müəllimin oğulları, ideyalarının və ruhunun davamçıları əyləşir. Bundan böyük sədət olarmı? Sənə canından şirə verən torpağın qoynundan onun xilaskarlarını, səma elçilərini cürcərdirsən. Onu dünyanın nəhəng elm mərkəzlərindən birinə çevirəsən. Bu böyük arzusuna, ideyasına Arif müəllim üç müqəddəs məqamdan keçib gəlməşdi: O, türk idi. Türkün yaddaşında Torpaq və Tanrı qatı bütün zamanlarda mövcud olub. Yer Tanrıdan Götür Tanrıya-müqəddəs yolun sevgisine çevirmişdi. Cismi ilə torpağa bağlanan türk ruhunu son məqamda Tanrıya əmanət etmişdi. Arif müəllim uçmaq, cismindən ruhuna körpü salmaq istəyi öncə o qatdan boy alırı.

İkincisi O, Mir Cəlalin, yer üzündə Tanrıının rəsmiini sözlə çəkən, sözə Tanrı haqqı kimi baxan, yurdunu azad, müstəqil görmək istəyən, kimsənin ona, üçüncü dərəcəli torpaq, dövlət kimi baxmasına dözməyən yaddaş yazıları ilə tale yazımıza dönen qüdrətli, vətənpərvər kişinin övladı idi. Üçüncüsü, o, dəqiq elmlərin ən ağır sahəsindən biri, fizikanın daha çətin bölməsi ilə məşğul olurdu. Dünya şöhrətli alımların cərgəsinə adını yazmali idi. Arximetdən, Nyutondan, Omdan, Paskaldan onun nəyi əskik idi, O, şərqli idi. Türk idi. Öz qüdrətini, dühəsini, fitri istedadını sübut etməli idi. Atasının "Bir gəncin manifesti" əşərində Baharin manifestini yazmali idi. Adına nəhaqdan Arif deməmişdilər ki. Ad insanı bəzəməsə də, o, adı bəzəməli idi. Mir Cəlal duyğulu, vergili adam idi. Oğlunda nə isə görməsydi, adını mən verdim, bəxtini Tanrı versin deməzdə...

Bu möhtəşəm elm mərkəzində bir ruh dolaşındı. Sevinə sevinə özünü o divardan, bu divara quş kimi çirpirdi... Onun gözəl işlərinin, yadda qalan günlərinin adına süfrə açan, qonaqlarını, dostlarını güle-gülə qarşılıyıb, məhəbbətlə yola salan Aidanın ruhu idi. O, ağ göyərçinə dönüb, xeyir-dua verməyə, yarının xoş günüñü müjdələməyə gəlməşdi...

Hər şey gözəl başladı, bu güne kimi də gözəl davam edir. Bunun da üç səbəbi var. Bu möhtəşəm mərkəz Arif Paşayev kimi qüdrətli alımın dühəsindən, Azərbaycanın müstəqillik rəmzi, bütövlük simvolu Heydər Əliyevin xeyir-duasından, Aida

xanımın ruhunun işığından yaranmışdı. O, Şərqi Qorba calamaq istədiyi kimi, Arifi də Yeri Göyə qovuşdurmaq istəyirdi...

Tanrıının qüdrəti həm də onun duyğularının, sevgilərinin aynası olan elçiləri xəlq etməsindədir. Mir Cəlal Tanrıının Söz elçisi idi. Elçi ən ağır illərdə bu günün Azərbaycanı yera, göyə səs salan Odlar yurdunu görmüş. Bayraqları bayraqlara qarışan dünyanın səmasında Götür Tanrıının eşqinə qanad çalan təyyarələrin, Xəzərin qoynunda üzən gəmilərin yaxasında bayraqımız çiçək açıb. Türklüyü qoruyub, müsəlman haqqına könül verən, bəşəri dəyərlərə əlavə çalarlar gətirən dünyani səkkiz güşeli ulduzun, hilalın nuruna qərq edən Azərbaycan Mir Cəlalın arzuladığı Odlar yurdudur.

Göylərdən baxanda qanad çalan qartala oxşayan, Azərbaycanın qoşa qanadları həm də Aida xanımla Arif müəllimdi. Mir Cəlalin "Bir güt gözüm, şirin sözüm" deyib əzizlədiyi, Püstəxanımın dualara qərq etdiyi "ömrüm-günüm" dediyi Aida xanımla Arif müəllim. Onların hər bir uğuru bu müqəddəs insanlara, onların xeyir-duasına bağlı idi. Hər qaranlıq gecənin işıqlı səhəri, hər yer üzünə gələnin bir köç məqamı var. Arisin, Hafızın, Aqılın, Nərimanın önünde bir karvan əylənmişdi. Sarvani mələksimə anaları, sığallı sonaları idi. Atalarından, elin, yurdun müqəddəs oğlundan, dünyanın söz sərrafından, gözəl alimdən, kamil ustaddan sonra Arisin həyatda ən dərdli günlərdən biri gəlmişdi. Mir Cəlalin ruhu ruhuna qovuşurdu. Mir Cəlalin Nərimanına (şair Nəriman Həsənzadə nəzərdə tutulur) analıq etmiş, qoynunda, yuvasında yer vermiş, yeməyib, içməyib, ac qarınlar doyurmuş Püstəxanım köç edirdi.

Ölini ürəyinin üstüna qoyub, ötənləri yadına salırdı: "Hafızə, Aqılə, Ədibəyə, Elmiraya, Nərimana, Arifə qurban olum. Onlara gələn dərd mənə gəlsin! Mir Cəlalin düşmən çəpərləridi. "Aidadan sonra qanadı qırıq quşa dönen Arif məni öldürəcək" deyə-deyə, yaşının bu çağında da "gəl çörəyini ye", "bu günortanı aşırdın" deyib dalınca uşaq kimi gəzərdi. Hərdən də ona təsəlli verərdi: "Aidanın yerinə Allah məni öldürəydi ay Arif, səni onszəz görməyədim. Nə yaman solubsan, ömrüm günüm. Yenə şükər elə, şükür ki, balaların, nəvələrin var. Onlara görə, Aidanın ruhu xatirinə yaşı. Sən onun hər şeyi idin. İnsan insanı o qədər sevməzdii. O qız vurğun idi sənə. Ana balasına, bülbü'l güle, çiçək çəmənə, balıq dəryaya, dəvə səhraya, qartal

dağa, kəklik qayaya vurulan kimi"... Amma, olan olmuşdu gedən anası, Mir Cəlalin sonası, təsəllisi, isti qoynu, siğal yeri idi. Onu, qardaş-bacılırını böyüdənə qədər kipriyi ilə od götürmüştü Püstəxanım. Ən gözəl şeyləri uşaqlar yesin, uşaqlar geyinsin deyən Püstəxanum özündən, əynin-başından kəsərdi. Ataları söz deyəndə: "Baxma, elə belə yaxşıdı. Mən hara çıxıram ki, bir xeyirə, bir da şərə gedirəm. Siz el içindəsiniz. Görən Mir Cəlal gəlir, Mir Cəlalin uşaqları gəlir, deyir. Sizin üst-başınızın qaydasında, qarnızın, əyninizin tox olması mənim üzümün ağlığıdı. Evi kişi yox arvad qurar. Arvad arvad olmadı ha, ev bərbad olar" dedikcə, Mir Cəlal müəllim də əsl yazıçı sənsən ki, camaatın xəbəri yoxdur, deyər üzünə təbəssüm qonardı...

Elin, obanın, dost-tanışın halına yanan dərdinə qalan idi. Özünün ev-eşik, uşaq, biş-düş qayğılarına baxmayaraq hər şeyə, hər yerə vaxt tapardı... Dörd tərəfə boylandıqca camaati çox görəndə yadına uşaqlığı, cavanlığı düşdü. Qonum-qonşuda bir yas düşəndə düz qırq gün ora ayaq döyərdi anası. Kimsə gəlib onu soruşanda Mir Cəlal müəllim yazı masasından ayrılib özünə məxsus təbəssümle: "Ölünü diritməyə gedib. Gələr inşallah" deyərdi. Püstəxanım içəri girib salam verən kimi: "nə oldu, ay Püstə, ölüñü diriltdinmi?" deyəndə anası da öz "yazıcı ağızı ilə" "Allah diriltsin, mən öz borcumdan çıxıram" deyərdi.

İndi el onu "diritməyə", borcundan çıxmaga gəlməşdi. Gözəlliyyini, zərifliyini, şəhdi-şəkərini balalarına verən, ömrünü-gününü onlara bağışlayan, Mir Cəlal ocağı sönəmasın deyə, şam kimi əriyən Püstəxanum gedirdi. Balalarının siğalını, nəvələrinin nağlımlı, laylasını da özü ilə aparırdı. Qalan xeyir-duası, ana məhbəbbəti, ocaq ruhu idi. Hər dərdə dözen, ağır-ağır dərdlərin, ağrıların, ayrıılıqların yükünü çiyninə alan Arif anasının yer üzündəki son kəcavəsinə - cənazəsinə çiynini verdi. Mir Cəlalin kəcavəsini bəzəyib, siğalını çəkdiyi mələyin cənazəsinə indi Arif, Hafız, Nəriman, Aqil bir də bütün el-oba, Mir Cəlali sevənlər ciyin vermişdi...

Həm idən çox göynəyən Arif idi. Aidasından sonra onun təkcə anası deyildi Püstəxanım. Elə uşaqlığında olduğu kimi siğal çəkəni, isti xörəyi, dərdini açdığı ürəyi idti. Təsəlli adına nəyi var idisə, hər şeyi, olan-qalanı gedirdi. Gedən, cənazəni nura qərq edən Mir Cəlala varmaq üçün az qalırdı quş kimi uçsun. Ömrüne-gününə dininə-imanına qovuşmaq, ondan sonra olanları ona danışmaq üçün.

Cənaza torpağı veriləndə Arifə elə gəldi ki, haradasa bir Anadıl quşu ötür, sinəsini didib dağıdır, elə ötür elə bil bu gedİŞə üşyan edir. Ona elə gəldi ki, o elə Aidasının ruhudu. "Arifi qoyub hara gedirsən ay ana" deyib, göz yaşı tökü... Onda içindən dəli bir hönkürtü keçdi. Uşaq kimi hıçqıra-hıçqıra "Canım ana, canimdakı canım ana, məni, bizi niyə yetim qoydun" deyib göz yaşlarını içinə çəkdi. Ömrünün sonuna qədər yanmaq, sevgili Püstəxanımı Mir Cəlalin vəfali, cəfali gözəlini anmaq üçün...

Başını qaldıranda gördü ki, bir cüt cənnət quşu gözlərində yaş qanad çala-çala, oxuya-oxuya ona baxır. Ayağa qalxb yenidən diz çökdü. Hələ istisi getməmiş torpağı üz sürtüb, dodaq basıb "Ruhun şad olsun Ana! Sən biza hər şeyini verdin. Gözəlliyyini, gözünün nurunu, cavanlığını. Bizi Mir Cəlal adına, Mir Cəlal soyuna yaraşan övlad elədin. Tanrı o dünyani versin! İndicə görmüşəm bir cüt cənnət quşunu. Biri sənsən, biri bizim qanımız, canımızdı. Gözünüzdən vüsal yaşı, sevinc yaşı axırdı. Biliyəm yeriniz nurdandı. Nurunuz, vüsalınız, sevinciniz mübarək..."

Bu böyük ağrının və sevginin sahibi, müqəddəs ruhların davamçısı olan Arif müəllim, elm aləminə elə bir dövrə qədəm qoymuşdu ki, Azərbaycanın böyük maarifpərvərləri Mırzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov, Mırzə Fətəli Axundzadə, Şeyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Abdulla Şaiq dünyadan köç etmişdi. Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Hüseyn Cavid repressiya burulğanına düşmüdü. Mır Əsədulla Mır Qasimov, Şəfəyat Mehdiyev, Yusif Məmmədəliyev, Cəfər Xəndan, Mir Cəlal, Səməd Vurğun, Əli Sultanlı elmin müxtəlif sahələrində repressiya qurbanları ilə 60-cılar arasında körpü olmuşdular. Milli ruhun, əski gələnəklərin yaşaması üçün alim, pedaqqoq kimi fəaliyyət göstərir, ruhlarını gənc nəslin beyinlərinə köçürüdürlər. Arif həyat dərsini həmin istedadlı nəslin nümayəndələrindən almışdı. Onun əldə etdiyi bu uğurlar, dünya şöhrəti də məhz həmin dövrün maarifpərvər ziyalılarının payladığı işiğa bağlı idi.

Arif müəlliminin çox şaxəli yaradıcılığına diqqət yetirəndə göz öündə onun müxtəlif obrazları canlanır: qüdrətli fizik alim, təhsil qurucusu, elm təşkilatçısı, ictimai xadim kimi yaddaşlara



yazılan akademikin rəhbərliyi altında ondan çox aspirant və dissertanta namizədlik dissertasiyası müdafiə edərək alım adını qazanıb. Rusiyada, Latviyada, Ukraynada, Estoniyada və öz vətənində müdafiə olunmuş onlarla doktorluq dissertasiyaları üzrə opponentlik edib. MEA-nın Fizika İnstitutunda rəhbərlik etdiyi "zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyası ilə özünün böyük elm təşkilatçısı olduğunu təsdiq edib. Qu-rucusu olduğu Milli Aviasiya Akademiyası ilə sübut etdi ki, Şərq bütün zamanlarda dünyəvi elmlərin mərkəzi olub və olacaq.

Akademianın yeni tədris korpusları, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehnənxası bu elm məbədində təhsilin ana dilimizdə aparılması isə onun vətəndaş ziyanlı sevgisindən soraq verir. Akademianın Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya Ali Təhsil müəssisəsi" sertifikatına layiq görürlərək, Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilməsi əslində onun rektoruna göstərilən etimad, onun qurucusu olduğu elm məbədinin sabahına olan inama bağlıdır.

Hər bir tədris mərkəzi özünün elmi istiqaməti ilə insanların, dövlətlərin maraq dairəsinə daxil olur. Burada dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidara olunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılması ilə bağlı görülen işlər, aparılan tədqiqatlar, hələ mühərribə şəraitində olan, torpaqları azad edilməmiş, əraziləri minalardan təmizlənməmiş dövlət üçün nə qədər gərəklili və əhəmiyyətli olduğunu sübut edir.

Biz Ermənistanın Azərbaycana təcavüzü zamanı mühərribənin ilk mərhələsində ona görə uduzduq ki, əsgərlərimiz hərbi hazırlıqdan xəbərsiz, ordumuz milli zabitlərdən, yüksək rütbeli horçılardan xali idi. Hərbi maşınlarımızın sükani arxasında isə yadlar əyəşmişdi...

O dövrün informasiya blokadasını möhtərəm Heydər Əlirza oğlu, öz müdrik və cəsarətli addımları ilə daşıdı. Sınirlarımızdakı məftilləri sabah mütləq Arif müəllimin bulağından su içen şahinlər sökəcək. Düşmənin torpağımıza əkdiyi minaları, qara keşin qara tikan kollarını da öz oğullarımız təmizləyəcək. Buna arxayın olmasa Arif müəllim hər gün sevgisinin, inamının yaylaşmasına-Binəsinə çıxmaz, qəlbinin nurunu bu məbədə paylamaz...

Bu məbəd binə olandan, Arif müəllim ikinci dəfə sinəga çəkilirdi. Tanrı elə bil, onu dörd çəkməyə yaratmışdı. Ömrünün 70-ci baharını Aidasız, Püstəxanımsız qeyd edəcəkdi. Ağzının dadını, gözünün nurunu Ana, xatun adında müqəddəslilərinin dərgaha çəkilməsi azmış kimi, indi də sinəsinə millətinin qıruru, özünün vüqarı Heydər Əlirza oğlunun ölüm xəbəri dağ çəkdi. Onsuz da bu yaz onun üzünə gülməmişdi. Yazdan başlayan intizarı Arifi şam kimi əridirdi. Hər gün Türkiyə ilə bir neçə dəfə əlaqə saxlayır, xətrini əziz tutduğu, şəxsiyyətinə ehtiram bəslədiyi Heydər Əlirza oğlundan xəbər tuturdu...

Amerikadan aldığı xəbər, onun sinəsinə elə dağ çəkdi ki, köhnə dərdləri, dağları yalan oldu. Onunla birlikdə Aidası, Püstsə göynəyirdi. İki gün sonra Şərqlin, Türk dünyasının, bütövlükdə isə dünyanın ehtiramla baş əydiyi müqəddəs bir cənaza Binə hava limanında yerə enirdi. Dünya gözündə qaralmışdı Arifin. Onsuz da ona dinclik verməyən ürəyi köksündən çölə çıxırdı. Millətini ciyinlərinə qaldırıb, dünyani qarış-qarış dolanan, dünyani ağının hökmünə fəth edən Heydər Əlirza oğlu Türkün ağac sevgisinin qoynunda - cənazədə yerə enirdi. Dünyanın gözü qabağında olmasayı, üzünü cənazəyə sürtüb, hönkür-hönkür ağlayardı. Amma indi göz yaşı içini yandırırdı...

Dönüb irəli baxdı. Balaca Heydəri atasının ayaqlarına söyklənmişdi. Atası da oğlunu dizlərinə sixirdi. Dərddən ağrından saralan məqamı idi. Elə bil ata adının müqəddəsliyindən güclərəndi. Bir qarış o yanda Mehribanı, Leylası, Arzusu əriyirdi. Gələn onların gözündə qaralan nur, üzündə saralan işq idi. Ataları, babaları vüqarları, qürurları, sevgiləri idi.

İki ağır gecəni yaşayandan sonra Yeni Azərbaycanın qurucusunu, Odlar Yurdunun odunu, işığını, arxasını, dayağıını onun qoynuna yola salırdılar. Dünyanın mötbəbər adamları, ictimai-siyasi xadimləri, Azərbaycan xalqı ilə birlikdə ölüb dirildi. Süleymana, Nuha qalmayan dünyadan Heydər Əlirza oğlu da köç edirdi.

Fəxri Xiyabana çatanda, müqəddəs cənaza torpağa veriləndə Arif dönüb gözəllər gözəli, Heydər Əlirza oğlunun gözünün nuru, məhəbbəti, sevgisi, sevinci və ən böyük kədəri Zərifə xanımın məzarına sarı boylandı. Daşdan kədərli-kədərli boyylanın, əlini üzünə qoyub, gələn yarına baxıb: "Yolun nə

yaman uzun oldu. Bitib tükəndim axı" deyib göz yaşı tökən Zərifə xanım ona sarı quş kimi uçmaq isteyirdi...

Bu səhnə Arifi elə göynətdi ki, deyərdin ki, səhrada bitən bir ağacın su deyə dodaqları çatlayıb...

Gözünü dolandırıb təzəcə qazılıb üstü torpaqlanıb düzəlmış, dünyanın çiçəklərinə qərq olmuş məzara, məzardan boylanan şəhana duruşa baxıb söyləyirdi: "Məzarına, güzərinə qurban olum. Burada da vüqarlısan, şəhanəsən! Özün boyda işi, müqəddaslıq idin. Görürsən, məmləket necə qan, yaş tökür. Dünən hər bir ocağın, hər bir kəsin sevinci, bu gün kədər yerinə dönmüşən. Tikdiklərin, qurduqların, ədkidiklərin, sevdiklərinə Dirisən. Hamının, hər kəsin yükünü, ağrısını çəkirdin. Gərək mənim ciyinimə belə ağır yük qoymayaydin. İndi Leylaya, Arzuya, balaca Heydərə nə deyim? Yaxşı ki, Dirisən, hər yerdə varsan. Cismərdə, ruhlarda sultansan! Mənim də ruhumun sultanından - Aida xanımdan muğayat ol! Yaxşı ki, bu günü görmədi. Sizdən sonra yaşamazdi. Sizi çox sevərdi. Səcdagahim, deyərdi. Millətimin şərəfi, ləyaqəti, Mehribanımın atası, deyərdi. Zərifə xanımdan, sizə olan haqsızlıqlardan sonra solmuşdu. Yoxsa belə tez getməzdi...

Na qədər varam ziyarətində olacağam. Bulud kimi boşalıb dolacam. Bizim, millətimizin hər şeyi idin. Tanrı İlhamaya aman versin! Ruhun duaçı olsun, xalqımızı ağ günə çıxartsın. Qarabağı yağılardan qurtarsın!

Ruhunun gücünə, qüdrətinə inanıram. 1993-cü ildə gəlib bizi xilas etməsəydi, indi daşımız daş üstə qamamışdı. Təkcə son 10 ildə çəkdiyin, yaşadığın əzablara, millət sevgisinə, Tanrı eşqinə görə yerin cənnətdir. Cənnəti bu dünyada Azərbaycanın üzündə yaratdır. Onun qapısı indi mübarək məzarın oldu. Məkanına, cənnətinə qurban olum. Ruhundan güc ver, qara ruhları Qarabağdan çıxaraq. Ruhunda gəzdirdiyin, dodağına sıxıdıqın, şəhidlərinin canazəsinə sərdiyin bayrağı Şuşa qalasından asaq! Yanına üzü qara qayıtmayaq!"

Dünyanın hər üzünü görüb, hər uğuruna, hər ağrısına alışan Arif müəllimin özünün böyük millət, torpaq, bayraq sevgisinin işığında sabaha, sabahın daha qüdrətli Azərbaycanına doğru yol gedir...

Sinəsində yuva qurduğu, sevib seçildiyi, duyub tapındığı gözəlliklər oylığı Azərbaycan naminə hələ bundan sonra nələr edəcəyi haqda düşünür. Hər şey Haqq'a bağlı. Haqq onu haqqı

sevən bir kişinin - Mir Cəlalin ruhundan cürcərdib, gözəl Püstəxanıma laylasını çaldırdı. Yerlə göyü ruhunun işığında, duyğularında, ixtiralarında, kəşflərində, qurduğu Elm Mərkəzində, Təhsil Kompleksində birləşdi. Ona Şərqiñ məbəd Mələyinin - Aida xanının simasında qadın ucalığı, bir cüt ciyərparasının üzündə Ata səadəti, üç cüt nəvəsinin siğalında baba xoşbəxtliyi nəsib etdi. Əməllərinin, ağlıının, kəlamlarının işığında Ağsaqqal ucalığına qovuşdurdu...

Torpaq, Vətən, Millət sevgisi ilə yaşayırdılar. Onun haqqını sübüt üçün səhərləri diri gözlü açırdılar. Hər biri öz elmi yaradıcılığında tek idi, yeganə idi. Fizikanın yarımkəcicilər fizikası və texnikası sahəsində bir sıra yeniliklər Arif Paşayevin şərqsünaslıq elmində ərəb filologiyası ilə bağlı çox məsələlər Aida İmanquliyevanın adı ilə bağlıdır. Azərbaycanda ərəb məhəcər ədəbiyyatının tədqiqi Aida xanının, Milli Aviasiya Akademiyasının yaradılması Arif müəllimin adına bağlıdır.

Şərqiñ və Türk dünyasının Avropanın və Asiyadan çok böyük məhəbbətlə qəbul edib tanıdığı, xatırlayıb ehtiram bəslədiyi bu alimlər özlərinin mənəvi əzablarının, yuxusuz gecələrinin üzündə adımızı, Azərbaycanımızı tarixin yaddaşına yazardılar. Şərqiñ bir parçası olan Azərbaycanda həmişə "Min bir gecə" nağılları oxunub, uçan xalçalardan danışılıb. Nağıla baş qoyub yatanlar, onu gerçəklilikdə yaşıtmayıq o qədər arzu ediblər ki...

Ərəb ədəbiyyatının görkəmli tədqiqatçılarından sayılan Aida xanım özünün zahiri gözəlliyi, daxili kamilliyi, ülviliyi ilə "Min bir gecə" nağıllarında adı çəkilən gözəllərin Şərqdə nağıl deyil, həqiqət olduğunu dünyaya sübüt etdi.

Onun Arifi cismi ilə torpağa, ruhu ilə göylərə bağlı olan Türk-müsəlmanın uçan xalça sevgisini həqiqətə çevirdi. Ağlıının hökmündən, istedadının qüdrətindən yerin altına-dənizlərdə üzən gəmilərə, səmada qanad çalan təyyarələrə yol çəkdi. Özünün qüdrətindən, möhtəşəmliyindən Batı ilə Doğuunu birləşdirən Azərbaycanda, həm də yerlə göyü birləşdirdi - Azərbaycan Milli Aviasiya Akademiyasını yaratdı.

Mir Cəlalin ruhunun davamçısı nağıldakı "uçan xalça"nın sükanını öz ruh davamçlarının - şeyyərlərinin elinə verdi. Yaziçi Mir Cəlalin "Bir gəncin manifesti" əsərində üç əsas obraz var: Sona, Xalça, Bahar. Mir Cəlal həmin Sonanın - yaddaşından, millətindən dönməyən Türk xatununun qüdrətindən xəlq

olmuşdu. O, Azərbaycanlı idi. Yüz illər boyu sevgisini xalçaya toxuyan Azərbaycan gözəli ona nağıl, əfsanə, sevgi məktubu kimi baxmışdı. Bu iki müqəddəsliyi yaşadacaq, millətin sabahkı nəslinin nümayəndəsi idi. O, Arif Mir Cəlal oğlu idi. Aida xanımdan sonra onun mezarını ziyarətə əvirən, ruhunu xoş xəbərləri ilə şad edib, xeyir-dua alan Arif müəllim Akademiyasının qapıları açılan gündə onu ziyarətə gəlmüşdi.

"Gördünmü, yenə hər şey sən deyən kimi oldu. Cütləşəndən bu günü arzulayırdın. Millət üçün yaşamaqdan, bildiyindən ona abidə ucaltmaqdan böyük xoşbəxtlik nə ola bilər. Sənin, mənim Azərbaycanımın bayrağını indi göylərə öz pilotlarımız - şahinlərimiz qaldıracaq. Elə hey ustadin ömrü yetirmələrinin, alimin ömrü əsərlərinin, kəşflərinin qüdrəti ilə ölçülür deyirdin. Mən artıq rahat sənə yol gələ bilərəm! Millətimin adına, özümün şərəfimə müqəddəs bir elm məbədi qurdum. Sənin şərəfinə, Sənin eşqinə! Sənsizliyə tablayıb arzularımızı gerçəkləşdirdim, balalarımız da xoşbəxti. Dur gedək, gör, nə cəh-cələlimiz var.. Başını qaldırıb, dərgaha üz tutdu onun eşidəcəyi səslə oxuyurdu yenə...

*Bizdən ayaq kəsən gözəl,
Dur gəl nazlana-nazlana.
Aşiqindən küsən gözəl,
Dur gəl, nazlana-nazlana
Xanım, nazlana-nalana.*

Küsmək, incitmək, könül qırmaq Aida xanımın təbiətində yox idi. O, küsənlərin barış, dost-tanışın görüş yeri idi. Sevgidən, istəkdən xəlq olmuşdu deyə.

Gözündəki hicran damcılarını qurudub yenə zümrümə edirdi Arif müəllim. Gözəlinin ruhunu şad etmək üçün.

*Mən sənin qədrini billəm,
Sənsiz çətin deyib, gülləm.
Sən gəlməsən, özüm gəlləm,
Dur gəl, nazlana-nazlana
Canım, nazlana-nazlana.*

Elə bil yuxuda idi. Birdən ayıldı. Heç Aidası ondan ayrılmışdım ki? Onun ruhunda, duyğularında, ağrılarda, qayğı-

larında, uğurlarında idi. Ona ruh verən, qurub yaratmağa həvəsləndirən, tənhalığın oduna qovrulduğu illərdə cücerən ideyalarına dəstək olub, ilham verən də onun müqəddəs ruhu idi.

Har ikisi ruh adamı idi. Cismanı deyil, müqəddəs hissələr, duyğularla yaşayırıdlar. Bir-birlərinə söylenib, ürəkdən-ürəyə, könüldən-könülə yollar çəkirdilər. Üğur tanrılarının eşqinə yaradıqlarına gecələrin nurundan, gündüzlərin işığından don biçirdilər. Geca ilə gündüz, günəşlə ay kimi qoşa doğulmuşdalar. Biri gecələri, o biri gündüzləri nura qərq edirdi. Onun yeri ruhların, bunun yeri cismərin dünyası idi. Hər ikisi körpü idi. İşiq, nur körpüsü. Sözdən, sözün müqəddəsliyindən, fikirdən, fikrin ucalığından keçirdilər. Hər ikisi öz sahəsinin zirvəsini fəth etmişdi.

Biri filologiya elmləri doktoru, professor, Asiya və Afrika xarici ölkələri ədəbiyyatı üzrə Müdafiə Şurasının sədri. Ümumittifaq Şərqsünaslar Cəmiyyətinin Rəyasət Heyətinin və Şərqi ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Kordinasiya Şurasının üzvü, Elmlər Akademiyasının Şərqsünaşlıq İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin müəllimi, o, biri Azərbaycan Respublikası Ali Atesstasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasında cihaz-qayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış Şuranın həmsədri, Dövlətarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, dünya şöhrətlə aim və pedaqaq idı.

Tanrı onları cüt yaratmışdı, quşun qoşa qanadı kimi. Hər yerdə qoşa gəzir, qoşa görünürdülər. Omur qatarının qoşa xətləri idilər. Sevgilərini, sevinclərini, kədər və ağrılardını da qoşa çəkirdilər. Qoşa, bir cüt də qızları var idi. Bir cüt gözləri kimi sevir, əzizləyirdilər. Tanrı onları cütlüyə sevgisindən yaradıb, tale yollarında görüşdürüb qoşlaşdırılmışdı. Qoşa budaq, bir tumurcuqda çirtlayan qoşa çiçək idilər. Ruh kimi təmiz, su kimi duru idilər. İki bədəndə bir ruh idilər...

Sevginin, ülviyyətin, insanlığın, məhəbbətin, sədaqətin ünvanında tək idilər. Məhəbbət, sevgidən, ilahi eşqdən doğulmuşdular!

İndi duyğularının, sevgilərinin işığında haqqā doğru yol

gedən Arif müəllim özünün ləngərləri fikirləri, sanballı, ağır taxtalı görkəmi, müdrik düşüncələri, Şərq mütəfəkkirərinə xas kamil şəxsiyyəti ilə özünün qüdrətli Türk obrazının işığına bürünməkdədir. Bineyi-qədimdən Şərqi, türk dünyasını sərkərdə xaqanlar qılıncla, qüdrətli fikir və düşüncə, söz və sənət sahibləri qələmlə qurdular. Dünyamı bu iki müqaddəsliyin üzündə fəth ediblər.

Mir Cəlalın gözünün Nuru, ocağının közü, qoru həmin fatehlərin ruhunu cisminə geyib Şərqi mənəviyyat bulağından su içib duruldu... İllər keçdikcə onu öz nuruna qərq etdi. İçindəki işiq, gözlərindəki nur, tellərindəki qar, görkəmindəki kübarlıq həmin nura, saflığa bağlıdır. Tanrı sevdiklərinə, seçdiklərinə nurdan don biçir. Tanrıının yeriyən nuru, qaynayan saflıq çeşmələrindən biridi Arif Mir Cəlal oğlu. Bir də o, Şərqi nağıllardan boyanan "Uçan xalça"nın Arifanə dünyası, sevgisidir!



SON SÖZ YERİNƏ

Hər yazı bir qələm sahibinin qəlbinin çırıntıları, ürəyinin döyüntüsü, duyğularının Tanrıya açılan qapısıdır. Yazı yazmiram, özümü yazırıam, deyib üzünü qələmə söykəyənləri Sözdən tanıdilar. Bütün varlığı ilə Tanrı ucalığına tapınan türklər yazılarını qılıncla, bir də qələmlə yazdılar. Tanrıının ad verib, ordum deyə çağırıldığı bu uduq qövmdən çıxanların yurdu Şərq idi.

Soraqları Batıdan gəldi. İlahi eşqin, Tanrı ucalığının qüdrətində Yurd müqaddəsliyinə, Ocaq ruhuna, Millət sevgisinə tapınan dədələrimiz atını getdikcə çapdı, muradına çatdı. Altun saraylar yapdı. Sancaq-sancaq, el-el ürүüb artdı. Qolunun davamını qılıncda, ruhunun davamını qələmdə gördü.

Dünyanın dörd bir yanını fəth edib, "dünya fatehi", "məglubedilməz", "Tanrı övladı" adını qazanan, vardiqları əraziləri kəlam nuruna qərq edən türklər Oğuz oğlundan qalan İşiq, Su, Ağac, Dağ sevgisindən dönmədilər. Müqəddəs bildiklərini başlarına tac, dərdlərinə əlac etdilər. Adlarına abidələr ucaltdılar. "Orxon Yenisey", "Manas", "Maaday Kara", "Alparı" "Qoblandı batır", "Kitabi-Dədə Qorqud", "Koroğlu", Kaşgarlı Mahmudun "Türk dilinin divanı", Balasaqunlu Yusifin "Qutadqu-bilik" və bir sıra adlarını çəkmədiyimiz abidələr sözdən, adı bəlli türbələr, məqbərələr daşdan həmin sevgidən cürcərdi.

Tanrıının torpaq, su, işiq müqaddəsliyindən nur verdiyi "Məndən yaz deyib" şərfləndirdiyi qadın, ana, nənə libasını geydirdiyi, ruhani dünya ilə cismani aləm arasında Körpüə əvvərdir, Elçi nurundan pay verib "Qələm surəsi"ndə durultduğu, insan kimi xəlq edib, məlek donunda dərgahı



qaldırdığı Aida xanım Tanrıının Birlik, Bütövlük, Qardaşlıq adına qələm çalanlarından, dünyani - Batı ilə Doğuunu ilahi eşqdə birləşdirməyə cəhd edən, bu bütövlüyə abidə ucaldan işıqlarından idi.

Dastan bağlaya-bağlaya, dərviş kimi el-el dolana-dolana özünə abidə ucaltdı. Adını yaddaşlara yazdı. Külüngü qələm, tişəsi söz oldu. Söz-söz toxundu, söz-söz oxunmaq üçün!

"Dünya duracaq yer deyil, ey can səfər eylə" deyəndə, yadımıza düşdü ki, yaddaşımızın, milli mənəvi dəyerlərimizin yurd, torpaq, millət sevgimizin bir ucalığına da qirov düşüb, qar yağış. Şərqi bütün nağılları belə başlayır: "Göydən bir işiq düşdü. İşiq gəlib bədirləndi, içindən su kimi duru bir qız çıxdı..."

Azərbaycanın və Türk dünyasının, ərəb səhralarının, Batı ilə Doğunun baxtına düşən Şərqi ilk ərəbşunas qadını, məbəd Mələyi Aida xanım doğuldu. İşiq donlu, aşiq ruhlu türk gözəli Şərqə vuruldu. Ona elçi düşdü. Gözəlliindən, qüdrətindən, hikmətindən dastan bağlıdı. Elçilər, peyğəmbərlər, aşiqlər, alimlər yurdı deyib şərfləndirdi. Özü də şərəfə çatdı. "Cənnət anaların ayaqları altındadır" deyib, anaları Tanrı sevgisi ilə müjdələyən, Tanrıının Quran hikmətini ruhundan cürcərdən Peyğəmbərin dolandığı səhralardan keçən, içdiyi bulaqlardan içən Aida xanım dünyani son anına qədər Peyğəmbər nuruna çağıldı. Peyğəmbər çıçayıñə - qızılıgulla büründü. Cismini xara, ruhunu Yara verdi. Mövlana Məhəmməd Füzulinin, İmrəli Yunusun dediyi Yara. Könlünü biza qoydu!

Göydən işiq düşdü. İşiq bədirləndi. Nağıllarda deyilən Nur gəmisinə minib dərgaha qalxdı. Qopub gəldiyi nura qovuşmaq, bütövlük nəgməsini yenidən oxumaq üçün!

İndi o, öz nəgməsini oxuyur. Biz onun nəgməsini oxuyub, yaddaşımıza toxuyan kimi. Dünyanın ilki də, sonu da Sözdən, Səsdən keçir. Həmin müqəddəslikdən cürcərdi bu yazı da...

Əziz Aida xanım, ustadımın balası, həm də anası! Bu yazını kəsdiyimiz duz-çörəyin, halal süfrənin, şirin söhbətin adına bağışladım. Gözələ "Cəlilli gözəlləməsi" adında dastan bağladım. Oxuyanı, qanani, yaddaşına yazanı var olsun!

Torpaq qalan, qalan hər şey yalandı. Yalan dünyada Borçalı, Təbriz, Dərbənd, İrəvan, Göyçə, Zəngəzur, Ağbabə, Vedibasar, Dərələyəz, Dərəçiçək, Qarabağ oda qalandı. Gavura qaldı. Yağıya calındı. Yurdumuza su calındı, gözümüzə qan damdı. Doğunu Batiya qovuşdurən böyük Köç Yoluna çıxaran

ruhun enən bayraqlarımıza qalalardan göyərtməkdə bize duaçı olsun! Gök Tanrıının, Yer Tanrıının xətrin!

Oğuzun İşiq, Dağ, Od, Su, Ağac müqəddəsliyindən keçənlər, bumbuz bulaqların suyundan içənlər, başı çalmalı dağların dağını sinəsinə əkənlər, Oğuz oğlunu ömründə bircə dəfə də olsa öyənlər, millət üçün önlər, sərkərdə xaqanlarının, müdrik kəlam sahiblərinin önündə diz çökənlər, Qılinc və Qələmin vəhdətində Şərqi və Türk dünyasını Tanrı evi kimi sevdiren haqq aşıqlarını yaddaşına yazanlar, Odlar yurdunun oduna qızanlar, olmuşları, olanları, olacaqları haqqaya yozanlar, bu yazını oxuyun! Söz Tanrı üzü görəndi. Ləngərli dəvədi. Boz ürgədi. Bədəy atdı. Kim sevdi yalmanına yatdı. Batıdan Doğuya çapdı. Murada çatdı.

Duz-çörək müqəddəsliyindən, Şərqi məbəd Mələyindən, Şirvanın zərif Çiçəyindən, daşda çiçək açan Dilbərindən keçənlər, Siz də bu yazınızı oxuyun. Bu mənim tale yazdım. Dərgaha ünvanlanan sevgi məktubumdu.



**ŞƏRƏF CƏLİLLİ
DAŞDA ÇİÇƏK AÇAN DİLBER**

Bakı - "Nurlan" - 2004

Redaktor müavini: İ.Zeynalov

Texniki redaktor: E.Əsgərov

Çapçılar: E.Hacıyev, R.Quliyev

Tartıbatçular: S.İsmayılova, M.Tağıyeva

Komüpter dizayni: Vəqif Nadirov

Yığılmağa verilmiş 17.08.2004.

Çapa imzalanmış 13.09.2004.

Şərtii çap vərəqi 15,5. Sifariş № 473.

Kağız formatı 70x100 1/16. Tiraj 500.

*Kitab "Nurlan" nəşriyyat-poligrafiya müəssisəsində
yiğilib, sahifalanıb və hazır diapoziтивlərdən çap olunmuşdur.*

Direktor: prof. N.B.Məmmədli

E-mail: nurlan1959@rambler.ru

Tel: 497-16-32; 427-44-61; 850-311-41-89

Ünvan: Bakı, İçəri Şəhər, 3-cü Maqomayev döngəsi 8/4.

Ar 2004
1551

✓ Suka soka ngomong Dibber
Suka soka gara dasa unti
Sugal golek gitu gantek
Kunglumutan kue kulinan

✓ Lengkong kacukutan, waduh balli
Dewanti bimulan cikuh lajih
Pecuk janggut sengkuh, ban dudu ngomong
Bilahulu bilah krisik gunung

✓ Socolet am komulud aman
Tampang aduan watu Senjaya
Dengandha dolan dring panyayan
Nemulud nyeloppon molak Senjaya

✓ Iwan gisel lewih yorotik Senjaya
Pribender krunder cobender
Kuncuk akurundu rukun Senjaya
D'Ngurun, setungan digliran Senjaya

✓ Sia kota sruwet Noglo diunduh
Mekattam mewuweu cengkuh datu
Ane mehobbatan cikuh nguru
Cikuh sruwet am kula

✓ Payandutu domo ngalah sognong
Sia ngaguri ngapuri gorilar
Cikuh sruwetan gonongan lebet
Kunglumutan uwe uwe gal kuni kuli

✓ Sia kumba yana ngeluh
Dewati cikuh acan Dibber
Siau ngeluh ngeluh
Dengandha dolan Senjaya Dibber
Dengandha dolan Senjaya Dibber

S. Postill